



Fizika

metodik vasait

8



Fizika

METODİK VƏSAİT

Mirzəli Murquzov
Rasim Abdurazaqov
Rövşən Əliyev
Dilbər Əliyeva

8

Ümumtəhsil məktəblərinin
8-ci sinfi üçün Fizika fənni üzrə dərsliyin
METODİK VƏSAİTİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və **derslik@edu.gov.az**
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N E S H R



Bakı – 2019

KİTABIN İÇİNDƏKİLƏR

DƏRSLİK KOMPLEKTİ HAQQINDA.....	3
DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU	3
DƏRSLİYİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ MƏZMUNU.....	4
FİZİKA FƏNN KURİKULUMU HAQQINDA.....	8
FİZİKA DƏRSLƏRİNĐƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARI.....	20
MÜASİR QİYMƏTLƏNDİRİMƏ	23
HƏR BİR MÖVZU ÜZRƏ TƏLİM MATERİALLARININ XARAKTERİNƏ GÖRƏ QRUPLAŞDIRILMASI.....	27

MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEXNOLOGİYASININ ŞƏRHİ

1. MOLEKULLARIN İSTİLİK HƏRƏKƏTİ. DAXİLİ ENERJİ	28
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ.....	51
2. İSTİLİK HADİSƏLƏRİNĐƏ ENERJİNİN SAXLANMASI QANUNU	53
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ.....	72
3. MADDƏNİN AQREQAT HALLARININ DƏYİŞMƏSİ.....	74
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ.....	94
4. İSTİLİK MÜHƏRRİKLƏRİ	96
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ.....	111
5. ELEKTRİK YÜKÜ. ELEKTRİK SAHƏSİ	113
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ.....	140
6. ELEKTRİK CƏRƏYANI	143
I KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ	166
II KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ	183
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR.....	185
MƏNBƏLƏR	198

LAYİHƏ

DƏRSLİK KOMPLEKTİ HAQQINDA

VIII sinif üçün “Fizika” dərslik komplekti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni üzrə təhsil programı (kurikulumu) əsasında hazırlanmışdır.

Dərsliklərin komplekt şəkildə nəşr olunması təhsil prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir, müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün axtarışlara cəlb olunur, müstəqil surətdə təcrübələr aparır, bunun üçün onlara fəal təlim şəraitü yaradılır. Şagirdlərin fərdi marağı nəzərə alınmaqla onlarda zəruri həyatı bacarıqların formalasdırılmasına, məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə imkan yaradılır, təlimə maraq artırılır.

Fizika fənni üzrə VIII sinif dərsliyi şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürün, sadədən mürəkkəbə doğru inkişafın, fənnin tədrisində yeni texnologiya və kommunikasiya vasitələrinin tətbiq olunması bacarıqlarının inkişafını ön plana çəkir. Dərslik şagirdlərdə tədqiqatçılıq bacarığı, fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, qanuna uyğunluqlara əsasən proqnoz vermək, referatlar hazırlamaq, təbiətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarığı formalasdırır.

Dərslik komplektində fizika fənni üzrə təhsil programında (kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əyaniqliyi, müasirliyi, qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim materiallarında sadədən mürəkkəbə, məntiqi və xronoloji ardıcılılıq nəzərə alınmışdır. Dərslikdə öz əksini tapmış təlim materiallarının yaş səviyyəsinə uyğun, sadə dildə, lakonik olmasına çalışılmışdır. Dərslikdən növbəti illərdə də istifadə ediləcəyindən verilmiş tapşırıqları şagirdlərin dəftərlərində işləməsi nəzərdə tutulur.

Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim blokları haqqında məlumat verilmişdir.

DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU

Dərslikdə təlim materialları 6 tədris vahidi üzrə qruplaşdırılmışdır.

1. Molekulların istilik hərəkəti. Daxili enerji
2. İstilik hadisələrində enerjinin saxlanması qanunu
3. Maddənin aqreqat hallarının dəyişməsi
4. İstilik mühərrikləri
5. Elektrik yükü. Elektrik sahəsi
6. Elektrik cərəyanı

DƏRSLİYİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ MƏZMUNU

“Molekulların istilik hərəkəti. Daxili enerji” tədris vahidində əsası VI sinifdə qoyulan “maddə və onun xassələri”, “istilik hərəkəti” anlayışlarının, həmçinin VII sinifdə öyrənilmiş “mexaniki iş və enerji” anlayışının formallaşdırılmasının məqsəd-yönlü davamı həyata keçirilir. Şagirdlər “xaotik hərəkət”, “temperatur”, “maddənin istidən genişlənməsi” kimi məlum anlayışlar əsasında istilik hadisələrinə dair biliklərini dərinləşdirir və sistemləşdirir. Onlar “molekulların sürətinin temperaturdan asılılığı”, “temperatur şkalaları”, “daxili enerji”, “mexaniki enerjinin dəyişmə üsulları” kimi yeni anlayışlarla tanış olurlar. Şagirdlər bu anlayışlar arasındakı əlaqə düsturlarını müəyyən edirlər. Təlim materialları “elmilik”, “vahidlik”, “analogiya”, “əyanılık”, “fəndaxili əlaqə”, “inteqrativlik” və “uyğunluq” kimi didaktik prinsiplər əsasında seçilmişdir.

“İstilik hadisələrində enerjinin saxlanması qanunu” tədris vahidində şagirdlər istilik miqdarı, xüsusi istilik tutumu, yanacağın yanma istiliyi, enerjinin saxlanması qanunu və istilik balansı tənliyini öyrənirlər. Şagirdlər onlara məlum olan “mexaniki hərəkət”, “trayektoriya”, “sürət” anlayışlarını istilik hadisələrinin öyrənilməsinə tətbiq edirlər. İlk dəfə olaraq “istilik miqdarı”, “xüsusi istilik tutumu”, “yanacağın yanma istiliyi”, “istilik hadisələrində enerjinin saxlanması qanunu”, “istilik balansı tənliyi” və s. anlayışlarla tanış olurlar. Bu hissədə keyfiyyət və kəmiyyət xarakterli eksperimental məsələlərin həllinə geniş yer verilir.

“Maddənin aqreqat hallarının dəyişməsi” tədris vahidinin materialları fəndaxili əlaqə əsasında öyrənilir. Belə ki, maddənin aqreqat halları, onların xassələri haqqında VI və VII siniflərdə verilən ilkin təsəvvürlər genişləndirilir, sistemləşdirilir və ümumiləşdirilir. Şagirdlər həmişə rast gəldikləri bəzi istilik hadisələrinin gedişinə əhəmiyyət verir, onları ev şəraitində yenidən aşırıdır, müşahidələr aparır və düzgün nəticələr çıxarmağa imkan əldə edirlər. Məsələn, onlar qaynama prosesində buxarla dolu qabarcıqların necə əmələ gəldiyini, qaynama temperaturunun dəyişməz qaldığını, buxarəmələgəlmənin bütün temperaturlarda baş verdiyini, buxarlanma zamanı mayenin temperaturunun aşağı düşdüyüni müstəqil müşahidələri ilə təsəvvürlərini genişləndirirlər. Eyni zamanda “ərimə”, “bərkimə”, “xüsusi ərimə istiliyi”, “buxarəmələgəlmə”, “kondensasiya”, “qaynama”, “xüsusi buxarlanma istiliyi”, “rütubət” kimi anlayışlarla tanış olur, rütubət ölçən cihazlar – psixometr və hiqrometr dən istifadə qaydasını öyrənirlər.

“İstilik mühərrikləri” tədris vahidində yanacaq yanən zaman ayrılan enerjinin mexaniki enerjiyə çevriləməsi hadisəsinin praktik tətbiqləri nəzərdən keçirilir. Öyrənilən tədris materialı istilik mühərriklərinin müasir ~~insan~~ həyatında əvəz olunmaz rola malik olduğunu, eyni zamanda bu mühərriklərin insan həyatına çox böyük mənfi ekoloji təsirlərini əsaslandırır. Şagirdlər daxiliyanma mühərriki və onun növləri, buxar turbini, reaktiv mühərrik, onların quruluş və iş prinsiplərini öyrənirlər.

“Elektrik yükü. Elektrik sahəsi” tədris vadinin materialları da VI sinif fizika kursu ilə fəndaxili əlaqə əsasında öyrənilir. Şagirdlər dərslikdə verilən böyük miqdarda təcrübələrin müstəqil icrası əsasında “cisimlərin elektriklənməsi”, “elektrik yükü”, “elektrik sahəsi”, “atom”, “nüvə”, “proton”, “elektron” və bu kimi məlum anlayışlara dair biliklərini genişləndirir, “sərbəst elektron”, “yükdaşıyıcı” “keçirici”, “dielektrik”, “elektrostatik induksiya”, “elektrik sahə intensivliyi”, “Kulon qüvvəsi” kimi yeni anlayışlarla tanış olurlar. Burada VII sinif fizika kursu ilə fəndaxili əlaqə və analogiya prinsipləri gözlənilməklə iki mühüm qanun – “Kulon qanunu” və “elektrik yüklerinin saxlanması qanunu” verilir. Şagirdlər “elektroskop”, “elektrometr”, “kondensator”, “elektrofor maşını” kimi cihazlarla tanış olur, onlardan coxsayılı araşdırılmalarda istifadə edirlər.

“Elektrik cərəyanı” tədris vahidində verilən materiallarda sadə elektrik dövrələrinin öyrənilməsinə, yeni anlayışlarla – “cərəyan şiddəti”, “gərginlik”, “müqavimət”, “cərəyan mənbəyi”, “cərəyanın işi” və bu kimi anlayışlarla tanış olurlar. Şagirdlər elektrik dövrəsinin əsas elementləri haqqında məlumat alır, onları elektrik dövrəsinə daxil etmək bacarıqları əldə edirlər. Burada şagirdlər elektrik ölçü cihazları – ampermetr, voltmetrlə tanış olur, onların dövrəyə birləşdirilmə üsullarına və istifadə etmək vərdişlərinə yiyələnirlər. Şagirdlər iki mühüm qanun – Om qanunu və Coul-Lens qanununu praktik araşdırımalar ilə mənimsəyir, naqillərin ardıcıl və paralel birləşdirilməsinin qanuna uyğunluqları ilə tanış olurlar.

LAYİH

DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
1. MOLEKULLARIN İSTİLİK HƏRƏKƏTİ. DAXİLİ ENERJİ	<ul style="list-style-type: none">1. Molekulların istilik hərəkəti. Temperatur2. Cisimlərin istidən genişlənməsi3. İstilik tarazlığı. Temperatur şkalaları4. Məsələ həlli5. Daxili enerji6. Daxili enerjinin dəyişmə üsulları: mexaniki işgörmə və istilikvermə7. İstilikkeçirmə8. Konveksiya9. Şüalanma10. Məsələ həlli
2. İSTİLİK HADİSƏLƏRİN-DƏ ENERJİNİN SAXLANMASI QANUNU	<ul style="list-style-type: none">11. İstilik miqdarı12. Xüsusi istilik tutumu13. Yanacağın yanma istiliyi14. Məsələ həlli15. İstilik proseslərində enerjinin saxlanması qanunu16. İstilik balansı tənliyi17. Məsələ həlli18. Praktik iş. Cisinin xüsusi istilik tutumunun təyini
3. MADDƏNİN AQRE-QAT HALLARININ DƏYİŞMƏSİ	<ul style="list-style-type: none">19. Ərimə və bərkimə20. Xüsusi ərimə istiliyi21. Buxarəmələgəlmə və kondensasiya22. Doyan və doymayan buxar. Qaynama23. Xüsusi buxaranma istiliyi24. Havanın rütubəti25. Rütubəti ölçən cihazlar26. Məsələ həlli

LAYİH

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
4. İSTİLİK MÜHƏRRİKLƏRİ	<p>27. İstilik mühərriki. İstilik mühərrikinin FİƏ-si 28. Buxar turbini 29. Daxiliyanma mühərrikləri 30. Reaktiv mühərrik 31. İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi 32. Məsələ həlli</p>
5. ELEKTRİK YÜKÜ. ELEKTRİK SAHƏSİ	<p>33. Cisimlərin elektriklənməsi. Elektrik yükü 34. Atomun quruluşu. Elektriklənmənin təbiəti 35. Keçiricilər və dielektriklər 36. Elektrostatik induksiya 37. Elektroskop. Elektrometr 38. Elektrik yükünün saxlanması qanunu 39. Elektrik yüklerinin qarşılıqlı təsiri: Kulon qanunu 40. Elektrik yüklerini ayıran, toplayan və ötürən qurğular 41. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi 42. Elektrik sahəsinin qüvvə xətləri 43. Məsələ həlli</p>
6. ELEKTRİK CƏRƏYANI	<p>44. Elektrik cərəyanı 45. Cərəyan mənbələri 46. Elektrik dövrəsi və onun elementləri 47. Elektrik cərəyanının təsirləri 48. Cərəyan şiddəti və onun ölçülməsi 49. Gərginlik və onun ölçülməsi 50. Məsələ həlli 51. Elektrik müqaviməti. Dövrə hissəsi üçün Om qanunu 52. Naqılın müqaviməti nədən asılıdır? 53. Məsələ həlli 54. Naqillərin ardıcıl birləşdirilməsi 55. Naqillərin paralel birləşdirilməsi 56. Məsələ həlli 57. Elektrik cərəyanının işi. Coul-Lens qanunu 58. Elektrik cərəyanının gücü 59. Məsələ həlli</p>

FİZİKA FƏNN KURİKULUMU HAQQINDA

Fizika fənni üzrə təhsil programı (kurikulumu) dərslik və dərs vəsaitlərinin, metodik göstəriş, tədris materiallarının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi üçün müvafiq təlimatlar formasında hazırlanmış qaydaların əsasını təşkil edən, milli və əməkdaşlıq dəyərləri nəzərə almaqla tərtib olunmuş sənəddir. Orada nəticəyönümlülük, şəxsiyyətönüm-lülük və inkişafetdiricilik əsas keyfiyyət kimi nəzərə alınmışdır.

Fizika fənni üzrə təhsil programı (kurikulumu) cəmiyyətin inkişafının əsas hərə-kətverici qüvvəsi olan gənc nəslin dövrün tələblərinə uyğun formalasdırılmasına, onların qarşılaşdıqları problemlərin həlli və müstəqil qərar qəbul etməsi üçün zəruri bilik və bacarıqlara malik olmasına, politexnik təhsilini inkişaf etdirməklə praktik həyata hazırlanmalarına yönəlməklə şagirdlərin təfəkkürünün inkişafında və həyatı bacarıqlarının formalasdırılmasında əhəmiyyətli rol oynayır.

Fizika həyat elmidir. Həyatın bir sıra qanunları, qanuna uyğunluqları bu elmin tədqiqat obyekti kimi araşdırılır. Şagirdlərin hələ məktəb yaşlarından bu qanun və qanuna uyğunluqlara, müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünyagörüşünü artırmaqla yanaşı, cəmiyyətdə yaşamaq üçün bir sıra həyatı bacarıqları mənimsəmələrinə imkan yaradır. Cəmiyyətin müxtəlif sahələrində həyatda bir insan kimi formalasdılmalarına təkan verir. Bu prosesi tənzimləmək şagirdlərin inkişafını ardıcıl olaraq izləmək, onları istiqamətləndirmək üçün fizika fənninin məzmunu nəticələr formasında təqdim olunur. Məhiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr ölçülə bilindiyindən məzmun standart kimi qəbul edilərək fizika fənni üzrə təhsil programında (kurikulumunda) aparıcı yer tutur və bütövlükdə təhsil programı üçün xarakterik cəhətlərdən biri olan nəticəyönümlülüyü təmin edir.

Fizika fənni üzrə təhsil programında (kurikulumunda) məzmun standartlarının digər fənlərə aid olan standartlarla əlaqələndirilməsinə xüsusi diqqət yetirilmiş və cədvəl şəklində ümumiləşdirilmişdir. Bu, təhsil programına (kurikulum) integrativ xarakter gətirməklə onun fənlər üçün vahid olan bir məqsədə – bütöv şəxsiyyətin formalasdırılmasına yönəlmış sənəd kimi dəyərini gücləndirmişdir.

Fizika fənni üzrə təhsil programı (kurikulumu) həm də müəllim və şagird, eləcə də qiymətləndirmə fəaliyyətlərini özündə ehtiva etməklə kompleks xarakter daşıyır. O, bütövlükdə fizika təlimi prosesinin nizamlanması, həyata keçirilməsi üçün geniş imkanlara malik olması ilə fərqlənir. Fizikanın öyrənilməsi prosesində dərslik müəlliflərinin, məktəb rəhbərlərinin, müəllim və şagirdlərin, valideynlərin, eləcə də marağı olan hər kəsin tələbatlarına uyğun açıq bir sistem yaradır. Bu sistem ardıcıl olaraq yeniləşməklə inkişaf edir.

VIII sinif üzrə məzmun standartları

VIII sinfin sonunda şagird:

- istilik və elektromaqnit (elektrik) hadisələrinin mahiyyətini, qanunauyğunluqlarını izah edir, sadə məsələlər qurur və həll edir;
- elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətlərin tətbiqinə dair məsələlər həll edir;
- maddələri fiziki xassələrinə görə fərqləndirir, sadə məsələlər qurur və həll edir,
- maddənin aqreqat hallarını molekulların düzülüşünə, hərəkətinə və qarşılıqlı təsirinə görə fərqləndirir;
- təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinə dair məsələlər qurur və həll edir;
- istilik və elektrik hadisələrinə aid təcrübələr qoyur, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır;
- istilik texnikasının iş prinsipini izah edir və onun yaranmasında fizika elminin rolunu dəyərləndirir.

1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.

Şagird:

1.1. *Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.*

1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.

1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.

1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.

1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həll edir.

1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanunauyğunluqlarına aid topladığı məlumatları şərh edir.

2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.

Şagird:

2.1. *Materianın formalarına dair bilik və bacarıqları nümayiş etdirir.*

2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.

2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.

2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir.

2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.

2.2. *Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.*

- 2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsiminə görə fərqləndirir.
- 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.

3. Eksperimental fizika və müasir həyat

Şagird:

3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.

3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.

3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.

3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.

3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.

3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.

LAYİH

FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ

Cədvəldə kurikulumda tələb olunan bacarıqlar əsasında tövsiyə olunan illik iş planı verilmişdir. İş planı həftədə 2 saat olmaqla ildə 34 həftəyə və ya 68 saata nəzərdə tutulmuşdur. Müəllim mövzulara şəxsi münasibətindən asılı olaraq tövsiyə edilən illik planlaşdırılma nümunəsinə müəyyən dəyişikliklər edə bilər.

TƏDRİS VAHİDLƏRİ VƏ MÖVZULAR	Məzmun xətti 1	Məzmun xətti 2				Məzmun xətti 3		Saatlar										
		M.st. 1.1		M.st. 2.1	M.st. 2.2	M.st. 3.1	M.st. 3.2											
		1.1.1	1.1.2	1.1.3	1.1.4	1.1.5	2.1.1	2.1.2	2.1.3	2.1.4	2.2.1	2.2.2	2.2.3	3.1.1	3.1.2	3.2.1	3.2.2	
1. Molekulların istilik hərəkatı. Daxili enerji	1. Molekulların istilik hərəkatı. Temperatur	+		+														1
	2. Cisimlərin istidən genişlənməsi						+	+										1
	3. İstilik tarazlığı. Temperatur şkalaları			+											+	+		1
	4. Məsələ həlli		+															1
	5. Daxili enerji	+						+										1
	6. Daxili enerjiniin deyişmə üsulları: mexaniki işgörmə və istilikvermə	+					+	+										1
	7. İstilikkeçirmə	+						+										1
	8. Konveksiya	+						+										1
	9. Şüalanma	+						+										1
	10. Məsələ həlli		+									+						1
11. Kiçik summativ qiymətləndirmə																		1
2. İstilik hadisələrində enerjinin saxlanması qanunu	12. İstilik miqdarı	+					+											1
	13. Xüsusi istilik tutumu	+					+						+					1
	14. Yanacağın yanma istiliyi						+					+						1
	15. Məsələ həlli		+									+						1
	16. İstilik proseslərində enerjinin saxlanması qanunu	+		+			+											1
	17. İstilik balansı tənliyi	+	+				+											1
	18. Məsələ həlli		+															1
	19. Praktik iş. Cisinin xüsusi istilik tutumunun təyini												+	+				1
	20. Kiçik summativ qiymətləndirmə.																	1
3. Maddənin aqəcət hallarının deyişməsi	21. Ərimə və bərkimə		+				+											1
	22. Xüsusi ərimə istiliyi						+											1
	23. Buxarəmələgəlmə və kondensasiya			+														1
	24. Doyan və doymayan buxar. Qaynama		+				+											1
	25. Xüsusi buxarlanma istiliyi	+					+	+										1
	26. Havanın rütubəti	+						+						+	+			1
	27. Rütubəti ölçən cihazlar							+						+	+			1
	28-29. Məsələ həlli							+					+					2
	30. Kiçik summativ qiymətləndirmə.																	1

TƏDRİS VAHİDLƏRİ VƏ MÖVZULAR		Məzmun xətti 1		Məzmun xətti 2			Məzmun xətti 3		Saatlar
		M.st. 1.1		M.st. 2.1	M.st. 2.2	M.st. 3.1	M.st. 3.2		
4. İstilik mühərrikəti	31. İstilik mühərriki. İstilik mühərrikinin FlO-sı 32. Buxar turbini 33. Daxiliyanma mühərrikləri 34. Reaktiv mühərrik 35. İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi 36. Məsələ həlli	1.1.1 1.1.2 1.1.3 1.1.4 1.1.5 +	2.1.1 2.1.2 2.1.3 2.1.4 2.2.1 2.2.2 2.2.3 +	3.1.1 3.1.2 3.2.1 3.2.2 +	1				
	37. Kiçik summativ qiymətləndirmə								1
5. Elektrik yükü. Elektrik sahəsi	38. Cisimlərin elektriklənməsi. Elektrik yükü 39. Atomun quruluşu. Elektriklənmənin təbiəti 40. Keçiricilər və dielektriklər 41. Elektrostatik induksiya 42. Elektroskop. Elektrometr. 43. Elektrik yükünün saxlanması qanunu 44. Elektrik yüklerinin garşılıqlı təsiri: Kulon qanunu. 45. Elektrik yüklerini ayıran, toplayan və ötürün qurğular. 46. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi 47. Elektrik sahəsinin qüvvə xətləri 48. Məsələ həlli	+ +	+ +	+ +					1
	49. Kiçik summativ qiymətləndirmə.								1
6. Elektrik cərəyanı	50. Elektrik cərəyanı 51. Cərəyan mənbələri 52. Elektrik dövrəsi və onun elementləri 53. Elektrik cərəyanının təsirləri 54. Cərəyan şiddəti və onun ölçüləməsi 55. Gərginlik və onun ölçüləməsi 56. Məsələ həlli 57. Elektrik müqaviməti. Dövrə hissəsi üçün Om qanunu 58. Naqilin müqaviməti nədən asılıdır? 59. Məsələ həlli	+ +	+ +	+ +					1
	60. Kiçik summativ qiymətləndirmə								1

TƏDRİS VAHİDLƏRİ VƏ MÖVZULAR	Məzmun xətti 1					Məzmun xətti 2				Məzmun xətti 3			Saatlar
	M.st. 1.1					M.st. 2.1		M.st. 2.2		M.st. 3.1	M.st. 3.2		
	1.1.1	1.1.2	1.1.3	1.1.4	1.1.5	2.1.1	2.1.2	2.1.3	2.1.4	2.2.1	2.2.2	2.2.3	
6. Elektrik cərəyanı (davamı)	61. Naqillərin ardıcıl birləşdirilməsi				+								1
	62. Naqillərin paralel birləşdirilməsi				+								1
	63. Məsələ həlli			+									1
	64. Elektrik cərəyanının işi. Coul-Lens qanunu				+								1
	65. Elektrik cərəyanının gücü												1
	66-67. Məsələ həlli			+									2
	68. Kiçik summativ qiymətləndirmə												1

LAYİH

İLLİK PLANLAŞDIRMA NÜMUNESİ

Tarix (həftələrlə)	Resurslar	Qiymətləndirme üsul və vasitələri				
Mövzü üzrə ayırılmış vaxt		Noyabr, 8-ci haftə				
İnteqrasiya	C.12.1., Riy.2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-1. 1.1.2., Kim.1.1.1., Inf.3.2.1., 3.3.2., Ədəb.22.1., H.b.1.1.1., 4.2.1. C.12.1., Riy.4.1.1., 4.2.1., 5.1.1., Inf.3.2.1., Ədəb.22.1., H.b.1.1.1., 4.2.1.	Dərslik, ərimə və bərkiməyə aid elektron təqdimatlar, iş vəraqları, müşahidə vəraqları, plakatlar, buz, kolba, termometr, sport lampası, saniyəölçən. Fizikadan multimedia” diskı, kompyuter, projektor, interaktiv lövhə (mimio və ya “Promethean”). Internet saytları: http://musabiqe.az/index.php?option=com_mtreet&task=viewlink&link_id=1678&Itemid=34 http://www.youtube.com/watch?v=oazHtOPDbjM	Müşahidə (mütəşəhidə vəraqları). Rubrik (naliyyət və saviyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (çalışmalar).	1 saat		
Mövzular	Ərimə və bərkimə	C.12.1., Riy.4.1.1., 4.2.1., 5.1.1., Inf.3.2.1., Ədəb.22.1., H.b.1.1.1., 4.2.1.	Dərslik, iş vəraqları, ərimə istiliyinə aid plakatlar, buz, qalay, kolba , elektrik qızdırıcısi, saniyəölçən. “Fizikadan multimedia” diskı, kompyuter, projektor, interaktiv lövhə (mimio və ya “Promethean”). Internet saytları: http://musabiqe.az/index.php?option=com_mtreet&task=viewlink&link_id=1678&Itemid=34	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vəraqi). Rubrik (naliyyət və saviyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (çalışmalar).	1 saat	
Tədris vahidi	3. MADDƏNİN AQQƏQAT HALLARININ DÖYİŞMƏSİ	C.12.1., Riy.4.1.1., 4.2.1., 5.1.1., Tex.1.1.1., Kim.1.1.1., Inf.3.2.1., 3.3.2., Ədəb.22.1., H.b.1.1.1., 4.2.1.	Buxarəmələ-gəlmə və kondensasiya	Dərslik, iş vəraqları, kondensasiyaya aid plakatlar, kolba, stekan, şüşə boru keçirlən tıxac, su, spirit lampası, metal lövhə, kibrıt, stativ, “Fizikadan multimedia” diskı, kompyuter, projektor, interaktiv lövhə (mimio və ya “Promethean”). Internet saytları: http://www.tehsilproblemleri.com/?p=2551 http://www.youtube.com/watch?v=uek38nwj4Zk	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vəraqi). Rubrik (naliyyət və saviyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (çalışmalar) Test (test tapşırıqları).	1 saat
Standartlar	1.1.3. 2.1.1. 2.1.1. 2.2.1. 2.1.1. 2.2.1. 1.1.3. 2.2.1.	Dərslik, iş vəraqları, plakatlar, şüsa qab, elektrik qızdırıcısi, su, termometr, stativ, “Fizikadan multimedia” diskı, kompyuter, projektor, interaktiv lövhə (mimio və ya “Promethean”). Internet saytları: http://www.youtube.com/watch?v=ewEM_jvdEs	Müşahidə (mütəşəhidə vəraqları). Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vəraqi). Rubrik (naliyyət və saviyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (çalışmalar).	Noyabr, 9-cu haftə		

İLLİK PLANLAŞDIRMA NÜMUNESİ

Resurslar	Qıymetləndirmə üsul və vasitələri	Tarix (haftalərlə)	Mövzu üzrə ayrılmış vaxt				
İnteqrasiya							
1.1.3. 2.1.1. 2.1.2.	Darslik, iş vərəqləri, müşahidə vərəqləri, məsələnin həllinə aid plakatlar, elektron təqdimat, “Fizikadan multimedia” diskı, kompüter, projektor, interaktiv lövhə (mimio ve ya “Promethean”). Internet saytları: http://www.youtube.com/watch?v=UuMMB-gaF90 http://www.shagird.info/elave_vesaitler/e_v_comment_page.htm?l?fenn=fizika&sinf=&p_num=50&cur_page=1	Riy. 5.1.1., Tex. 1.1.1., Kim. 1.1.1., Inf. 3.2.1., Ədəb. 2.2.1., H.b. 4.2.1.	Müşahidə (müşahidə vərəqləri). Rubrik (maliyyət seviyyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (calışmalar). Noyabr, 10-cu haftə				
Mövzular	Xüsusi buxarlanma istiliyi	3.1.3. 3.1.1. 3.1.2.	Darslik, iş vərəqləri, müşahidə vərəqləri. Atmosfer və rütubətə aid plakatlar, hıqrometr, nishbi rütubətə aid cədvəl elektron təqdimat, “Fizikadan multimedia” diskı, kompüter, projektor, interaktiv lövhə (mimio ve ya “Promethean”). Internet saytları: http://az.wikipedia.org/wiki/Hıqrometr http://www.youtube.com/watch?v=qj7lONkCgA	Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqqi). Rubrik (maliyyət seviyyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (calışmalar). Müşahidə (müşahidə vərəqləri).	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqqi). Test (test təpsirinqləri) Rubrik (maliyyət seviyyələri üzrə qiymətləndirme şkalası).	1 saat
Tədris vahidi	3. MADDƏNİN AQQƏQT HALLARININ DƏYİŞMƏSİ						
Standartlar		2.1.1. 3.1.1. 3.1.2.	Darslik, iş vərəqləri, müşahidə vərəqləri, plakat, tabşır, Kondensasiyalı hıqrometr, Psikrometer və cədvəlelektron təqdimat, “Fizikadan multimedia” diskı, kompüter, projektor, interaktiv lövhə (mimio ve ya “Promethean”). Internet saytları: http://www.youtube.com/watch?v=YJvG17cliGw	C.1.2.1., Riy. 4.1.1., 5.1.1., Inf. 3.2.1., 3.3.2., Tex.1.1.1., T-i. 2.1.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqqi). Tapsırıqverme (calışmalar). Test (test təpsirinqləri) Rubrik (maliyyət seviyyələri üzrə qiymətləndirme şkalası).	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqqi). Rubrik (maliyyət seviyyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (calışmalar). Müşahidə (müşahidə vərəqləri).	Noyabr, 11-ci haftə
		2.1.2. 2.2.3.	Darslik, iş vərəqləri, məsələ həllini aka etdirən plakatlar, tabşır, masələ həllinə aid təqdimatlar, “Fizikadan multimedia” diskı , kompüter, projektor, interaktiv lövhə (mimio ve ya “Promethean”). Internet saytları: http://www.muallim.edu.az/arxiv/2010/24/30.htm	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-i. 2.1.2., Kim. 1.1.1., Inf. 2.2.3., 2.2.4., 3.2., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	Məsələ həlli	1 saat	

FƏNLƏRARASI İNTEQRASIYA

Fənlərarası integrasiyanın olduqca böyük əhəmiyyəti var. Fizikanın digər fənlərlə integrasiya imkanları özünəməxsus xüsusiyyətlərə malikdir.

1. Riyaziyyat. Fizika və riyaziyyat kurslarının əlaqəsini xüsusilə qeyd etmək lazımdır, çünki elmi-metod kimi riyaziyyatın əhəmiyyəti fizikanın tədrisində geniş əks olunur. Fizikanın qanunları əsaslandırıldığda, fizikanın bəzi müddəalarını isbat etdikdə, laboratoriya işlərində riyazi düsturlardan istifadə olunur.

2. Kimya. Fizika və kimya kurslarının əlaqəsi üçün anlayışların öyrənilmə vaxtının uyğunlaşdırılması, bu fənlər üçün anlayışların və qanunların tədricən formalasdırılması, materialın öyrənilməsində eyni işin təkrarının aradan qaldırılması çox vacibdir. Kimyani öyrənməyə başlayana qədər şagirdlər artıq fizika kursunda “atom”, “molekul”, “ion”, “maddə” kimi anlayışlara yiyələndiklərindən uyğun biliklərə əsaslanmaq olar.

3. Həyat bilgisi. Fizika materiya, maddə, cisim, canlı və cansız təbiətdə baş verən bütün proseslərin müəyyən qanuna uyğunluqlarını şagirdlərin həyat bilgisindən öyrəndiyi biliklərə əsaslanaraq əlaqələndirir.

4. Coğrafiya. Fizika ilə coğrafiya kursunun əlaqələri olduqca genişmiqyaslıdır. Bir çox təbiət hadisəsi, məsələn, küləyin əsməsi, seysmik dalğalar, atmosfer və onun quruluşu, cisimlərin üzməsi, böyük su dövranı və s. biliklərin öyrənilməsində bu fənlərin qarşılıqlı əlaqəsi çox əhəmiyyətlidir.

5. Texnologiya. Fizikanın tədrisi ilə texnologianın özünəməxsus əlaqəsi özünü araşdırma və layihələrin hazırlanmasında və icrasında, əmək təlimindən qazanılan praktik bilik və bacarıqlardan istifadə edilməsində göstərir.

6. İnformatika. İnformatikadan qazanılan bütün texniki biliklər fizikaya əsaslanır. Şagirdlər informasiya və kommunikasiya texnologiyalarının inkişafında fizikanın rolunu əlaqələndirir, elektron dərs vəsaitlərindən istifadə edir, təqdimatlar hazırlayırlar.

7. Musiqi. Fizikanın səs bölməsini öyrəndikdə musiqi dərsindən öyrənilən səslərə əsaslanaraq əlaqə yaratmaq olar.

8. Təsviri incəsənət. Fizikadan icra olunan araşdırmaların təsvirlərini iş vərəq-lərində çəkmək, qrup təqdimatlarının hazırlanmasında təsviri incəsənətdən qazanılan biliklər çox böyük əhəmiyyətə malikdir.

9. Ədəbiyyat. Fizikadan icra olunan layihələrin nəticələrinə aid essenin hazırlanmasında ədəbiyyatdan qazanılan biliklər mühüm əhəmiyyət kəsb edir.

Fənlərarası integrasiya haqqında cədvəlin göstəriçiləri üzərində ayrıca dayanmaq lazımdır. Onlar fizika müəlliminə şagirdlərin başqa fənlərdən qazandığı hansı biliklərdən hər mövzunun öyrənilməsində istifadə edə bilməsini təyin etməkdə kömək edir. Müəllim dərsə hazırlanışında fənlərarası integrasiya cədvəlində göstərilmiş materialı bilməsi məqsədə uyğundur. Bu zaman müəllimin zəhmətinin əvəzi dəfələrlə çıxır və müəllim nüfuzu yüksəlir. Eyni zamanda bu, məktəbdə işləyən müəllimlərin arasında əlaqənin yaranmasına və güclənməsinə xidmət edir.

FƏNLƏRƏKASI İNTƏQRASİYA CƏDVƏLİ

BÖLMƏ VƏ MÖVZULAR	FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
1. Molekulların istilik hərəkəti. Daxili enerji	1. Molekulların istilik hərəkəti. Temperatur C.1.2.1., Riy. 4.1.1., 5.1.1., Tex. 1.1.1., Kim. 1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	2. Cisimlərin istidən genişlənməsi C. 1.2.1., Riy. 2.1.2., Riy. 4.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	3. İstilik tarazlığı. Temperatur şkalaları. Riy. 2.1.2., 4.1.1., 4.2.1., Tex.1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	4. Məsələ həlli C. 1.2.1., 2.1.4., İnf. 3.2.1., 3.3.2., Riy. 2.1.2., 4.1.1., 5.1.1., Tex. 1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	5. Daxili enerji Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., Kim. 1.1.1., İnf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	6. Daxili enerjinin dəyişmə üsulları: mexaniki işgörmə və istilikverma C. 1.2.1., Riy. 2.1.2., 4.1.1., 5.1.1, Kim. 1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	7. İstilikkeçirmə C. 1.2.1., 2.1.5., İnf. 3.2.1., 3.3.2., Riy. 2.1.2., 4.1.1, 4.2.1., Tex. 1.1.1., Kim. 1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	8. Konveksiya Riy. 4.1.1., 5.1.1., Tex. 1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	9. Şüalanma C. 2.1.5., İnf. 3.3.2., Riy. 4.1.1, 5.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	10. Məsələ həlli C. 1.2.1., 2.1.4., İnf. 3.2.1., 3.3.2., Riy. 2.1.2., 4.1.1., 5.1.1., Tex. 1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
2. İstilik hadisələrində enerjinin saxlanması qanunu	12. İstilik miqdarı Riy. 4.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	13. Xüsusi istilik tutumu Riy. 4.1.1., Kim. 1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	14. Yanacağın yanma istiliyi Riy. 4.2.1., 5.1.1., B. 4.1.1., Tex. 1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	15. Məsələ həlli Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., Kim. 1.1.1., İnf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	16. İstilik proseslərində enerjinin saxlanması qanunu Riy.1.2.5., 5.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	17. İstilik balansı tənliyi Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., İnf. 3.2.1., 3.3.2., Tex. 1.1.1., Kim. 1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	18. Məsələ həlli C. 1.2.1., 2.1.4., İnf. 3.2.1., 3.3.2., Riy. 2.1.2., 4.1.1., 5.1.1., Tex.1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	19. Praktik iş. Cisin xüsusi istilik tutumunun təyini Riy. 1.2.5., 4.1.1., 4.2.1., Tex.1.1.1., Kim.1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	20. Ərimə və bərkimə C. 1.2.1., Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-i. 1.1.2., Kim.1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
3. Maddənin aqreqat hallarının dəyişməsi	22. Xüsusi ərimə istiliyi. C. 1.2.1., Riy. 4.1.1., 4.2.1., 5.1.1., İnf. 3.2.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	23. Buxarəmələğalmə və kondensasiya C.1.2.1., Riy. 4.1.1., 4.2.1., 5.1.1., Tex.1.1.1., Kim.1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	24. Doyan və doymayan buxar. Qaynama Riy. 2.1.2., 5.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	25. Xüsusi buxarlanma istiliyi Riy. 5.1.1., Tex. 1.1.1., Kim. 1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 4.2.1.
	26. Havanın rütubəti Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	27. Rütubəti ölçən cihazlar C.1.2.1., Riy. 4.1.1., 5.1.1., İnf. 3.2.1., 3.3.2., Tex.1.1.1., T-i. 2.1.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	28. Məsələ həlli Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-i. 2.1.2., Kim.1.1.1., İnf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.

4. İstilik mühərrikləri	31. İstilik mühərrikləri. İstilik mühərriklərinin FlƏ-si	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex.1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., B. 3.1.1., 3.1.2., H.b. 1.1.1., 4.2.1.
	32. Buxar turbini	Riy. 2.1.2., 4.1.1., 5.1.1., C. 3.2.5., Tex. 1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., B. 3.1.1., 3.1.2., H.b. 1.1.1., 4.2.1.
	33. Daxiliyanma mühərrikləri	H.b. 4.2.1, Riy. 2.1.2., 4.1.1., 5.1.1., C. 3.2.5., Tex.1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., B. 3.1.1., 3.1.2., H.b. 1.1.1.
	34. Reaktiv mühərriklər	Riy. 1.2.4., 2.1.2., 4.1.1., 5.1.1., Kim. 1.2.1., C. 3.2.5., Tex.1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., B. 3.1.1., 3.1.2., H.b. 1.1.1., 4.2.1.
	35. İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi	Riy. 1.2.4., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Kim. 4.2.1., C. 3.2.5., Tex. 1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., B. 3.1.1., 3.1.2., 4.1.1., 4.2.1., 4.2.2., H.b. 1.1.1., 1.2.1., 4.2.1.
	36. Məsələ həlli	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-i. 2.1.2., Kim. 1.1.1., İnf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., H.b. 1.1.1., 4.2.1.
5. Elektrik yükü. Elektrik sahəsi	38. Cisimlərin elektriklənməsi. Elektrik yükü.	Tex. 2.2.1., Tex.2.2.2., Riy.2.1.2.,4.2.1., 5.1.1., Tex.1.1.1., Kim.1.2.1., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.
	39. Atomun quruluşu. Elektriklənmənin təbiəti	Riy. 1.3.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., 3.2.1., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.
	40. Keçiricilər və dielektriklər	Riy. 1.2.4., 1.2.5., 5.1.1., 5.1.2., Tex.2.2.1., 2.2.2., Kim. 1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.
	41. Elektrostatik induksiya	Riy. 1.3.1., 2.1.2., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.
	42. Elektroskop. Elektrometr	Riy. 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., T-i. 2.1.2., Kim.1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.
	43. Elektrik yükünün saxlanması qanunu	Riy. 1.2.4., 1.2.5., 2.1.2., 5.1.1., 5.1.2., Tex. 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.
	44. Elektrik yüklerinin qarşılıqlı təsiri: Kulon qanunu.	Riy. 1.3.1., 2.1.2., 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., T-i. 2.1.2. Kim. 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1.
	45. Elektrik yüklerini ayıran, toplayan və ötürən qurğular	Riy. 1.2.5., 2.1.2., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf. 2.2.4. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.
	46. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi	Riy. 4.1.1., 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., T-i. 2.1.2. Kim. 1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.
	47. Elektrik sahəsinin qüvvə xatları	Riy. 2.1.2., 4.1.1., 5.1.1., Tex.2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.
	48. Məsələ həlli	Riy. 1.2.5., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf.2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.

LAYİH

6. Elektrik cərəyanı	50. Elektrik cərəyanı	Riy. 2.1.2., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	51. Cərəyan mənbələri	Riy. 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.2.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	52. Elektrik dövrəsi və onun elementləri	Riy. 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	53. Elektrik cərəyanının təsirləri	Riy. 2.1.2., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.1.1., 1.2.1., 1.3.1., 4.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	54. Cərəyan şiddəti və onun ölçülməsi	Riy. 1.2.4., 1.3.1., 4.1.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., Kim. 1.1.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	55. Gərginlik və onun ölçülməsi	Riy. 2.1.2., 5.1.1., Tex. 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	56. Məsələ həlli	Riy. 1.2.5., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.2.1., 1.3.1., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	57. Elektrik müqaviməti. Dövra hissəsi üçün Om qanunu	Riy. 1.2.5., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.1.1., 1.2.1., 1.3.1., 4.1.1., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	58. Naqilin müqaviməti nədən asılıdır?	Riy. 1.2.4., 1.3.1., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	59. Məsələ həlli	Riy. 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	61. Naqillərin ardıcıl birləşdirilməsi	Riy. 1.2.5., 2.1.2., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.1.1., 4.1.1., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 4.2.1., H.b. 1.1.1.
	62. Naqillərin paralel birləşdirilməsi	Riy 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., T i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	63. Məsələ həlli	Riy. 1.2.5., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.2.1., 1.3.1., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	64. Elektrik cərəyanının işi. Coul Lens qanunu	Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex. 2.2.1., Tex. 2.2.2., Tex. 1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	65. Elektrik cərəyanının gücü	Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	66. Məsələ həlli	Riy. 1.2.5., 2.1.2., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., T i. 2.1.2., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.

Riy. – Riyaziyyat, H b. – Həyat bilgisi, Tex. – Texnologiya, T- i. – Təsviri incəsənət,

İnf. – İnformatika, C. – coğrafiya, Kim. – Kimya, Ədəb.– Ədəbiyyat, B. – Biologiya

LAYİH

FİZİKA DƏRSLƏRİNĐƏ BƏZİ MÜASİR TƏLİM TEXNOLOGİYALARI

Mətnlərlə işin təşkili

Mətn tədris prosesində əsas təlim materialıdır. Ona görə də mətnlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. İnformasiyanın tam mənimsənilməsi üçün şagirdlər oxuduqlarını başa düşməlidirlər. Mətnlə iş üsullarının öyrənilməsi şagirdlərə mətnlə müstəqil işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir. Bununla yanaşı, verilən metodlar şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət vərdişlərini formalasdırır. Aşağı siniflərdə müəllimlər üçün metodik vəsaitdə “Klaster”, İQS, “Ziqzaq” və BİBÖ üsulları ətraflı şərh edilmişdir. Mətnlə işin digər üsullarını təklif etmək olar:

Ardıcıl suallar üsulu. Şagirdlərə mətni birgə diqqətlə oxumağa, onu düşünməyə köməklik edir. Şagirdlər növbə ilə lazım olan mətni hissə hissə ucadan oxuyurlar. Bir abzas oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird onun sualını cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Sual verən şagird oxumağa davam edir, ikinci isə oxunan abzasdan ona sual verir.

Məndə əsas sözlərin araşdırılması üsulu. Əsas sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə mətnin əsas məzmununu asanlıqla bərpa etmək olar. Şagirdlər məndə əsas sözləri seçib onları vərəqə (dəftərə) köçürürlər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə verilir. Açıq sözlər məlumatın sonradan açılması üçün seçilir. Seçilmiş dəstək sözlərə əsaslanaraq şagirdlərə mətnin hissəsini danışmaq təklif oluna bilər. Mətn üzrə əsas sözlər şifahi cavabın əsası ola bilər.

Açıq sözlər əsasında dərsliyin mətninə suallar tərtib edilməsi. Bu metod şagirdlərdə suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni abzasla oxuyurlar, birlikdə bu abzasdan açıq sözləri seçilir və onu iş vərəqlərinə yazırlar. Termin sözlərdən suallar tərtib edirlər. Onları çox da böyük olmayan vərəqlərə yazırlar. Şagirdlərdən biri bu sualı oxuyur, ikincisi ona cavab verir. Əgər cavab düzgün kimi qəbul edilirsə, vərəqin arxa tərəfinə yazılır. Bu kart cavabı şagirdlər sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün istifadə edə bilərlər.

Planın və köməkçi sxemlərin tərtib edilməsi. Plan və sxemlər əsas olanı əsas olmayandan ayırmaya, mətnin əsas məzmununu müəyyən etməyə, hissələrin qarşılıqlı əlaqələrini araşdırmağa kömək edir. Bunlar hamısı materialın sistemləşdirilməsinə gətirib çıxarır.

Plan – mətnin struktur məzmun təşkilini (mikromövzuların ardıcılığını, onların qarşılıqlı əlaqələrini) əks etdirən xüsusi bir sxemdir.

Birlikdə oxuyaq. Metodik üsul bu və ya digər informasiyanın sadəcə təkrarlanması deyil, təlimi başa düşmək səviyyəsinə yönəltməyə imkan verir. Metodun istifadə edilməsi şagirdlərin müxtəlif növ fəaliyyətlərinin təşkilinə imkan verir: biri mətni oxuyur və oxuduqlarını izah edir, digəri isə mətnə aid suallar hazırlayır. Bu zaman tapşırıqdan asılı olmayaraq bütün şagirdlər mətni dərindən düşünməli, onu qruplaşdırmalı, suallar verməli və onları cavablandırmalıdır.

Mətnə əsasən cədvəlin doldurulması. Cədvəllər mətnin əsas ideyasını aşkar etməyə imkan verir. Mətnlə işləyən zaman bir neçə növ cədvəldən istifadə oluna

bilər: sadalanan obyektlərin, anlayışlarının, təriflərin cədvəlin müvafiq sütunlarına yerləşdirilməsi, müqayisə olunan obyektlərdə (qruplarda) müəyyən əlamətlərin olub olmaması, göstərilən alqoritmə qismən doldurulmuş cədvəli bitirmək və s. Bu və ya digər proseslər haqqında məlumatlar olan mətnlə işlədikdə işin gedişi boyunca "Nə? Harada? Nə zaman? Hansı səbəbdən?" cədvəlini doldurmaq olar.

<i>Nə?</i>	<i>Harada?</i>	<i>Nə zaman?</i>	<i>Hansi səbəbdən?</i>

KEYS metodu (tematik tədqiqat)

Keys (ingiliscə “case” – hadisə, vəziyyət) hər hansı bir praktik problemin həlli yollarının kollektiv və ya fərdi axtarışını tələb edən təlim materialıdır. Onun fərqləndirici xüsusiyyəti real həyatdan götürülən faktlar əsasında problemlı situasiyanın təsvir edilməsidir.

Keys olaraq elmi, publisistik, bədii, yaxud tədris materialları götürülə bilər. Keysə verilən tələblər:

1. Müzakirəsi mümkün olan və birmənalı həlli olan aktual problemlərin qoymuluşu.
2. Mətnin dərsin mövzusuna və məqsədinə uyğunluğu.
3. Tədqiq olunan problemin təhlilinin aparılması və həlli yollarının axtarışı üçün kifayət qədər informasiyanın olması.
4. Problemin müəllif qiymətləndirməsinin olması.

Müzakirənin nəticələrinin sürətlə qeydə alınması üçün qrupa təlimat və şablonun paylanması məqsədəmüvafiqdir.

Keyslə iş mərhələləri.

1. Mətni oxuyun.
2. Mətdə hansı problemdən bəhs edildiyini müəyyənləşdirin.
3. Problemin (yaxud problemlərin) nədə təzahür etdiyini dəqiqləşdirin.
4. Problemin həlli yollarını müzakirə edin (“Əqli hücum”).
5. Qrupun qərarını təqdimetməyə hazırlayın.
6. İşin yekununu təqdim edin.

Təlim layihələri

Təlim layihəsi şagirdlərin birgə yerinə yetirdiyi öyrədici və yaradıcı fəaliyyətdir. Layihələr şagird tərəfindən sərbəst, yaxud müəllimin nəzarəti ilə yerinə yetirilir. Layihə şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə tətbiq etməyə imkan verir, onlarda əməkdaşlıq və birgə fəaliyyət bacarıqlarını formalasdırır, təlim prosesini şagird üçün fəal və mənalı edir. Təlim layihələrinin müxtəlif növləri vardır. Dominant fəaliyyət növünə görə layihələr ~~məlumatlandırıcı~~, yaxud ~~tədqiqədici~~ olur.

Davamlılığına görə *qısamüddətli* (bir və ya iki dərs) və *uzunmüddətli* (bir ay və daha çox) olur.

İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarışiq (işin müxtəlif mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.

Məlumatlandırıcı layihə obyekt və ya hadisə haqqında məlumatın toplanması-na, təhlilinə, ümumiləşdirilməsinə və təqdim edilməsinə yönəlmüşdir. Məlumatlandırıcı layihənin əsas məqsədi məhz məlumatın axtarışı, emalı və təqdim edilməsi bacarıqlarının formalasdırılmasıdır. Bu səbəbdən də yaxşı olar ki, məlumatlandırıcı layihələrin hazırlanmasında bu və ya digər dərəcədə bütün şagirdlər iştirak etsinlər. Müəyyən şərtlər daxilində məlumatlandırıcı layihə tədqiqat layihəsinə çevrilə bilər.

Tədqiqat layihəsi tədqiqatın predmetinin və tədqiqat metodlarının dəqiq müəyyən edilməsini nəzərdə tutur. Bu növ layihələr elmi tədqiqat işinə bənzərdir: mövzunun əsaslandırılması, tədqiqat probleminin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi, məlumat mənbəyinin və problemin həlli üsullarının təyin edilməsi, alınan nəticələrin ümumiləşdirilməsi və müzakirəsi. Tədqiqat layihələri, adətən, uzunmüddətli olur və nəticələri böyük bir bölmənin və ya kursun sonunda təqdim edilir.

LAYİHƏ

MÜASİR QİYMƏTLƏNDİRİMƏ

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydasi”nda məktəbdaxili qiymətləndirmənin növləri kimi nəzərdə tutulan diaqnostik, formativ və summativ qiymətləndirmə növlərinin hər birinin mahiyyət etibarı ilə fərqli məqsədlərə xidmət etdiyi bildirilir [bax: <http://e-qanun.az/framework/41102?fbclid=IwAR2qUk-Gf9lRGlaDK4M6xcNZVw-xWS2ZtbcKzvwPwJMFtz8WsSzgm2vQFro>].

Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.

Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar	Vasitələr	Fəaliyyətin növləri
Müşahidə (müəllim şagirdin təlim fəaliyyətini müşahidə əsasında qiymətləndirir)	Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni eks etdirən meyarlar cədvəli)	Dərsdə şagirdin müşahidə edilməsi və meyarlar cədvəlinə qeyd olunması
Müsahibə (şifahi yoxlama)	Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazılılığı vərəq)	Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək
Tapşırıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə səhbət	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Valideyn iclasında sorğu vərəqlərinin doldurulması

Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda (portfoliounda) saxlanılır.

Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmış fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə

xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir.

Formativ qiymətləndirmə zamanı tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Bələliklə, formativ qiymətləndirmənin üsulu, vasitələri və şagird fəaliyyətinin növlərini aşağıdakı kimi sistemləşdirmək olar:

Üsullar	Vasitələr	Fəaliyyətlər
Müşahidə	Müşahidə vərəqləri	Qrupda və ya cütdə iş
Şifahi sual cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi	Təqdimatlar
Tapşırıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə səhbət	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılımış vərəq)	Sorğu vərəqlərinin doldurulması və ya müzakirə
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli	Müstəqil (yaratıcı) iş
Rubrik	Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası	Yoxlanılan bacarıq üzrə hər hansı fəaliyyət növü
Şifahi və yazılı təqdimat	Meyar cədvəli	Qrup işi və ya fərdi tədqiqatın təqdimatı
Test	Test tapşırıqları	Test tapşırıqlarının həlli
Özünüqiyəmləndirmə	Özünüqiyəmləndirmə vərəqləri	Özünüqiyəmləndirmə vərəqlərinin doldurulması

Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılır.

Müəllim dərs ilinin yarımillərinin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndəki qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsviri hazırlanır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.

Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:

- hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;

- hər yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmə.

Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkalası ilə ölçülür.

Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni eks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların eksəriyyətinin cavablaşdırılmasına biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablaşdırılmasına biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq belə müəyyənləşdirilir:

Bal aralığı	Qiymət
[0-30]	2 (qeyri-kafı)
(30-60]	3 (kafı)
(60-80]	4 (yaxşı)
[80-100]	5 (əla)

Qiymət sinif jurnalı və "Məktəbli kitabçası"nda yazılır.

Yarimillik və illik qiymətlərin hesablanması

Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarimillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarimillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və "Məktəbli kitabçası"nda yazılır.

Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n}$$

Y- təhsilalanın yarımillik üzrə balı;

$ksq_1, ksq_2, \dots, ksq_n$ – hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdari;

n – kiçik summativ qiymətləndirmələrin sayını bildirir.

Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$

BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarı.


Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balı 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

LAYİH

HƏR BİR MÖVZU ÜZRƏ TƏLİM MATERİALLARININ XARAKTERİNƏ GÖRƏ QRUPLAŞDIRILMASI

Hər bir mövzu üzrə təlim materialları xarakterinə görə aşağıdakı kimi qruplaşdırılmışdır:



A Maraqoyatma (motivasiya). Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir, suallarla yekunlaşır. Verilən suallar əvvəllər qazanılmış biliklərə əsaslanır və şagirdləri aktiv fəaliyyətə cəlb etməyi nəzərdə tutur.

B Araşdırma. Maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrin səbəbnəticə əlaqələrinin müəyyən edilməsinə yönəldilmiş təcrübə, laboratoriya işləri və müxtəlif nəzəri-praktik tapşırıqlar verilir. Həmin işlər fərdi və qrup şəklində yerinə yetirilə bilər. Bu tapşırıqlar mövcud biliklərlə öyrənilən yeni təlim materialı arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək, səhvləri araşdırmaq üçün suallar verilir.

C İzah: məlumat mübadiləsi və müzakirə. Fəaliyyət zamanı müəyyən edilən faktlarla bağlı bəzi açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin əsas məzmunu burada əks olunur.

D Öyrəndiklərinizi tətbiq edin (yaradıcı tətbiqetmə). Mövzuda öyrənilənləri möhkəmləndirmək üçün məsələ həll edilir və ya praktik təcrübə – araştırma icra olunur.

E Nə öyrəndiniz? Mövzuda əldə olunan yeni məlumatları təmumlaşdırmaq və genişləndirmək xidmət edir. Dərsdə öyrənilən yeni anlayışlardan istifadə etməklə mövzunun xülasəsi esse yazmaq, təriflərini vermək, düsturları yazmaq və onların qısa izahının verilməsi nəzərdə tutulur.

F Öyrəndiklərinizi yoxlayın. Şagirdlər verilən nəzəri və praktik tapşırıqlarla öz bilik və bacarıqlarını yoxlayırlar.

Layihə. Evdə yerinə yetirilməsi nəzərdə tutulur. Bu layihələr nəzəri və ya eksperimental xarakter daşıyır, onu yerinə yetirmək üçün müxtəlif mənbələrdən istifadə edilə bilər.

**MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ
TEXNOLOGİYASININ ŞƏRHİ**

TƏDRİS VAHİDİ – 1

**MOLEKULLARIN İSTİLİK HƏRƏKƏTİ.
DAXİLİ ENERJİ**

**TƏDRİS VAHİDİ ÜZRƏ
REALLAŞDIRILACAQ ALT STANDARTLAR**

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
- 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid toplaşdırılmış məlumatları şərh edir.
- 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
- 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.

LAYİHƏ
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 9 saat
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: 1 saat

Dərs 1 / Mövzu: MOLEKULLARIN İSTİLİK HƏRƏKƏTİ. TEMPERATUR

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
Dərsin MƏQSƏDİ	<ul style="list-style-type: none">Molekulların istilik hərəkətinin başvermə səbəbini şərh edir.Temperaturun fiziki mahiyyətini izah edir.Təbiətdə mövcud olan temperaturları müqayisə edir.

6-cı sinifdə şagirdlər “Diffuziya”, “Maddələrin istidən genişlənməsi”, 7-ci sinifdə “Mexaniki hərəkətin təsviri” mövzularında istilik və mexaniki hərəkətlərlə tanış olmuşlar. Bu biliklərə, habelə şagirdlərin gündəlik həyatda müşahidə etdikləri təbiət hadisələrinə dair məlumatlarına əsaslanmaqla diaqnostik qiymətləndirmə aparıla bilər. Bu zaman “Coğrafiya”, “Həyat bilgisi” və “Biologiya” ilə fənlərarası əlaqədən istifadə etmək məqsədə uyğundur.

A Mövzuya dərslikdəki materialdan istifadə edərək şagirdlərin diqqətini aşağıdakı şaxələndirmə cədvəlinə yönəltməklə yaradılan maraqqoyatma ilə başlamaq olar. Bu zaman “Təbiətdə baş verən belə dəyişikliklər hansı fiziki hadisə ilə əlaqədardır? Bu hadisənin başvermə mənbəyi nədir? Maddənin quruluşu haqqındaki müddəalara əsasən təbiətdəki suda baş verən bu dəyişiklikləri necə izah etmək olar?” və bu kimi suallarla şagirdləri düşünməyə yönləndirmək olar.

Qeyd. Dərs boyu təfəkkür növlərinin iyerarxiyası sadədən mürəkkəbə doğru aşağıdakı qayda ilə qurulur:



Müsahibə zamanı sinfin səviyyəsi barədə ilkin təsəvvürlər əldə edilir, sonrakı fəaliyyət istiqaməti dəqiqləşdirilir. “Daha hansı ... ?”, “Nəyə görə ... ?” tipli suallarla müsahibə davam etdirilir, şagirdlərin maraqlı fikirləri ləvhədə qeyd edilir.

Şagirdləri aktivləşdirmək məqsədilə təbiət hadisələrinə aid slaytlardan və ya “Fizikadan multimedia” diskindən istifadə olunması məqsədə uyğundur. Eyni zamanda internetdə bu ünvanda yerləşən videodan da istifadə etmək olar:

http://www.youtube.com/watch?v=7VuyHY_KtU&list=PLFe_hUQR5D5CcS Zwguotzvf0K7KnOFAG <http://www.youtube.com/watch?v=v67fhyFWDt>.

Qeyd. Müəllim araşdırmağa başlamazdan əvvəl şagirdləri təhlükəsizlik qaydaları ilə tanış etməlidir.

B Dörsin “Araşdırma” hissəsində “Hansı suda diffuziya daha sürətli baş verir?” sualtı araştırılır. Bu araştırmada iki ədəd şüşə qaba birində soyuq, digərində isti olmaqla su doldurulur. Qabların hər birinə eyni miqdarda boyaq dənələri atılır və baş verən hadisə izlənilir. Məqsəd mayenin temperaturu müxtalif olanda onda baş verən istilik prosesinin sürətini müşahidə etmək və hadisənin başvermə səbəbləri üzərində fərziyyələr irəli sürülməsinə nail olmaqdır. Bu araştırma ilə bağlı xüsusi laboratoriya cihazları tələb olunmadığından hər bir qrupa bir dəst araştırma avadanlığı verməklə şagirdlərin praktik fəaliyyətini qruplarda daha yaxşı qurmaq olar. Araşdırmanın nəticəsini qeyd etmək məqsədilə şagirdlərə isti və soyuq suyun oxşar xassələrini, diffuziyanın isti və soyuq sularda başvermə sürətindəki fərqləri Venn diaqramında qeyd etmək tapşırıla bilər.



Dörsin bu hissəsində araşdırmanın nəticəsini müzakirə etmək üçün “Boyaq dənələrini qablardakı suya atdıqda nə müşahidə etdiniz? Nə üçün isti suda diffuziya hadisəsi daha sürətli baş verdi?” sualları ilə şagirdləri araşdırmadan düzgün nəticə çıxarmağa cəlb etmək olar.

Araşdırmanın müzakirəsini apararkən şagirdlərin irəli sürdükləri çoxsaylı fərziyyələr ümumiləşdirilir və ən maraqlılardan bir neçəsi lövhədə qeyd edilir.

Diferensial təlim. Təlim nəticələri zəif, sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı sadələşdirə bilər. Belə şagirdlərə araşdırmanın gedişi zamanı müşahidələrini qeyd etməyi tapşırmaq məqsədə uyğundur.

C “Araşdırma” hissəsindən sonra verilən izah şagirdlər tərəfindən yarana biləcək sualları müzakirə etmək üçün faydalıdır. Bu məqsədlə müəllim istilik hadisələrinə aid əvvəlcədən hazırladıqları slaytlara və ya şəkillərə müraciət edə bilər. Nəzəri məlumatla tanışlılığı başlamazdan əvvəl müəllim şagirdlərə istilik hadisələrinə dair biliklərini yada salmaq üçün belə bir sxemdən istifadə edə bilər.



Bu zaman şagirdlərə “Bu hadisəyə bənzər hadisələrə harada rast gəlmisiniz?” sualının verilməsi əhəmiyyətli olardı. Şagirdlər müəllimin verdiyi suallar əsasında bu hadisənin gündəlik həyatlarında rast gəldikləri müxtəlif hadisələrlə müqayisə edərək, istilik hadisələri haqqında müxtəlif nəticələr çıxara bilərlər.

Cisimlərin atom, molekul və ionlardan ibarət olması, cismi təşkil edən molekulların xaotik hərəkətinin istilik hərəkəti olması haqqında fikirlər ətrafında müəllimin müzakirələr təşkil etməsi faydalıdır. Bu mərhələni düzgün planlaşdırmaq və təşkil etmək üçün müəllimə fasilitasiya – fəal dinləmə, sualvermə, empatiya, təşkilati və s. bacarıqlardan istifadə etmək lazımdır. Müəllim molekulların xaotik hərəkətləri barədə şagirdlərin aşağı siniflərdə əldə etdikləri bilikləri yada salmaq üçün müxtəlif suallar verə bilər.

Cismi təşkil edən molekulların istilik hərəkətinin intensivliyinin *temperatur* adlanan fiziki kəmiyyətlə əlaqədar olması fikrini izah edərkən müəllimin “Fizikadan multimedia” diskindəki, yaxud aşağıdakı ünvanda yerləşən videomaterialdan istifadə etməsi əhəmiyyətli olardı:

<https://www.youtube.com/watch?v=2aEfQE8N5MA>

“Temperatur – cismi təşkil edən molekulların orta kinetik enerjisinin ölçüsüdür” fikrini sübut etmək üçün dərslikdə verilmiş mətnin izahlı oxusunu təşkil etmək faydalıdır. Bu zaman kinetik enerji və onun hansı kəmiyyətlərdən asılı olması haqda biliklərin yada salınması vacibdir.

D Molekulların orta sürətlərinə təkcə onların temperaturlarının deyil, həmçinin küt-lələrinin də təsir etdiyini şagirdlər dərsin “Öyrəndiklərini tətbiq et” hissəsində nəzərdə tutulan məsələni həll etməklə yoxlayırlar.

Məsələ. L, M və N suqızdırıcıla-rına ilk temperaturu 18°C olan sudan müxtəlif miqdard doldurulmuşdur. Qızdırıcılar eyni anda işə salınır və içərisindəki sular qaynadiqca onlar avtomatik olaraq sönürlər.

I sualın cavabı. Qızdırıcıları işə salmazdan əvvəl onlardakı mole-kulların orta kinetik enerjləri bərabərdir, çünki suların temperaturları eynidir. Cavab: A.

II sualın cavabı. L qızdırıcısında suyun miqdarı digər qızdırıcılara nisbətən daha az olduğundan o tez sönückəkdir. Ona görə də uyğun c diaqramıdır.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.



F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndik-lərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Müəllim bu zaman ev tapşırığının icrasına verilən tələbləri izah etməlidir. Ev tapşırıqlarının burada əsas funksiyası şagirdlərin biliklərinin genişləndirilməsidir (yeni şəraitdə istifadəsi, yeni məlumatın digər bilik-lərlə əlaqələndirilməsi).

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyari: şərhetmə, izahetmə, müqayisəetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Molekulların istilik hərəkətinin başvermə səbəbini yalnız müəllimin verdiyi sualların köməyi ilə şərh edir.	Molekulların istilik hərəkətinin başvermə səbəbinin bir qismini şərh edir.	Molekulların istilik hərəkətinin başvermə səbəbini kiçik qeyri-dəqiqliyə yol verməklə şərh edir.	Molekulların istilik hərəkətinin başvermə səbəbini düzgün şərh edir.
Temperaturun fiziki mahiyyətini izah etməkdə çətinlik çəkir.	Temperaturun fiziki mahiyyətini müəllimin köməyi ilə izah edir.	Temperaturun fiziki mahiyyətini qismən izah edir.	Temperaturun fiziki mahiyyətini ətraflı izah edir.
Təbiətdə mövcud olan temperaturları müqayisə edə bilmir.	Təbiətdə mövcud olan temperaturları çətinliklə müqayisə edir.	Təbiətdə mövcud olan temperaturları əsasən müqayisə edir.	Təbiətdə mövcud olan temperaturları düzgün müqayisə edir.

Dərs 2 / Mövzu: CİSİMLƏRİN İSTİDƏN GENİŞLƏNMƏSİ

Alt STANDARTLAR	2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
Dərsin MƏQSƏDİ	<ul style="list-style-type: none"> Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu şərh edir. Maddələrin istidən genişlənməsini sadə təcrübələrlə yoxlayır və nümayiş edir.

Cisimlərin istidən genişlənməsi məişətdə və təbiətdə ən çox rast gəlinən fiziki hadisələrdən biridir. Şagirdlərin belə hadisələrə nümunələr göstərməyə cəlb olunmasının təlim əhəmiyyəti vardır. Bu zaman slaydlardan, yaxud videomateriallardan istifadə olunması məqsədə uyğundur.

A Mövzuya məlum biliklərə əsaslanmaqla başlamaq olar: “Metal kürəcik halqadan niyə keçmədi?”, yaxud “Borudakı damcını hərəkət etdirən nədir?” araşdırılmaları xatırlanır (bax: “Fizika”, 6-cı sinif). Bunu “promethean”, “mimio studio” programlarından və ya “Fizikadan multimedia” diskindən istifadə edərək də nümayiş etdirmək olar. Müəllim bu zaman Venn diaqramından istifadə edə bilər.

Dairələrdə maddənin hər üç aqreqat halına xas olan fərqli xassələr, dairələrin kəsişməsində isə onların oxşar xassələri qeyd olunur.

Dərslikdə mövzunun əvvəlində verilən şəkil və suallar əsasında maraq yaratmaq məqsədəyündür. Bu zaman müəllim “Nə üçün bu rəslər arasında kiçik boşluqlar saxlanılır? Metal konstruksiyalı körpülərin sərbəst ucu diyircəklər üzərində nə üçün yerləşdirilir?” sualları ilə müraciət edə bilər. Bu suallar əsasında problemlı situasiya yaradılır.



B Dərsliyin “Araşdırma” hissəsində verilən “Nə üçün metal çubuğun uzunluğu dəyişir?” təcrübəsində xətti genişlənmə qurğusundan istifadə edərək metalin istidən genişlənməsi və soyuqdan sixiləsi müşahidə edilir. Məqsəd bərk cismin həcminin temperaturdan asılı olaraq necə dəyişdiyini əyani surətdə müşahidə etməkdir. Müəllim eyni zamanda xətti genişlənmə qurğusunun quruluşu və iş prinsipini də şagirdlərə izah edə bilər. Bu zaman praktik tapşırıqları daha fəal yerinə yetirən şagirdlərin köməyindən istifadə etmək olar. Araşdırmanın digər məqsədi hadisənin başvermə səbəbləri üzərində fərziyyələr irəli sürülməsinə nail olmaqdır. Araşdırmanın gedişi zamanı şagirdlərə iş vərəqində qeydlər aparmağı tapşırmaq faydalıdır.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərə müşahidələrini şərh etməyi tapşırmaq olar.

Dərsin növbəti hissəsində qruplarla iş həyata keçirilir. Bu zaman şagirdlər dərslikdən əldə etdikləri məlumatlar haqqında təqdimatlar edirlər. Təqdimatlar zamanı dərslikdə verilmiş suallar ətrafında müzakirələr aparıla bilər. Müəllim şagirdlərə verdiyi istiqamətləndirici suallar vasitəsilə belə bir qənaətə gəlməyə kömək edir ki, maddələr temperaturdan asılı olaraq həcmini dəyişir.

Müəllim təlim prosesinin təşkilində aşağıdakılara diqqət yetirməlidir:

- ✓ *iştirakçıların bütün dərs zamanı fəallığı;*
- ✓ *dərsin əvvəlində problemin qoyulması və dərsin gedişinin problemin həllinə yönəldilməsi;*
- ✓ *yeniyetmələrin müstəqil kəşf edilməsi;*

- ✓ *təlimin tədqiqat şəklində keçirilməsi;*
- ✓ *təlimin interaktiv keçirilməsi: şagirdlərin birgə fəaliyyəti, müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığı;*
- ✓ *grup işindən geniş istifadə olunması;*
- ✓ *biliklərin yaradıcı tətbiqi;*
- ✓ *müxtəlif tipli tapşırıqlardan, bilik mənbələrindən və iş vərəqlərindən istifadə edilməsi və s.*

C Dərsin bu hissəsində hər bir fiziki hadisə haqqında qısa izahat verilir. Dərslikdəki mətn fasılərlə oxu üsulu ilə oxunub təhlil edilə bilər. İnforsasiya texnologiyalarından istifadə sayəsində müxtəlif didaktik cədvəllərin tamamlanmasını təşkil etməklə şagirdlərin fiziki hadisələri fərqləndirmələrinə imkan yaradılır.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Mayelərin istidən genişlənməsini yoxlayaq” araşdırması yerinə yetirilir. O, qruplarda yerinə yetirilə bilər, bu zaman təhlükəsizlik qaydalarına əməl edilməlidir. Araşdırında məqsəd şagirdlərə mayelərin həcminin temperatura uyğun olaraq dəyişməsini müşahidə etməkdir. Müəllim bu hadisəyə əsaslanıb təbiətdə maye ilə bağlı baş verən istilik hadisələrini izah etməlidir.

E Dərsin “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər.

Mövzunun sonuncu hissəsi olan “Layihə” isə şagirdləri tanış olduqları istilik hadisəsinin tətbiqinə əsaslanır. Onlar “Nə üçün rezin şar butulkaya soruldu?” sualına cavab tapmaq üçün praktik bir tapşırığı yerinə yetirməlidirlər. Şagirdlərin evdə icra etdikləri bu layihənin nəticəsinə uyğun fizika kabinetində nümayiş sərgisi yaratmaq olar.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və portfolioya əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhretmə, nümayişetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu çətinliklə şərh edir.	Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu müəllimin köməyi ilə şərh edir.	Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu qismən şərh edir.	Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu düzgün şərh edir.
Maddələrin istidən genişlənməsini sadə təcrübərlə yoxlayır və tez tez səhv'lərə yol verməklə nümayiş etdirir.	Maddələrin istidən genişlənməsini sadə təcrübərlərə müəllimin köməyi ilə yoxlayır və nümayiş etdirir.	Maddələrin istidən genişlənməsini sadə təcrübərlə yoxlayır və qismən nümayiş etdirir.	Maddələrin istidən genişlənməsini sadə təcrübərlərə düzgün yoxlayır və ətraflı nümayiş etdirir.

Dərs 3 / Mövzu: İSTİLİK TARAZLIĞI. TEMPERATUR ŞKALALARI

Alt STANDARTLAR	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
Dərsin MƏQSƏDİ	<ul style="list-style-type: none">• İstilik tarazlığı anlayışının mahiyyətini şərh edir.• Temperatur şkalalarını müqayiseli şəkildə fərqləndirir.• Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələlər qurur və həll edir.

Bu mövzudan başlayaraq şagirdlər istilik tarazlığı ilə tanış olur, onun təbiət hadisələrində oynadığı rol haqqında məlumat əldə edirlər. Şagirdlər temperatur şkalası haqqında anlayış alır, onun tətbiqi və ədədi qiymətinin nədən asılı olduğunu öyrənirlər. Bu zaman “Coğrafiya”, “Biologiya” və “Riyaziyyat” fənləri ilə integrasiya yaradıla bilər.

A Maraqoyatma mərhələsi dərslikdə verilən material əsasında təşkil oluna bilər. Bunun üçün termometrdən və otaqda olan müxtəlif cisimlərdən, məsələn, qələm, xətkeş, dəftər, kitab və s.-dən istifadə edilir. Termometrin göstəricisi nümayiş olunduqdan sonra dərslikdəki suallar ətrafında müzakirələr təşkil edilir: “Otaqdakı masanın, masa üzərindəki vərəq, karandaş, qələm, metal xətkeş və s. əşyaların temperaturunu necə müəyyən etmək olar? Onların temperaturunu müəyyələşdirmək üçün termometri bu əşyaların hər birinə ayrıraqda toxundurmaqmı lazımdır?”

B Bu mərhələdə dərslikdə verilən tapşırıq yerinə yetirilir. Tapşırıqda məqsəd müxtəlif cisimlərin istilikkeçirmə qabiliyyətlərini və onlar arasında tarazlığın necə yarandığını əyani şəkildə müşahidə etməkdir. Araşdırmanı fərdi, yaxud qruplarla nümayiş etdirmək olar.

Qeyd. Fərdi iş üsulu şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və onu daha da inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır.

Araşdırmanı dərslikdə verilən sualların müzakirəsi ilə yekunlaşdırmaq olar. Bu zaman şagirdlər irəli sürdükleri fərziyyələri yoxlamaq üçün müxtəlif sübutlar gətirir və faktlar müəyyənləşdirir. Bu da şagirdlərdə tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə yardım edir.

C Mövzunun şərhini təqdimat vasitəsilə təşkil etmək məqsədəyənəndur. Müəlli min “Fizika multimedia” diskindən uyğun animasiyani nümayiş etdirməsi məqsədəyənəndur. Nəzəri məlumat aşağıdakı suallar ətrafında izah oluna bilər:

1. Cisimlərin istilikkeçirməsi necə baş verir?
2. İstilik tarazlığı nədir?
3. Cisimlər arasında istilik tarazlığı necə yaranır?
4. Cisimlər bir birinə istiliyi necə ötürür?
5. Toxunan cisimlər arasında istilik mübadiləsi nə vaxta kimi davam edir?
6. Hansı temperatur şkalaları var?
7. Onlar arasındaki asılılıq necə müəyyən olunur?

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər verilmiş məsələni həll edirlər.

I sualda Arifin hazırladığı “zeytun yağı termometri”in iş prinsipi hansı fiziki hadisəyə əsaslandığı soruşulur. Cavab: D)

II sualda 1 qabındaki civəli termometrin göstəricisinə əsasən 2 və 3 qablarındakı zeytun termometrlərindəki borularda mayenin səviyyələri müqayisə olunur və cədvəldən uyğun temperaturlar müəyyən edilir. Cavab: müqayisədən görünür ki, uyğun temperaturlar C) –dir.

III sual. Cavab: 1 qabında – 107,6°F; 2 qabında – 86°F; 3 qabında – 136,4°F.

E Dərsin “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq açar sözlərdən istifadə etməklə yerinə yetirilir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıq yerinə yetirilir.

Cədvəli tamamlayın:

s/s	t (°C)	t F (°F)	T(K)
1	36	96,8	309
2	$t^{\circ}\text{C} = \frac{5}{9}(32 - 32) = 0$	32	$T (\text{K}) = t (\text{°C}) + 273 = 0 + 273 = 273\text{K}$
3	$t (\text{°C}) = 253 (\text{K}) - 273 = -20\text{°C}$	4	253

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İstilik tarazlığı anlayışının mahiyyətini çətinliklə şərh edir.	İstilik tarazlığı anlayışının mahiyyətini şərh edərkən səhv-lərə yol verir.	İstilik tarazlığı anlayışının mahiyyətini qismən şərh edir.	İstilik tarazlığı anlayışının mahiyyətini düzgün şərh edir.

Temperatur şkalalarını çətinliklə fərqləndirir.	Temperatur şkalalarını müqayisəli şəkildə müəllimin köməyi ilə fərqləndirir.	Temperatur şkalalarını müqayisəli şəkildə əsasən fərqləndirir.	Temperatur şkalalarını müqayisəli şəkildə düzgün fərqləndirir.
Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələləri çətinliklə qurur və səhv'lərlə həll edir.	Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələlər quranda müəyyən səhv'lərə yol verir və çətinliklə həll edir.	Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələlər qurmasında kiçik qeyri dəqiqliyə yol verir və əsasən həll edir.	Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələlər qurur və düzgün həll edir.

Dərs 4 / MƏSƏLƏ HƏLLİ

1-ci çalışmada verilən məsələlər həll edilə bilər. Bəzi məsələlərin cavabı belədir:
 1. Cavab: otaqdakı yaş taxtaya əlimizlə toxunduqda əlimizdən yaş taxtaya istilik keçməsi ilə nəticələnən istilik mübadiləsi baş verəcək – əlimizin toxunan hissəsi istilik enerjisi itirdiyindən soyuqluq hiss edəcək. Lakin əlimizlə otaqdakı quru taxtaya toxunarıqsa, onlar arasında istilik mübadiləsi çox zəif baş verdiyindən, əlimizin toxunan hissəsi, yaş taxta ilə müqayisədə quru taxtanı “isti” hiss edəcək.

2. Cavab: 180 °F, 100 K.

4. 39,2°F; 80,6°F

5. Məsələ belə həll olunur:

Verilir	Həlli	Hesablanması
$H = 10 \text{ km}$ $t_s = 20^\circ\text{C}$ $t_k = -58^\circ\text{C}$ $\Delta t = ? \quad \Delta T = ?$	$\Delta t = t_s - t_k$ $T = 273 + t$ $\Delta T = T_s - T_k$	$\Delta t = 20 - (-58) = 78^\circ\text{C}$ $T_s = 273 + 20 = 293 \text{ K}$ $T_k = 273 + (-58) = 215 \text{ K}$ $\Delta T = 293 - 215 = 78 \text{ K}$ Cavab: $\Delta t = 78^\circ\text{C}; \Delta T = 78 \text{ K}$

LAYIHƏ

Dərs 5 / Mövzu: DAXİLİ ENERJİ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">“Daxili enerji” anlayışının fiziki mahiyyətini şərh edir.Daxili enerjinin cismin temperatur, aqreqat hali və kütlösündən asılı olduğunu sadə təcrübələr və həyati misallarla əsaslandırır.

A Müəllim mövzuya dərslikdə verilən, yaxud özünün göstərdiyi nümunələrlə başlaya bilər: soyuq havada əllərimizi bir birinə sürtəndə əlimiz qızır. Taxtanın səthini sumbata kağızı ilə çox sürtdükdə kağızin və əlimizin qızdığını hiss edirik. Müəllim belə bir sual ətrafında müzakirələr təşkil edə bilər:

- Quru və tezalısan cisimləri bir birinə uzun müddət sürtəndə nə üçün onlar alışır?
- Məftilin qatlanan yerinin qalınlaşdığını və isindiyinin səbəbi nədir?

Bu zaman aşağıdakı ünvanlarda verilən, yaxud “Fizika multimedia” diskindəki videomaterialı nümayiş etdirə bilər:

<https://www.youtube.com/watch?v=fpohWDwo3Do>,

<https://www.youtube.com/watch?v=IurbMSIUlcE>

Vaxt olsa, https://www.youtube.com/watch?v=STLcy_07z4c ünvanında yerləşdirilən “Qədim insanların alov əldə etmələri”nə aid qısa film nümayiş etdirilə bilər:

B “Mexaniki enerji hara yox oldu?” araşdırması yerinə yetirilir. Bu araşdırımada məqsəd plastilin kürənin və lövhənin qarşılıqlı təsirindən mexaniki enerjinin daxili enerjiyə çevrilməsini əyani olaraq müşahidə etməkdir. Şagirdlər bu araşdırımada mexaniki enerjinin zahirən “yox olduğunu” müşahidə edirlər. Onlar hadisəni müzakirə edərkən mexaniki enerjinin başqa növ enerjiyə çevriləsi nəticəsinə gəlirlər. Şagirdlərin bu araşdırmanı cutlüklərlə, yaxud kiçik qruplarda yerinə yetirməsi məqsədə uyğundur. Bu zaman şagirdin biri plastilin kürəni 1,5 m hündürlükdən lövhənin üzərinə buraxır, digər şagird isə elektron termometrlə dərhal onun və lövhənin qarşılıqlı təsirə məruz qalan hissələrinin temperaturunu ölçür.

Araşdırmanın müzakirəsi zamanı mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsi baş verir. Müəllim çalışmalıdır ki, problemi təhlil edərkən onun həlli yolunu tapmaq və sərbəst olaraq düzgün qərar qəbul etmək üçün imkan yaratınsın. Bunun üçün müəllim istiqamətverici suallardan da istifadə edə bilər.

Qeyd. Müzakirələri düzgün təşkil etməklə şagirdlərdə dinləmək, təqdim etmək, sual vermək bacarıqları formalasdırılır, onların məntiqi və tənqididə təfəkkürü, şifahi nitq vərdişləri inkişaf etdirilir. Müzakirə apararkən əvvəlcə şagirdlərə müzakirə

qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “Xeyr” olan qapalı suallar vermək məqsədə uyğun hesab edilmir.

Müzakirədə müəllim dərslikdə verilən suallarla müraciət edə bilər. Müzakirəni “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə edərək davam etdirmək olar. Bu zaman şagirdlərdə yaranmış fərziyyələri lövhədə qeyd etmək məqsədə uyğundur.

C Şagirdləri nəzəri məlumatla tanış edərkən müəllim cismin daxili enerjisi haqqında sadə izahat verə bilər: daxili enerji dedikdə cismi təşkil edən molekulların kinetik enerjisi və onların qarşılıqlı təsirinin potensial enerjisinin cəmi başa düşülür. Burada daxili enerjinin cismin temperaturundan asılı olduğunu qeyd etmək vacibdir. Bu zaman müəllim nəzərə almalıdır ki, şagirdlər üçün molekulun kinetik enerjisi onun potensial enerjisində nisbətən daha asan başadışlıdır. Ona görə də zərrəciklərin qarşılıqlı təsir enerjisi haqqında bir qədər ətraflı izahat vermək məqsədə uyğundur. Nəzəri məlumat aşağıdakı sualların izahı ətrafında qurula bilər:

1. Araşdırmanın izahı.
2. Daxili enerji nədir?
3. Daxili enerjinin düsturu və onun izahı.
4. Daxili enerji nədən asılıdır?

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Hansı kolbadakı havanın daxili enerjisi yüksəkdir?” araşdırmasını izləməklə şagirdlər qazların daxili enerjilərinin dəyişməsini müşahidə etmiş olurlar. İki eyni kolba ayri-ayrılıqda eyni manometrə birləşdirilmişdir. Kolbalardan biri içərisində isti su olan qaba, digəri isə soyuq su olan qaba daxil edilir. Bu zaman şagird əlini suya toxundurmadan manometrlərin göstəricilərinə əsasən qazların temperaturunu təyin edə bilir. Şagird bu araşdırında yaradıcı düşünmə, sərbəst fikir söyləmə və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Belə araşdırma təbiətdə baş verən hadisələrin mahiyyətini anlamağa, onlardan həyatı məqsədlər üçün istifadə etməyə, şagirdlərdə tədqiqatçıq meylinin inkişafına zəmin yaradır.

E Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagirdlər açar sözündən istifadə etməklə tapşırığı yerinə yetirirlər.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş suallar cavablandırılır.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhetmə, əsaslandırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Daxili enerji” anlayışının fiziki mahiyyətini çətinliklə şərh edir.	“Daxili enerji” anlayışının fiziki mahiyyətini müəllimin verdiyi suallar əsasında şərh edir.	“Daxili enerji” anlayışının fiziki mahiyyətini qismən şərh edir.	“Daxili enerji” anlayışının fiziki mahiyyətini düzgün şərh edir.
Daxili enerjinin cismin temperatur, aqreqat hali və kütləsindən asılı olduğunu sadə təcrübələr və həyati misallarla əsaslandırmakda çətinlik çəkir.	Daxili enerjinin cismin temperatur, aqreqat hali və kütləsindən asılı olduğunu sadə təcrübələr və həyati misallarla müəllimin köməyi ilə əsaslanır.	Daxili enerjinin cismin temperatur, aqreqat hali və kütləsindən asılı olduğunu sadə təcrübələr və həyati misallarla müəllimin köməyi ilə əsaslanır.	Daxili enerjinin cismin temperatur, aqreqat hali və kütləsindən asılı olduğunu sadə təcrübələr və həyati misallarla düzgün əsaslanır.

Dərs 6 / Mövzu: DAXİLİ ENERJİNİN DƏYİŞMƏ ÜSULLARI: MEXANİKİ İŞGÖRMƏ VƏ İSTİLİKVERMƏ

Alt STANDARTLAR	<p>1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.</p> <p>1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.</p> <p>2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.</p>
Dərsin MƏQSƏDİ	<ul style="list-style-type: none"> • Cisin daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə nümayiş etdirir. • Cisin daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyati misallarla nümayiş etdirir.


A Dərsə başlayarkən şagirdlərə öyrənilən materiala maraqlı oyatmaq üçün onların həyat təcrübəsindən istifadə etmək məqsədə uyğundur. Şagirdlərə əl ilə emal olunan detalların (məsələn, cisin yeyələnməsi, müşarlanması və s.) qızmasının səbəbini, onların temperaturunun görülən işdən asılılığını, dəzgahların və avtomobilərin yağılanmasının əhəmiyyəti və s. haqqında sorğu keçirmək olar. Maraqlı oyatma dərslikdə verilən material əsasında da qurula bilər.

B Dərsliyin “Araşdırma” hissəsində “Hava alışqanlı” təcrübəsinin icrasında məqsəd şagirdlərə cismilər üzərində iş görməklə daxili enerjinin dəyişməsini nümayiş etdirməkdir. Araşdırmanın müzakirəsini dərslikdə verilən suallar əsasında təşkil etmək olar.

C Nəzəri materialın mənimsənilməsinin fəal oxu, yaxud fasılələrlə oxu texnologiyalarından istifadə etməklə həyata keçirilməsi əlverişlidir. Materialın izahı aşağıdakı ardıcılılıqla yerinə yetirilə bilər:

1. *Cismiñ daxili enerjisi gördüyü işdən necə asılıdır?*
2. *Cismiñ daxili enerjisini iş görmədən dəyişmək olarmı?*
3. *İstilikvermə nədir?*
4. *İstilikvermənin hansı növləri var?*

Göründüyü kimi, şagirdlər mövzuda çoxlu terminləri yeni baxışdan təkrarlayırlar. Ona görə də iş, enerji və istilik anlayışlarını müqayisə etmək üçün Venn diaqramından istifadə etmək olar.



D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilmiş tapşırıqda “Qabda duman” araşdırması icra olunur. Təhlükəsizlik baxımından araşdırmanı müəllimin icra etməsi tövsiyə olunur. Şagirdlər verilən sualları cavablandırırlar:

- Tıxac qaba doldurulan havanın ona göstərdiyi təzyiqin artması sayəsində görüyü iş hesabına atıldı.
- Tıxac atıldıqdan sonra qazın həcmi adiabatik genişlənir, qabdakı havanın temperaturu kəskin, və deməli, daxili enerjisi azalır, qabda duman yaranır.

E Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagirdlər açar sözlərdən istifadə edib mətni tamamlayırlar.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş suallar cavablandırılır.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: nümayişetmə, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cismiñ daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə çətinliklə nümayiş etdirir.	Cismiñ daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə müəllimin köməyi ilə nümayiş etdirir.	Cismiñ daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə qismən nümayiş etdirir.	Cismiñ daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə düzgün nümayis etdirir.
Cismiñ daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyatı misallarla çətinliklə nümayiş etdirir.	Cismiñ daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyatı misallarla müəllimin köməyi ilə nümayiş etdirir.	Cismiñ daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyatı misallarla əsasən nümayiş etdirir.	Cismiñ daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyatı misallarla dəqiq və ətraflı nümayiş etdirir.

Dərs 7 / Mövzu: İSTİLİKKEÇİRMƏ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onları başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Dərsin MƏQSƏDİ	<ul style="list-style-type: none">“İstilikkeçirmə” anlayışını şərh edir.Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə əsaslandırır.

Bu mövzuda şagirdlər əvvəlki mövzuda – “Daxili enerjinin dəyişmə üsulları: mekaniki işgörmə və istilikvermə” mövzusunda öyrəndikləri istilikvermənin bir növü olan istilikkeçirmə ilə tanış olurlar. Dərsin başlanğıcında şagirdlərə məişətdə rast gəldikləri müxtəlif cisimlərin daxili enerjilərinin dəyişilməsinə aid misallar göstərməyi tapşırmaq faydalıdır.

A Dərsin əvvəlində şagirdlərin diqqətini dərslikdə verilən suallara yönəltmək olar. Bu zaman beyin həmləsi üsulundan istifadə etmək məqsədə uyğundur. Şagirdlərdə yeni mövzuya maraq oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq məqsədilə bu üsuldan istifadə etmək əhəmiyyətlidir. Bunun üçün hazırlanmış sual lövhədə yazılır, yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini bildirirlər. Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifati başlayır. Aparıcı ideyalar yekunlaşdırılır, şagirdlər söylənmiş fikirləri təhlil edir, qiymətləndirir.

Müəllim qasığı içərisində isti çay olan stekana saldıqda baş verən hadisə üzərində müsahibə qurur:

M: Bu hadisədə istilik mübadiləsi hansı toxunan cisimlər arasında baş verir?

M: İstilik mübadiləsi zamanı hansı cismin daxili enerjisi azalır, hansının daxili enerjisi artır?

M: Qasığın daxili enerjisinin dəyişməsi hansı üsulla baş verir?

Daha məntiqli cavabların bir neçəsi lövhədə qeyd edilir.

Texniki imkanları olan sinif otaqlarında sualları slaydlar vasitəsilə də vermek olar. “Promethean” lövhələr olan kabinetlərdə şagirdlərin lərziyyələrinin özləri tərafından elektron lövhəyə yazılıması məqsədə uyğundur.

Bu mövzuda praktik xarakterli araşdırmalarının sayının çox olması dərs boyu kollektivlə iş üsulundan istifadə üçün yaxşı zəmin yaradı bilər. Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığı inkişaf etdirilir.

B “Daxili enerjinin dəyişməsi necə baş verdi?” araşdırmasının icrasında məqsəd dəmir çubuğun yaxşı istilikkeçirmə xassəsinə malik olduğunu müşahidə etməkdir. Şagirdlər müəyyən edirlər ki, istilikkeçirmə bütün metal çubuq boyu tədricən baş verdiyindən onun qızması da istiliyin verildiyi hissədən bütün gövdə uzunu tədricən baş



verir. “Nəticəni müzakirə edin” hissəsində verilən suallar əsasında fərziyyələrin müqayisəsi və onların təsdiqlənib-təsdiqlənmədiyi müzakirə oluna bilər. Bu zaman şagird düşündürүү və istiqamətləndirici suallar vasitəsilə yeni biliyi müstəqil kəşf edir.

C Bu mərhələdə metal çubuğun nümunəsində istiliyi yaxşı keçirən bərk cisimlərdə istilikkeçirmənin fiziki mahiyyəti molekulyar nöqtəyi-nəzərindən izah edilir. Qeyd edilir ki, metalin şam alovuna toxunan ucu qızdırıqda onun həmin hissədəki atomlarının rəqsi hərəkət sürətləri və rəqs amplitudları artır. Bu atomlar qonşu atomlarla qarşılıqlı təsirdə olduğundan öz daxili enerjilərinin bir hissəsini onlara verir. Beləliklə, istilikvermə prosesi bütün çubuq boyu baş verir və çubuq tədricən qızır. Şagirdlərin diqqətinə xüsusi çatdırılmalıdır ki, bərk cisimlərdə atomlar enerjilərinin bir hissəsini verməklə heç də tarazlıq yerlərini dəyişmir – bərk cisimdə maddə daşınması baş vermir. *İstilikkeçirmədə yalnız enerji daşınır, maddə daşınması baş vermir.*

Mayelərin istilikkeçirməsi metalların istilikkeçirməsinə nisbətən azdır, lakin qazların istilikkeçirməsi daha zəifdir. Bu onunla izah olunur ki, verilən enerji hesabına qazın molekulları arasındaki məsafə artır, onların enerji mübadiləsi zəifləyir.

D “Öyrəndiklərinizi tətbiq edin” hissəsində 2-ci araştırma olan “Müxtəlif metalların istilikkeçirməsi müxtəlifdir” təcrübəsi icra olunur. Dərslikdə bu barədə şagirdlərin başa düşəcəkləri səviyyədə məlumat verilir. Burda məqsəd dəmir və mis çubuqların istilikkeçirməsinin müxtəlif olmasını müyyəyen etməkdir. Araşdırmanın müzakirəsi dərslikdəki suallar ətrafında təşkil olur. Bu zaman şagirdlərə gündəlik həyatda fərqli cisimlərin istiliyi fərqli ötürməsinə dair misallar göstərmək olar. Şagirdlərə daxili enerjini bir cisimdən digərinə daha tez ötürmək üçün materialın düzgün seçiləsi bacarıqlarının əhəmiyyəti izah olunmalıdır. Bunu istiqamətləndirici sualların köməyi ilə də reallaşdırmaq olar. Məsələn: “Nə üçün sobanın xörək bişirilən hissəsini çuqun lövhə ilə örütürülər?”, “Nə üçün istixanalar vasitəsilə evlərin qızdırılması zamanı çuqun və alüminium radiatorlardan istifadə olunur?” və s.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını tömin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Onlara gündəlik həyatdan oxşar nümunələr göstərmək tapşırıla bilər.

“Araşdırma-3” – “Maye və qazların istilikkeçirməsi” təcrübəsi, ~~adətən~~, şagirdlərin böyük marağına səbəb olur. Təcrübə iki mərhələdə aparılır: əvvəlcə mayelərdə, sonra isə qazlarda istilikkeçirmə prosesi öyrənilir. I mərhələdə sınaq şüşəsinə suyun içiñə buz daxil edilir, su hissəsi spirit lampası vasitəsilə qızdırılır. Bu zaman şagirdlər buzun əriməməsinin şahidi olurlar. Bu araşdırında məqsəd suyun istilikkeçirməsinin metallara nisbətən zəif olduğunu şagirdlərə nümayiş etdirməkdir. Araşdırmanın II mərhələsində quru sınaq şüşəsinə spirit lampasında qızdırmaqla metal milin sınaq şüşəsindən kənardı qalan ucunun çox gec qızması nümayiş etdirilir. Təcrübədə məqsəd sınaq şüşəsinə verilən istiliyin onun divarına toxunmayan metal milə çətinliklə verildiyi – sınaq şüşəsi ilə mil arasında hava qatının istiliyi pis

keçirdiyini şagirdlərə öyrətməkdir. Araşdırma zamanı şagirdlərdə yaranan sualları cavablandırmaq üçün onlara istiqamətləndirici suallar vermək olar.

E Dərsin “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdin bu mövzuda malik olduğu biliyin və anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir. O, açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar müxtalif maddələrin istilikkeçirmələri ilə bağlıdır. Məsələn, 3 №-li tapşırıqda şagirdlər müəyyən edirlər ki, əgər qışda qar yağıbsa, taxıl sahələrini örtən qar dənəcikləri arasındaki hava qatı istiliyi (və ya soyuğu) pis keçirdiyindən payızda əkilən taxıl dənələrini don vurmur. Lakin qış qarsız saxtalı olarsa, zəmilərdəki taxıl dənələrinin donma ehtimalı yüksəlir.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və portfolioya əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhətmə, əsaslandırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“İstilikkeçirmə” anlayışını çətinliklə şərh edir.	“İstilikkeçirmə” anlayışını şərh edərkən tez tez səhv'lərə yol verir.	“İstilikkeçirmə” anlayışını qismən doğru şərh edir.	“İstilikkeçirmə” anlayışını ətraflı şərh edir.
Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə əsaslandırdanda ciddi səhv'lərə yol verir.	Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə müəllimin köməyi ilə əsaslandırır.	Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə çox hissəsini əsaslandırır.	Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə dəqiq əsaslandırır.

LAYIHƏ

Dərs 8 / Mövzu: KONVEKSİYA

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">“Konveksiya” anlayışının fiziki mahiyyatını şərh edir.Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə nümayiş etdirir.

A Dərsə dərslikdə verilmiş materialla yanaşı, müxtəlif üsullarla başlamaq olar:

1. Ötən mövzunu yada salaraq müəllim belə suallar verə bilər: “*Biz gördük ki, suyun istilikkeçirməsi zəifdir və onun üst qatını qızdıranda alt qatı soyuq qalır. Ancaq qaz sobası üzərində olan çaydanda, yaxud qazanda olan su kifayət qədər tez qaynayır. Bu zaman su nəyə görə bərabər qızır?*”

2. Müəllim şamı yandırıb sinif otağının qapısını açaraq əvvəlcə aşağıda, sonra ortada və yuxarıda tutmaqla alovun istiqamətinin dəyişməsini şagirdlərə nümayiş etdirə bilər. Bu zaman “*Şamın alovu niyə istiqamətini dəyişdi? Hava molekullarının cərəyan etməsinin səbəbi nədir? Təbiətdə buna bənzər hadisələrə harada rast gəlmisiniz?*” kimi suallar şagirdlərdə yeni fərziyyələrin yaranmasına səbəb olar. Maraqlı fərziyyələr lövhədə yazılır. Bu fərziyyələri lazımı istiqamətə yönəltmək məqsədilə dərhal araşdırma aparmaq vacibdir.

B “Fırlanğıçı hərəkət etdirən nədir?” araşdırmasında məqsəd qazlarda istiliyin maddə axını ilə daşınmasını nümayiş etdirməkdir. Vaxta qənaət məqsədilə təcrübə müəllim tərəfindən nümayiş etdirilə bilər. Araşdırmanın nəticələri dərslikdə verilən suallar əsasında təşkil oluna bilər.

C Şagirdləri dərslikdə verilən nəzəri məlumatlarla tanış etmək üçün konveksiyaya dair əvvəlcədən hazırlanan slaydlar, şəkillər nümayiş etdirilə bilər. Bu zaman təbiətdə baş verən konveksiya hadisəsinə dair məlum biliklər əsasında (bax: “Fizika”, 6-cı sinif) qazlarda və mayelərdə konveksiya hadisəsi molekulyar nöqtəyi nəzərdən izah oluna bilər. Şagirdlərin diqqətinə çatdırılmalıdır ki, maye və qazların istilikkeçirməsi çox zəifdir, lakin həm mayedə, həm də qazda istilikvermə mövcuddur. Bu, mayenin və ya havanın soyuq və isti hissələrinin yerdəyişməsi nəticəsində baş verir. Müxtəlif temperaturlu bu hissələrin yerdəyişməsi o vaxta qədər davam edir ki, həmin hissələrin temperaturları bərabərləşsin: istilik tarazlığı yaransın.

D “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagird qrupları “Mayedə konveksiya” araşdırması yerinə yetirir. Bu araşdırmanın aparmaqla şagirdlər mayelərdə baş verən konveksiyanın gedişini gündəlik həyatda rast gəldikləri oxşar hadisələrlə müqayisə edə bilirlər. Şagirdlər mayedə də istilikvermənin maddə daşınması vasitəsilə həyata keçirildiyinə bir daha əmin olurlar. Araşdırmanın müzakirəsi dərslikdə verilmiş suallar əsasında həyata keçirilə bilər.

Texniki imkanları olan sinif otaqlarında “Fizikadan multimedia” diskindən, yaxud aşağıdakı internet ünvandakı videomaterialı nümayiş etdirmək olar.

Qazlarda: <https://www.youtube.com/watch?v=NqzqPhWeaF8>

Mayelerdə: <https://www.youtube.com/watch?v=xqIQ5DwfVNU>

Müəllim şagirdlərin öyrəndiklərini möhkəmləndirmək üçün “qərarlar ağacı” üsulundan istifadə edə bilər. Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq, təhlil etmək məqsədi daşıyır. Müzikirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həll yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4–6 nəfərdən ibarət qruplarda şagirdlər problemin həll yollarının üstünlüklerini və çatışmazlıqlarını təhlil edir, onların qarşısında müvafiq olaraq “+”, və ya “–” işarələrini qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür. Bütün qrupların təqdimatından sonra müəllim əldə olunan nəticələri ümumiləşdirmək üçün müzikirə təşkil edir. Nəticə qrupların qərarları ilə müqayisə olunur.

PROBLEM	Problemin həll yolları			Problemin həll yollarının mənfi və müsbət tərəfləri		
	I	II	III	I	II	III
Konveksiyani qazlarda necə zayıflatmək olar?
Konveksiyani mayelerdə necə sürətləndirmək olar?
QƏRAR:						

E Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagirdlər şagirdlər açar sözlərdən istifadə etməklə mətni tamamlayırlar.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş suallar cavablandırılır.

Ev tapşırığı. Ev tapşırığı kimi konveksiya və onun insanların həyatında, təbiətdə və texnikada əhəmiyyəti haqqında qısa məlumatlar hazırlamağı, həmçinin aşağıdakı plan üzrə otaqda araştırma yerinə yetirməyi təklif etmək olar:

1. Qızdırıcı sistemi olan otaqda termometrdən istifadə etməklə döşəmə və tavan qızdırıcı və qarşısındaki divar yaxınlığında havanın temperaturlarını ölçüb nəticəni müqayisə etmək.

2. Otağın şaquli kəsiyini sxematik olaraq çəkib həmin kəsik üzrə müxtəlif nöqtələrin temperaturlarını ölçmək. Alınan temperaturları müvafiq yerdə qeyd etmək.

3. Otaqdakı temperatur fərqlərinə əsasən konveksiya prosesini şərh etmək.

Şagirdlərin işlərinin sinif otağında yaradılan sərgidə nümayiş etdirilməsi məqsədə uyğundur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhetmə, nümayişetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Konveksiya” anlayışının fiziki mahiyətini çətinliklə şərh edir.	“Konveksiya” anlayışının fiziki mahiyətini müəllimin köməyi ilə şərh edir.	“Konveksiya” anlayışının fiziki mahiyyətini əsasən şərh edir.	“Konveksiya” anlayışının fiziki mahiyətini ətraflı şərh edir.
Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə nümayiş etdirməkdə çətinlik çəkir.	Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə müəllimin köməyi ilə nümayiş etdirir.	Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə qismən nümayiş etdirir.	Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə düzgün nümayiş etdirir.

Dərs 9 / Mövzu: ŞÜALANMA

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Dərsin MƏQSƏDİ	<ul style="list-style-type: none"> “Şüalanma” anlayışını şərh edir və onu istilik vermənin digər növlərindən fərqləndirir. Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla nümayiş etdirir.

A Maraqoyatma dərslikdə verilən material əsasında yaradıla bilər. Şagirdlərin “Niyə vaqon-soyuducular və avtorefrijeratorlar tünd rəngdə deyil, açıq rəngdə hazırlanır?” sualına fərziyyələrini söyləyirlər.

B “İstilik qəbuledicisi ilə eksperiment” araşdırmasında şagirdlər əvvəlcə *istilik qəbuledicisi* adlanan cihazla yaxından tanış olurlar (dərslikdə ətraflı məlumat verilmişdir). Araşdırmanın məqsədi cisimlər arasında şüalanma ilə istilik mübadiləsini şagirdlərə nümayiş etdirməkdir. İstilik vermənin bu növünün səciyyəvi xüsusiyyəti odur ki, o, maddənin zərrəcikləri ilə yox, elektromaqnit dalğaları ilə həyata keçirilir. Bu barədə daha ətraflı yuxarı siniflərdə danışılacaq. Şagirdlər araştırma zamanı belə qənaətə gəlirlər ki, şüa ilə istilik mübadiləsində olan hər iki cism (yaxud bir neçə cism) bir birindən asılı olmayaraq enerji şüalandırır və udur: – enerji daha çox qızan cismidən az qızan cismə şüalanma vasitəsilə verilir. Araşdırında həmçinin *hansı* cisimlərin şüalanmanı yaxşı, hansıların isə pis uddugu aydınlaşdırılır. Araşdırmanın müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin müzakirəyə daha fəal cəlb olunması üçün araşdırmanın mahiyyəti aydın açıklama olmalıdır, ondan həyati məqsədlər üçün istifadə edilməsinin əhəmiyyəti izah olunmalıdır. Şagirdlərə qısha tündrəngli, yayda isə açıqrəngli geyimlərdən istifadə etməyin səbəbləri barədə sual vermək olar.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə


bilər. Belə şagirdlərə araşdırmanın gedişi zamanı müşahidələrini qeyd etmək tapşırıla bilər.

C Müəllim dərsin nəzəri hissəsini şagirdlərə aşağıdakı plan üzrə izah edə bilər:

1. İstilikvermənin hansı növlərini tanıyırsınız?
2. Günəş enerjisi Yerə necə ötürülür?
3. Şüalanma nədir?
4. Şüalanmanın istilikvermənin digər növlərindən fərqləndirici xüsusiyyətləri.
5. Şüalanmanın hansı mənbələri ola bilər?
6. Şüanın əks edilməsi və udulması.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində müəllim yaradıcı tətbiqetmə icra edir.

1. Şüalanma
2. İstilikkeçirmə
3. Konveksiya



Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdin bu mövzuda malik olduğu biliyin və anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir. O, açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Bu tapşırıqların sinifdə icra edilməsi məqsədə uyğundur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: fərqləndirmə, nümayişetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən çətinliklə fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən müəllimin köməyi ilə fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən qismən fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən tam fərqləndirir.
Şüalanma hadisəsini sadə təcrübələr və həyatı misallarla çətinliklə nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyatı misallarla müəllimin köməyi ilə nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyatı misallarla əsasən nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyatı misallarla düzgün nümayiş etdirir.

Dərs 10: MƏSƏLƏ HƏLLİ

2-ci çalışmada verilən məsələlər həll edilə bilər.

1. Termosun kolbası xarici istilik şüalanmasını qaytarmaq üçün parlaq təbəqə ilə örtülür; onun istiliyi pis keçerməsi üçün arasında vakuum olan ikiqat şüşədən hazırlanır
2. Qar yuvasında gizlənən quşlar donmur, çünkü qar dənəcikləri arasındaki hava qatları onu istiliyi (soyuğu) pis keçirici edir.
3. a) İçərisində hava olan sınaq şüşəsinin ucunu qızdırıldıqda barmağımız istiliyi çox gec hiss etməyə başlayır, çünkü qazların istilik kiçirməsi həm mayelərə, həm də metallara nisbətən pisdir. Bu onların molekulları arasındaki məsafənin böyük olması ilə izah edilir. b) Mayelər də (civə və əridilmiş metaldan başqa) istiliyi pis keçirdiyindən sınaq şüşəsindəki su qaynamasına baxmayaraq əliz istiliyi gec hiss edəcək.
4. Qütbçü ilə bağlı suallara gözlənilən cavablar:

I sual. Qütbünün geyimi istiliyi pis keçirən və hava buraxmayan materialdan tikilməlidir.

II sual.

1	<i>İçərisinə qu tükü doldurulmuş papaqlı neylon kombinezon</i>	<i>bəli</i>
2	<i>İpək parçadan tikilmiş şalvar, köynək və şarf</i>	<i>xeyr</i>
3	<i>Ayağa kip yapışan dəri ayaqqabı</i>	<i>xeyr</i>
4	<i>Kürk</i>	<i>bəli</i>
5	<i>Tüksüz və astarsız dəri əlcək</i>	<i>xeyr</i>
6	<i>Yun sapdan toxunmuş əlcək və papaq</i>	<i>bəli</i>


III sual. Qar çox yaxşı istilik izolyatorudur, çünkü onun tərkibinin 80%-i havadır. Hava isə istiliyi pis keçirir.

5. Vakuumda yerləşən iki cisim arasında istilik mübadiləsi konveksiya, şüalanma üsulu ilə baş verirə bilər.

LAYİH

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cavab: B) Cismin daxili enerjisi azalar, temperaturu azalar.
2. Cavab: A) I cismin daxili enerjisi artar, II cismin daxili enerjisi azalar.
3. Cavab:
 - Sudakı molekullar buzda olan molekullarla eynidir – (D)
 - Atomlar molekullardan təşkil olunmuşdur – (Y)
 - Yağ ləkəsi su səthində yayılmaqla ixtiyari sahəni əhatə edə bilir – (Y)
 - Maddə adı gözlə zəif görünən zərrəciklərdən təşkil olunmuşdur – (Y)
 - Qazı qızdırıldıqda həcmi genişlənir, çünki onun hər bir molekulunun həcmi artır – (Y)
 - Bərk cismi qızdırıldıqda həcmi kiçilir – (Y)
 - Su buxarının molekulları suyun molekullarından fərqlənir – (Y)
 - Maye soyuduqda həcmi kiçilir, çünki onun molekulları arasındaki boşluqlar kiçilir – (D)
 - Cismi qızdırıldıqda onun molekullarının orta kinetik enerjisi artır – (D)
 - İki litrlik qapalı qabdakı qazla beş litrlik qabı doldurmaq olar – (D)
 - Topu yuxarı atdıqda onun potensial və daxili enerjisi artır, kinetik enerjisi isə azalır – (D)
 - Topu 8-ci mərtəbədəki evin eyvanından aşağı atdıqda onun potensial və daxili enerjisi artır, kinetik enerjisi isə azalır – (Y)



5. Cavab: C) 268 K və 301 K. 6. Cavab: Mübahisənin qalibi Arzu olacaq, çünki o butulkarı buz parçalarının içərisində soyutmaq istəyir.

LAYİH

I TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ


1. Maddə molekullarının xaotik hərəkət sürətinin artması nəyə səbəb olur?

1) Kütlənin artmasına. 2) Temperaturun yüksəlməsinə.

3) Molekulların orta kinetik enerjisinin artmasına.

A) Yalnız 1 B) Yalnız 2 C) Yalnız 3 D) 2 və 3 E) 1, 2 və 3

2. Şəkildə bir birləş pərcimlənmiş 1 və 2 metal lövhələrinin qızdırıldıqdan sonra aldıqları formaları təsvir olunmuşdur. Lövhələr soyusayıdı, onlar hansı formanı alar?



3. Selsi, Farenheyt və Kelvin temperatur şkalalarında uyğun olaraq suyun donma və qaynama temperaturları arasında fərq nə qədərdir?

A) 100 °C; 100°F; 100K B) 100 °C; 112°F; 273K

C) 100°C; 32°F; 100K D) 100 °C; 180 °F; 100K

E) 100 °C; 212°F; 327 K

4. Şəkildə müəyyən hündürlükdən düşən metal kürənin üç müxtəlif hələ təsvir edilir: 1) H hündürlüyündən düşmə anı;

2) havada olan hələ; 3) Yer səthinə dəyiş dayandığı hal. Bu hallara uyğun kürənin E potensial və U daxili enerjiləri arasında hansı münasibət doğrudur (havada sürtünmə nəzərə alınmışdır)?


A) $E_1 < E_2 < E_3$, $U_1 < U_2 < U_3$

B) $E_1 > E_2 > E_3$, $U_1 = U_2 = U_3$

C) $E_1 > E_2 > E_3$, $U_1 = U_2 < U_3$

D) $E_1 = E_2 = E_3$, $U_1 = U_2 = U_3$

E) $E_1 = E_2 = E_3$, $U_1 > U_2 > U_3$




5. Kütləsi 4 kq olan cisim 20 m yüksəklikdən sərbəst düşərək yerə dəyir və dayanır. Bu zaman onun tam enerjisi tamamilə daxili enerjiyə çevrilərsə, ayrılan istiliyi hesablayın ($g=10 \frac{\text{N}}{\text{kq}}$).

- A) 500 C B) 80 C C) 50 C D) 400C E) 800 C

6. Şəkildə toxunan üç eyni cisim və onlar arasındaki istilikkeçirmənin istiqaməti təsvir edilir. Cisimlərin temperaturlarını müqayisə edin.

- A) $t_1 = t_2 < t_3$ B) $t_1 > t_2 > t_3$ C) $t_1 < t_2 < t_3$
 D) $t_1 = t_2 = t_3$ E) $t_1 < t_2 = t_3$



7. Kütləsi 1 kq olan su hansı halda daha böyük daxili enerjiyə malikdir: bərk, maye yaxud qaz halında?

- A) Yalnız qaz halında B) Yalnız bərk halda C) Yalnız maye halında
 D) Maye və bərk halda E) Bütün hallarda eynidir

8. Verilən kütləli su birinci halda 38°C temperatura qədər qızdırıldı, ikinci halda isə -8°C -yə qədər soyuduldu. Bu hallara uyğun suyun daxili enerjisi necə dəyişdi?

- A) Birinci halda azaldı, ikinci halda artdı.
 B) Birinci halda artdı, ikinci halda azaldı.
 C) Hər iki halda artdı. D) Daxili enerji dəyişmədi. E) Hər iki halda azaldı.

9. Günəşin üst təbəqəsindən "soyuq" plazma daha isti olan alt təbəqəyə hansı üsulla daşınır?

- A) Konveksiya B) Mexaniki işgörmə C) İstilikkeçirmə
 D) Şüalanma E) İstilikvermənin bütün növləri vasitəsilə

10. İstilikvermə deyilir.

- A) mexaniki iş görməklə cisinin daxili enerjisinin dəyişməsinə
 B) cisinin kinetik enerjisinin dəyişməsi ilə onun daxili enerjisinin dəyişməsinə
 C) mexaniki iş görmədən cisinin daxili enerjisinin dəyişməsinə
 D) cisinin potensial enerjisinin kinetik enerjiyə çevriləməsi ilə onun daxili enerjisinin dəyişməsinə
 E) cisinin kinetik enerjisinin potensial enerjiyə çevriləməsi ilə onun daxili enerjisinin dəyişməsinə

Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
A)	B)	D)	C)	E)	C)	A)	B)	A)	C)

TƏDRİS VAHİDİ – 2

İSTİLİK HADİSƏLƏRİNĐƏ ENERJİNİN SAXLANMASI QANUNU

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
- 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.
- 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **7 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

LAYİH

Dərs 12 / Mövzu: İSTİLİK MİQDARI

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini izah edir.İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübələrlə nümayiş etdirir.

Mövzuya başlamaq üçün müəllim şagirdlərin gündəlik həyatda rastlaşıqları müxtəlif istilik hadisələrinə əsaslanaraq diaqnostik qiymətləndirmə apara bilər. O, qiymətləndirməni sual cavab şəklində və ya didaktik vərəqlər vasitəsilə keçirə bilər.

A Şagirdlərin diqqəti dərsin əvvəlində verilən mətnə və suallara yönəldilir. Müəllim temperaturları müxtəlif olan iki rəngli suyu qarışdıraraq müzakirə təşkil edə bilər. Müəllim şagirdlərin temperaturla bağlı fərziyyələrinə diqqətlə yanaşmalı və bu fərziyyələri “İstilik miqdari” anlayışına yönəltməlidir:

M: “Hansi mayenin daxili enerjisi azalır, hansının daxili enerjisi artur? Nə üçün?

M: Daxili enerjinin artıb azalmasını necə təyin etmək olar?” və s.

Bu zaman didaktik vərəqlər və ya müsahibə üsulundan istifadə edilə bilər.

Texniki imkanları olan sinifdə “Promethean”, “Mimio Studio” programından və “Fizikadan multimedia” diskindən də istifadə oluna bilər.

B “İstilik miqdari kütlədən necə asılıdır?” araşdırması yerinə yetirilir. İstilik miqdarını hesablamaq üçün birinci növbədə onun hansı kəmiyyətlərdən asılı olduğunu bilmək lazımdır. Şagirdlər araşdırmadan müəyyən edirlər ki, kolbalardakı sulara eyni istilik miqdarı verdikdə kütləsi az olan su daha tez qızır. Deməli, kütlələri müxtəlif olan eyni cisimlərə verilən istilik miqdarı onların kütlələrindən asılıdır.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Məsələn, belə şagirdlərə araşdırmanın gedisi zamanı müşahidələrini qeyd etmək tapşırıla bilər.

C Nəzəri materialla tanışlığın müəllimin izahı ilə həyata keçirilməsi məqsədəyündür, çünki şagirdlər “daxili enerji” anlayışı ilə tanış olduqları zaman onun kəmiyyətcə dəyişməsi barədə heç bir məlumat verilmirdi. Bu paraqrafda “daxili enerji” anlayışı inkişaf etdirilir və şagirdlərə enerjinin dəyişmə prosesinin “istilik miqdari” adlanan fiziki kəmiyyətlə ifadə olunduğunu öyrənlər.

Cisin qızması zamanı aldığı və ya soyuması zamanı ətraf mühitə verdiyi istilik miqdarının cismin kütləsindən asılılığı birinci araşdırında öyrənilir. Şagirdlər görürər ki, eyni istilik miqdarı alan müxtəlif kütləli sular eyni vaxtda müxtəlif temperatura qədər qızdı. Kütləsi kiçik olan suyun temperaturu daha yüksək oldu. Müxtəlif kütləli eyni cismi eyni temperatura qədər qızdırmaq üçün böyük kütləli

cismə daha çox istilik miqdarı vermək lazımdır. İstilik miqdarının cismin temperatur dəyişməsindən asılılığı dərslikdə verilən material əsasında müsahibə yolu ilə izah edilə bilər.

Daha sonra qeyd edilir ki, bərabərkütləli müxtəlif cismi eyni temperatura qədər qızdırmaq üçün onlara müxtəlif istilik miqdarı vermək lazımdır. Məsələn, təcrübədən müəyyən olunmuşdur ki, 200 q suyu və 200 q günəbaxan yağını müəyyən temperatura qədər qızdırmaq üçün suya daha çox istilik miqdarı verilməlidir. Değərli, cismi müəyyən temperatura qədər qızdırmaq üçün tələb olunan istilik miqdarı həmin cismi materialından asılıdır.

Beləliklə, cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı (və ya soyuyarkən ondan ayrılan istilik miqdarı) bu cismiñ kütləsindən, onun temperaturunun dəyişməsindən və cismi təşkil edən maddədən asılıdır.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər müəllimin bilavasitə köməyi ilə “İstilik miqdarı cismiñ materialından asılıdır” araşdırmasını icra edirlər. Şagirdlər bu dəfə eksperimenti kütlələri eyni olan iki müxtəlif maye ilə – bitki yağı və su ilə aparırlar. Su vannasında yerləşdirilmiş stəkanlarda olan eyni kütləli bitki yağına və suya eyni istilik miqdarı verilsə də, bitki yağının temperaturu suyun temperaturundan daha çox oldu. Beləliklə, şagirdlər yəqin edirlər ki, mayeyə verilən istilik miqdarı onun növündən də asılıdır.

E Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözləri verilən mətni tamamlayır:

– İstilikvermə prosesində cismiñ aldığı və ya verdiyi enerji *istilik miqdarıdır*. Cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı (və ya soyuyarkən ayrılan istilik miqdarı) bu cismiñ *temperatur dəyişməsindən*, onun *kütləsindən* və cismi təşkil edən *maddədən* asılıdır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir:

Dərsin sonunda iş vərəqləri yığılın və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, tətbiqətmə, nümayişetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İstilikvermə prosesində cismiñ aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini səhv izah edir.	İstilikvermə prosesində cismiñ aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini çətinliklə izah edir.	İstilikvermə prosesində cismiñ aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini əsasən izah edir.	İstilikvermə prosesində cismiñ aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini ətraflı izah edir.

İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübələrlə nümayış edəndə səhvlərə yol verir.	İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübələrlə müəllimin köməyi ilə nümayış etdirir.	İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübələrlə qismən nümayış etdirir.	İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübələrlə dəqiq nümayış etdirir.
--	---	---	--

Dərs 13 / Mövzu: XÜSUSİ İSTİLİK TUTUMU

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • İstilik miqdarnın cismin kütləsindən, temperatur dəyişməsindən və hazırlanlığı maddədən asılılığını izah edir. • “Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, hesablanmasına aid sadə məsələlər həll edir.

Şagirdlər istilik hadisələrini öyrənərkən “Temperatur”, “İstilik miqdarı” və “İstilik tutumu” anlayışları ilə müntəzəm qarşılaşıqlarından onlar həmin anlayışları fərqləndirməyi bacarmalıdırular. Bu baxımdan mövzu çox aktualdır.

A Maraqoyatma mərhələsi dərslikdə verilən material və suallar əsasında reallaşdırıla bilər. Verilən suallar ətrafında gözlənilən təxmini cavab belədir: Su əsasən iki xassəsinə görə yanğınlı mübarizədə ən yaxşı vasitələrdən biridir: 1) Su yüksək xüsusi istilik tutumuna malik olduğundan o, alovla toxunduqda yanmış cisimdən böyük miqdarda istilik alır və dərhal buxara çevrilir; 2) alovla qarşılaşmadan əmələ gələn buxar yanmış cismi bürüyür, nəticədə onun yanması üçün tələb olunan oksigen qazı axınının qarşısını alır. Bakı Xəzər dənizinin sahilindədir. Dənizin suyu isti yay fəslində qızır və ətraf mühitdən böyük istilik miqdarı udaraq sahilyani ərazilərdə havanı “sərirləşdirir”. Qışda isə əksinə, dənizin suyu soyumaqla ətrafa böyük miqdarda istilik enerjisi şüalandıraraq sahilyanı ərazilərdə havanı “isidir”. Təbii ki, şagirdlər suyun yüksək xüsusi istilik keçiriciliyinə malik olmasını söyleyə bilməyəcəklər, lakin onların maraq doğuran fərziyyələri ola bilər.

B “İstilik miqdarı kütlə və temperatur dəyişməsindən necə asılıdır?” yarımbaşlığı altında iki məsələ həll olunur. Birinci məsələnin şərəfini diqqətlə nəzərdən keçirdikdə şagirdlər belə nəticəyə gəlirlər ki, istilik miqdarı cismin kütləsindən düz mütənasib asılıdır. İkinci məsələnin müzakirəsindən müəyyən olunur ki, cismə verilən istilik miqdarı onun temperaturunun dəyişməsindən düz mütənasib asılıdır.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdləri müəllim daha fəal şagirdlərin yanında əyləşdirməlidir.

C Məsələlərin davamı kimi verilən qısa nəzəri məlumatda şagirdlər yeni anlayışla – “xüsusi istilik tutumu” anlayışı ilə tanış edilir: fiziki mənası araşdırılır və onun maddənin növündən asılı olduğu qeyd olunur. Müəllim şagirdlərin diqqətinə çatdırı bilər ki, maddənin xüsusi istilik tutumu onların aqreqat halından da asılıdır. Məsələn, civənin maye halda xüsusi istilik tutumu $140\text{ C}/(\text{kq}\cdot\text{K})$ -dirsə, bərk halda $129\text{ C}/(\text{kq}\cdot\text{K})$ -dir (-120°C də). Şagirdlər cədvəl 2.1 dən görürler ki, suyun xüsusi istilik tutumu ən böyükdür. Bu isə o deməkdir ki, su tədricən qızır və tədricən də soyuyur. Qeyd olunur ki, dəniz və okeanların suyu yayda qızaraq böyük miqdarda istilik udur. Bu səbəbdən yayda su hövzəsi kənarında olan bölgələrdə hava su hövzəsindən uzaqda olan bölgələrə nisbətən sərin olur. Qişda isə bu hövzələrdəki su öz istiliyini verərək yaxınlıqdakı bölgələrin havasını mülayimləşdirir. Məsələn, müəyyən olunmuşdur ki, 1 m^3 dəniz suyu 1°C soyuyaraq 3000 m^3 havanın temperaturunu 1°C qızdırır.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlərə həll etmək üçün iki məsələ təqdim olunur, bir məsələnin isə həll nümunəsi verilir.

1. Müəllim Asif, Vasif və Ağasifa fizika dərsində belə bir eksperiment aparmaq təklif etdi: elə metal silindr seçin ki, eyni qızdırıcıdan istifadə etməklə onu 20°C temperaturundan 60°C temperaturuna qədər daha tez qızdırmaq mümkün olsun (silindrlerin kütlələri eynidir). Eksperiment üçün Asif polad, Vasif – alüminium, Ağasif isə – mis silindr seçdi.

I suali cavablandırmaq üçün dərslikdə verilən 2.1. cədvəlindən (Bəzi maddələrin xüsusi istilik tutumu) istifadə olunur. Müəyyən edilir ki, Ağasif düzgün, Vasif isə uğursuz seçim etmişdir. Belə ki, seçilmiş metal silindrlerdən xüsusi istilik tutumu ən kiçik olanın istilik keçiriciliyi ən yüksəkdir: bu misdir $c_{mis} = 400 \frac{\text{C}}{\text{kq}\cdot{}^\circ\text{C}}$,

Alüminiumun isə $-c_{alü.} = 920 \frac{\text{C}}{\text{kq}\cdot{}^\circ\text{C}}$. Məlum edərşagirdlər iki məsələni həll edir.

II sual: həmin silindrlerin eyni şəraitdə 60°C -dən 20°C -yə qədər soyuma sürəti də eyni ardıcılıqla baş verər: mis – polad – alüminium.

3. Kütləsi $0,05\text{ kq}$ olan cismin temperaturunu 200°C artırmaq üçün 4 kC istilik miqdarı sərf olundu. Cisim hansı maddədən hazırlanmışdır?


Verilir	Həlli	Hesablanması
$m = 0,05\text{ kq}$, $\Delta t = 200^\circ\text{C}$, $Q = 4\text{ kC} = 4000\text{ C}$.	$Q = cm(t_2 - t_1)$, $c = \frac{Q}{m\Delta t}$.	$c = \frac{4000\text{ C}}{0,05\text{ kq} \cdot 200^\circ\text{C}} = 400 \frac{\text{C}}{\text{kq}\cdot{}^\circ\text{C}}$.
$c = ?$		Cavab: $400 \frac{\text{C}}{\text{kq}\cdot{}^\circ\text{C}}$; maddə: mis.

Bu cavab cədvəl 2.1 dəki maddələrin xüsusi istilik tutumları ilə müqayisə edilir. Maddənin mis olduğu təyin olunur.

E

Dərsin “Nə öyrəndiniz” bölməsində ümumiləşdirmə aparılır.

Verilmiş tapşırıqə əsasən şagirdlər sxemi iş vərəqinə çəkir və nöqtələrin yerinə uyğun fiziki kəmiyyətin düsturunu və BS də vahidini yazır.

**F**

Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir. 3-cü tapşırığın evə icra etmək üçün tapşırılması məqsədə uyğundur. Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, məsələləri həll etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İstilik miqdarının cismin kütləsindən, temperatur dəyişməsindən və hazırlandığı maddədən asılılığını izah etməkdə çətinlik çəkir.	İstilik miqdarının cismin kütləsindən, temperatur dəyişməsindən və hazırlandığı maddədən asılılığını müəllimin köməyi ilə izah edir.	İstilik miqdarının cismin kütləsindən, temperatur dəyişməsindən və hazırlanlığı maddədən asılılığını qismən izah edir.	İstilik miqdarının cismin kütləsindən, temperatur dəyişməsindən və hazırlandığı maddədən asılılığını ətraflı izah edir.
“Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, onun hesablanmasına dair sadə məsələləri müəllimin köməyi ilə həll edir.	“Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, onun hesablanmasına dair sadə məsələləri çətinliklə həll edir.	“Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, onun hesablanmasına dair sadə məsələlərin həllində bəzən kiçik səhvlərə yol verir.	“Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, onun hesablanmasına dair sadə məsələləri düzgün həll edir.

Dərs 14 / Mövzu: YANACAĞIN YANMA İSTİLİYİ

Alt STANDARTLAR	<p>1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanunauyğunluqlarına aid topladığı məlumatları şərh edir.</p> <p>2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.</p>
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu izah edir. • “Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini şərh edir, ona aid sadə məsələlər həll edir.

A Maraqoyatma mövzuda verilən mətn və suallar əsasında yerinə yetirilə bilər. Şagirdlər təsvirlərin müqayisəsindən müəyyən edirlər ki, ən perspektivli yanacaq hidrogendir, çünki bu yanacaq ən çox istilik ayırmaqla yanaşı, həm də ekoloji təmiz tullantıya malikdir.

Qeyd edək ki, texniki imkanları olan siniflərdə slaydlardan istifadə etmək məqsədəyঁğundur. Bu zaman müəllim əvvəlcədən hazırladığı şəkilləri nümayiş edə bilər. Dərslikdəki mətnlər tanış olduqdan sonra şagirdlər əvvəlki biliklərindən faydalanaraq sualı müzakirə edir, müxtəlif fikirlər irəli sürərək “BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim” cədvəlinin “bilirəm” hissəsini doldururlar. İş bütün siniflə qurulur. Şagirdlərə “temperatur”, “daxili enerji”, “istilik miqdarı”, “xüsusi istilik miqdarı” anlayışları haqqında məlum olan biliklər cədvələ qeyd edilir. Yaranan problem suallar cədvəlin “istəyirəm biləm” hissəsində yazılır. Bu zaman müəllimin “Hansi yanacaq növlərini tənyirsiniz? Yanacağın yanması zamanı ayrılan istilik miqdarı nədən asılıdır? Bu istiliyi hesablamaq olarmı?” suallarından istifadə etməsi məqsədəyঁğundur.

BİBÖ		
Bilirəm	İstəyirəm biləm	Öyrəndim
....

B “Yanacağın yanması zamanı ayrılan istilik miqdarı” araşdırmasında praktik təcrübədən alınan məsələ həll edilir. Şagirdlər yanacağın yanma istiliyinin yanacağın kütləsindən və yanacağın növündən asılı olduğu nəticəsinə gelirlər. Araşdırmanın müzakirəsi dərslikdə verilən sual əsasında icra edilə bilər.

C Nəzəri məlumat araşdırmağa əsaslanmaqla təqdim olunur. “Daxili enerji” və “istilik miqdarı” anlayışlarının formalasdırılması davam etdirilir, enerjinin alındığı mənbə – yanacaq göstərilir. Qeyd etmək lazımdır ki, yanacaq müasir sənayenin enerji mənbəyidir.

“Yanacağın xüsusi yanma istiliyi” anlayışı daxil edilir, dərslikdəki 2.2 cədvəlindən istifadə etməklə onun fiziki mənası izah olunur. Şagirdlərə təklif etmək olar ki, cədvələ əsasən iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz yanacaq növünü təyin

etsinlər. Xüsusi yanma istiliyinin fiziki xarakteristikası, vahidi, yanacağın yanması zamanı ayrılan istilik miqdarını hesablamaq üçün düstur verilir: $Q = qm$.

Qeyd olunur ki, yanacağın yanması – onun tərkibində olan atomların birləşməsi zamanı enerjinin ayrılmış prosesidir. Məsələn, yanacağın tərkibində karbon atomları var və yanacağın yanması zamanı kimyəvi reaksiya baş verir: karbon atomları havadakı oksigen atomları ilə birləşərək karbon-dioksid molekulu (CO_2) – (dəm qazı) əmələ gətirir. Prosesdə enerji ayrılır.

Şagirdlərin diqqətinə çatdırmaq lazımdır ki, insan orqanizmində maddələr mübadiləsi qəbul edilən qidanın “yanması” prosesində ayrılan enerji hesabına saxlanılır. Qidanın yanması dedikdə zülal, yağı və karbohidratların oksidləşməsi nəticəsində gedən kimyəvi reaksiyalar nəzərdə tutulur. Beləliklə, insan orqanizmində yanacaq onun hazır şəkildə qəbul etdiyi qidakıdır. Bundan sonra bəzi qida məhsullarının xüsusi yanma istiliyi qeyd olunan cədvəl nümayiş etdirilir (bax: cədvəl 2.3).

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində iki kəmiyyət xarakterli məsələ həll olunur.

2. Məsələni aşağıdakı kimi həll etmək olar:

Verilir	Çevirmə	Həlli və hesablanması
$q = 41 \cdot 10^6 \frac{\text{C}}{\text{kq}}$, $V = 0,8l$, $\rho = 800 \frac{\text{kq}}{\text{m}^3}$. $Q - ?$	$0,8 \cdot 10^{-3} \text{ m}^3$.	$Q = qm$ <p>burada $m = \rho V$ ifadəsi nəzərə alınarsa: $Q = q\rho V$</p> $Q = 41 \cdot 10^6 \cdot 0,8 \cdot 10^{-3} \cdot 800 \frac{\text{C}}{\text{kq}} \cdot \frac{\text{kq}}{\text{m}^3} \cdot \text{m}^3 =$ $= 2624 \cdot 10^4 \text{ C} = 26,24 \text{ MC}.$ <p>Cavab: 26,24 MC.</p>

3. Sizinlə həmyəşid məktəblinin orqanizminin gün ərzində qəbul etdiyi qidanın yanmasından alacağı enerji norması 1,2 MC təşkil edir. Gün ərzində 200 q qatıq, 100 q buğda çörəyi, 100 q təzə xiyar, 100 q üzüm, 100 q toyuq əti, 50 q kərə yağı, 100 q dondurma qəbul etmisinizsə, bu, itirdiyiniz enerjini təmin edərmi (hesablamlar üçün əlavə məlumatı 2.3 cədvəlində götürün)? Cavabınızı əsaslandırın. Cədvəl 2.3 dən istifadə edilərək qida məhsullarının xüsusi yanma istiliyi təyin olunur.

Verilir	Çevirmə	Həlli və hesablanması
$q_1 = 2,7 \text{ MC/kq}$, $q_2 = 9,3 \text{ MC/kq}$, $q_3 = 0,5 \text{ MC/kq}$, $q_4 = 2,4 \text{ MC/kq}$, $q_5 = 5,4 \text{ MC/kq}$, $q_6 = 32,7 \text{ MC/kq}$, $q_7 = 8 \text{ MC/kq}$, $m_1 = 200q$, $m_2 = m_3 = m_4 = m_5 = 100q$, $m_6 = 50q$, $m_7 = 100q$. $Q - ?$	$0,2 \text{ kq}$ $0,1 \text{ kq}$ $0,05 \text{ kq}$ $0,1 \text{ kq}$	 $Q = Q_1 + Q_2 + Q_3 + Q_4 + Q_5 + Q_6 + Q_7$ $Q = [0,2 \cdot 2,7 + 0,1(9,3 + 0,5 + 2,4 + 5,4) +$ $+ 0,05 \cdot 32,7 + 0,1 \cdot 8] \times \text{kq} \cdot \text{MC/kq} =$ $= 4,735 \text{ MC}.$ <p>Cavab: Itirilən enerji təmin olunur.</p>

Gün ərzində qəbul edilmiş qidaların yanmasından alınan enerji 4,735 MC olduğundan itirilən enerjini təmin edər.

E Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözləri verilmiş mətndə düzgün ardıcılıqla düzür: “*Yanacağın tam yanması zamanı ayrılan enerji yanacağın yanma istiliyi* adlanır. *Yanacağın xüsusi yanma istiliyi* – 1 kq kütləli yanacağın tam yanmasından ayrılan istilik miqdarına bərabər fiziki kəmiyyətdir”.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndikləni-zı yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirir. Burada verilmiş tapşırıq şagirdin dərsdə enerji barədə öyrəndiklərini yoxlamaq üçün verilmişdir.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, şərhətmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu izah etməkdə çətinlik çəkir.	Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu müəllimin köməyi ilə izah edir.	Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu qismən izah edir.	Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu ətraflı izah edir.
“Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini səhv şərh edir, ona aid sadə məsələləri həll edə bilmir.	“Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini çətinliklə şərh edir, ona aid sadə məsələləri müəllimin köməyi ilə həll edir.	“Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini əsasən şərh edir, ona aid sadə məsələləri qismən həll edir.	“Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini ətraflı şərh edir, ona aid sadə məsələləri düzgün həll edir.

Dərs 15 / MƏSƏLƏ HƏLLİ

3 cü çalışmada verilən məsələlər həll oluna bilər:

1. Məsələnin həlli zamanı lazım olan əlavə məlumat dərslikdə verilən 2.1 cədvəlin-dən götürülür.

Verilir	Həlli və hesablanması
$m = 250q = 0,25 \text{ kq}$, $Q = 8 \text{ kC} = 8000 \text{ C}$, $t_2 = 80^\circ\text{C}$, $c = 500 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$, $t_1 - ?$	$Q = cm(t_2 - t_1)$ $8000 \text{ C} = 500 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}} \cdot 0,25 \cdot (80^\circ\text{C} - t_1)$ $80^\circ\text{C} - t_1 = \frac{8000 \text{ C}}{500 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}} \cdot 0,25} = 64^\circ\text{C} \rightarrow t_1 = 80^\circ\text{C} - 64^\circ\text{C}$ $= 16^\circ\text{C}$

2. Bu məsələnin də həllində 2.1 cədvəlinən istifadə olunur.

Verilir	Həlli və hesablanması
$V = 3l = 0,003 \text{ m}^3$, $t_1 = 16^\circ\text{C}$, $t_2 = 100^\circ\text{C}$, $c = 4200 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$. $Q - ?$	$Q = cm(t_2 - t_1) = cpV(t_2 - t_1)$. $Q = 4200 \frac{C}{kq \cdot {}^\circ\text{C}} \cdot 1000 \frac{kq}{m^3} \cdot 0,003 \text{ m}^3 \cdot 84^\circ\text{C} = 1058,4 \text{ kC}$.

3. "Maral saxlayanlar" situasiya məsələsi verilir.

I sual. Cavab: $q = \frac{Q}{m} = \frac{350MC}{10kq} = 35 \frac{MC}{kq}$.

II sual. Cavab: çadırı daha yaxşı kerosin qızdırar, çünkü onun xüsusi yanma istiliyi $41 \frac{MC}{kq}$, balina piyinin isə $35 \frac{MC}{kq}$ -dir.

4. Cavab: $Q = 178 \text{ (MC)}$.


5. Konfet qutusunda yazılmışdır: 100 q-ın kalorililiyi 580 kkal-dir. Ərzağın kaloriliyini coulla ifadə edin.

Verilir	Həlli
$m = 100 \text{ q} = 0,1 \text{ kq}$, $Q = 580 \text{ kkal} = 580 \cdot 10^3 \text{ kal}$. $Q - ?$	$1 \text{ kal} = 4,19 \text{ C}$ olduğuna görə: $Q = 580 \cdot 10^3 \cdot 4,19 \text{ C} = 2,095 \text{ MC}$

Dərs 16 / Mövzu: İSTİLİK PROSESLƏRİNDE ENERJİNİN SAXLANMASI QANUNU

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanunauyğunluqlarına aid topladığı məlumatları şərh edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Cisinin daxili enerjisinin dəyişmə səbəbini izah edir. • Sistemin daxili enerjisinin artması və azalması proseslərində onun daxili enerjisinin dəyişməsinin necə hesablanması şərh edir.

A Maraqoyatma biologiya ilə integrasiya əsasında yaradılır: şagirdlər köçəri quş qatarının isti ölkələrə uçması və yırtıcı quşun ağır ovu yuvasına qaldırdığı zaman onlarda hansı enerji dəyişikliyinin baş verdiyinə dair fərziyyələr söyləyirlər. Daha sonra isə onlar bu enerji dəyişikliyinin nəyə sərf olunduğunu müzakirə edirlər.



B “Daxili enerjinin dəyişməsi nəyə bərabərdir?” araşdırması şagirdlərdə çox fərziyyələrin yaranmasına səbəb ola bilər. Onlar cismin daxili enerjisinin dəyişmə üsullarını verilən rəsmlər əsasında bir daha xatırlayırlar: eyni zamanda həm istilikvermə, həm mexaniki işgörmə, şüalanma (pozanın işıqlanması), konveksiya (şam alovu üzərində olan pozan), yalnız mexaniki işgörmə (pozanla kağız üzərindəki xəttin silinməsi). Tapşırığın müzakirəsi dərslikdə yazılın suallar əsasında qurulur.

C Nəzəri məlumatın mənimsənilməsi müsahibə üsulu ilə həyata keçirilə bilər. Bu mövzunun tədrisi zamanı istilik proseslərinin istiqamətliliyini göstərmək vacibdir. İstiliyin çox qızmış cisimdən nisbətən az qızmış cismə verilməsini sübut edən misallar çəkmək faydalıdır. Qeyd edilməlidir ki, istilik heç vaxt özbaşına soyuq cisimdən isti cismə verilə bilməz. İstilik proseslərinin dönməzliyi qeyd olunmalıdır. İstilik və mexaniki proseslər müqayisə edilərək şagirdlərin diqqətinə çatdırılır ki, mexaniki proseslər dənən olduğu halda istilik prosesləri dönməzdir.

İstilik proseslərində enerjinin saxlanması qanunu verildikdən sonra qeyd olunur ki, bu qanun mexaniki enerjinin saxlanması qanundan fərqli olaraq daha ümumi qanundur. Belə ki, o özündə yalnız mexaniki enerjini yox, həm də istilik enerjisini birləşdirir. Şagird qruplarına aşağıdakı tapşırıqlar verilə bilər:

1. Maddənin quruluşu haqqındaki təsəvvürlərə əsasən daxili enerji.
2. Soyuq və isti cisimlərin kontaktı zamanı istiliyin ötürülməsi. Bu zaman həmin cisimlərin daxili enerjisi necə dəyişir?
3. Daxili enerjinin dəyişməsini necə təyin etmək olar?
4. İstilik miqdarı daxili enerjinin dəyişməsini xarakterizə edən fiziki kəmiyyətdir.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində yaradıcı tətbiqetmə yerinə yetirilir:

Məsələ. Qalındıvarlı qaba havavurma prosesində görülən mexaniki iş $2 \cdot 10^7$ C-a bərabər olduqda tixac atılır. Bu zaman:

a) qabdakı havanın daxili enerjisi nəyin hesabına dəyişdi: mexaniki işgörmə, yoxsa istilikvermə? Cavab: Qabdakı havanın daxili enerjisi mexaniki işgörmə hesabına dəyişir.

b) qabdakı havanın daxili enerjisinin dəyişməsi necə couldur? Cavab: Qab ilə mühit arasında istilik mübadiləsi olmadıqından proses adiabatik baş verir, yəni görülen mexaniki iş tamamilə daxili enerjinin dəyişməsinə sərf olunur. Deməli, qabdakı havanın daxili enerjisi $2 \cdot 10^7$ C-a bərabərdir.

c) qabdakı havanın daxili enerjisi necə dəyişdi: artdı, yoxsa azaldı? Cavabınızı əsaslandırın. Cavab: Qabdakı havanın daxili enerjisi artır: sistem üzərində iş görülür. Tixac kənara atıldıqdan sonra isə azalır: sistem iş görür

E Dərsin “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər:

Tapşırıq 3. Qaz 5,5 kC mexaniki iş görməklə sıxıldılar. Sıxılma prosesində ətrafa 3,3 kC istilik miqdarı verildi. Qazın daxili enerjisinin dəyişməsini hesablayın. Bu prosesdə qazın daxili enerjisi artdı, yoxsa azaldı?

$$\Delta U = A - Q = 5,5 \text{ kC} - 3,3 \text{ kC} = 2,2 \text{ kC}$$

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, şərhətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisinin daxili enerjisinin dəyişmə səbəbini izah edəndə səhv və ya yanlışdır.	Cisinin daxili enerjisinin dəyişmə səbəbini müəllimin köməyi ilə izah edir.	Cisinin daxili enerjisinin dəyişmə səbəbini əsasən izah edir.	Cisinin daxili enerjisinin dəyişmə səbəbini düzgün izah edir.
Sistemin daxili enerjisinin artması və azalması proseslərində onun daxili enerjinin dəyişməsinin necə hesablanması səhv və ya yanlışdır.	Sistemin daxili enerjisinin artması və azalması proseslərində onun daxili enerjinin dəyişməsinin necə hesablanması müəllimin köməyi ilə şərh edir.	Sistemin daxili enerjisinin artması və azalması proseslərində onun daxili enerjinin dəyişməsinin necə hesablanması qismən şərh edir.	Sistemin daxili enerjisinin artması və azalması proseslərində onun daxili enerjinin dəyişməsinin necə hesablanması düzgün şərh edir.

LAYİHƏ

Dərs 17 / Mövzu: İSTİLİK BALANSI TƏNLİYİ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verirsə, bu sistemin daxili enerjisinin saxlanması sadə təcrübələr və misallarla əsaslandırır.• İstilikvermə prosesində enerjinin saxlanmasına dair sadə məsələlər həll edir.

A Mövzuya maraq oyatmaq məqsədi ilə dərslikdə verilən məsələ və uyğun sualların müzakirəsi təşkil olunur. Şagirdlər verilənlərə əsasən Nəzrinin anaya vannadakı su qarışığının temperaturunu 38°C -yə çatdırmasına necə kömək edə biləcəyini müzakirə edir, fərziyyələr irəli sürürlər.

C Şagirdlərin fərziyyəsinə istinad edərək yeni məlumatın müəllim tərəfindən verilməsi məqsədə uyğundur. Enerjinin saxlanması qanunu qapalı sistemlərdə ödənil-diyindən əvvəlcə bu sistem haqqında təsəvvür yaradılır: istilik mübadiləsində olan cisimlər bu sistemə daxil olmayan cisimlərlə enerji və ya maddə mübadiləsində olmursa, belə sistem **qapalı** və ya **təcrid edilmiş sistem** adlanır. Təcrid edilmiş sistemlər zaman keçdikcə istilik tarazlığı halına gəlir və bu halda sistemin bütün hissələrində temperatur eyni olur. Sistemin bir hissəsi nə qədər istilik miqdarı verirsə, onun digər hissəsi bir o qədər istilik miqdarı alır. Nəticədə sistemin daxili enerjisi dəyişmir: $Q_1 + Q_2 = 0$. Sistem n sayıda cisimdən ibarətdirsə: $Q_1 + Q_2 + \dots + Q_n = 0$. Bu tənliklər istilik balansı tənliyi adlanır. İstilik balansı tənliyi qapalı sistemdə istilik mübadiləsi zamanı enerjinin saxlanması qanununun riyazi ifadəsidir və onu belə ifadə etmək olar: qapalı sistemdə baş verən ixtiyari istilik prosesində sistemin daxili enerjisi sabit qalır.

“Mimio studio” və ya “Promethean” programında kinetik enerjiyə aid internet resurslarından istifadə etməklə maraqlı slaydlar və videomateriallar nümayiş etdirilə bilər.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində 1 №-li məsələnin həll nümunəsi əsasında 2 №-li məsələ həll olunur:

Verilir	Həlli	Hesablanması
$t_1 = 20^\circ\text{C}$. $t_2 = 80^\circ\text{C}$. $m_1 = 50q = 0,05\text{kg}$. $m_2 = 120q = 0,12\text{kg}$. $c_1 = c_2 = 1700 \frac{\text{C}}{\text{kg} \cdot ^\circ\text{C}}$	<p>Yağın aldığı istilik miqdari: $Q_1 = c_1 m_1 (\theta - t_1)$. Yağın verdiyi istilik miqdari: $Q_2 = c_2 m_2 (t_2 - \theta)$. İstilik balansı tənliyinə görə $c_1 m_1 (\theta - t_1) = c_2 m_2 (t_2 - \theta)$,</p> $\theta = \frac{m_1 t_1 + m_2 t_2}{m_1 + m_2}$.	$\theta = \frac{0,05 \cdot 20^\circ\text{C} + 0,12 \cdot 80^\circ\text{C}}{0,05 + 0,12} \approx$ $\approx 62^\circ\text{C}$.
$\theta - ?$		Cavab: $\approx 62^\circ\text{C}$

E Dərsin “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır. Bu tapşırığı siniflə birləkdə yerinə yetirmək də mümkündür.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir. 3-cü məsələni evə tapşırmaq məqsədə uyğundur.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: əsaslandırma, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verirsə, bu sistemin daxili enerjisinin saxlanması sadə təcrübələr və misallarla səhv əsaslandırır.	Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verirsə, bu sistemin daxili enerjisinin saxlanması sadə təcrübələr və misallarla çətinliklə əsaslandırır.	Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verirsə, bu sistemin daxili enerjisinin saxlanması sadə təcrübələr və misallarla qismən doğru əsaslandırır.	Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verirsə, bu sistemin daxili enerjisinin saxlanması sadə təcrübələr və misallarla düzgün əsaslandırır.
İstilikvermə prosesində enerjinin saxlanmasına dair sadə məsələlər həll edəndə səhv'lərə yol verir.	İstilikvermə prosesində enerjinin saxlanmasına dair sadə məsələləri müəllimin köməyi ilə həll edir.	İstilikvermə prosesində enerjinin saxlanmasına dair sadə məsələləri qismən həll edir.	İstilikvermə prosesində enerjinin saxlanmasına dair sadə məsələləri düzgün həll edir.

Dərs 18 / MƏSƏLƏ HƏLLİ

4 cü çalışmada verilən məsələlər həll edilə bilər.

1. Cavab: $m_2 = 300q$.

Verilir	Həlli və hesablanması
$t_1 = 6^\circ\text{C}$, $m_1 = 500 q = 0,5 \text{ kq}$. $t_2 = 86^\circ\text{C}$ $\theta = 36^\circ\text{C}$ $m_2 - ?$	$m_1(\theta - t_1) = m_2(t_2 - \theta)$, $m_2 = \frac{m_1(\theta - t_1)}{t_2 - \theta} = \frac{0,5 \text{ kq} \cdot 30^\circ\text{C}}{50^\circ\text{C}} = 0,3 \text{ kq}$. $m_2 = 0,3 \text{ kq} = 300 \text{ q}$.

2. Cavab: Təcrid olunmuş sistemlərdə cisimlər arasında yalnız istilikvermə prosesi baş verirəsə, bu sistemin daxili enerjisi dəyişmir.

4. Cavab: $\Delta t_{civ} = 87,5^\circ\text{C}$

Verilir	Həlli və hesablanması
$m_{su} = 1 \text{ kq}$, $m_{civ} = 2 \text{ kq}$, $\Delta t_{su} = 5^\circ\text{C}$, $Q_{su} = Q_{civ}$, $c_{su} = 4200 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$. $\Delta t_{civ} - ?$	$m_{su} \cdot c_{su} \cdot \Delta t_{su} = m_{civ} \cdot c_{civ} \cdot \Delta t_{civ}$, $\Delta t_{civ} = \frac{m_{su} \cdot c_{su} \cdot \Delta t_{su}}{m_{civ} \cdot c_{civ}} = \frac{1 \text{ kq} \cdot 4200 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}} \cdot 5^\circ\text{C}}{2 \text{ kq} \cdot 140 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}} = 87,5^\circ\text{C}$. $\Delta t_{civ} = 87,5^\circ\text{C}$.

5. Məsələdəki suallar belə cavablandırılır:

- Kağız stəkanın içərisindəki suyun xüsusi istilik tutumu kağızin xüsusi istilik tutumundan böyük olduğundan alovun bütün istiliyi, demək olar, suyun qızmasına sərf olunur və bu səbəbdən kağız stəkan alovlanır.
- Bu stəkanda asanlıqla yumurta bişirmək olar, çünkü qızmaqdə olan su öz istiliyinin müəyyən hissəsini yumurtaya verəcək və onun qaynaması ləngiyəcək.
- Su qaynamağa başlayandan sonra kağız stəkan yanacaq, çünkü qaynayan su artıq alovdan istilik miqdarı almayacaq və bütün istilik kağız stəkana veriləcək.

6. Cavab: $c_2 = 910 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$

Verilir	Həlli və hesablanması
$t_1 = 18^\circ\text{C}$, $m_1 = 150 q = 0,15 \text{ kq}$, $t_2 = 100^\circ\text{C}$, $m_2 = 1200 q = 1,2 \text{ kq}$, $\theta = 70^\circ\text{C}$, $c_{civ} = 4200 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$. $c_2 - ?$	$m_1 c_2 (\theta - t_1) = m_2 c_2 (t_2 - \theta)$, $c_2 = \frac{m_1 c_2 (\theta - t_1)}{m_2 (t_2 - \theta)}$, $c_2 = \frac{0,15 \cdot 4200 \cdot (70 - 18)}{1,2 \cdot (100 - 70)} = \frac{32760}{36} = 910 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$.

Dərs 19 / PRAKTİK İŞ. CİSMİN XÜSUSİ İSTİLİK TUTUMUNUN TƏYİNİ

Alt STANDARTLAR	3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Metal silindrin xüsusi istilik tutumunu təcrübi təyin edir. • Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi bacarır.

Dərs praktik dərsdir. Müəllim işi qruplarda və ya cütlərlə təşkil edə bilər. Bu tapşırıqların təyinatı şagirdlərə izah olunur, onların yerinə yetirilmə ardıcılılığı müəyyənləşdirirlər. Təqdim olunan dərs nümunəsi cütlərlə iş üçün nəzərdə tutulmuşdur.

İşin məqsədi: metal silindrin xüsusi istilik tutumunun təcrübi təyin edilməsi.

Tələb olunan resurslar: kalorimetr, laboratoriya termometri, tərəzi, çəki daşları, menzurka, alüminium və mis silindrələr, qarmaqlı məstil, su, süzgəc kağızı, elektrik çaydanı.

Fəaliyyət	Şagirdlərdə formalasacaq bacarıqlar	Qiymətləndirmə (şagirdlər özləri aparır)
Şagirdlərə praktik işin adını dəftərə yazmaq tapşırılır.		
<i>Tapşırıq 1.</i> Dərslikdə verilən praktik işin I tapşırığının yerinə yetirilməsi. Kalorimetr stəkanının kütləsi tərəzidə çəkilir. Ona 200 q soyuq su töküb temperaturu ölçülür. Bu həm suyun, həm də kalorimetrin başlangıç temperaturalarıdır.	Laboratoriya avadanlıqlarından istifadəetmə və tanıma.	Şagirdlərə bir-birini yoxlamaları tapşırılır. Onlar növbə ilə I tapşırığı yerinə yetirir. Hər düzgün addım üçün 1 bal əlavə olunur. Maksimum 6 bal ola bilər.
<i>Tapşırıq 2.</i> Şagirdlər elektrik çaydanını işə salıb içərisindəki suyu qaynadırlar.	Ölçmələrdən alınan qiymətləri praktik təyin etmə.	Şagirdlər yoldaşlarını yoxlayır. Onlar praktik tapşırıqlarını nümayiş edirir. Hər dolğun nümayiş üçün 1 bal əlavə olunur. Maksimum 5 bal ola bilər.

<i>Tapşırıq 3.</i> Alüminium silindrin kütləsinin tərəzidə ölçün, sonra isə onu qarşıqlı məftillə qaynar suya batırın. Bir qədər gözləyin və silindri sudan cəld çıxarıın, süzgəclə qurulayıb kalorimetrə tam batırın. Kalorimetrin qapığını örtün. Silindrin başlangıç temperaturu qaynar suyun temperaturuna bərabərdir: 100°C.	Praktik nəticələrin hesablanması bacarıqları.	İşin nəticəsini siz qiymətləndirirsiniz. Maksimum 4 bal ola bilər.
<i>Tapşırıq 4.</i> Qarışdırıcı ilə suyu 1 dəqiqə qarışdırın və termometrin göstəricisi sabitləşdikdə suyun son temperaturunu qeyd edin.	Fiziki ölçü cihazlarından istifadətmə.	Şagirdlər bir-birinin işlərini müqayisə edir. Üst üstə düşməyən cavablar müzakirə olunur. İşin nəticəsini siz qiymətləndirəcəksiniz. Maksimum 6 bal ola bilər.
<i>Tapşırıq 5.</i> Bütün ölçmələrdən alınan ifadələr iş vərəqinə köçürürlən aşağıdakı cədvəldə qeyd edilir.	Alınmış qiymətlərə uyğun riyazi hesablama aparabilmə	Şagirdlər bir birinin cavabını yoxlayır və qiymətləndirir. Hər düzgün cavaab 1 bal yazılır. Maksimum 8 bal ola bilər.

Cədvəl:

s.s.	m_{cis} , (kq)	t_{cis} (°C)		m_{su} , (kq)	m_{kal} , (kq)	$t_{su} = t_{kal}$, (°C)		c_{su} , $\frac{C}{kq \cdot ^\circ C}$	c_{kal} , $\frac{C}{kq \cdot ^\circ C}$	c_{cis} , $\frac{C}{kq \cdot ^\circ C}$
		İlk	son			İlk	son			
1		100						4200	920	
2		100						4200	920	

<i>Tapşırıq 6.</i> Bütün ölçmələrdən sonra istilik balansı tənliyi istilik-vermə prosesində iştirak edən üç cisim üçün yazılır: su, metal silindr və kalorimetr stəkanı.	Laboratoriya avadanlığından istifadəetmə.	İşin nəticəsini siz qiymətləndirirsiniz. Maksimum 5 bal ola bilər.
--	---	--

$$\text{Beləliklə: } |Q_{cis}| = Q_{su} + Q_{kal}.$$

Burada Q_{cis} – qızdırılan metal silindrin verdiyi istilik miqdarı (hesablamada mənfi qiymət alınır), Q_{su} – suyun aldığı istilik miqdarı, Q_{kal} – kalorimetrin aldığı istilik miqdarıdır. Qaynar sudan çıxarılan 100°C temperaturlu silindri kalorimetrə batırıldığda suyun və kalorimetr stəkanının aldığı istilik miqdarı uyğun olaraq:

$$Q_{su} = c_{su} m_{su} (\theta - t_1) \quad \text{və} \quad Q_{kal} = c_{kal} m_{kal} (\theta - t_1).$$

Burada t_1 və θ – suyun və kalorimetrin başlangıç və son temperaturudur.

Alüminium silindrin soyuyarkən verdiyi istilik miqdarı:

$$|Q_{cis}| = |c_{cis} m_{cis} (\theta - t_2)| \quad \text{və ya}$$

$$Q_{cis} = c_{cis} m_{cis} (\theta - t_2).$$

Burada t_2 və θ silindrin başlangıç və son temperaturu, c_{cis} isə onun xüsusi istilik tutumudur. İstilik balansı tənliyinə görə:

$$c_{cis}m_{cis}(t_2 - \theta) = c_{su}m_{su}(\theta - t_1) + c_{kal}m_{kal}(\theta - t_1).$$

Buradan silindrin xüsusi istilik tutumu təyin edilir:

$$c_{cis} = \frac{c_{su}m_{su}(\theta - t_1) + c_{kal}m_{kal}(\theta - t_1)}{m_{cis}(t_2 - \theta)}.$$

<i>Tapşırıq 7.</i> Təcrübədən alüminiumun xüsusi istilik tutumu üçün alınan ifadə onun cədvəl qiyməti ilə müqayisə olunur.	Ölçmə və hesablamadan alınan ifadənin cədvəl qiyməti ilə müqayisə etmək.	Şagirdlərdən bir-birinin işlərini müqayisə edir. Onlara üst üstə düşməyən cavabları müzakirə etmək tapşırılır. İşin nəticəsini siz qiymətləndirirsınız. Maksimum 6 bal ola bilər.
<i>Tapşırıq 8.</i> Təcrübə mis silindr üçün təkrarlana bilər.	Laboratoriya avadanlıqlarından istifadətmə və tanıma.	İşin nəticəsini siz qiymətləndirirsiniz. Maksimum 5 bal ola bilər.
Şagidlərə yiğdiqları balların ümumi sayımı hesablamamaq və nəticəni iş vərəqinə yazmaq tapşırılır.	Ümumiləşdirmə	Maksimum 45 bal ola bilər.


Qiymətləndirmə meyarları: təyin etmə, ölçmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Metal silindrin xüsusi istilik tutumunu təcrubi təyin edəndə səhvə yol verir.	Metal silindrin xüsusi istilik tutumunu təcrubi olaraq müəllimin köməyi ilə təyin edir.	Metal silindrin xüsusi istilik tutumunu təcrubi olaraq əsasən təyin edir.	Metal silindrin xüsusi istilik tutumunu təcrubi olaraq ətraflı təyin edir.
Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi bacarmır.	Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi çətinliklə bacarır.	Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi əsasən bacarır.	Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi düzgün bacarır.


LAYIHƏ

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cavab: D) 16660 C
2. Cavab: A) 45360 MC
3. Cavab:



4. Cavab: B) Daş kömür
5. Cavab: A) 22°C
6. Cavab:




1. $\Delta U = -A$.
2. $\Delta U = -Q$.
3. Sistemin daxili enerjisi eyni zamanda mehaniki işgörmə və istilikvermə nəticəsində dəyişir.
4. Sistem üzərində mehaniki iş görülür.
5. Sistemdə müəyyən istilik miqdarı verilir.

TAYİH

II TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Manometrlə birləşdirilib suya daxil edilən 1 və 2 kolbalarındaki havanın daxili enerjiləri necə dəyişdi (başlanğıc halda manometrlərin qollarındaki mayelərin səviyyələri eynidir)?


- A) 1 və 2 kolbalarındaki qazın daxili enerjisi artdı;
- B) 1 və 2 kolbalarındaki qazın daxili enerjisi azaldı;
- C) 1 kolbalarındaki qazın daxili enerjisi artdı;
2 kolbalarındaki qazın daxili enerjisi azaldı;
- D) 1 kolbasındaki qazın daxili enerjisi azaldı;
2 kolbasındaki qazın daxili enerjisi artdı;
- E) 1 və 2 kolbalarındaki qazın daxili enerjisi dəyişmədi.



2. Kütləsi 150 q olan mis lehim alətinə 24 kC enerji verilərsə, onun temperaturu neçə dərəcə dəyişər? Misin xüsusi istilik tutumu $400 \frac{\text{C}}{\text{kq} \cdot ^\circ\text{C}}$ -dur.

- A) 40°C B) 400°C C) 200°C D) 900°C E) 90°C

3. Şəkildə təsvir olunan qablardakı müxtəlif mayelər eyni qızdırıcıda bərabər müd-dətdə qızdırılır. Bir müddətdən sonra mayelərin temperatur dəyişiklikləri arasında münasibət $\Delta t_1 < \Delta t_2 < \Delta t_3$ olur. Verilən istilik tamamilə udularsa, mayelərin xüsusi istilik tutumları arasındaki münasibəti təyin edin.



- A) $c_1 < c_2 < c_3$
- B) $c_1 = c_2 = c_3$
- C) $c_1 > c_3 > c_2$
- D) $c_1 < c_2 = c_3$
- E) $c_1 > c_2 = c_3$

4. Nə qədər daş kömür yandırmaq lazımdır ki, 216 MC istilik miqdarı ayrılsın (daş kömürün xüsusi yanma istiliyi $q = 27 \frac{\text{MC}}{\text{kq}}$ -dir)?

- A) 12,5 kq B) 0,125 kq C) 80 kq D) 8 kq E) 125 kq

5. Benzinin xüsusi yanma istiliyi $q = 4,6 \cdot 10^7 \frac{\text{C}}{\text{kq}}$ -dir. Bu o deməkdir ki...

- A) istənilən kütləli benzinin tam yanmasından $4,6 \cdot 10^7 \text{C}$ istilik miqdarı ayrılır.
- B) 1 kq kütləli benzinin tam yanmasından $4,6 \cdot 10^7 \text{C}$ istilik miqdarı ayrılır.

C) 1 kq kütləli benzinin tam yanması üçün ona $4,6 \cdot 10^7$ C istilik miqdarı verilməlidir.

D) istənilən kütləli benzinin tam yanması üçün ona $4,6 \cdot 10^7$ C istilik miqdarı verilməlidir.

E) istənilən kütləli benzinin tam yanmasından 4,6 C istilik miqdarı ayrıılır.

6. Kütləsi 1 kq olan suyun temperaturunu 5°C artırmaq üçün tələb olunan istilik miqdarı qədər istiliyi 2 kq kütləli civəyə verdikdə o neçə dərəcə qızar (istilik itkisi nəzərə alınmur)?

- A) 60°C B) 75°C C) 95°C D) 85°C E) 15°C

7. Ətraf mühitdən təcrid olunan porşenli qabda qaz var. Porşenə müəyyən qüvvə ilə təsir etdiqdə o, qaz üzərində 250 C iş görür. Bu zaman qazın daxili enerjisi necə dəyişər və ətraf mühitə nə qədər istilik verilər?

- A) $\Delta U = \text{const } Q = 250\text{ C}$ B) $\Delta U = 250\text{ C}; Q = 250\text{ C}$
C) $\Delta U = 250\text{ C}; Q = 0\text{ C}$ D) $\Delta U = 125\text{ C}; Q = 125\text{ C}$
E) $\Delta U = 0\text{ C}; Q = 250\text{ C}$

8. Qaza 300 C istilik miqdarı verdikdə o, 300 C iş görür. Qazın daxili enerjisinin dəyişməsi nəyə bərabərdir?

- A) 600 C B) 300 C C) 1200 C D) 0 C E) 150 C

9. Kütləsi 1 kq olan suya nə qədər istilik miqdarı verilməlidir ki, onu 20°C temperaturundan 100° yə qədər qızdırmaq olsun?

- A) 500 kC B) 80 kC C) 420 kC D) 336 kC E) 160 kC

10. Müəyyən kütləli cisim Δt temperaturuna qədər qızdırılır. Cismin kütləsini 3 dəfə artırıb yenə həmin Δt temperaturuna qədər qızdırısaq, onun xüsusi istilik tutumu və cismə verilən istilik miqdarı necə dəyişər?

- A) Dəyişməz; dəyişməz B) Dəyişməz; 3 dəfə artar C) Dəyişməz; 3 dəfə azalar D) 3 dəfə artar; 3 dəfə artar E) 3 dəfə artar; dəyişməz

Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
C)	B)	C)	D)	B)	B)	C)	D)	D)	B)

TƏDRİS VAHİDİ – 3

MADDƏNİN AQREQAT HALLARININ DƏYİŞMƏSİ

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
- 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
- 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
- 2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **8 saat**

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

LAYİH

Dərs 21 / Mövzu: ƏRİMƏ VƏ BƏRKİMƏ

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Maddənin bərk haldan maye halına və əksinə, maye halından bərk hala çevrilmə prosesini şərh edir. Ərimə və ya bərkimə prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri izah edir.

Şagirdlər gündəlik həyatda rast gəlinən “ərimə və bərkimə” hadisələrinə, “əqli hücum” strategiyasından istifadə etməklə misallar söyləməyə cəlb olunur. Bu zaman “Həyat bilgisi”, “Coğrafiya” ilə fənlərarası əlaqədən istifadə etmək məqsədə uyğundur.

A Maraqoyatma qalliumun qeyri-adi xassəsinə dair dərslikdə verilən material əsasında yaradıla bilər. Şagirdlər verilən suallara fərziyyələrini söyləyirlər.

Şagirdləri aktivləşdirmək məqsədilə ərimə və bərkiməyə aid slaytlardan və ya “Fizikadan multimedia” diskindən istifadə oluna da bilər.

B “Buzun əriməsi” araşdırması ilə maraqoyatma işi məqsədönlü davam etdirilir. Araşdırmanın gedişi zamanı şagirdlərin diqqətinə bir daha çatdırılır ki, ərimə zamanı maddənin temperaturu dəyişmir. Bəs verilən istilik miqdarı nəyə sərf olunur? Şagirdlər fərziyyələrini bir qədər də dəqiqləşdirirlər.

Diferensial təlim. Dərsdə bütün araşdırımların icrasının yerinə yetirilməsi məcburi deyildir. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu araşdırımlar arasında seçim edə bilər.

C Yeni tədris materialının müəllimin şifahi şərhi ilə öyrədilməsi məqsədə uyğundur. Şərh araşdırımada qoyulan sualın izahı ilə başlanır, məsələn, qeyd edilir ki, su buz halında olduqda onun molekulları kristal qəfəsin düzünlərində yerləşir və dayanıqlı tarazlıqda olur, yəni digər molekulların onlara hər tərəfdən göstərdiyi təsir bir-birini tarazlaşdırır. Kristala verilən istilik molekulların rəqsi hərəkət amplitudunun artmasına sərf olunur. Temperatur ərimə temperaturuna çatdıqda rəqsi hərəkət amplitudu kəskin artır və kristal qəfəs dağıılmağa – bərk cisim əriməyə başlayır. Maddə tamamilə maye halına keçidkən sonra verilən istilik zərrəciklərin sürətini artırır və temperatur yüksəlir. Daha sonra isə ərimə prosesinin mürəkkəb xarakterli olduğu qeyd edilir. Bu prosesi daha asan başa düşmək və uzun müddət yadda saxlamaq üçün onun temperatur zaman qrafikini çəkilib izah olunması məqsədə uyğundur.

Bərkimənin ərimənin əks prosesi olduğu qeyd edilir, şagirdlərin diqqətinə çatdırılır ki, maddə hansı temperaturda əriyirsə, həmin temperaturda da bərkir. Bərkimə prosesində cismin daxili enerjisinin bir hissəsi ondan ayrılaraq ətraf mühitə keçdiyindən həmin cixşmin enerjisi azalır. Enerjinin saxlanması qanununa uyğun

olaraq ərimə zamanı cismin aldığı istilik miqdarı bərkimə prosesində ondan ayrılan istilik miqdarına bərabər olur. Məsələn, əgər 1 kq kütləli qurğuşun parçasını ərimə temperaturunda ərimək üçün 25 kC enerji sərf etmək lazımdırsa, 1 kq maye qurğuşun bərkidikdə ondan 25 kC istilik miqdarı ayrılır.

D Dərsin “Öyrəndiklərini tətbiq et” hissəsində yaradıcı tətbiqetmə yerinə yetirilir. Qrafikin AB hissəsi maye, BC hissəsi maye-buz, CD hissəsi isə buz halıdır. Araşdırmanın müzakirəsini dərslikdə verilən suallar əsasında qurmaq əlverişlidir.

E Dərsin “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq şagirdin öyrəndiyi əsas bilkləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

ƏRİMƏ

Maddənin bərk haldan maye hala keçmə prosesi ərimə adlanır.

ƏRİMƏ TEMPERATURU


Kristal maddənin əridiyi temperatura ərimə temperaturu deyilir.

BƏRKİMƏ TEMPERATURU

Mayenin bərkidiyi temperatur bərkimə temperaturu adlanır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsindəki məsələləri həll edirlər.

1. Cavab:



2. Cavab: Ərimə prosesində maddəyə verilən istilik miqdarı onun kristal qofəsinin dağılmasına sərf olunur.

3. Cavab: Yollara səpilən duz sürtünməni artırırdıqından insanların və avtomobilərin sürüşməsinin qarşısını alır. Digər tərəfdən, duzlu suyun donma temperaturu -15°C -dir.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyari: şərhetmə, izahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddənin bərk hal-dan maye halına və əksinə, maye halından bərk hala çevrilmə prosesini səhv şərh edir.	Maddənin bərk haldan maye halına və əksi-nə, maye halından bərk hala çevrilmə prosesini müəllimin köməyi ilə şərh edir.	Maddənin bərk hal-dan maye halına və əksinə, maye halin-dan bərk hala çev-rilmə prosesini qis-mən şərh edir.	Maddənin bərk hal-dan maye halına və əksinə, maye halin-dan bərk hala çev-rilmə prosesini düz-gün şərh edir.
Ərimə və ya bər-kimə prosesində temperaturun zama-na görə dəyişmə qrafikini qurur və əksinə, verilən qra-fikə əsasən uyğun prosesləri izah edə bilmir.	Ərimə və ya bər-kimə prosesində temperaturun za-mana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qra-fikə əsasən uyğun prosesləri çətinliklə izah edir.	Ərimə və ya bərki-mə prosesində temperaturun za-mana görə dəyiş-mə qrafikini qurur və əksinə, verilən qra-fikə əsasən uy-ğun prosesləri qismən izah edir.	Ərimə və ya bərki-mə prosesində temperaturun za-mana görə dəyiş-mə qrafikini qurur və əksinə, verilən qra-fikə əsasən uyğun prosesləri dəqiq izah edir.

LAYİH

Dərs 22 / Mövzu: XÜSUSİ ƏRİMƏ İSTİLİYİ

Alt STANDARTLAR	2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazım olan istilik miqdarnı təyin edir. Mayenin bərkimə (və ya bərk cismin ərimə) prosesində ayıran (və ya qəbul olunan) istilik miqdarnının təyininə dair sadə kəmiyyət xarakterli məsələlər həll edir.

A Maraqoyatma dərslikdə verilən dərs materialı oxuyub aşağıdakı sualların müzakirəsi ilə aparıla bilər:

- Niyə yazda havanın istiləşməsinə baxmayaraq bütün qar və buz tamamilə ani deyil, tədricən, uzun müddətə əriyir? Gözlənilən cavab: qar və buzun xüsusi ərimə istiliyinin yüksək olması səbəbindən onlar uzun müddətə əriyirlər.
- Əgər qar və buzlar ani ərisə idi təbiətdə nə baş verərdi? Gözlənilən cavab: bütün yaşayış məskənləri sel və çayların daşma təhlükəsinə məruz qalardı.

B “Ərimə istiliyi nədən asılıdır?” adlı araştırma yerinə yetirilir. Araşdırında müəllimin bilavasitə iştirakı ilə əvvəlcə müxtəlif kütləli buz, sonra isə eyni kütləli buz və qalay parçalarının əridilməsi həyata keçirilir. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında yerinə yetirilir.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim onları daha fəal şagirdlərlə bir qrupa daxil edə bilər.

C Nəzəri materialla tanışlıq fasıləli oxu, yaxud insert üsullarından biri ilə həyata keçirilə bilər. Buzun əriməsi və suyun bərkiməsi zamanı baş verən enerji çevrilməsini izləyərək “xüsusi ərimə istiliyi” anlayışı daxil edilir. Ərimə istiliyini hesablamaq üçün düstur, xüsusi ərimə istiliyinin vahidi verilir.

Şagirdlər müxtəlif maddələrin xüsusi ərimə istiliyini əks etdirən cədvələ tanış olurlar.

D Araşdırma şagirdlərin əldə etdikləri biliklərin tətbiqinə yönəldilmişdir. Onlar vərilimiş kütləli qurğusunun temperatur istilik miqdarı qrafikində istilik miqdarlarının fərqi əsasən qurğusunun əriməsinə sərf olunan istilik miqdarnı təyin edirlər.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

Ərimə temperaturunda götürülmüş kristal maddənin əriməsi üçün verilən istilik miqdarı ərimə istiliyi adlanır. Maddənin xüsusi ərimə istiliyi – 1 kq kristal maddəni

ərimə temperaturunda əritmək üçün lazım olan istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir.

F Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edilir.

1. Cavab: ərimə temperaturunda götürülmüş kristal maddənin əriməsi üçün lazım olan istilik miqdarı $Q = \lambda m$ düsturu ilə hesablanır.

2. Cavab: Civənin xüsusi ərimə istiliyi $12 \frac{kC}{kg}$ o deməkdir ki, 1 kg civəni tam əritmək üçün 12 kC istilik miqdarı tələb olunur.

3. Verilən cədvəl təhlil olunur:

Maddə	L	M	N	O
Xüsusi ərimə istiliyi (C/q)	175, 64	22, 86	118, 10	332, 07
Kütlə (q)	100	100	50	50

Cavab: I sual: B) Yalnız M. II sual: A) Yalnız L.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: təyinətmə, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazım olan istilik miqdarını təyin edəndə səhvə yol verir.	Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazım olan istilik miqdarnı müəllimin köməkliyi ilə təyin edir.	Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazım olan istilik miqdarnı əsasən təyin edir.	Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazım olan istilik miqdarnı düzgün təyin edir.
Mayenin bərkimə (və ya bərk cismin ərimə) prosesində ayrılan (və ya qəbul olunan) istilik miqdarının təyininə dair sadə kəmiyyət xarakterli məsələləri səhv həll edir.	Mayenin bərkimə (və ya bərk cismin ərimə) prosesində ayrılan (və ya qəbul olunan) istilik miqdarının təyininə dair sadə kəmiyyət xarakterli məsələləri həll edəndə çətinlik çəkir.	Mayenin bərkimə (və ya bərk cismin ərimə) prosesində ayrılan (və ya qəbul olunan) istilik miqdarının təyininə dair sadə kəmiyyət xarakterli məsələləri qismən həll edir.	Mayenin bərkimə (və ya bərk cismin ərimə) prosesində ayrılan (və ya qəbul olunan) istilik miqdarının təyininə dair sadə kəmiyyət xarakterli məsələləri dəqiq və düzgün həll edir.

Dərs 23 / Mövzu: BUXARƏMƏLƏGƏLMƏ VƏ KONDENSASIYA

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini şərh edir. • Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri izah edir.

A Maraqoyatma Şerlok Xolmsun oğrunu çətinlik çəkmədən tapmasından bəhs edən mətnin oxunuşu və müzakirəsi ilə həyata keçirilə bilər. Gözlənilən doğru cavab: eynəyin şüşələri şaxtalı havadan isti otağa daxil olduqda buxarla örtülür, istidən soyuğa keçdiyə yox.

B “Maddənin halında hansı dəyişiklik baş verdi?” araşdırması yerinə yetirilir. Bu zaman şagirdlər buxarlanması və kondensasiya hadisələrini praktik olaraq müşahidə edirlər. Araşdırmanın müzakirəsini bütün siniflə təşkil etmək məqsədə uyğundur.

C Təlim prosesinin məqsədinə müvafiq olaraq yeni biliyin müəllim tərəfindən müsahibə üsulu ilə verilməsi məsləhətdir. 8-ci sinif şagirdləri üçün buxarlanmasın mexanizmini aşağıdakı kimi vermək kifayətdir: mayelərdə molekulyar cazibə qüvvələri onları bir birinin yanında saxlayır və molekulları çox uzaqlaşmağa qoymur. Lakin nizamsız hərəkət edən molekulları bir-biri ilə toqquşması zamanı onlar arasında enerji mübadiləsi baş verir, nəticədə bəzi molekulların sürəti xeyli artır. Mayenin səthinə yaxın olan və kifayət qədər böyük sürət almış molekullar qonşu molekulların cazibəsinə və maye səthi üzərindəki atmosfer təzyiqinə üstün gələrək onu tərk edir. Mayenin sərbəst səthini tərk edən molekullar onun üzərində buxar əmələ gətirir. Buxarın əmələ gəlməsi iki üsulla ola bilər: buxarlanması və qaynama.

Mayelər istənilən temperaturda buxarlanır, çünki onların daxilində həmişə müəyyən sayda böyük sürətlə hərəkət edən molekullar var. Temperaturun yüksəlməsi ilə böyük sürətli molekulların sayı artır və buxarlanması sürətlənir. Buxarlanmasın sürətinin nədən asılı olduğu düzgün qoyulan suallarla müəyyənləşdirilir:

M: Hansı maye daha tez buxarlanar: şüşə lövhə üzərindəki su damcısı, yaxud ətir damcısı? Nə üçün?

M: Nəticə çıxarın: buxarlanmasın sürəti nədən asılıdır?

M: İsti çay hansı qabda daha tez soyuyar: stekanda, yaxud nəlbəkidə? Nə üçün?

M: Nəticə çıxarın: buxarlanmasın sürəti daha nədən asılıdır?

M: Hansı maye daha tez buxarlanar: isti maye yaxud soyuq? Nə üçün?

M: Nəticə çıxarın: buxarlanmasın sürəti daha nədən asılıdır?

M: Buxarlanma hansı havada daha sürətli baş verər: durğun havada, yaxud küləkli? Nə üçün?

M: Nəticə çıxarıñ: buxarlanmanın sürəti daha nədən asılıdır?

Bundan sonra buxarlanmanın sürətinin nədən asılı olduğuna dair ümumiləşmə aparılır.

Su buxarının kondensasiyası təcrübəsi nümayiş etdirildikdən sonra yenə də bu hadisə maddənin molekulyar quruluşu haqqında təsəvvürlər əsasında izah edilir. Bu zaman aşağıdakılara diqqət yetirmək lazımdır:

- kondensasiya prosesi enerjinin ayrılması ilə baş verir;
- buxarlanma və kondensasiya prosesləri eyni vaxtda baş verir, molekulların bir hissəsi mayeni tərk edir, digər hissəsi mayeyə qayıdır.

D “Buxarlanmanın sürəti nədən asılıdır?” araşdırması ilə nəzəri biliklər, irəli sürürlən fərziyyələr praktikada yoxlanılır. Dərsin “Nəticəni müzakirə edək” hissəsində şagirdlər araşdırmanın nəticələrinə dair sualları müzakirə edə bilərlər.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

1. Cavab: Dəniz və okean sularının səthinin neft təbəqəsi ilə cirkənməsi ekoloji fəlakət yaradır, çünki cirkənmiş təbəqə izolyator rolu oynayır və həm suyun buxarlanması, həm də canlıların oksigenlə tənəffüs etməsinin qarşısını alır.

2. Cavab: yağ qatı şorbanın buxarlanması ləngidir.

3. Cavab: Soyuq su şüşə butulkaya nisbətən dolçada daha sərin qalar, çünki dolça məsaməli olduğundan kinetik enerjisi böyük olan su molekulları onu tərk edir – suyun isti hissəsi buxarlanır, keçik enerjili su molekulları isə qabda qalır. Butulkaya isə suyun buxarlanması ləngidir.

4. Cavab: *5 – İsti otaqdan soyuq havaya çıxdıqda eynəyin şüşələrinin tərlaməsi (buxarla örtülməsi)*

Dərsin sonunda şagirdlərin iş vərəqləri yigilir və portfolioya əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhətmə, izahətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini müəllimin köməyi ilə şərh edir.	Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini müəllimin köməyi ilə şərh edir.	Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini əsasən şərh edir.	Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini ətraflı şərh edir.

Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri izah edə bilmir.	Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri çətinliklə izah edir.	Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri qismən izah edir.	Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri düzgün izah edir.
--	---	---	---

Dərs 24 / Mövzu: DOYAN VƏ DOYMAYAN BUXAR. QAYNAMA

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Doymuş və doymayan buxarı fərqləndirir. • Mayenin səthdən və bütün həcmi boyu buxarlanması izah edir.

A Maraqoyatma fənlərarası integrasiya materialı və müvafiq sualın müzakirəsi əsasında yaradıla bilər. Şagirdlər səhralıqlarda yay aylarında qumun temperaturunun 50 – 60°C olmasına baxmayaraq bəzi bitkilərin yaşamasının səbəbinə dair müxtəlif fərziyyələr irəli sürürlər. Gözlənilən cavab: səhrada bitən bəzi bitkilərin yarpaqları qalın qabığa malikdir və bu qabıq bitkinin səthindən suyun buxarlanması qarşısını alır. Bəzi bitkilərin isə kökü 25-30 km dərinliyə gedib çıxır ki, o da bitkini yerin dərin qatlarından su ilə təmin edir.

Mövzunun mənimsənilməsi “ziqzaq” üsulu ilə yerinə yetirilə bilər. Şagirdlər mətnin məzmunu ilə qısa müddət ərzində tanış olurlar.

Qeyd. Bu zaman sinfi 4 nəfərlik qruplara bölmək məqsədə uyğundur. Şagirdlər nömrələnir, yeni qrup (ekspert qrupu) yaradılır. Mətn qruplarının sayı qədər hissələre bölünür və ekspert qruplarına verilir. Həmin şagirdlər verilən hissəni oxuyur və öz əvvəlki qruplarına danışırlar. Müəllim yardımçı suallarla şagirdlərin diqqətini dərs materialının mühüm hissələrinə yönəlməyə cəlb edir. Şagirdlərdə doymuş və doymayan buxar haqqında təsəvvür yaradılır. Artıq onlara məlumatdır ki, ağızbağlı qabda həm buxarlanması, həm də kondensasiya prosesləri gedir. İlk vaxtlar mayedən çıxan molekulların sayı qayidian molekulların sayından çoxdur. Bu səbəbdən buxarin sıxlığı tədricən artır. Elə bir an gəlib çatır ki, ~~vahid~~ zamanda mayeni tərk edən molekulların sayı mayeyə qayidian molekulların sayına bərabər olur, yəni maye ilə onun buxarı arasında dinamik tarazlıq yaranır. Həmin andan başlayaraq qabdakı buxarın və mayenin

miqdari dəyişmir. Belə buxar doymuş buxar olur. Verilən temperaturda buxarın həcmi kiçildikcə buxarla maye arasındaki dinamik tarazlıq pozulur: buxardan mayeyə qayidian molekulların sayı artır. Neticədə buxarın kondensasiyası hesabına doymuş buxarın miqdari azalır və maye ilə buxar arasındaki dinamik tarazlıq bərpa olunur. Buxarın həcmi kiçilərkən onun kütləsi də azaldığına görə sıxlığı dəyişmir: $\rho = m/V$. Buxarın həcmi genişləndikdə də dinamik tarazlıq pozulduğundan mayenin bir hissəsi buxara çevrilir, beləliklə, buxarın kütləsi artır. Deməli, doymuş buxarın sıxlığı yenə də dəyişməz qalır. Sabit temperaturda doymuş buxarın sıxlığı həcmindən asılı deyildir. Doymuş buxarın sıxlığı yalnız temperaturdan asılıdır. Temperatur artdıqca doymuş buxarın sıxlığı artır. Buna səbəb buxarlanması hesabına doymuş buxar kütləsinin artmasıdır.


Təcrübələr göstərir ki, müəyyən şəraitdə doymuş buxar doymamış buxara çevrilir. Həcmi genişləndirməklə mayenin hamısını buxarlaşdırmaq olar. Bütün maye buxarlaşdırıldıqdan sonra buxar genişlənməkdə davam edərsə, o, doymuş buxar halından çıxar və doymamış buxar halına keçər.

Qaynama prosesini izah etməzdən əvvəl Arximed qanununu xatırlatmaq yerinə düşərdi. Qaynama temperaturunun atmosfer təzyiqindən asılılığı qeyd olunmalıdır. Yaxşı olar ki, qaynama və buxarlanması müqayisə edilsin. Onlar arasında ümumi cəhət odur ki, hər iki prosesdə buxarəmələğelmə müşahidə olunur. Fərq odur ki, buxarlanması istənilən temperaturda, qaynama isə verilmiş şəraitdə müəyyən bir temperaturda baş verir; buxarlanması mayenin səthində, qaynama isə mayenin bütün həcmində baş verir.

Şagirdlərin təqdimatları dinlənilir və müzakirə edilir.

- B** Bu mərhələdə “Qaynama prosesi necə baş verir?” araşdırması icra olunur. Məqsəd qaynama hadisəsini müşahidə etməkdir. Çalışmaq lazımdır ki, təcrübəni şagirdlər özləri hazırlanıllar. Bu zaman onlar böyük həvəs və maraqla işi icra edirlər. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər. Araşdırmadan sonra şagirdlər məlumat vübadiləsi və müzakirəni davam etdirirlər.
- D** Bu mərhələdə şagirdlərə keyfiyyət xarakterli aşağıdakı qapalı məsələni həll etmək təklif olunur:

Məsələ. Qaynama temperaturunda götürülmüş **L**, **M**, **N** və **O** mayelerindən **L** mayesi **N** mayesinə, **M** mayesi isə **O** mayesinə şəkildəki kimi batırılmışdır.



Belə halda:

- a) **N** mayesi buxarlaşdırıldıqda **L** mayesinin temperaturu azalır;

b) **M** mayesi buxarlandıqda isə **O** mayesinin temperaturu azalır.

Hansı seçimdə **L, M, N və O** mayelerinin qaynama temperaturları düzgün ifadə edilmişdir?

Maddə Seçim	L	M	N	O
A)	60°C	80°C	50°C	-30°C
B)	60°C	-30°C	50°C	80°C
C)	50°C	60°C	80°C	-30°C
D)	50°C	80°C	60°C	-30°C
E)	-30°C	60°C	80°C	50°C

Doğru cavab: B).

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim açar söz-lərə dair əlavə suallar verməklə də dərsi ümumiləşdirə bilər.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndikləri-nizi yoxlayın” hissəsindəki məsələləri həll edirlər:

1. Cavab: Doyan buxarın təzyiqi və sıxlığı temperaturdan asılıdır: temperatur artdıqda onun təzyiqi və sıxlığı da artır.
2. Cavab: I sual – 8-ci dəqiqədə; II sual – su 6-cı dəqiqənin sonunda maye halındadır.
3. Cavab: 1 – b; 2 – a; 3 – c.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşa-ğidakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: fərqləndirmə, izahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Doymuş və doyma-yan buxarı fərqləndirəndə səhv'lərə yol verir.	Doymuş və doyma-yan buxarı müəlli-min köməyi ilə fərqləndirir.	Doymuş və doyma-yan buxarı əsasən fərqləndirir.	Doymuş və doyma-yan buxarı düzgün fərqləndirir.
Mayenin səthdən və bütün həcmi boyu buxarlanması izah edə bilmir.	Mayenin səthdən və bütün həcmi boyu buxarlanması çətinliklə izah edir.	Mayenin səthdən və bütün həcmi boyu buxarlanması qismən izah edir.	Mayenin səthdən və bütün həcmi boyu buxarlanması ətraflı izah edir.

LƏYLA

Dərs 25 / Mövzu: XÜSUSİ BUXARLANMA İSTİLİYİ

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Verilən kütləli mayeni buxarlaşdırmaq üçün lazımlı istilik miqdalarını təyin edir. Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələlər həll edir.

A Maraqoyatma mərhələsini dərslikdəki materialdan fərqli olaraq gündəlik həyatda rast gəlinən və ya müşahidə edilən hadisələr üzərində qurulan suallarla da başlamaq olar:

- *Mayeni buxarlaşdırmaq üçün nə etmək lazımdır?*
- *Kondensasiya prosesi nədir?*
- *Kondensasiya prosesində istilik miqdarı verilir yoxsa ayrılır?*
- *Bu istilik miqdarı növündən asılıdır?*

B Araşdırma 1-də verilən məsələ həll edilir. Şagirdlər eyni kütləli müxtəlif növ mayelerin buxarlanması üçün lazımlı istilik miqdarını fərqləndirir və bu fərqi kəmiyyətcə xarakterizə edən xüsusi buxarlanması istiliyi haqqında nəticə çıxarırlar. Araşdırmanın müzakirəsi dərslikdə verilən sual əsasında yerinə yetirilə bilər.

C Nəzəri məlumatla şagirdlər müştəqil tanış olurlar. Onlar mayenin buxarlanması üçün lazımlı istilik miqdarının mayenin kütləsindən və növündən asılılığını, xüsusi buxarlanması istiliyinin maddənin növündən asılı olduğunu öyrənir.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən məsələ həll olunur: Məsələ. Cədvəldə **L**, **M** və **N** maddələrinin xüsusi buxarlanması istilikləri verilmişdir. Onlardan uyğun olaraq 22 q, 42 q və 10 q maddə buxarlanır.

Maddə	L	M	N
Xüsusi buxarlanması istiliyi (C/q)	480	380	620

Cavab: I sual – Buna görə maddələrə verilən istilik miqdalarları arasında münasibət $Q = Lm$ dəsturuna görə B) $Q_M > Q_L > Q_N$ olmalıdır.

II sual – Həmin maddələrin verilmiş miqdar buxarlarının tam kondensasiyası prosesində ayrılan istilik miqdalarları arasında münasibət də həmin düstura görə B) $Q_M > Q_L > Q_N$ olmalıdır.

E Mövzunun “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözlərdən istifadə edib fikirləri tamamlayır: “Sabit temperaturda mayeni buxara çevirmək üçün sərf olunan istilik miqdarına *buxarlanma istiliyi* deyilir. 1 kq mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarına *xüsusi buxarlanma istiliyi* deyilir. Sabit temperaturda verilən kütləli buxar *kondensasiya* edərkən ayrılan *istilik miqdarı* həmin kütləli uyğun mayenin *buxarlanması* üçün tələb olunan istilik miqdarına bərabərdir”.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndikləri-nizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir:

1. Cavab: I sual – Civənin tamamilə buxarlanması üçün xaricdən ona daha az istilik miqdarı verilməlidir;

II sual – Qaynama temperaturunda qaz halında olan 200 q spirt tamamilə eyni temperaturlu maye halına keçməsi zamanı ətrafa daha çox istilik verər.

2. Cavab: 1 kq civəni tam buxarlaşdırmaq üçün ona 0,3 MC istilik miqdarı vermək lazımdır.

3. Cavab: 5 kq suyu buxarlaşdırmaq üçün 11,5 MC istilik miqdarı lazımdır.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: təyinətmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Verilən kütləli mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarını səhv təyin edir.	Verilən kütləli mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarını müəllimin köməyi ilə təyin edir.	Verilən kütləli mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarını əsasən təyin edir.	Verilən kütləli mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarını düzgün təyin edir.
Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələləri səhv həll edir.	Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələləri qismən həll edir.	Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələləri düzgün həll edir.

LAYIHƏ

Dərs 26 / Mövzu: HAVANIN RÜTUBƏTİ

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının – rütubətin miqdarından asılılığını şərh edir.• Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələlər həll edir.

A Maraqoyatma dərslikdə verilən material əsasında yzradıla bilər. Həmin material xalqın təbiəti müşahidələrinə və həyatı təcrübələrinə əsaslanmış məlumatdan ibarət olduğundan nəinki şagirdlər, müəllimlər üçün də praktik əhəmiyyət kəsb edir. Məlumatdan sonra verilən sualların müzakirəsi də hamının tez-tez müşahidə etdiyi təbiət hadisələrinin, dumanın və şəh düşməsi hadisələrinin yaranma səbəbinə dair fərziyyələrin irəli sürülməsinə səbəb olur.

C Nəzəri materialı müəllimin izah etməsi məqsədə uyğundur. Mütləq və nisbi rütubət haqqında məlumat verdikdən sonra (bu barədə dərslikdə 8-ci sinif şagirdləri üçün kifayət qədər məlumat verilir) qeyd olunur ki, havanın rütubəti ətraf mühitin ekoloji faktorudur. Misallar əsasında havanın rütubətinin insan sağlığı üçün əhəmiyyətini əsaslandırmaq, istehsalatda, incəsənət əsərlərinin, kitabların saxlanmasında rütubətin tənzimlənməsinin rolunu göstərmək vacibdir.

Daha sonra duman və şəh düşməsinin səbəbi izah olunur.

Havanın temperaturu aşağı düşdükcə su buxarı doymuş hala yaxınlaşır. Müəyyən bir temperaturda nisbi rütubət 100% olur və temperaturun sonrakı aşağı düşməsi su buxarının kondensasiya olunmasına səbəb olur. Bu özünü duman şəklində bürüzə verir. Duman əsasən su hövzələrinin – çay, göl, bataqlıq və s. üzərində yaranır. Axşamlar Yer səthinə yaxın hava qatı soyuyur, su buxarının müəyyən hissəsi kondensasiya edir, bitkilərin, otların, yerdəki cisimlərin səthində su damcıları – şəh əmələ gəlir. Verilmiş təzyiqdə buxarın doymuş hala gəldiyi temperatur (havanın nisbi rütubətinin 100% olduğu temperatur) şəh nöqtəsinə adlanır. Şəh nöqtəsinin təyin edilməsinin kənd təsərrüfatı üçün böyük əhəmiyyəti var. Belə ki, şəh nöqtəsinə

bilməklə şaxtanın olacağı haqqında məlumat əldə etmək olur ki, bu da bitkilərin məhv olmasının qarşısını almaq üçün tədbirlər görməyə imkan yaradır.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində yaradıcı tətbiqetmə həyata keçirilir:

1. Məsələ belə həll edilir:

Verilir	Həlli	Hesablanması:
$\rho_0 = 6,4 \frac{q}{m^3}$, $\varphi = 80\%$. $\rho - ?$	$\varphi = \frac{\rho}{\rho_0} \cdot 100\%$ $\rho = \frac{\varphi \cdot \rho_0}{100\%}$	$\rho = \frac{\varphi \cdot \rho_0}{100\%} = \frac{80\% \cdot 6,4 \frac{q}{m^3}}{100\%} = 5,12 \frac{q}{m^3}$.
Cavab: Havadakı su buxarının sıxlığı $5,12 \frac{q}{m^3}$ -dir.		

2. Məsələ belə həll edilir:

Verilir	Həlli
$V = 100 m^3$, $t_0 = 20^\circ C$, Dərslikdən 3.6 cədvəlindən $20^\circ C$ temperaturunda doyan su buxarının ρ_0 sıxlığı təyin edilir: $\rho_0 = 17,3 \frac{q}{m^3}$, $\varphi = 60\%$. $m - ?$	$\rho = \frac{m}{V} \rightarrow m = \rho V$ $\varphi = \frac{\rho}{\rho_0} \cdot 100\% \rightarrow \rho = \frac{\varphi \cdot \rho_0}{100\%}$ $m = \frac{\varphi \cdot \rho_0}{100\%} \cdot V$.
Hesablanması	
$m = \frac{\varphi \cdot \rho_0}{100\%} \cdot V = \frac{60\% \cdot 17,3 \frac{q}{m^3}}{100\%} \cdot 100 m^3 = 1038 q = 1,038 kq$.	

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan sağırların aktiv iştirakını təmin etmək üçün tapşırıq bir qədər sadələşdirilə bilər.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqları yerinə yetirilə bilər.

1. Burada verilən ifadələrdə nöqtələrin əvəzinə “mütəqə rütubət”, “şəh nöqtəsi” və “nisbi rütubət” anlayışlarından hansının yazılımasını tapmaq tələb olunur.

Cavab:

Anlayış	Mütəqə rütubət	Şəh nöqtəsi	Nisbi rütubət
E)	I	III	II

2. Rütubətin insan həyatında roluna dair məlumat mövzuda verilmişdir. Şagirdlər əlavə resurslardan məlum yeni məlumatlar toplaya bilərlər.
 3. Cavab: Ətraf mühitin temperaturu yüksəldikdə havanın mütləq rütubəti artır, çünki buxarlanmanın miqdarı artır.
- Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhətmə, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının, rütubətin miqdardan asılılığını şərh edəndə səhvə yol verir.	Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının, rütubətin miqdardan asılılığını çətinliklə şərh edir.	Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının, rütubətin miqdardan asılılığını əsasən şərh edir.	Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının, rütubətin miqdardan asılılığını ətraflı şərh edir.
Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri səhv həll edir.	Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri müəllimin köməyi ilə həll edir.	Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri qismən həll edir.	Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri düzgün həll edir.

LAYİH

Dərs 27 / Mövzu: RÜTUBƏTİ ÖLÇƏN CİHAZLAR

Alt STANDARTLAR	2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Havanın rütubətini ölçən cihazların – psixrometr və hiqrometrin iş prinsipini izah edir.Havanın rütubətini ölçən cihazlardan – psixrometr və hiqrometrdən istifadə edir.

A Maraqoyatma dərslikdə verilən mətn və suallar vasitəsilə yaradıla bilər. Şagirdlər divarın kif bağlaması, pəncərə şüşəsinin nəmlənməsi və torpağın həddən artıq quruyub çatlaq formaya düşməsini səbəbinə dair fərziyyələrini irəli sürürlər.

Maraqoyatmanın davamı olaraq şagirdlər havanın rütubətini ölçən cihazlar – hiqrometr və psixrometrlə tanış olurlar. Burada “Kondensasiyalı hiqrometr”in quruluş və iş prinsipi ətraflı verilir.

Qeyd. Fizika kabinetində bu cihaz varsa, izah onun üzərində, yoxdursa, dərslikdəki şəkil əsasında qurula bilər.

B Araşdırmadakı məsələ verilən nümunəyə uyğun həll edilir.

Məsələ. Havanın temperaturu 18°C , hiqrometrlə təyin edilən şəh nöqtəsi isə 10°C -dir. Havanın nisbi rütubətini təyin edin.

İzahlı həll. Cədvəl 3.6-dan 18°C temperaturda havadakı doymuş su buxarının sıxlığı ($\rho_o = 15,4 \frac{q}{m^3}$) və 10°C temperaturda havadakı su buxarının sıxlığı ($\rho = 9,4 \frac{q}{m^3}$) təyin edilir. (10°C temperaturda havadakı su buxarı tamamilə doymuş hala keçir). Daha sonra isə 18°C temperaturda havanın nisbi rütubəti hesablanır:

$$\varphi = \frac{\rho}{\rho_o} 100\% = \frac{9,4 \frac{q}{m^3}}{15,4 \frac{q}{m^3}} 100\% \approx 61\%.$$

Beləliklə, şagirdlər nəticə çıxarırlar ki, havanın daha aşağı temperaturunda, yəni 18°C -də, onun nisbi rütubəti daha böyük olur.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Belə şagirdlərə qrupda, yaxud hər hansı bir şagirdlə birgə işləmək məsləhət görülsə bilər.

Daha sonra məlumat mübadiləsi və müzakirəsi mərhələsi davam etdirilir. Şagirdlər rütubəti ölçən digər cihazla – psixrometrlə tanış edilir. Onlar cihazdan istifadə qaydasını öyrənir, psixrometrik cədvəl haqqında məlumat alırlar.

D Bu mərhələdə şagirdlər öyrəndiklərini praktikaya tətbiq edirlər: Onlar psixometrik cədvəldən istifadə edərək dərslikdə təsvir edilən psixrometrin göstəricisiniə əsasən havanın nisbi rütubətini təyin edirlər.

Cavab: Şəkildə quru termometrin 22°C , yaşı termometrin isə 20°C göstərdiyi təsvir edilmişdir. Psixometrik cədvəldən istifadə etdikdə məlum olur ki, bu psixrometrin yerləşdiyi mühitdə nisbi rütubət 83% -dir.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Havanın rütubəti *psixrometr* və *hiqrometr* adlanan cihazlarla ölçülür. *Kondensasiyalı hiqrometrlə* bila vasitə *seh nöqtəsi* təyin edilir. Psixrometrin iş prinsipi *buxarlanan suyun soyumasına* əsaslanır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Burada verilən 1-3 tapşırıqlarına şagirdlər dərsdə mənimsədikləri biliklər əsasında çətinlik çəkmədən düzgün cavablandıracaqlar.

4. Sınıf otağında yerləşən psixrometr təsvir edilmişdir: quru termometr 22°C , yaşı termometr isə 15°C göstərir. Deməli temperaturlar fərqi 7°C - dir. Psixometrik cədvəldən istifadə etməklə suallar cavablandırılır.

Cavab: I sual – 47% ; II sual – nisbi rütubətin 68% olması o deməkdir ki, quru termometrin 22°C temperatur göstəricisinin yaşı termometrin göstəricisindən 4°C fərqlənməlidir. Deməli, yaşı termometr 18°C göstərməlidir.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, tətbiqetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Havanın rütubətini ölçən cihazların – psixrometr və hiqrometrin iş prinsipini izah etməkdə çətinlik çəkir.	Havanın rütubətini ölçən cihazların – psixrometr və hiqrometrin iş prinsipini müəllimin köməyi ilə izah edir.	Havanın rütubətini ölçən cihazların – psixrometr və hiqrometrin iş prinsipini qismən izah edir.	Havanın rütubətini ölçən cihazların – psixrometr və hiqrometrin iş prinsipini ətraflı izah edir.
Havanın rütubətini ölçən cihazlardan – psixrometr və hiqrometrdən çətinliklə istifadə edir.	Havanın rütubətini ölçən cihazlardan – psixrometr və hiqrometrdən müəllimin köməyi ilə istifadə edir.	Havanın rütubətini ölçən cihazlardan – psixrometr və hiqrometrdən çox vaxt sərbəst istifadə edir.	Havanın rütubətini ölçən cihazlardan – psixrometr və hiqrometrdən dəqiq istifadə edir.

Dərs 28 / MƏSƏLƏ HƏLLİ

5-ci çalışmada verilən məsələlər həll edilə bilər.

1. Cavab: C.

2. Cavab: C.

3. Cavab:

I sual – Qurğuşun qrafikin AB hissəsində, qalay DE hissəsində maddənin iækil-maye halında olmuşdur;

II sual – qalayın ərimə temperaturu 232°C , qurğuşunun ərimə temperaturu isə 327°C olduğundan qrafikin DE parçası AB parçasından aşağıda yerləşir;

III sual – qrafikdən görünür ki, qurğuşun 4-cü dəqiqədə, qalay isə 6-cı dəqiqəyə yaxın vaxtda əriməyə başlamışdır;

IV sual – AB parçası DE parçasına nisbətən uzun olduğundan, qurğuşunun tam əriməsinə dəh çox vaxt sərf edildi: qurğuşunun tam əriməsinə ≈ 7 dəq, qalayın tam əriməsinə isə $\approx 4,2$ dəq;

V sual – qalayın ərimə temperaturu 232°C , qurğuşunun ərimə temperaturu isə 327°C -dir;

VI sual – qrafikin BC və EF hissələri uyğun olaraq qurğuşun və qalay ərintilərinin qızmasını göstərir.

4. Cavab: Qrup müzakirəsində Arif və Nəzrinin mühakiməsi doğrudur: A.

5. Cavab: 2 – L və M mayelərini fərqli sınaq şüşəsinə töküb spirt lampasında qızdırmaqla onların qaynamağa başladıqları temperaturları ölçməklə.

LAYIH

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cavab: D) 50 kq

2. Cavab:

I sual – qrafikə əsasən qurğusunun daxili enerjisinin artmasına uyğun hissələr AB və CD, azalmasına isə EF və GH hissələri uyğundur;

II sual – qurğusunun kənardan istilik miqdarı almasına uyğun qrafik hissələri $AB \Rightarrow BC \Rightarrow CD \Rightarrow DE$, kənara istilik miqdarı verdiyi hissələr $EF \Rightarrow FG \Rightarrow GH$;

III sual – qrafikdə CD-ərintinin qızmasını, DE – ərintinin qaynamasını, EF – ərintinin soyumasını xarakterizə edir;

IV sual – qurğusun qrafikin B və G nöqtələrinə uyğun temperaturda bərk haldadır;

V sual – qurğusun qrafikin C və F nöqtələrinə uyğun temperaturda maye haldadır;

VI sual – qrafikin AB hissəsi qurğusunun qızmasına, GH hissəsi isə bərkimmiş qurğusunun soyumasına uyğundur.

3. Cavab: B) 360 kC

4. Cavab: B) Maye buxarlandıqda ətrafdan istilik alır, buxar kondensasiya etdikdə ətrafa istilik verir.

5. Cavab:

I sual – C) Yalnız O

II sual – B) Yalnız M

6. Cavab:

I sual – Fərəh və Həmzə;

II sual – su qrafikin I hissəsində maye, II hissəsində maye-buxar (su qaynarlaşır).

7. Cavab: E) 900 kC


LAYIHƏ

III TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

- Kristalin əriməsi və ərintinin kristallaşma proseslərində hansı qanunauyğunluq ödənir?
 - Verilən kütləli kristalın ərimə temperaturu bu ərintinin kristallaşma temperaturuna bərabərdir.
 - İxtiyari kütləli kristalın ərimə temperaturu ixtiyari kütləli ərintinin kristallaşma temperaturuna bərabərdir.
 - Verilən kütləli kristalın ərimə prosesində nə qədər enerji udulursa, bu ərintinin kristallaşmasında da bir o qədər enerji ayrılır.
- A) 1 və 3 B) Yalnız 2 C) 1, 2 və 3
D) 1 və 2 E) Yalnız 1

2. Şəkildə kristalın əriməsinin temperatur zaman qrafiki verilir. Kristalın yalnız ərimə prosesi qrafikin hansı hissəsinə uyğundur?

A) 1-2 B) 2-3 C) 3-4 D) 1-2-3 E) 2-3-4



3. Buzun xüsusi ərimə istiliyi $330000 \frac{\text{C}}{\text{kq}}$ -dir. Bu o deməkdir ki,


- A) kütləsi 1 kq olan buz 100°C temperaturda əritmək üçün ona 330000 C istilik miqdarı vermək lazımdır.
 B) ixtiyari kütləli buz 0°C temperaturda əritmək üçün ona 330000 C istilik miqdarı vermək lazımdır.
 C) ixtiyari kütləli buz 0°C temperaturda əritmək üçün o, 330000 C istilik miqdarı verməlidir.
 D) kütləsi 1 kq olan buz 0°C temperaturda əritmək üçün o, 330000 C istilik miqdarı verməlidir.
 E) kütləsi 1 kq olan buz 0°C temperaturda əritmək üçün ona 330000 C istilik miqdarı vermək lazımdır.

4. Şəkildə ərintinin kristallaşma prosesinin temperatur zaman qrafiki verilir. Bərk cismin soyuma prosesi qrafikin hansı hissəsinə uyğundur?

A) 4-3 B) 3-2 C) 2-1 D) 3-2-1 E) 4-3-2

5. Kütləsi 300 q olan qızılı ərimə temperaturunda əritmək üçün nə qədər istilik miqdarı sərf olunmalıdır $\left(\lambda_Q = 67 \frac{\text{kC}}{\text{kq}}\right)$.

A) 20,1 kC B) 201 kC C) 33,5 kC D) 335 kC E) 67 kC



6. Kütlələri bərabər olan maye qurğusun, sink və qızılın kristallaşma temperaturlarında ayrılan istilik miqdarlarını müqayisə edin (maddələrin xüsusi ərimə istilikləri uyğun olaraq: $\lambda_{Q_{ur}} = 25 \frac{kC}{kq}$, $\lambda_{Sink} = 120 \frac{kC}{kq}$, $\lambda_{Q_{iz}} = 67 \frac{kC}{kq}$).

- A) $Q_{Sink} > Q_{Q_{ur}} > Q_{Q_{iz}}$ B) $Q_{Sink} < Q_{Q_{iz}} < Q_{Q_{ur}}$ C) $Q_{Sink} = Q_{Q_{iz}} = Q_{Q_{ur}}$
 D) $Q_{Sink} > Q_{Q_{iz}} > Q_{Q_{ur}}$ E) $Q_{Sink} < Q_{Q_{ur}} < Q_{Q_{iz}}$

7. Buxarlanmanın sürəti nədən asılıdır?

1. Mayenin temperaturundan.
2. Maye səthinin üzərindəki təzyiqdən.
3. Mayenin tərkibindən.

- A) 1 və 3 B) Yalnız 2 C) Yalnız 1 D) Yalnız 3 E) 1, 2 və 3

8. Havanın temperaturu 11°C , şəh nöqtəsi isə 1°C -dir. Havanın nisbi rütubəti nə qədərdir (11°C temperaturda havada doymuş su buxarının sıxlığı $10 \frac{q}{m^3}$, şəh nöqtəsinə uyğun doymuş su buxarının sıxlığı $5,2 \frac{q}{m^3}$ -dir).

- A) 11% B) 48% C) 100% D) 52% E) 1%

9. Otaqda havanın nisbi rütubəti 50%-dir. Buna uyğun psixrometrin quru termometrinin t_1 , nəm termometrinin t_2 temperaturları arasında hansı münasibət var?

- A) $t_1 = t_2$ B) $t_1 < t_2$ C) $t_1 > t_2$ D) $t_1 = 2t_2$ E) $t_1 = \frac{1}{2}t_2$

10. Qabdakı suyun qaynama temperaturu xarici təzyiqdən necə asılıdır?

1. Aslı deyil.
2. Xarici təzyiq artdıqda qaynama temperaturu azalır.
3. Xarici təzyiq artdıqda qaynama temperaturu artır.
4. Xarici təzyiq azaldıqda qaynama temperaturu azalır
5. Xarici təzyiq azaldıqda qaynama temperaturu artır

- A) Yalnız 3 B) Yalnız 1 C) 3 və 4 D) 2 və 5 E) Yalnız 5

Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
C)	B)	C)	C)	A)	D)	E)	D)	C)	C)

TƏDRİS VAHİDİ – 4

İSTİLİK MÜHƏRRİKLƏRİ

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.
- 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
- 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
- 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **6 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

LAYİH

Dərs 31 / Mövzu: **İSTİLİK MÜHƏRRİKİ.**
İSTİLİK MÜHƏRRİKİNİN FAYDALI İŞ ƏMSALI

Alt STANDARTLAR	1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları təsnif edir.İstilik mühərriklərinin iş prinsipinin ümumi qanuna uyğunluğunu təsvir edir.İstilik mühərriklərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələlər həll edir.

A Maraqoyatma mərhələsi dərslikdə verilən təsvirlərin müzakirəsi əsasında yerinə yetirilə bilər. Müəllim beyin həmləsi və suallardan istifadə etməklə müzakirə təşkil edir:

- *Müxtəlif nəqliyyat vasitələrində ümumi nədir?*
- *Onlarda mexaniki enerji hansı enerjinin hesabına yaranır?*

Sonra müəllim dərslikdə verilən material əsasında gündəlik həyatı nümunələrlə şagirdlərə mühərriklərin rolü barədə misallar göstərə bilər. Şagirdlərin fəallığını artırmaq üçün şəkillərdən, slaytlardan, videomateriallardan və ya “Fizika multimedia” diskindən istifadə olunması məqsədə uyğundur.

B “Sadə istilik mühərriki” araşdırmasında məqsəd yanacaq yandıqda ayrılan enerjinin mexaniki enerjiyə çevrilən hadisəni müşahidə etmək, hadisənin başvermə səbəbləri üzərində fərziyyələr formalasdırmaqdır. Bu zaman şagirdlər başa düşməlidirlər ki, işçi cisimlə (yanacaq yananda alınan qazla, yaxud sınaq şüşəsinin daxilində yaranan buxarla) iş görmək üçün ona istilik miqdarı vermek lazımdır. Nəticədə işçi cisim genişlənərək mexaniki iş görür: tixac atılır və o, mexaniki hərəkət sürəti alır. İşçi cismin isə daxili enerjisi azalır və temperaturu düşür.

Şagirdləri məqsədə uyğun düşünməyə istiqamətləndirmək üçün “*Tixacın hərəkəti hansı enerji hesabına baş verdi?*”, “*Tixac porsenlə əvəz olunarsa, nə müşahidə olunar?*”, “*Porsenin silindr daxilində yuxarı aşağı fasılısız hərəkətini necə təmin etmək olar?*” kimi suallarla sinfə müraciət oluna bilər.

C Bu hissədə məlumat mübadiləsi və müzakirə həyata keçirilir. Paraqrafın nəzəri materialını müəllimin izah etməsi məqsədə uyğundur. Izah əsasən dörd istiqamətdə verilir:

- *İstilik mühərriki nədir?*
- *İstilik mühərriklərinin iş prinsipi nəyə əsaslanır?*

– İstilik mühərriki hansı hissələrdən ibarətdir?

– İstilik mühərrikinin əsas xarakteristikası – mühərrikin faydalı iş əmsali nədir? Onu necə artırmaq olar?

Bunlar haqqında lakinik məlumat dərslikdə öz əksini tapır. Şagirdlərin verilən izaha diqqətini artırmaq üçün müxtəlif illüstrativ vasitə və vəsaitlərdən istifadə oluna bilər.

D “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində verilən məsələ belə həll olunur:

Verilir:	Həlli:	Hesablanması:
$A_f = 2,2 \cdot 10^4 \text{ kC}$ $m = 2 \text{ kg}$ $q = 4,4 \cdot 10^7 \frac{\text{C}}{\text{kg}}$ $\eta - ?$	$\eta = \frac{A_f}{Q} \cdot 100\% = \frac{A_f}{qm} \cdot 100\%.$ Cavab: 25%.	$\eta = \frac{2,2 \cdot 10^4 \text{ kC}}{2 \cdot 4,4 \cdot 10^7 \text{ C}} \cdot 100\% = 25\%$

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirilməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilən mətni tamamlayır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir.

2 №-li tapşırıga əsasən istilik mühərrikinin ümumi tsikli belə təsvir oluna bilər



3. Cavab: İstilik mühərrikinin $F_1\theta$ -sinin 50% olması o deməkdir ki, yanacağın yanması prosesində daxili enerjinin 50%-i faydalı işə sərf olunur, qalan 50% hissəsi isə soyuducuya verilir.

4. Cavab: İstilik mühərrikində daxili enerjinin 100% mexaniki enerjiyə çevrilməsi mümkün deyildir, çünki birincisi, soyuducusu olmayan mühərrik işləməz, ikincisi, mühərrikdə hissələrin sürtünməsi, enerjinin şüalanması və s. itkiler baş verir.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyari: təsnifetmə, təsviretmə, məsələ həllinə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları təsnif etməkdə çətinlik çəkir.	Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları müəllimin köməyi ilə təsnif edir.	Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları əsasən təsnif edir.	Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları düzgün təsnif edir.

İstilik mühərrik-lərinin iş princi-pinin ümumi qanuna uygunluğunu müəllimin köməyi ilə təsvir edir.	İstilik mühərrik-lərinin iş princi-pinin ümumi qanuna uygunluğunu səhv'lərə yol verməklə təsvir edir.	İstilik mühərrik-lərinin iş princi-pinin ümumi qanuna uygunluğunu qismən düzgün təsvir edir.	İstilik mühərrik-lərinin iş princi-pinin ümumi qanuna uygunluğunu düzgün təsvir edir.
İstilik mühərrik-lərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələləri müəllimin köməyi ilə həll edir.	İstilik mühərrik-lərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələləri çətinliklə həll edir.	İstilik mühərrik-lərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələlərin həllində bəzən kiçik səhv'lərə yol verir.	İstilik mühərrik-lərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələləri düzgün həll edir.

Dərs 32 / Mövzu: BUXAR TURBİNİ


Alt STANDARTLAR	3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisə-lərinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş princi-pini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Su buxarının daxili enerjisini mexaniki enerjiə çeviran mühərrikin iş princi-pini izah edir. • Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələr aparır.

A Maraqoyatma dərslikdə verilən “Efir istilik mühərrikii”nin sxemi əsasında onun iş princi-pinin müzakirəsi ilə yaradıla bilər. Bu zaman şagirdlərin mətiqli fərziyyələri lövhədə yazılır.

B “Bu hansı qurğunun modelidir?” adlı araştırma yerinə yetirilir. Araşdırma məqsəd su buxarının daxili enerjisinin fırlanın diskə verilməsini nümayiş etdirməklə buxar turbininin iş princi-pinə dair ilkin təsəvvür yaratmaqdır. Şagirdlər böyük

həvəslə “pərli çarx” hazırlayır və onu sınaqdan çıxarır: buxar şırnağının enerjisi pərləri olan çarxın mexaniki enerjisiniçəvrilir.

Dərsin “Nəticəni müzakirə edək” hissəsində yaxşı olar ki, şagirdlər iş vərəqlərində hazırladıqları cihazın sxemini çəksin və orada “qızdırıcı”, “soyuducu” və “işçi cismi” işarələsinlər. Eyni zamanda enerjilərin bir birinə çevrilməsini göstərən sxemi tamamlasınlar:



Bu tapşırığın cütlükrlə yerinə yetirilməsi məqsədə uyğundur.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün onları daha fəal şagirdlərin yanında əyləşdirmək olar.

C Nəzəri materialla tanışlıq fizika kabinetinin potensial imkanları nəzərə alınmaqla və müxtəlif üsullardan istifadə etməklə həyata keçirilə bilər:

1. Dərslikdəki şəkilləri illüstrasiya etməklə.
2. Araşdırmanın gedişinə istinad etməklə.
3. Bu ünvanda yerləşən videodərslərin nümayishi ilə:

<https://www.youtube.com/watch?v=VxXqOgDjlHs>;

<https://www.youtube.com/watch?v=PRVNwKLCHRA>.

D “İstilik elektrik stansiyasının sxemi” adlı araştırma şagirdlərin əldə etdikləri biliklərin tətbiqinə yönəlmüşdür. Bu araştırma istilik elektrik stansiyalarında müxtəlif yanacaqların (daş kömür, mazut, qaz və s.) daxili enerjisinin turbinin mexaniki enerjisiniçəvrilmesini (onun isə son nəticədə elektrik enerjisiniçəvrilmesi) təqdim olunan şəklin addım addım təhlilindən ibarətdir. Texniki imkanı olan siniflərdə <https://www.youtube.com/watch?v=Cqnh7hPDj8w> ünvanındakı materialdan da istifadə oluna bilər.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar şagirdlərin dərs boyu qazandıqları biliklərin yoxlanmasına xidmət edir.

1. Cavab:

I sual – soplo 1, val isə 5 rəqəmi ilə işarə edilmişdir;

II sual – buxar turbini su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən istilik mühərrikidir.

2. Cavab:

200°C temperatura uyğun enerji buxar turbinində pərlərin fırlanması və borularda hərəkət edərkən onların qızmasına sərf olunur.

Mövzunun sonuncu hissəsi olan “Layihə” şagirdləri produktiv tətbiqetməyə sövq edir. Layihənin icrası ev tapşırığı kimi verilir.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər bir şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, tətbiqetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən mühərrikin iş principini izah etməkdə çətinlik çəkir.	Su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən mühərrikin iş principini müəllimin köməyi ilə izah edir.	Su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən mühərrikin iş principini qismən izah edir.	Su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən mühərrikin iş principini ətraflı izah edir.
Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələri aparanda çətinlik çəkir.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələri müəllimin köməyi ilə aparır.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələrin çox hissəsini sərbəst aparır.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələri dəqiq aparır.

Dərs 33 / Mövzu: DAXİLİYANMA MÜHƏRRİKLƏRİ

Alt STANDARTLAR	3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş principini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəvərləndirir.
Təlim NƏTİCƏLƏRİ	<p style="color: red; font-size: 2em; margin-left: 10px;">XAYI</p> <ul style="list-style-type: none">• Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən fərqləndirir.• Daxiliyanma mühərrikinin iş principini illüstrasiyalar əsasında izah edir.• Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslandırılmış misallar göstərir.

A Maraqoyatma zamanı şagirdlərin diqqətini dərslikdə verilən mətnə və suallara yönəltmək məqsədə uyğundur.

Mövzuda yeni məlumatlar çox olduğundan dərsin bu hissəsinin şifahi şərh metodu ilə tədris edilməsi məqsədə uyğundur. Bu zaman illüstrativ və texniki vasitələrdən istifadə olunması əlverişlidir. Yeni bilik aşağıdakı ardıcılıqla verilir:

- daxiliyanma mühərriki haqqında ilk anlayış;
- daxiliyanma mühərrikinin yaradılma və inkişaf tarixi;
- daxiliyanma mühərrikinin əsas quruluşu;
- daxiliyanma mühərrikinin iş prinsipinin müqayisəli izahı: dördtaktlı karbüratorlu və dizel daxiliyanma mühərrikləri.

D “Daxiliyanma mühərrikini bir daha öyrənək” araşdırması daxiliyanma mühərrikinin kəsiyinin modeli üzərində aparılır (model yoxdursa, dərslikdə verilən şəkildən istifadə olunur). Şagirdlər mühərrikin hissələrini müəyyən edirlər. Onlara yardım məqsədilə qruplara daxiliyanma mühərrikinin rəqəmlərlə işaretlənmiş sxemi paylana bilər. Paylayıcı mexanizmin işi və klapanların vaxtında açılıb-bağlanmasıın necə həyata keçirilməsi haqqında məsələ dərslikdə qısa verildiyindən şagirdlər onun işini model üzərində göstərirler. Araşdırma şagirdlərin texniki düşüncəsinin inkişafına kömək edir. Dərsin “Nəticəni müzakirə edək” hissəsində şagirdlər araşdırmanın nəticələrinə dair sualları müzakirə edə bilərlər.

Qeyd. Daxiliyanma mühərrikinin modelini nümayiş etdirərkən çarxqolu sürgüqolu mexanizmini nazimçarxla deyil, porşenə təsir göstərməklə hərəkətə gətirmək lazımdır. Belə ki, səhbat hərəkətin porşendən vala verilməsindən gedir, əksinə yox.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən açar sözlər əsasında “Gizli söz” tapşırığı yerinə yetirilir:

Yanacağın birbaşa silindrə, mühərrikin özünün daxilində yandığı istilik mühərrik daxiliyanma mühərrikidir. Mühərrikin bir tam işi dörd taktda baş verir. Bu səbəbdən belə mühərrik dördtaktlı mühərrik adlanır.

F ~~Şagirdlərin özlərini qiymətləndirmələri~~ üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

1. Cavab: Dizel mühərriki karbüratorlu mühərrikdən onunla fərqlənir ki, birinci taktda silindrə yanacaq qarışığı deyil, təmiz hava sorulur. “Sixılma” taktında hava 15–20 dəfə sixılaraq temperaturu $500\text{--}600^{\circ}\text{C}$ yə qədər yüksəlir. Bu taktın sonunda silindrə xüsusi nasosla dizel yanacaq püskürülür. Belə sixılan və yüksək dərəcəyə qədər qızmış havaya püskürülən yanacaq dərhal alışır.

2. Cavab: Porşen aşağı hərəkət edərək silindrədəki havanı seyrəldir, nəticədə silindrədəki havanın təzyiqi kəskin azalır, atmosfer təzyiqi yanacaq qarışığını silindrə “itələyir”.

3. Cavab: Sıxılma, işgörmə və xaricetmə taktlarının iş prinsipi mövzuda ətraflı izah edilir.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: fərqləndirmə, izahetmə, təqdimetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən fərqləndirməkdə çətinlik çəkir.	Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən fərqləndirərkən səhvlərə yol verir.	Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən kiçik qeyri-dəqiqliyə yol verməklə fərqləndirir.	Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən dəqiq fərqləndirir.
Daxiliyanma mühərrikinin iş principini illüstrasiyalar əsasında çətinliklə izah edir.	Daxiliyanma mühərrikinin iş principini illüstrasiyalar əsasında müəllimin köməyi ilə izah edir.	Daxiliyanma mühərrikinin iş principini illüstrasiyalar əsasında əsasən izah edir.	Daxiliyanma mühərrikinin iş principini illüstrasiyalar əsasında ətraflı izah edir.
Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslandırılmış misallar göstərməkdə çətinlik çəkir.	Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslandırılmış misalları müəllimin köməyi ilə göstərir.	Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslandırılmış misalları əsasən göstərir.	Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslandırılmış misalları dəqiq göstərir.

LAYİH

Dərs 34 / Mövzu: REAKTİV MÜHƏRRİK

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şəhər edir. 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Yanacağın daxili enerjisini qaz şırnağının kinetik enerjisİNƏ çevirən və qaz şırnağının reaksiya qüvvəsinə bərabər dərti qüvvəsi yaradan istilik mühərrikini təsvir edir.Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında izah edir.Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modeli hazırlayır.

Fəndaxili əlaqə yaradılır, müvafiq suallar əsasında şagirdlərin əvvəlki mövzularda aldıqları biliklər təkrarlana bilər. Dərsdə şagirdlərə gündəlik həyatda rastlaşdıqları müxtəlif istilik mühərrikləri haqqında biliklərə əsaslanaraq diaqnostik araşdırma aparmaq olar: “Dizel mühərriklərində əlavə güc qurğusu (turbin – “turbo”) haqqında kimin məlumatı var? Təyyarələrdə hansı mühərrik növlərindən istifadə edilir? Sürət qayıqlarında istifadə olunan mühərriklərin iş prinsipi haqqında nə bilirsiniz?” kimi suallar verilə bilər.

A Mövzuya başlamaq üçün əvvəlcədən hazırlanan raketlər haqqında təqdimati nümayiş etdirmək olar. Sonra diqqəti dərslikdə verilən mətnə və suallara yönəltmək məqsədə uyğundur. Yaxşı olar ki, “Fizikadan multimedia” diskində olan uyğun videomaterial da nümayiş etdirilsin.

Qeyd. Müəllim araşdırmağa başlamazdan əvvəl şagirdləri fizika kabinetindən asılı təhlükəsizlik qaydaları ilə tanış etməlidir.

B “Bu hansı istilik mühərrikinin modelidir?” araşdırması icra olunur. Məqsəd qarşılıqlı təsirdə olan iki cismin (sınaq şüşəsi və tıxac) bir birindən itələnərək əks istiqamətlərə hərəkət etməsinin müşahidə olunmasıdır. Lakin araşdırmanın icrası müəllimin bilavasitə rəhbərliyi və iştirakı ilə yerinə yetirilir. Şagirdlər bu araşdırmanın nəticəsini “İstilik mühərriki” mövzusunda icra etdikləri araştırma ilə müqayisə etməyə sövq olunur. Müzikə dərslikdə verilən suallar əsasında qurula bilər.

C Sinfin hazırlıq səviyyəsindən asılı olaraq nəzəri materialla tanışlıq müəllimin şəhəri, yaxud da fərdi iş üzüllərindən biri ilə həyata keçirilə bilər. Müəllim fərdi iş üzüllündən istifadə etdikdə şagirdlərin fəaliyyətini izləməlidir. Mövzu şagirdlər üçün

mürəkkəb olduğundan və uyğun cihazın modelinin fizika laboratoriyasında olmadığını nəzərə alaraq təqdimat, şəkil və digər illüstrativ vəsaitlərdən istifadə etmək olar. Yekunda belə bir cədvəli tamamlamaq məqsədə uyğun olardı.

<i>Hava reaktiv mühərriki</i>	
Hissələr	Hansi işi yerinə yetirir
Giriş soplusu	
Təyyarə və ya gəmi pəri	
Kompressor	Qızdırıcı qurğu olub 200°C temperaturlu sıxılmış havanı vurur.
Yanma kamerası	
Qaz turbini	
Xaricetmə soplusu	

Şifahi şərhdə aşağıdakı ünvanlarda yerləşən videomaterialların əvvəlcədən müəy-yənləşdirilən fragmentlərinindən istifadə oluna bilər:

<https://www.youtube.com/watch?v=QFKzjAehtkg>,

<https://www.youtube.com/watch?v=9zFaSOIQDp0>.

D Dörsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər “Bu hansı hərəkətdir?” araşdırmasını yerinə yetirirlər. Şagirdlər dəfələrlə bu vəziyyətlə rastlaşdıqlıdan araştırma onlar üçün maraq doğurur. Belə araşdırımlar şagirdlərdə gündəlik həyatda baş verən hadisələrin mahiyyətini anlamağa, onlardan həyatı məqsədlər üçün istifadə etməyə, tədqiqatçılıq meylinin inkişafına zəmin yaratır.

Mövzunun “Bilirsinizmi” hissəsində insanın reaktiv mühərrikə ilk uçuşunun 1633-cü ildə türk ixtiraçısı Ləqəri Həsən Çələbi tərəfindən uğurla həyata keçirilməsi haqqında maraqlı məlumat verilir.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim açar söz-lərə dair əlavə suallar verməklə də dərsi ümumiləşdirə bilər.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: təsviretmə, izahetmə, tətbiqetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yanacağın daxili enerjisini qaz şır-nağının kinetik enerjisinə çevirən və qaz şırnağının reaksiya	Yanacağın daxili enerjisini qaz şır-nağının kinetik enerjisinə çevirən və qaz şırnağının reaksiya	Yanacağın daxili enerjisini qaz şır-nağının kinetik enerjisinə çevirən və qaz şırnağının reaksiya	Yanacağın daxili enerjisini qaz şırnağının kinetik enerjisinə çevirən və qaz şırnağının reaksiya

qüvvəsinə bərabər dərti qüvvəsi yaradan istilik mühərrikini çətinliklə təsvir edir.	qüvvəsinə bərabər dərti qüvvəsi yaradan istilik mühərrikini müəllimin köməyi ilə təsvir edir.	reaksiya qüvvəsinə bərabər dərti qüvvəsi yaradan istilik mühərrikini əsasən təsvir edir.	qüvvəsinə bərabər dərti qüvvəsi yaradan istilik mühərrikini düzgün təsvir edir.
Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında çətinliklə izah edir.	Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında səhvlərə yol verməklə izah edir.	Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında qismən izah edir.	Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında dəqiqlik izah edir.
Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modelini hazırlamaqdə çətinlik çəkir.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modelini müəllimin köməyi ilə hazırlanır.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modelini əsasən hazırlanır.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modelini düzgün hazırlanır.

LAYİH

Dərs 35 / Mövzu: İSTİLİK MÜHƏRRİKLƏRİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şəhər edir. 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• İstilik mühərriklərinin ekoloji təsirlərinə dair misallar göstərir.• İstilik mühərriklərinin ətraf mühitə vurduğu ziyani azaltmaq yollarına dair əsaslandırılmış təkliflər verir.

A Maraqoyatmanı şagirdlərin ekoloji bilikləri əsasında “Biologiya”, “Kimya”, “Coğrafiya” və “Həyat bilgisi” fənləri ilə integrasiya yaradılması ilə keçirmək olar. Məsələn, “Bizə kömək edin!” şəkillər tablosundan istifadə edilə bilər. Texniki imkanları olan fizika kabinetlərində əvvəlcədən hazırlanmış slaytlardan və internet resurslarından istifadə etmək olar. “Təbiəti qorumaq üçün nə etmək lazımdır? İstilik mühərriklərinin ətraf aləmə vurduğu ziyani necə azaltmaq olar?” kimi suallarla müraciət edə bilər. Şagirdlərin maraq doğuran fərziyyələri lövhədə qeyd edilir.



Bizə kömək edin!

Eyni zamanda maraqoyatma dərslikdə verilən mətn əsasında da həyata keçirilə bilər.

B Bu mərhələdə “Hansı mühərrik ətraf mühitə daha çox çırkləndirir?” araşdırması icra olunur. Məqsəd şəkildə təsvir edilən dizel və karbürator mühərrikli avtomobiləri ətraf mühitə tulladığı zəhərli maddələrin miqdarına görə müqayisə

etməkdir. Araşdırmanın müzakirəsi zamanı hansı mühərrikin ətraf mühiti daha çox çirkəndirdiyini müəyyən edirlər. Ətraf mühitin qorunması ilə bağlı şagirdlərin fərziyyələri dinlənilir.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Məsələn, belə şagirdlərə çirkənməmiş ətraf mühit haqqında nümunələr, onların yaranma səbəbləri haqqında fikirlərini yazmaq tapşırıla bilər.

C Dərsin nəzəri materialı ilə tanışlıq müəllimin şərhi və müsahibə üsulu ilə aparıla bilər. Bu mərhələdə müəllim şagirdlərə müxtəlif istilik mühərriklərinin ətraf aləmin çirkənməsində neçə faiz rol oynadığını izah edir. Eyni zamanda şagirdlər ətraf aləmin qorunması istiqamətlərini öyrənlər. Onlara ekosistem haqqında geniş məlumat verilir: Günəş batareyaları, külək və su elektrostansiyaları, məişət tullanılarının təkrar emali zamanı ayrılan enerji və s.-dən istifadənin ekoloji baxımdan səmərəliliyi haqqında məlumat verilir. Atmosferə atılan tullanıların miqdarını azaltmaq üçün daxiliyanma mühərrikinə əlavə qoşulan katalitik neytralizatorlar haqqında qısa məlumat vermək kifayətdir. “Ümumi evimiz olan planetimizin qorunması” haqqında şagirdlərin fikirləri də önəmlidir.

Texniki imkanları olan siniflərdə müəllim videomaterial və təqdimatlardan da istifadə edə bilər. Aşağıdakı ünvanda yerləşən videomaterialdan fraqmentlər nümayiş etdirilə bilər:

<https://www.youtube.com/watch?v=yWbfYAPThoU>

C “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində “Bakı şəhərinin atmosferi nə dərəcədə təmizdir?” adlı araştırma yerinə yetirilir. Şagirdlər verilən məlumatata əsaslanaraq aşağıdakı hesablamani aparır. Müəllim müvafiq suallarla şagirdlərə istiqamət verə bilər.

Amillər	1 ildə ətraf aləmin çirkənməsi
Udulan oksigen	$40 \cdot 750000 = 3 \cdot 10^7 \text{ t}$
Buraxılan dəm qazı	$800 \cdot 750000 = 6 \cdot 10^8 \text{ kq}$
Buraxılan azot	$40 \cdot 750000 = 3 \cdot 10^7 \text{ kq}$
Buraxılan karbohidrogen	$200 \cdot 750000 = 15 \cdot 10^7 \text{ kq}$

Dərsin “Nəticəni müzakirə edək” hissəsində şagirdlər araştırma zamanı əldə etdikləri nəticələri müqayisə edirlər.

E Mövzunun “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözlərdən istifadə edib fikirləri tamamlayır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir. Müəllim evə şagirdlərə onların yaşadıqları rayonun ekoloji problemləri barədə təqdimat hazırlamaq tapşırığı verə bilər. Eyni zamanda “Ətraf aləmi qoruyaq” adlı esse yazmaq tapşırığı vermək faydalı olardı.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyərləri: tətbiqetmə, əsaslandırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İstilik mühərrik-lərinin ekoloji təsirlərinə dair misalları çətinliklə göstərir.	İstilik mühərrik-lərinin ekoloji təsirlərinə dair misalları göstərərkən tez tez səhv'lərə yol verir.	İstilik mühərrik-lərinin ekoloji təsirlərinə dair əsasən misallar göstərir.	İstilik mühərrik-lərinin ekoloji təsirlərinə dair misalları dəqiq göstərir.
İstilik mühərrik-lərinin ətraf mühitə vurduğu ziyanı azaltmaq yollarına dair əsaslandırılmış təkliflər verə bilmir.	İstilik mühərriklərinin ətraf mühitə vurduğu ziyanı azaltmaq yollarına dair əsaslandırılmış təklifləri müəllimin köməyi ilə verir.	İstilik mühərriklərinin ətraf mühitə vurduğu ziyanı azaltmaq yollarına dair əsasən əsaslandırılmış təkliflər verir.	İstilik mühərrik-lərinin ətraf mühitə vurduğu ziyanı azaltmaq yollarına dair əsaslandırılmış təklifləri düzgün verir.

Dərs 36 / MƏSƏLƏ HƏLLİ

6-cı çalışmada verilən məsələlər həll oluna bilər.

1. Cavab: yanacağın yanması üçün tələb olunan oksigenin əldə edilməsi çətin olduğundan.
2. Cavab:
I sual – 2 və 3;
II sual – 1 və 4;
- III sual – qızdırıcı, işçi cisim və soyuducu uyğun olaraq yanacaq məhsulu, silindirdəki qaz və atmosferdir.
3. Cavab: buxar turbinində.
4. Cavab: raketin hərəkəti üçün hava tələb olunmur.
6. Cavab: 25%: bu o deməkdir ki, qızdırıcıdan alınan istiliyin yalnız 25%-i faydalı işə sərf olunur.

LAYIHƏ

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cavab: B) Buxar turbininin FİƏ-si 35%-dir o deməkdir ki yanacağın tam yanması zamanı ayrılan enerjinin 35%-i faydalı işin görülməsinə sərf olunur.
2. Cavab: C) Hava və benzin buxarından.
3. Cavab: A) 2, 1, 4, 3
4. Cavab: A) Qızdırıcı – yanma kamerası, işçi cisim – yanacağın yanma məhsulları, soyuducu – atmosfer
5. Cavab: E) 33%
6. Cavab:
I sual – D) Elektrik mühərrikli avtomobil
II sual – iki məhəllə uzaqlıqdakı avtomobil dayanacağında.

LAYİH

IV TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. İstilik mühərrikində qızdırıcı nədir?

1. Elektrik plitəsi 2. Buxar qazanı 3. Yanacaq qarışıığı
A) Yalnız 2 B) 1 və 2 C) Yalnız 1 D) 1, 2 və 3 E) Yalnız 3

2. İstilik mühərrikində işçi cismin vəzifəsi nədir?

- A) Daxili enerjini mexaniki enerjiyə çevirmək
B) Mexaniki enerjini daxili enerjiyə çevirmək
C) İstifadə olunmayan enerjini kənarlaşdırmaq
D) Yanacaq qarışığını yandırmaq
E) Mühərrikin çox qızmış hissələrini soyutmaq

3. İstilik mühərrikində soyuducunun vəzifəsi nədir?


- A) Qızdırıcıdan istiliyin bir hissəsini almaq və onun işçi vəziyyətini bərpa etmək
B) İşçi cisimdən istiliyin bir hissəsini almaq və onun işçi vəziyyətini bərpa etmək
C) İstifadə olunmayan enerjini yenidən qızdırıcıya qaytarmaq
D) Yanacaq qarışığını qızdırıcıdan kənarlaşdırmaq
E) Mühərrikin periodikliyinin qarşısını almaq

4. Dördtaktlı daxiliyanma mühərrikinin iş dövrü hansı ardıcıl gedişdən ibarətdir?


- A) işgörmə \Rightarrow sorma \Rightarrow sıxılma \Rightarrow xaricetmə
B) sorma \Rightarrow işgörmə \Rightarrow sıxılma \Rightarrow xaricetmə
C) sorma \Rightarrow sıxılma \Rightarrow işgörmə \Rightarrow xaricetmə
D) işgörmə \Rightarrow sıxılma \Rightarrow sorma \Rightarrow xaricetmə
E) sıxılma \Rightarrow sorma \Rightarrow işgörmə \Rightarrow xaricetmə

5. Şəkildə dördtaktlı daxiliyanma mühərrikinin silindrinin kəsiyi təsvir edilir. Alışdırma şəmi hansı rəqəmlə işarə olunmuşdur?

- A) 1 B) 2 C) 3 D) 4 E) 5



6. Şəkildə dördtaktlı daxiliyanma mühərrikinin silindrinin kəsiyi təsvir edilir. Sıxılma taktı hansıdır?



7. İstilik mühərrikinin FİƏ nin fiziki mənası nədir?

1. Qızdırıcıdan alınan istilik enerjisinin hansı hissəsinin mexaniki enerjiyə çevrildiyini müəyyən edir.
 2. Sərf olunan istilik miqdarının hansı hissəsinin faydalı mexaniki işə çevrildiyini müəyyən edir.
 3. Sərf olunan ümumi enerjinin hansı hissəsinin faydalı mexaniki işə çevrildiyini müəyyən edir.
- A) Yalnız 2 B) 1 və 2 C) Yalnız 1 D) 1, 2 və 3 E) Yalnız 3

8. İstilik mühərrikində işçi cisim qızdırıcıdan $1,2 \cdot 10^7 \text{C}$ enerji alır, soyuducuya işə $9,6 \cdot 10^6 \text{C}$ enerji verir. Bu mühərrikin FİƏ-si neçə faizdir?

- A) 20% B) 22% C) 24% D) 12% E) 96%

9. İstilik mühərriklərinin ətraf mühitə mənfi təsirini azaltmaq məqsədilə alımlar hansı problem üzərində işləyirlər?

1. Yanacağın yanma prosesini asanlaşdırmaq.
2. Yanacağın yanma prosesini çətinləşdirmək.
3. Mühərrikin soyuducu sisteminin filtrlərlə təchiz olunması.
4. Yeni yanacaq növləri hazırlamaq.

- A) 1 və 4 B) 2 və 4 C) 1,3 və 4 D) 2, 3 və 4 E) 3 və 4

10. Hansı yanacaq növü atmosferi daha çox cırkləndirir?

- A) Benzin B) Dizel yanacığı C) Spirit D) Maye qaz E) Ağ neft

LAYİHƏ

Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
E)	A)	B)	C)	C)	C)	D)	A)	C)	A)

TƏDRİS VAHİDİ – 5

ELEKTRİK YÜKÜ. ELEKTRİK SAHƏSİ

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanunauyğunluqlarına aid topladığı məlumatları şərh edir.
- 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
- 2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir.
- 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.
- 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **12 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

LAYİH

Dərs 38 / Mövzu: CİSİMLƏRİN ELEKTRİKLƏNMƏSİ. ELEKTRİK YÜKÜ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Maddələrin elektrik yükünə malik ola bilmə xassəsini şərh edir.Cisimlərin elektriklənməsini sadə təcrübələrlə nümayış etdirir.

Elektrik hadisələri gündəlik həyatda şagirdlərin ən çox rast gəldikləri hadisələr olduğundan bu mövzu nəzərdə tutulan alt standartların reallaşdırılmasında müüm əhəmiyyətə malikdir. Müəllim şagirdlərin elektrik hadisələrinə aid 6-ci sinifdə əldə etdikləri bilikləri suallar vasitəsilə yada sala bilər.

A Maraqoyatma mərhələsi dərslikdə verilən və şagird üçün maraqlı olan keyfiyyət xarakterli eksperimental məsələlərin həlli ilə başlanıla bilər. Şagirdlərə “Nə üçün saçınıza sürtdiyiniz daraq və ya qələm kağız qırıntılarını özünə cəzb edir? Su şırnağının və ya şam alovunun saçına sürtülən qələmə doğru meyil etməsinin səbəbi nədir?” problem sualları verilir. Maraq doğuran cavablar lövhədə yazılır. Müzakirə zamanı sinfin səviyyəsi barədə ilkin təsəvvürlər yaratmaqla müəllim özünün sonrakı fəaliyyətində lazımı dəyişikliklər edə bilər.

B Bu mərhələdə “Sürtünmədən cisimlər hansı yeni xassə kəsb etdi?” araşdırması icra olunur. Şagirdlər təcrubi olaraq müəyyən edirlər ki, bir birinə sürtünən iki cisim (şüşə çubuq və yun parça) üçüncü cisimlə (məsələn, alüminium gilizlə) qarşılıqlı təsirdə olduqda yeni xassə kəsb edir. Müşahidə olunan hadisələrin səbəbləri müzakirə edilir, irəli sürülən məntiqli fərziyyələr lövhədə yazılır.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək məqsədilə bu tapşırıq bir qədər sadəşdirilə bilər. Məsələn, belə şagirdlərə araşdırmanın gedisi zamanı müşahidələrini söyləmək kifayətdir.

C Mövzunun gələcəkdə veriləcək yeni məlumatların öyrənilməsində müüm rolunu nəzərə alaraq, nəzəri məlumat müəllimin nəql etməsi məqsədə uyğundur. Məlumatların aşağıdakı ardıcıl addımlarla verilməsi yaxşı olar:

1-ci addım. “Elektriklənmə” anlayışı haqqında qısa tarixi məlumatın verilməsi.

-ci addım. “Elektrik yükü” anlayışı haqqında 6-ci sinif fizika fənni ilə fəndaxili əla-qənin yaradılması.

3-cü addım. Elektrik yükünün iki növü haqqında eksperimentlərin nəticələrinə əsaslanan məlumatın verilməsi.

4-cü addım. Cisimlərin sürtünmədən elektrik xassə kəsb etməsi: sürtünən cisimlərin əksiarşəli yüksək elektriklənməsi. Bu zaman araşdırmanın nəticəsinin müzakirəsinə bir daha qayıtmaq yerinə düşər.

5-ci addım. Elektrik yükünün vahidi haqqında ilkin anlayışın verilməsi.

Təsviyə. “Mimio studio”, “Promethean” programında elektriklənməyə aid internet resurslarından istifadə etməklə maraqlı slaydlar nümayiş etdirilə bilər.

D “Elektriklənmiş cisimlərin qarşılıqlı təsiri” araşdırmasında şagirdlər dərs boyu qazandıqları bilikləri tətbiq edirlər. Bu araşdırmanı yerinə yetirməklə onlar iki növ yük, onların qarşılıqlı təsirini praktik izləyir. Müəllim bu zaman biliklərin tətbiqinə əsaslanmış bu araşdırmanın şagirdlərin özləri tərəfindən icrasına şərait yaratmalıdır. Araşdırmanın müzakirəsini dərslikdə verilən suallar ətrafında qurmaq məqsədəyənqundur.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə mətni tamamlayırlar.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir.

2. Cavab:

I sual – C və D şəkillərində ikinci kürəcik mənfi yüklüdür

II sual – A şəklində ikinci kürəcik müsbət yüklüdür

III sual – B şəklində ikinci kürəcik yüksəzdür

3. Cavab: 1 kürəciyi “+”, 2 kürəciyi “-” yüklüdür.

4. Cavab: C) “+” yüklerinin sayı “-” yüklerinin sayına bərabər olan cisim.

5. Cavab: B) L(+), M(+) və N(-).

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhetmə, nümayişetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddələrin elektrik yükünə malik olabilemə xassəsini səhv şərh edir.	Maddələrin elektrik yükünə malik olabilemə xassəsini müəllimin verdiyi suallar əsasında şərh edir.	Maddələrin elektrik yükünə malik olabilemə xassəsini qismən şərh edir.	Maddələrin elektrik yükünə malik olabilemə xassəsini düzgün şərh edir.
Cisimlərin elektriklənməsini sadə təcrübələrlə nümayiş etdirə bilmir.	Cisimlərin elektriklənməsini sadə təcrübələrlə çatınlıkla nümayiş etdirir.	Cisimlərin elektriklənməsini sadə təcrübələrlə əsasən nümayiş etdirir.	Cisimlərin elektriklənməsini sadə təcrübələrlə ətraflı nümayiş etdirir.

Dərs 39 / Mövzu: ATOMUN QURULUŞU. ELEKTRİKLƏNMƏNİN TƏBİƏTİ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsiri-nin rolunu izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Cisinin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında izah edir.• Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə fərqləndirir.• Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edir.

A Maraqoyatma dərslikdə verilən biofiziki məlumatla yaradıla bilər. Bu zaman şagird-lər hər zaman müşahidə etdikləri hörümçək torunun elektriklənmə xüsusiyyəti ilə də tanış olurlar. Verilən sualların müzakirəsi şagirdlərdə maraq doğuran fərziyyələr yaradır.

B Bu mərhələdə “Kağız vərəqi rezin vala yaxınlaşdırıldıqda nə baş verdi?” araş-dırması icra olunur. Şagirdlər təcrübə prosesində rezin vala sürtülen kağızın fəzada rezin vala yaxınlaşdırıldıqda ona doğru cəzb müşahidə edir və hadisənin baş vermə səbəbinə dair müxtəlif fərziyyələr irəli sürürlər. Maraq doğuran fərziyyələr lövhədə yazılır.

C Şagirdlər yeni məlumatla tanış olurlar. Müəllim bu məlumatı 6-cı sinifdəki məlumatla fəndaxili integrasiya yaratmaqla müsahibə formasında da təşkil edə bilər. Şagirdlər ilk dəfə olaraq “elementar yük” anlayışı ilə tanış olur, onun ədədi qiymətinin nəyə bərabər olmasını öyrənir, zərrəciklərin elektrik yükünün elementar yükə ifadə olunması, nüvənin yükünün təyin edilməsi, kimyəvi elementin dövri sistemdə tutduğu yerin nömrəsindəki qanuna uyğunluq və bu kimi çox mühüm təlim materialları ilə tanış olurlar. Beləliklə, müəllimin müsahibəni aşağıdakı ardıcılıqla aparması tövsiyə edilir. Cisimlərin elektriklənməsinin təbiəti haqqında məlumatı müsahibə ilə aparıla bilər:

M: “Cisim elektroneytraldır” nə deməkdir?

M: İki elektroneytral cismin sürtünmə ilə elektriklənməsi hansı zərrəciklərin hesabına baş verir?

M: Sürtünmədən bir cismin müsbət, digər cismin isə mənfi yüksək elektriklənməsi nə deməkdir?

Şagirdlərə kömək məqsədilə qabaqcadan hazırlanan slaydlar nümayiş etdirilə bilər.

D “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagirdlər əldə etdikləri yeni bilikləri kəmiyyət xarakterli məsələ həlli ilə möhkəmlədirir və uyğun bacarığı çevirirlər.

1. Cavab: Bu məsələdə şagirdlər kimyəvi elementlərin dövri sistemində misin (Cu) 29-cu, yodun (I) 53-cü və qurğuşunun (Pb) 82-ci xanada olması faktına əsasən, həmin elementlərin atom nüvəsinin elektrik yükünü aşağıdakı kimi təyin edirlər:

Verilir	Həlli	Hesablanması
$N(Cu)=29$		$q_{N(Cu)} = 29 \cdot 1,6 \cdot 10^{-19} Kl = 46,6 \cdot 10^{-19} Kl$
$N(I)=53$	$q_N = Ne$	$q_{N(I)} = 53 \cdot 1,6 \cdot 10^{-19} Kl = 84,8 \cdot 10^{-19} Kl$
$N(Pb)=82$		$q_{N(Pb)} = 82 \cdot 1,6 \cdot 10^{-19} Kl = 131,2 \cdot 10^{-19} Kl$
$e = 1,6 \cdot 10^{-19} Kl$		
$q_N - ?$		

Araşdırmanın müzakirəsini dərslikdə verilən suala əsasən aparmaq olar.

2. Şagirdlərin diqqəti dərslikdə verilən və mühüm tətbiqi əhəmiyyət kəsb edən məsələnin həllinə yönəldilməlidir. Onlar $q = 1 Kl$ –nun fiziki mahiyyəti ilə tanış olurlar.

E Dərsin “Nə öyrəndiniz” bölməsində ümumiləşdirmə aparılır. Şagirdlər dərslikdə verilən fikirləri açar sözlərdən istifadə edərək tamamlayırlar.

Atom – mərkəzdə müsbət yüklü *nüvə* və nüvə ətrafında dövr edən mənfi yüklü *elektronlardan* ibarətdir. Atomun nüvəsi *proton* və *neutron*dan təşkil olunmuşdur. Elektronun yükü *elementar yük* adlanır. *Ion* elektron itirən və ya əlavə olaraq elektron əldə edən atomdur. Elektron itirən atom *müsbat ion*, əlavə elektron əldə edən atom isə *mənfi ion* adlanır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, fərqləndirmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında səhv izah edir.	Cisin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında çətinliklə izah edir.	Cisin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında qismən izah edir.	Cisin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında ətraflı izah edir.
Atomun qurulus modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə fərqləndirə bilmir.	Atomun qurulus modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə səhvlərə yol verməklə fərqləndirir.	Atomun qurulus modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə qeyri dəqiq liyə yol verməklə fərqləndirir.	Atomun qurulus modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə dəqiq fərqləndirir.

Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri müəllimin köməyi ilə həll edir həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri bəzən kiçik səhvlərlə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri düzgün həll edir.
---	---	--	---

Dərs 40 / Mövzu: KEÇİRİCİLƏR VƏ DİELEKTRİKLƏR

Alt STANDARTLAR	2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə fərqləndirir. Elektrik yükünü keçirən və keçirməyən maddələri sadə təcrübələrlə nümayiş etdirir. Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.

Mövzunu maddələrin fiziki xassələri haqqında məlum biliklərə dair müsahibə təşkil etməklə başlamaq əlverişlidir:

– *Cisimlər istilikkeçirmə xassələrinə görə bir birindən necə fərqlənir: hansı cisimlər istiliyi yaxşı, hansılar pis keçirir?*

– *Elektriği yaxşı və pis keçirən cisimlər varmı?* Nümunə göstərin.

Cisimlərin bu xassələri müqayisə olunaraq keçiricilər və dielektriklər haqqında təsəvvürler aşılana bilər.

A Dərsdə əvvəlki iki dərsin materialları ilə fəndaxili integrasiyanın təmin edilməsi məqsədə uyğundur. Maraqoyatma şagirdlərin gündəlik həyat təcrübəsinə əsaslanmaqla həyata keçirilə bilər. Məsələn, onlara elektriqi keçirən və keçirməyən cisimlərə misallar göstərmək tapşırıla bilər. Şagirdlərin cavabları lövhədə çəkilən cədvəldə sistemləşdirilir:

Elektriği keçirən cisimlər	Elektriği keçirməyən cisimlər

B “Elektriği keçirən və keçirməyən cisimlər” adlı araşdırında məqsəd cisimlərin elektriği keçirən və keçirməyən xassəsi ilə fərqləndiyini eksperimentdə müşahidə

etməkdir. Şagirdlər əvvəlcə iki metal sfera arasındaki havanın keçirici olmadığını aşkar edir, sonra bu sferaları əlaqələndirən polietilen ipin də keçirici olmadığı müəyyənləşir. Lakin sferaları aluminium mətillə birləşdirdikdə məftilin elektriqi keçirdiyi müəyyən olur. Araşdırmanın müzakirəsi dərslikdəki suallar əsasında qurula bilər.

C Nəzəri məlumatın oxunması və müzakirəsi şagirdlərin bilik və bacarıq səviyyələrindən asılı olaraq müxtalif şəkildə aparıla bilər: 1) fərdi oxu; 2) cütlüklərdə oxu; 3) şagirdlərin “keçiricilər” və “dielektriklər” adlı iki qrupa cəlb olunması ilə fəal oxu və müzakirə; 4) adı qrup fəaliyyəti. Təqdimatın bu suallar ətrafında hazırlanması tövsiyə edilir: 1. Hansı maddələrə keçiricilər deyilir? 2. Keçirici maddələrə misallar göstərin. 3. Maddələrin elektrik keçiriciliyinə səbəb nədir? 4. Metallarda əsas yükdaşıyıcılar hansı zərrəciklərdir? 5. Məhlullarda yükdaşıyıcılar hansı zərrəciklərdir? 6. Keçirici mühitdə zərrəciklər necə paylanır? 7. Dielektriklər nəyə deyilir? 8. Dielektrikləri elektrikləndirmək mümkünürmü? 9. Dielektriklərin elektriklənməsi keçiricilərin elektriklənməsindən nə ilə fərqlənir?

D Öyrənilən material əsasında “Öyrəndiklərinizi tətbiq edin” bölməsində verilən “Keçirici və dielektriklərin elektriklənməsinin yoxlanması” araşdırması yerinə yetirilir. Şagirdlər bu araşdırında biliklərini tətbiq edərək müxtalif maddələrin elektrik keçiriciliyini yoxlayaraq hadisəsinin başvermə səbəbinin düzgün izahını verirlər. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında aparıla bilər.

E Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilən fikirləri açar sözlərdən istifadə edərək tamamlayırlar.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir.

1. Cavab:


	Keçirici	Dielektrik
D)	L və O	M, N və P

2. Cavab:

I sual – vintaçan, karandaş, mikser, kəlbətin, çəngəlli naqildə həm keçirici, həm də dielektrik hissə vardır;

II sual – Çərçivələrdə aşağıdakı uyğun sözərək yazılmalıdır:

LAYIHƏ



3. Cavab: Metal çubuğu yun parçaya sürtməklə elektrikləndirmək bir şərtlə olar ki, çubuq dielektrik əlcəklə tutulsun, yaxud dielektrik tutqaca bərkidilsin, çünki metal yaxşı keçirici olduğundan elektrik yükleri onun bütün səthi boyu yayılaraq asanlıqla əlimizə keçər və o elektrik cəhətdən neytrallaşar.

4. Cədvəldə L, M və N cisimlərinin keçirici və ya dielektrik olduğunu qeyd edilmişdir. Bu cisimlər hansı seçimdə düzgün verilmişdir?

	Keçirici	Dielektrik
L	+	
M		+
N	+	

Cavab:

C) Gümüş qaşıq | M Plastmas daraq | N Mis məftil

Dərsin sonunda iş vərəqləri yiqlır və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.


Qiymətləndirmə meyarları: fərqləndirmə, nümayişetmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə fərqləndirə bilmir.	Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə çətinliklə fərqləndirir.	Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə qismən fərqləndirir.	Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə tam fərqləndirir.
Elektrik yükünü keçirən və keçirməyən maddələri sadə təcrübələrlə səhv nümayiş etdirir.	Elektrik yükünü keçirən və keçirməyən maddələri sadə təcrübələrlə müəllimin köməyi ilə nümayiş etdirir.	Elektrik yükünü keçirən və keçirməyən maddələri sadə təcrübələrlə əsasən nümayiş etdirir.	Elektrik yükünü keçirən və keçirməyən maddələri sadə təcrübələrlə dəqiq nümayiş etdirir.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll etmir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri müəllimin köməyi ilə həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri qismən həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll edir.

Dərs 41 / Mövzu: ELEKTROSTATİK İNDUKSİYA

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsiminin rolunu izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Cisimlərin təsirlə elektriklənmə mexanizmini izah edir. Təsirlə elektriklənməni sadə təcrübələrdə nümayis etdirir. Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.

A Maraqoyatma dərslikdə verilən keyfiyyət xarakterli məsələnin müzakirəsi ilə yaradıla bilər. Şagirdlər ebonit çubuq və ondan uzaqda yerləşən metal sferanın təsvirinə əsasən onların elektrik yüksəkləri haqqında mülahizələr irəli sürürələr.



Gözlənilən cavab: ebonit çubuq “-” yüklüdür, çünki bu yüklərin miqdarı “+” yükdən çoxdur; sfera isə elektroneutraldır, çünki onun səthində “+” və “-” yüklərin sayı eyni təsvir edilmişdir.

İkinci suala şagirdlər müxtəlif fərziyyələr irəli sürə bilər, onun düzgün cavabını bu mövzunu öyrəndikdən sonra qətiyyətlə verə biləcəklər.

Şagirdlərin irəli sürdükleri mətiqli fərziyyələri lövhədə yazılır və dərhal araşdırma mərhələsinə keçilir.


B “Cismin toxunma olmadan elektriklənməsi” araşdırmasında məqsəd elektro-neutral cisimlə elektriklənən cisim arasında qarşılıqlı təsirin mövcud olduğunu aşkarlamaq və onun başvermə səbəbi üzərində fikir mübadiləsi etməkdir. Araşdırma şagirdlərdə maraq oyadacaq, çünki elektroneutral cisimlərin qarşılıqlı təsirinə aid nə problem suallar formalaşdırılmış, nə də fərziyyələr irəli sürmüşlər. Müəllim “nə baş verdi?”, “nə üçün baş verdi?”, “bu başqa cür ola bilərdim”, “nə üçün?” kimi suallarla müzakirəni davam etdirə bilər. Müzakirəni dərslikdə verilən suala əsasən aparmaq əlverişlidir.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün bu tapşırığı bir qədər sadələşdirmək olar, məsələn, onlara belə tapşırıq vermək olar: a) müxtəlif işaretli yüklərin qarşılıqlı təsiri haqqında bildiklərini iş vərəqinə yazmaq; b) nümayiş zamanı müşahidə etdiyi hadisənin qısa məzmununu iş vərəqinə yazmaq.

C Nəzəri material qısa və əvvəlki mövzuların nəzəri davamı olduğundan onu şagird qruplarının mütaliə və müzakirəsinə həvalə etmək olar. Nəzəri məlumatı daha məqsədyönlü öyrənmək üçün qruplara yönəldici suallardan ibarət didaktik vərəqlər paylanıla bilər. Bu vərəqlərdə qoyulan suallara aşağıdakılardan nümunə ola bilər:

1. Ebonit çubuğu elektrikləndirmək üçün nə etmək lazımdır?
2. Ebonit çubuğu “-” yüklə elektrikləndirib onu aluminium gilizə toxundurmadan yaxınlaşdırıqda gilizin çubuğa cəzb olunması onun elektriklənməsi deməkdirmi? Öğər giliz toxunma olmadan elektriklənirsə, bu necə baş verir?
3. Elektriklənən cismi yaxınlaşdırmaqla dielektriqi də elektrikləndirmək olarmı? Cavanınızı əsaslandırın.
4. Cisimlərin toxunma olmadan elektriklənməsi nə adlanır?

D “Elektrostatik induksiya” araşdırmasında isə şagirdlər öyrəndiklərini tətbiq edirlər. Bu zaman şagirdlər yüklərin metal lövhələrdə paylanması ardıcıllığını təyin edirlər. Yüklərin paylanması şəkildə təsvir edilir. Müəllim yükün işarəsini dəyişməklə şagirdləri fəallaşdırıb bilər. Şagirdlər iş vərəqlərində sxem üzrə metal lövhələrin malik olduqları yükləri işarələyirlər. Araşdırmanın




müzakirəsi “Lövhələrdə elektrik yükü necə paylanar? 2 lövhəsinin **AB** hissəsi hansı yüklə elektriklənər? Cavabınızı əsaslandırın” sualları əsasında qurula bilər.

E Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilmiş tapşırıqları açar sözlərdən istifadə edərək tamamlayırlar.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsindəki keyfiyyət xarakterli məsələlər həll edilir.

1. Bu məsələni cavablandırmaqda şagirdlər çətinlik çəkməyəcəklər
2. Cavab: a) İpək sapdan asılan müsbət yüklü metal kürə dielektrik dayaq üzərində yerləşən içərisi boş metal sferanın daxilində divarına toxundurulmadan asılırsa (a), yüklərin bu keçiricilər arasında paylanması baş verəcək və sfera da müsbət yüklənər. Nəticədə kürəcik sferadan azacıq itələnər;



b) ipək sapdan asılan müsbət yüklü metal kürə dielektrik dayaq üzərində yerləşən içərisi boş metal sferanın daxilində divarına toxundurulmadan asılırsa (b), elektrostatik induksiya hadisəsi baş verər. Nəticədə sferanın daxili divarının səthində “-”, xarici divarının səthində isə “+” yüklər çoxluq təşkil edər.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Layihə. “Hansı hadisəni müşahidə edirsiz?” layihəsi şagirdlərin evdə yerinə yetirməsi üçün nəzərdə tutulmuşdur.

Qeyd. Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formallaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət programlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir. Bu üsul həmçinin şagirdlərin bir biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaratır, hadisələrin hər hansı bir aspektini daha dərinindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir. Layihələrin nəticəsini şagirdlər esse yazıqla yekunlaşdırırlar. Növbəti dərsdə şagirdlərin yazıqları esse müzakirə edilə bilər.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, nümayişetmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisimlərin təsirlə elektriklənmə mexanizmini səhv izah edir.	Cisimlərin təsirlə elektriklənmə mexanizmini çətinliklə izah edir.	Cisimlərin təsirlə elektriklənmə mexanizmini qismən izah edir.	Cisimlərin təsirlə elektriklənmə mexanizmini düzgün izah edir.
Təsirlə elektriklənməni sadə təcrübələrdə nümayiş etdirə bilmir.	Təsirlə elektriklənməni sadə təcrübələrdə müəllimin köməyi ilə nümayiş etdirir.	Təsirlə elektriklənməni sadə təcrübələrdə əsasən nümayiş etdirir.	Təsirlə elektriklənməni sadə təcrübələrdə tam nümayiş etdirir.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll etmir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri əsasən həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll edir.

Dərs 42 / Mövzu: ELEKTROSKOP. ELEKTROMETR

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 3.1.1 İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Cisimlərin elektriklənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini izah edir. Cisimlərin elektriklənməsini sadə cihazlarla nümayiş etdirir. Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.

A Maraqoyatma bəzi klassik cihazlar və onlarla aparılan təcrübələrin şəkillərin müzakirəsi ilə təşkil oluna bilər. Bu şəkillərdə şagirdlər klassik elektroskopların quruluşları ilə tanış olur, onlarda qoyulan təcrübələr haqqında fərziyyələr irəli sürürlər.

Bu mərhələnin məntiqli davamı olaraq “Elektroskop” yarımbaşlığı altında verilən məlumat mübadiləsi və müzakirəsi təşkil olunur. Elektroskop haqqında verilən nəzəri məlumatın elektriklənən cisimlərin qarşılıqlı təsirinə aid məlum biliklərə

əsaslandığını və həcmə qısa olduğunu nəzərə alaraq onun şagirdlər tərəfindən sinifdə oxunması daha məqsədə uyğundur.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Belə şagirdlərə qrupda, yaxud hər hansı bir şagirdlə birgə işləmək məsləhət görülə bilər. Təcrübənin gedişində asan işləri və qeydlər aparılmasını belə şagirdlərə tapşırmaq olar.

B “Elektroskopun hazırlanması” adlı araştırma nəzəri məlumatın tərkib hissəsi olub şagirdlərin eksperimental fəaliyyətinə xidmət edir. Onlar geniş şüşə butulka (və ya şüşə banka), rezin tixac (və ya polietilen qapaq), metal mil (və ya mismar), nazik kağız yarpaq (2 əd.), yapışqan, qələmdən istifadə edərək elektroskop hazırlayırlar. Şagirdlər elektroskopun iş prinsipinin eyniadlı yüklerin bir birini dəf etməsinə əsaslandığını və cisimlərin elektriklənməsini aşkarladığını dərk edirlər.

C Daha sonra şagirdlər məlumat mübadiləsi və müzakirəsi mərhələsini davam etdirməklə elektrometrin quruluş və iş prinsipini öyrənlərlər. Şagirdlər bu cihazın iş prinsipinin elektroskopla eyni, quruluşunun isə azacıq fərqli (elektrometr şkalalı lövhə ilə təchiz edilmişdir) olduğunu görürərlər.

D Mövzunu bu mərhələsində yaradıcı tətbiqetmə məqsədilə “Elektrometrə hansı hadisəni araşdırınız?” araşdırması yerinə yetirilir. Şagirdlər çətinlik çəkmədən nəticəni doğru müəyyənləşdirirlər. Təcrübə ya frontal, yaxud da qruplarla icra oluna bilər.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri dərsliyə əsasən müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdlər “Elektriklənmə”, “Elektroskop”, “Qarşılıqlı təsir”, “Elektrometr” açar sözlərindən istifadə edərək verilmiş mətni tamamlayırlar.

F “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilən tapşırıqlar şagirdlərdə dərs boyu məsələ həllətmə bacarığını inkişaf etdirir. Onların bəziləri belə cavablandırırlar:


2. Cavab: D) Elektroskopun yarpaqları əvvəlcə qapanır sonra açılır

3. Cavab: **A** çubuğuunun, **B** və **C** elektroskoplarının elektrik yüklerinin işarəsi aşağıdakı kimidir:

4. Cavab: Yun parça sürtünən ebonit K küreçiyi elektroskopa yaxınlaşdırıldığda onun yarpaqları biraz qapanır. Buna görə K küreçiyinin ve elektroskopu yükleri haqqında aşağıdakını söylemək olar:

K küreçiyi
B) -

Elektroskop
+



Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, nümayişetmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisimlərin elektrik-lənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini səhv izah edir.	Cisimlərin elektriklənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini çətinliklə izah edir.	Cisimlərin elektrik-lənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini qismən izah edir.	Cisimlərin elektrik-lənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini düzgün izah edir.
Cisimlərin elektrik-lənməsini sadə cihazlarla nümayiş etdirə bilmir.	Cisimlərin elektriklənməsini sadə cihazlarla müəllimin köməyilə nümayiş etdirir.	Cisimlərin elektrik-lənməsini sadə cihazlarla əsasən nümayiş etdirir.	Cisimlərin elektriklənməsini sadə cihazlarla tam nümayiş etdirir.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri həll edə bilmir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri müəllimin köməyi ilə həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri qismən həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll edir.

Dərs 43 / Mövzu: ELEKTRİK YÜKÜNÜN SAXLANMASI QANUNU

Alt STANDARTLAR	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünə bu sistemdəki yüklerin cəbri cəminə bərabər olduğunu şərh edir. • Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə yoxlayır. • Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.

A Maraqoyatmanı dərslikdə verilən mətn və suallara əsasən həyata keçirmək olar. Bu zaman şagirdlərin maraq doğuran fərziyyələri lövhədə yazılır.

B “Elektrik yükü toplanır” adlı araştırma yerinə yetirilir. Araşdırma məqsəd elektrik yüklerinin toplana bilməsini nümayiş etdirməkdir. Sınıfdə kifayət qədər lazımi avadanlıq varsa, işin şagird qruplarında icra olunması məqsədə uyğundur. Araşdırmanın müzakirəsinin dərslikdə verilən suallar əsasında aparılması əlverişlidir.

Təlim nəticələri yüksək olan siniflərdə dərhal sonra “Elektrik yüklerinin paylanması qanuna uyğunluğu” adlı ikinci araştırma icra olunur. Burada müxtəlif işaretli yüksək

arasındaki elektrik qarşılıqlı təsirinin xarakteri müşahidə edilir, elektrik yüklerinin paylanması qanuna uyğunluğu haqqında ilkin təsəvvürlər formalasdırılır.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim onları daha fəal şagirdlərlə bir qrupa daxil edə bilər.

C Nəzəri materialı müəllimin izah etməsi məqsədə uyğundur. O öz izahında aşağıdakı materialdan istifadə edə bilər: *Bütün elektrik hadisələri elektrik yüklerinin mövcud olması, hərəkəti və qarşılıqlı təsirindən asılıdır. Elektrik yükü diskretdir, yəni bölünəndir. Lakin o, sonsuz bölünmür: elementar elektrik yükü mövcuddur. Cisimlərin bütün elektrik yükleri ona tam bölünür. Mənfi elementar yükün daşıyıcısı – elektrondur, müsbət elementar yükün daşıyıcısı isə protondur. Cisinin elektrik yükü onu təşkil edən proton və elektronların yüklerinin cəbri cəminə bərabərdir. Təbiətin əsas qanunlarından biri olan elektrik yükünün saxlanması qanunu mövcuddur: elektrik cəhətdən izolə olunan istənilən sistemin elektrik yüklerinin cəmi dəyişməz qalır.* Şagirdlərin elektrik yüklerinin paylanması qanuna uyğunluğunu öyrənərkən tez tez müşahidə etdikləri iki hadisəyə əsaslanmaqla izahı yekunlaşdırmaq olar:

1. Qarşılıqlı təsirdə olan iki elektriklənmiş cismi toxundurduqda onlar arasındaki təsir itir. Bu o zaman baş verə bilər ki:

- a) cisimlərdəki elektrik yüklerinin modulları bərabərdir;
- b) bu yükler əksiarəlidir.

2. Aralarında qarşılıqlı cəzbətmə olan iki elektriklənən cismi toxundurduqdan sonra onlar arasında itələmə qarşılıqlı təsiri yaranır. Bu o zaman baş verir ki:

- a) toxunmadan əvvəl cisimlərdəki elektrik yüklerinin modulları bərabər deyil – onlardan birində elektrik yükünün modulu digərinə nisbətən daha böyükdür;
- b) toxunma zamanı hər iki cisimdə yüklerin miqdarı bərabərləşənə qədər onlar arasında elektrik yüklerinin yenidən paylanması baş verir.

Buradan da belə nəticə çıxır ki, elektriklənmiş cisimlər toxunduqda yüklerin toplanması (ışarələri nəzərə alınmaqla) baş verir.

D Şagirdlər verilən məsələ və onun həll nümunəsi ilə tanış edildikdən sonra, növbəti məsələ mərhələlər gözlənilməklə həll olunur:

Verilir	Həlli
$q_1 = 26e$, $q_2 = -12e$.	Elektrik yükünün saxlanması qanununa əsasən, toxunan cisimlərin ümumi yükü onlardakı yüklerin cəbri cəminə bərabərdir: $q = q_1 + q_2$.
$q'_1 - ?, q'_2 - ?$	
Sferalar eyni olduğundan onların hər birində ümumi yükün yarısı qalır: $q'_1 = q'_2 = \frac{q}{2} = \frac{q_1 + q_2}{2}$.	
Hesablanması:	
$q'_1 = q'_2 = \frac{26e + (-12e)}{2} = \frac{14e}{2} = 7e$. Cəvab: $7e$	

Məsələnin müzakirəsini dərslikdəki suallar əsasında təşkil etmək olar.

E Dərsin “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

Toxunan cisimlərdən ibarət sistemin ümumi *elektrik yükü* bu sistemdəki *yüklərin cəbri cəminə* bərabər olur. Elektrik cəhətdən *qapalı sistemdə* cisimlərin elektrik yüklerinin cəbri cəmi dəyişməz qalır. Bu, *elektrik yükünün saxlanması qanunudur*.

F Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir. Suallar sadə olduğundan şagirdlər onların cavablandırılmasında çətinlik çəkməyəcəklər.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhetmə, tətbiqetmə, məsələ həllətmə.


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünə bu sistemdəki yüklerin cəbri cəminə bərabər olduğunu çətinliklə şərh edir.	Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünə bu sistemdəki yüklerin cəbri cəminə bərabər olduğunu tez tez səhv'lərlə şərh edir.	Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünə bu sistemdəki yüklerin cəbri cəminə bərabər olduğunu qismən doğru şərh edir.	Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünə bu sistemdəki yüklerin cəbri cəminə bərabər olduğunu ətraflı şərh edir.
Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə yoxlayanda səhv'lərə yol verir.	Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə yoxlayanda çətinlik çəkir.	Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə əsasən yoxlayır.	Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə dəqiq yoxlayır.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri səhv həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri qismən həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll edir.

LAYIHƏ

Dərs 44 / Mövzu: ELEKTRİK YÜKLƏRİNİN QARŞILIQLI TƏSİRİ: KULON QANUNU

Alt STANDARTLAR	2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüklerin modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu şərh edir. • Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edir.

A Maraqoyatmanı belə bir araştırma ilə başlamaq olar: müəllim hava doldurulmuş iki rezin şarı ipək sapdan asır (**a**). Şarları eyni elektrik yükü ilə elektrikləndirib (**b** – hər ikisini eyni parçaya sürtməklə) bir birinə yaxınlaşdırır. Şarlar bir-birindən itələnir, onlar nə qədər çox yaxınlaşdırılsara, bir-birlərindən daha çox itələnər (**c**). Şarları bir birindən uzaqlaşdırıqdırda isə onlar arasındakı qarşılıqlı təsir azalmağa, aralarındaki məsafə də kiçilməyə başlayır (**d**).



C Daha sonra problem suallar formalaşdırmaq olar:

M: Şarların bir-birini itələməsinə səbəb nədir?

M: Elektrik yükünü artırdıqda nə baş verdi? Nə üçün?

M: Yüklər arasındaki qarşılıqlı təsir qüvvəsi bu yüklərin miqdardından necə asılıdır?

M: Elektriklənən şarları bir birindən əzaqlaşdırıqda onlar arasındaki qarşılıqlı təsir necə dəyişdi?

M: Yüklərin qarşılıqlı təsir qüvvəsi onlar arasındaki məsafədən necə asılıdır?"

Sonda dərslikdəki mətn və suallar əsasında müzakirəni tamamlamaq olar.



Bu hissədə 1785-ci ildə fransız fiziki Ş.O.Kulon haqqında tarixi məlumat verilir, elektriklənmiş cisimlərin qarşılıqlı təsir qüvvəsinin ölçülməsinə aid klassik təcrübə – burğu tərəzisinin quruluş və iş prinsipi izah olunur. Bu zaman “Fizikadan multimedia” diskindən uyğun videomaterialın nümayishi məqsədə uyğundur. Eyni zaman da maraqoyatma hissəsindəki araştırma və irəli sürürlən problem suallar əsasında Kulon qanunu formalaşdırılır: “Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsi, onlar arasındaki məsafənin kvadrati ilə tərs, yüklərin modulları hasılı ilə düz mütənasibdir”, düstur yazılır, kəmsalının fiziki mahiyyəti izah edilir.

Qeyd. “Fizikadan multimedia” diskində uyğun mövzunun kompüter modeli verilmişdir.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində keyfiyyət xarakterli məsələ həll edilir.

Verilir: İki eyni q nöqtəvi yükü, onlar arasındaki məsafə və Kulon qarşılıqlı təsir qüvvələrinin sxemi (a).

Cavab: Nöqtəvi yüklər arasındaki məsafəni iki dəfə artırdıqda Kulon qarşılıqlı təsir qüvvəsi dörd dəfə azalır (b):



Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün onları fəal şagirdlərlə otuzdurmaq olverişlidir.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müştəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqları yerinə yetirile bilər.

1. Cavab: Kulon qüvvəsi qarşılıqlı təsirdə olan yüklerin işaretindən asılı olaraq cazibə, və ya itələmə xarakterli ola bilir.

2. Cavab: $F = \frac{|q_1| \cdot |q_2|}{r^2} = \frac{4 \cdot 10^{-6} \cdot 18 \cdot 10^{-6}}{0,36} \frac{Kl^2}{m^2} = 2 \cdot 10^{10} N$. Kulon qüvvəsi cazibə xarakterlidir, çünki q_1 yükü “+”, q_2 yükü isə “-” - dir.

3. Cavab: Nöqtəvi elektrik yükleri arasındaki məsafəni 5 dəfə artırıqda onlar arasındaki Kulon qüvvəsi 25 dəfə azalar.

4. Cavab: Aralarındaki məsafə 3 sm olan iki maddi nöqtədən birinin yükü $q_1 = +5e$, digəri isə yüksüzdürsə, onlar arasında Kulon qarşılıqlı təsiri yaranmaz: $F=0$.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhətmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüksəklikləri modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu səhv şərh edir.	Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüksəklikləri modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu çətinliklə şərh edir.	Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüksəklikləri modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu qismən şərh edir.	Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüksəklikləri modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu tam şərh edir.
Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri müəllimin verdiyi suallar əsasında həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri əsasən həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri düzgün həll edir.

LAYİH

Dərs 45 / Mövzu: ELEKTRİK YÜKLƏRİNİ AYIRAN, TOPLAYAN VƏ ÖTÜRƏN QURĞULAR

Alt STANDARTLAR	<p>2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsinin rolunu izah edir.</p> <p>2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.</p>
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Elektrik yüklerini ayıran və toplayan qurğuları iş prinsipinə və quruluşuna görə fərqləndirir. • Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə istifadə edir.

A Maraqoyatmanı elektrik bəhsinə aid krossvordla başlamaq olar. Elektrik yükünü saxlayan qurğu şagirdlər üçün yeni olduğundan onunla bağlı sualı axırıncı yerləşdirmək lazımdır. Bu zaman şagirdlər problemə müxtəlif nöqtəyi nəzərdən yanaşırlar. Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq və hər bir suala başqalarının gözü ilə baxmaq imkanı verir. Maraqlı fərziyyələr lövhədə yazılır. Bu fərziyyələri lazımı məcraya yönəltmək məqsədilə dərhal araştırma həyata keçirilməsi məqsədəy়-ğundur.

1. Mənfi yüklü zərrəcik.
 2. Yüksüz zərrəcik.
 3. Müsbət yüklü zərrəcik.
 4. Fizikanın bölməsi.
 5. Müsbət və mənfi yüklərin alınması üçün qurğu.
 6. Elektriklənməni nümayiş etdirmək üçün cihaz.
 7. Elektri ki keçirməyən maddələr.
 8. Elektrik yüklerini topla- maq üçün istifadə edilən qur-ğu.

C Yeni məlumatın irihəcmli olduğunu nəzərə alaraq onun müəllim tərəfindən izah olunması məqsədəuyğundur. Bu mövzuya aid əvvəlcədən hazırlanın slaydlar və ya

şəkillər nümayiş etdirilə bilər. Şagirdlər “kondensator”, “Leyden bankası”, “elektrik tutumu” anlayışları haqqında ilk məlumatlar əldə edir, “elektrofor maşını”nın quruluş və iş prinsipi ilə tanış olurlar.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Konduktorlar arasında qıqlıcmım” araşdırması icra edilir. Şagirdlər elektrofor maşınının köməyi ilə güclü qıqlıcmım boşalması müşahidə edirlər. Onlar hadisənin başvermə səbəbini nəzəri bilikləri əsasında müzakirə edirlər.

Diqqət! Təhlükəsizlik baxımından elektrofor maşını ilə bütün təcrübələr yalnız müəllim tərəfindən icra edilməlidir!

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə mətni tamamlayır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: fərqləndirmə, tətbiqetmə, istifadəetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik yüklerini ayıran və toplayan qurğuları iş prinsipinə və quruluşuna görə səhv fərqləndirir.	Elektrik yüklerini ayıran və toplayan qurğuları iş prinsipinə və quruluşuna görə çətinliklə fərqləndirir.	Elektrik yüklerini ayıran və toplayan qurğuları iş prinsipinə və quruluşuna görə qismən fərqləndirir.	Elektrik yüklerini ayıran və toplayan qurğuları iş prinsipinə və quruluşuna görə dəqiq fərqləndirir.
Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə istifadə edəndə səhvlərə yol verir.	Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə müəllimin köməkliyi ilə istifadə edir.	Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə əsasən istifadə edir.	Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə düzgün istifadə edir.

LAYIHƏ

Dərs 46 / Mövzu: ELEKTRİK SAHƏSİ. ELEKTRİK SAHƏSİNİN İNTENSİVLİYİ

Alt STANDARTLAR	2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu şərh edir.• Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahənin qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə nümayiş etdirir.• Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələlər həll edir.

A Şagirdlərin diqqəti dərsin əvvəlində verilən mətnə və suallara yönəldilir. Müəllim əvvəlki araşdırma larda elektriklənən cisimlərin qarşılıqlı təsirini “İki eyniadlı yüksək elektriklənmiş cisimlər arasında həni qarşılıqlı təsir yaranır? Müxtəlif adlı yüksək elektriklənmiş cisimlər arasında həni qarşılıqlı təsir yaranır? Cisimlər arasında yaranan bu qarşılıqlı təsirləri məsafədən ötürən nədir?” sualları ilə “əqli hücum” yaradıla bilər. Bu mərhələ şagirdlərin fiziki sahə, gravitasiya sahəsinin intensivliyi haqqındaki məlum biliklərlə fəndaxılı əlaqə yaratmaqla həyata keçirilə bilər. İlkin fərziyyələr lövhədə yazılır, dərs boyu dəqiqləşdirilir. Bu zaman şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeyd olunur. Texniki imkanları olan sinifdə “Promethean”, “Mimio Studio” programından və “Fizikadan multimedia” diskindən də istifadə edilə bilər.

B “Elektrik qarşılıqlı təsirini məsafədən ötürən nədir?” araşdırması icra olunur. Araşdırma eyniadlı yüksək elektriklənən iki cisim (kürcək və sfera) arasında qarşılıqlı itələmə xarakterli elektrik təsiri nümayiş edilir. Şagirdlər məlum biliklərinə əsaslanaraq müzakirədə aktiv iştirak edirlər. Onlar “Bu təsirin məsafədən ötürülməsinin mexanizmi nədən ibarətdir?” sualına müxtəlif fərziyyələr irəli sürürlər. Maraqlı doğuran fərziyyələr lövhədə yazılır.

C Uyğun nəzəri məlumat müəllimin şəhəri ilə həyata keçirilir. “Gravitasiya sahəsinin intensivliyi”, “ağırlıq qüvvəsi” və “ümumdünya cazibə qüvvəsi” anlayışları ilə analogiya yaradılmaqla “elektrik sahəsinin intensivliyi” anlayışı haqqında ilk məlumat verilir, “elektrik qüvvəsi” və “Kulon qüvvəsi” anlayışlarının isə formalasdırılmasının növbəti mərhələsinə başlanır. Təlim müsahibə ilə qurulur:

M: Gravitasiya sahəsinin qüvvə xarakteristikası nədir?

M: Elektrik sahəsinin qüvvə xarakteristikası nə adlanır?

Ş: Müxtəlif fərziyyələr irəli sürürlər.

M: Fərziyyələri ümumiləşdirir və “elektrik sahəsinin intensivliyi” anlayışını irəli sürürlər.

M: Qravitasiya sahəsinin intensivliyi hansı düsturla ifadə olunur və o bu sahədəki cismin (sınaq cismi) kütləsindən necə asılıdır?

M: Elektrik sahəsinin intensivliyi hansı düsturla ifadə olunur və o bu sahədəki yükün miqdardından necə asılıdır?

Ş: Müxtəlif fərziyyələr irəli sürürlər.

M: Fərziyyələri ümumiləşdirir, elektrik sahəsinin intensivlik düsturunu yazır, “sınaq yükü” anlayışını irəli sürürlər, “elektrik qüvvəsi” anlayışına aid biliklər genişləndirilir.

M: Qravitasiya sahəsinin intensivliyi hansı kəmiyyətlərdən asılıdır?


Ş: Müxtəlif fərziyyələr irəli sürürlər.

M: Fərziyyələri ümumiləşdirir və elektrik sahəsinin intensivliyinin ümumi düsturu çıxarılır (Kulon qüvvəsindən istifadə olunur), intensivliyin asılı olduğu kəmiyyətləri şagirdlərin dilindən alır və BS də vahidi qeyd edilir.

D “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində verilən keyfiyyət xarakterli sxem məsələsi həll edilir. Burada şagirdlər müsbət və mənfi q_0 yükünün elektrik sahəsini araşdırır (bax: **a** və **b**), bu yüklərin fəzada yaratdıqları elektrik sahəsinin A və B nöqtələrində \vec{E}_A və \vec{E}_B intensivlik vektorlarının təsvirlərinə görə, sahələrin uyğun nöqtələrində intensivliyin modulları arasındakı münasibəti təyin edirlər:

Cavab: müsbət q_0 yükünün fəzanın A və B nöqtələrində yaratdığı sahə intenivinin modulları arasında münasibət yüksək və bu nöqtələrə qədərki məsafənin kvadratından tərs mütənasib asılıdır. Ona görə də $r_B < r_A$ olduğundan, $E_B < E_A$.

Analoji olaraq mənfi q_0 yükünün fəzanın A və B nöqtələrində yaratdığı sahə intenivinin modulları arasında münasibət $r_B < r_A$ olduğundan, $E_B < E_A$.



E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndikləri-nizi yoxlayın” hissəsində verilən tapşırıqları yerinə yetirilə bilər.

1. Bu sual mövzuda öyrənildiyinə görə, onu cavablandırmaq çətin olmayacaq.
2. Cavab: Sınaq yükünün elektrik sahəsinin mənbəyinə təsiri çox-çox kiçik olduğundan, demək olar, nəzərə alınmır.
3. Cavab: Yer kürəsinin elektrik sahəsinin müsbət yüklü tozcuğa təsir etdiyi elektrik qüvvəsi Yerin mərkəzinə doğru yönəlcək.
4. Həlli: Məsələdə təsvir olunan a diaqramından görünür ki, q_0 yükü ilə sınaq q yükü arasındaki ilk məsafə 3 m olduqda sahənin həmin nöqtədə intensivliyinin modulu 1 N/Kl-dur (bax: b diaqramı). Bu yüksəkler arasındaki son məsafə 1 m olduqda sahənin uyğun nöqtədəki intensivliyinin modulu ya sistem tənliliklə, yaxud da tənasübə təyin edilə bilər:

$$\begin{cases} E_1 \sim \frac{1}{r_1^2} \\ E_{son} \sim \frac{1}{r_{son}^2} \end{cases} \rightarrow \frac{1}{3^2} \rightarrow E_{son} = 9 \text{ N/Kl}$$

Cavab: b diaqramında “Son (A)”.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhetmə, nümayişetmə, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu çətinliklə şərh edir.	Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu şərh edərkən tez tez səhv'lərə yol verir.	Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu qismən doğru şərh edir.	Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu ətraflı şərh edir.
Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahənin qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə nümayiş etdirə bilmir.	Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahənin qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə müəllimin köməyi ilə nümayiş etdirir.	Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahənin qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə qismən nümayiş etdirir.	Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahənin qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə dəqiq nümayiş etdirir.
Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələləri səhv həll edir.	Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələləri müəllimin köməyi ilə həll edir.	Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələləri əsasən həll edir.	Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələləri düzgün həll edir.

Dərs 47 / Mövzu: ELEKTRİK SAHƏSİNİN QÜVVƏ XƏTLƏRİ

Alt STANDARTLAR	2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Elektrik sahəsinin mənzərəsini sxematik təsvir edir .• Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə nümayış etdirir.• Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.

A Maraqoyatma mərhələsi şagirdlərin fiziki sahə, qravitasiya sahəsinin intensivliyi haqqındaki məlum bilikləri ilə fəndaxili əlaqə yaratmaqla həyata keçirilə bilər. İlkin fərziyyələr lövhədə yazılır, dərs boyu dəqiqləşdirilir.

B “Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsi” araşdırması sadə olsa da, elektrofor maşının istifadə olunduğu üçün təhlükəlidir. Bu səbəbdən onu müəllimin icra etməsi məqsədə uyğundur.

C Nəzəri məlumat fasilələrlə oxu üsulu ilə mənimşənilir. Bu zaman aşağıdakı suallar verilə bilər:

– *Elektrik sahəsi nədir? Elektrik sahəsinin mövcudluğunu necə təyin etmək olar?*
Elektrik qüvvəsi nəyə deyilir? Elektrik qüvvəsi nədən asılıdır? Sınaq yükü nəyə deyilir? Elektrik sahəsinin qüvvə xətləri nədən asılıdır? Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsini necə müşahidə etmək olar?

Qeyd. Bu zaman müxtəlif yüksəkliklərin yaratdığı sahələrin qüvvə xətlərinin mənzərəsində dörd qanuna uyğunluq təqdim oluna bilər:

- 1) elektrik sahəsinin qüvvə xətləri qapalı deyil. Onlar müsbət yükdən başlayır və mənfi yükdə qurtarır;
- 2) qüvvə xətləri kəsilməzdır (bütöv xətlərdir) və bir biri ilə kəsişmir. Fəzanın hər bir nöqtəsindən yalnız bir qüvvə xəttini keçirmək olar;
- 3) sahənin intensivliyi böyük olan yerlərdə qüvvə xətləri daha sıx yerləşir;
- 4) elektriklənən müstəvi lövhələr arasında elektrik sahəsinin qüvvə xətləri paralel və bir birindən eyni məsafədə olur. Belə elektrik sahəsi bircins elektrik sahəsi adlanır.

D Vaxta qənaət etmək baxımından “Öyrəndiklərni tətbiq edin” mərhələsindəki “Elektrik sultani ilə təcrübə” araşdırmasının müəllim tərəfindən (şagirdlər cəlb olunmaqla) nümayiş etdirilməsi məqsədə uyğundur.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim dərsin bu hissəsini “Power Point” programında təqdimat yaratmaqla daha maraqlı edə bilər. Bu aşağıdakı ardıcılıqla edilə bilər:

1. “Power Point” programını işə salın.

2. Təmiz slayd yaradın.
3. Slayd üçün qeydlər hissəsində açar sözlərin yerini boş qoymaqla mətni yiğin.
4. “Word Art” əmrində hər hansı bir forma seçin, açar sözlər ayrı-ayrı yazın.
5. Animasiyadan “Yerdəyişmənin yolu” əmrini seçin.
6. Seçdiyiniz yolu açar sözlə onun mətnindəki boş yeri ilə birləşdirin.
7. Animasiyanın sıralanması hissəsində aşar sözləri mətnindəki sırasına uyğun nömrələyin.
8. “Slaydin nümayishi” düyməsini basın.

Şagirdləri çox maraqlandıran bu slayd onlar üçün oyun xarakterli tapşırıga çevrilir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən keyfiyyət xarakterli sual məsələlər həll edilir.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və portfolioya əlavə olunur.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün iş vərəqindəki tapşırıq sadələşdirilə bilər. Məsələn, onlara “İki eyni işarəli yüklər arasında hansı qarşılıqlı təsir qüvvəsi mövcuddur? İki müxtəlif işarəli yüklər arasında hansı qarşılıqlı təsir qüvvəsi mövcuddur? Elektrofor maşını nə üçün istifadə edilir? Elektrometrlə nə təyin olunur?” və bu kimi suallara cavab vermək tapşırıla bilər.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: təsviretmə, nümayişetmə, məsələ həllətmə



I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik sahəsinin mənzərəsini sxematik səhv təsvir edir.	Elektrik sahəsinin mənzərəsini müəllimin köməyi ilə sxematik təsvir edir.	Elektrik sahəsinin mənzərəsini qismən sxematik təsvir edir.	Elektrik sahəsinin mənzərəsini sxematik düzgün təsvir edir.
Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə səhv nümayiş etdirir.	Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə çətinliklə nümayiş etdirir.	Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə kiçik səhv-lərlə nümayiş etdirir.	Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə düzgün nümayis etdirir.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri sərbəst həll edə bilmir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri müəllimin göstərişi ilə həll edə bilir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri qismən həll edə bilir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri sərbəst həll edə bilir.

Dərs 48 / MƏSƏLƏ HƏLLİ

7-ci çalışmada verilən məsələlər həll edilə bilər.



1. Cavab:

2. Cavab:




	I	II	III
E)	Mənfi	Müsəbət	Elektroneytral

3. Cavab:



4. Kürəciklər hansı yüksə malikdir? (1: +; 2: -; 3:-; 4:+; 5: 0; 6: 0.)



5. Cavab: 4 və 5.


6. Cavab: b diaqramında “Son (D)”

$$\begin{cases} F_1 \sim \frac{1}{r_1^2} \\ F_{son} \sim \frac{1}{r_{son}^2} \end{cases} \rightarrow \begin{cases} 0,5 \sim \frac{1}{3^2} \\ F_{son} \sim 1 \end{cases} \rightarrow F_{son} = 4,5N$$

LAYIHƏ

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cavab:



2. Cavab: E) 32 mN.

3. Cavab: B) 3 dəfə azaldı

4. Cavab: C) 1 və 3

5. Cavab:

I sual – D) Metal sfera “-”, yarpaqlar “+” yüklənər;

II sual – mənfi q yüklü ikinci çubuq müsbət yüklü çubuğa yaxınlaşdırıldığda elektroskopun sferasındaki mənfi yüklerin bir hissəsi yarpaqlara itələnər. Nəticədə yarpaqlardakı “+” yüklerin sayı azalar və yarpaqlar bir qədər qapanar. Deməli, B) Yarpaqların açılması azalar.







6. Cisimdə $q = 8 \text{ Kl}$ elektrik yükünün olması o deməkdir ki, cisimdə $5 \cdot 10^{19}$ elektron artıqdır.

Cavab: E) $5 \cdot 10^{19}$ elektron artıqdır.

LAYIH

VƏTƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Mənfi yükə elektriklənmış kürəciyin elektrik sahəsində metal silindr yerləşdirildi. Bu vəziyyətdə metal silindr iki hissəyə bölünərsə, onlarda yükler necə paylanar?



2. Cümləni tamamlayın: şüşə çubuğu ipək parçaya sürdükdə o, , ipək parça isə..... .

- A) mənfi yükə elektriklənir; mənfi yükə elektriklənir
- B) mənfi yükə elektriklənir; müsbət yükə elektriklənir
- C) müsbət yükə elektriklənir; mənfi yükə elektriklənir
- D) müsbət yükə elektriklənir; müsbət yükə elektriklənir
- E) mənfi yükə elektriklənir; elektriklənmir

3. Hansı maddə dielektrikdir?

- 1. Ebonit. 2. Şüşə. 3. Metal. 4. Hava
- A) yalnız 1 və 2 B) 1, 2 və 4 C) yalnız 4 D) yalnız 3 E) yalnız 1 və 4

4. Müsbət ion hansı zərrəcik adlanır?

- A) atom elektron alındıqda çevrildiyi zərrəcik
- B) proton ilə elektronlarının sayı eyni olan atom
- C) atom elektron itirdikdə çevrildiyi zərrəcik
- D) proton, neytron və elektronlarının sayı eyni olan atom
- E) neytron ilə elektronlarının sayı eyni olan atom

5. Elektroskop $q = 8 \cdot 10^{-11} Kl$ elektrik yükü ilə elektrikləndi. Bu yükdə neçə elektron var?

- A) $8 \cdot 10^{30}$ B) $5 \cdot 10^8$ C) $5 \cdot 10^{11}$ D) $1,6 \cdot 10^{19}$ E) $5 \cdot 10^{30}$

TAYİH

6. Nöqtəvi yükdən r məsafədə yerləşən nöqtədə elektrik sahəsinin intensivliyi E dir. $2r$ məsafədə yerləşən nöqtədə elektrik sahəsinin intensivliyi nəyə bərabərdir?
- A) E B) $\frac{E}{4}$ C) $4E$ D) $2E$ E) $\frac{E}{2}$
7. İki nöqtəvi yük arasındaki məsafə 4 dəfə artırılsara, onlar arasındaki qarşılıqlı təsir qüvvəsi necə dəyişər?
- A) dəyişməz B) 16 dəfə artar C) 4 dəfə azalar
 D) 4 dəfə artar E) 16 dəfə azalar
8. İki eyni ölçülü metal sferanın yükü uyğun olaraq 6 q və -2 q -dır. Onlar arasındaki qarşılıqlı təsir qüvvəsi $0,3 \text{ N}$ -dur. Sferaları toxundurub, yenə əvvəlki məsafəyə qədər araladıqda onlar arasındaki qarşılıqlı təsir qüvvəsi nəyə bərabər olar?
- A) $0,4 \text{ N}$ B) $0,2 \text{ N}$ C) $0,3 \text{ N}$ D) $0,1 \text{ N}$ E) $0,6 \text{ N}$
9. İntensivliyi 200 N/Kl olan vakuumdakı elektrik sahəsinə 10^{-7} Kl yük gətirildi. Sahənin bu yüksək təsir etdiyi qüvvəni təyin edin.
- A) $2 \cdot 10^{-5} \text{ N}$ B) $2 \cdot 10^5 \text{ N}$ C) $0,5 \cdot 10^{-9} \text{ N}$ D) $0,5 \cdot 10^9 \text{ N}$ E) $2 \cdot 10^9 \text{ N}$
10. Cisimlər elektron mübadiləsi etməklə yüksək əldə edir. Bu proses nə adlanır?
- A) Kulon qanunu B) Elektrik yükünün saxlanması prosesi
 C) Enerjinin saxlanması prosesi D) Elektriklənmə prosesi
 E) Konveksiya prosesi

LAYİH

Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
A)	C)	B)	C)	B)	B)	E)	D)	A)	D)

TƏDRİS VAHİDİ – 6

ELEKTRİK CƏRƏYANI

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
- 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
- 1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həll edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid toplaşdırılmış məlumatları şərh edir.
- 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
- 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
- 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəvərləndirir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 14 saat

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:

2 saat

BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:

1 saat

LAYİHƏ

Dərs 50 / Mövzu: ELEKTRİK CƏRƏYANI

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyətini şərh edir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini izah edir.Metal naqillərdə və mayelərdə elektrik yüksəliyiçilərini fərqləndirir.

Mövzuya başlamaq üçün şagirdlərin gündəlik həyatda rast gəldikləri müxtəlif elektrik hadisələrinə əsaslanaraq diaqnostik qiymətləndirmə aparıla bilər. Qiymətləndirmə sual-cavab şəklində, yaxud didaktik vərəqlər vasitəsilə də keçirilə bilər.

A Maraqoyatmanın dərslikdə verilən material əsasında aparılması vaxta qənaət baxımından daha məqsədə uyğundur. Qoyulan suallar problem xarakterli olduğundan şagirdlərdə maraqlı fərziyyələr yaranır. Bu fərziyyələr lövhədə yazılır.

B "Neon lampasının işıqlanmasına səbəb nədir?" araşdırmasında şagirdlərin diqqəti iki amılə cəlb edilir: "Elektriklənmiş elektrometrlərin sferalarını ortasında lampa olan keçirici məftilli birləşdirdikdə lampanın işıqlanması və elektrometrlərin boşalması, ikincisi, sferaları birləşdirən məftildəki lampanın ani işıqlanıb-sönməsi. Müzikirələr də bu istiqamətdə aparılır.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Belə şagirdlərə araşdırmanın gedişi zamanı müşahidələrini qeyd etmək tapşırıla bilər.

C Nəzəri məlumatın mənimsənilməsində "kollektivlə iş" üsulundan istifadə etmək məqsədə uyğundur. Bu zaman şagirdlər kollektiv fəaliyyətə alışır, ünsiyyət yaratmaq bacarığının təşəkkülü və inkişafı təmin olunur. Araşdırmanın yekunlarını ümumiləşdirərək nəticə çıxarmaq olar ki, elektrik cərəyanının uzun müddət mövcud olması üçün bütün bu müddət ərzində naqıldə elektrik sahəsini saxlamaq lazımdır. Gündəlik həyatda elektrik sahəsi elektrik cərəyanı mənbəyi adlanan xüsusi qurğularla yaradılır və saxlanılır. Eyni zamanda yüksəliyiçilər, elektrik qüvvələri və verilmiş dövrənin qapalı olması haqqında məlumat vermək əlverişlidir. Cərəyanın istiqaməti haqqında məlumat verərkən slaydlardan və ya multimedia diskindən uyğun materialın nümayiş etdirilməsi daha yaxşı qavrama üçün zəmin yaradır.

D Dərsin "Öyrəndiklərinizi tətbiq edin" hissəsində "Fasiləsiz elektrik cərəyanının yaranması üçün zəruri şərtlər" adlı yaradıcı tətbiqetmə təşkil olunur. Şagirdlər verilən cədvəli tamamlayırlar:



E Mövzunun “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözləri verilmiş mətndə düzgün ardıcılıqla düzür: Yüklü zərrəciklərin nizamlı hərəkəti *elektrik cərəyanı* adlanır. Elektrik cərəyanının istiqaməti naqildəki *elektrik sahə intensivliyi* istiqamətindədir. Metallarda yükdaşıyıcılar – *sərbəst elektronlar*, məhlullarda isə – *müsbat və mənfi ionlardır*. Fasiləsiz elektrik cərəyanının mövcud olması üçün aşağıdakı zəruri şərtlər ödənməlidir: maddədə *sərbəst yükdaşıyıcılar*, onlara *nizamlı hərəkət* verən *elektrik sahəsi* və cərəyanın keçdiyi naqıl qapalı olmalıdır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Burada üç sual əsasında şagirdlər elektrik cərəyanı haqqında öyrəndiklərini yoxlayırlar.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, fərqləndirmək.


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini çətinliklə izah edir.	Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini müəllimin köməyi ilə izah edir.	Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini qismən izah edir.	Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini ətraflı izah edir.
Metal naqillərdə və mayelərdə elektrik yükdaşıyıcılarını fərqləndirəndə səhv'lərə yol verir.	Metal naqillərdə və mayelərdə elektrik yükdaşıyıcılarını müəllimin köməyi ilə fərqləndirir.	Metal naqillərdə və mayelərdə elektrik yükdaşıyıcılarını əsasən fərqləndirir.	Metal naqillərdə və mayelərdə elektrik yükdaşıyıcılarını düzgün fərqləndirir.

LAYIHƏ

Dərs 51 / Mövzu: CƏRƏYAN MƏNBƏLƏRİ

Alt STANDARTLAR	1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Elektrik cərəyanının fasıləsiz yaranmasını təmin edən qurğuları fərqləndirir.Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələr icra edir.

A Dərsə başlayarkən nəzərə alınmalıdır ki, şagirdlər gündəlik həyatdan və aşağı siniflərdən “batareya”, “akkumulyator”, “günəş batareyası” kimi anlayışlarla tanışdırırlar. Bunu nəzərə alaraq şaxələndirmə cədvəlindən istifadə edərək şagirdlərdən tanıdıqları cərəyan mənbələrini soruşmaq olar. Onlar tanıdıqları cərəyan mənbələrinin adlarını yazır, tanımadıqlarını digər şagirdlərdən və müəllimdən öyrənirlər. Bu maraqoyatın qruplarda, yaxud lövhədə cədvəli verməklə də yerinə yetirmək olar. Maraqqoyatma dərslikdə verilən material və suallar əsasında da təşkil oluna bilər. İlkin fərziyyələr lövhədə yazılır, dərs boyu dəqiqləşdirilir.



B Aparılan araşdırımada şagirdlər müəyyən edirlər ki, cərəyan mənbəyinin rolü naqillərdə elektrik sahəsi yaratmaqdır. Onun təsiri ilə naqildə yüksəkdaşıyıcıların yer-dəyişməsi baş verir – elektrik cərəyanı yaranır. Şagirdlər cərəyan mənbəyində baş verən proseslər haqqında ilkin təsəvvürler əldə edir, cərəyan mənbəyinin rolunu aydın görürlər. Araşdırmanın müzakirəsini dərslikdə verilən suallar əsasında yerinə yetirmək əlverişlidir.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün iş vərəqindəki tapşırıq sadələşdirilə bilər. Məsələn, onlara “Elektrik cərəyanı nədir? Batareya nə üçün lazımdır? Hansı cərəyan mənbələrini tanıyırsan?” və bu kimi suallara cavab vermək tapşırıla bilər.

C Dərslikdə verilən nəzəri məlumatın şagirdlər tərəfindən sinifdə oxunması daha səmərəlidir. Müəllim bu zaman əlavə məlumat verə bilər: “Cərəyan mənbəyinin qütbləri arasında elektrik sahəsi yaranır. Qütbləri öz aralarında metal naqilla birləşdiridikdə naqildə də elektrik sahəsi yaranır. Bu sahənin təsiri ilə sərbəst yüksəleyicilər – naqildə olan elektronlar, mənbəyin mənfi qütbündən müsbət qütbünə doğru hərəkət edərək elektrik cərəyanı yaradır”. Cərəyan mənbələrinin müxtəlif olması qeyd edilir, onlarda kimyəvi, istilik, mexaniki, Günəş enerjisi elektrik enerjisiniə çevrilir. Sonra cərəyan mənbələri təsnif olunur: elektrofor maşını, termoelement, günəş batareyası (fotoelement), akkumulyator, generator, cərəyan tənzimləyiciləri, qalvanik element haqqında məlumat verilir və nümayiş etdirilir. Şagirdlərin onlara toxunması üçün şərait yaradılır. Bundan sonra kimyəvi enerji mənbələri daha ətraflı nəzərdən keçirilir.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər “Dadlı batareya” araşdırmasını yerinə yetirirlər. Bu, şagirdlər üçün çox maraqlıdır. Onlar araştırma zamanı kimyəvi enerjinin elektrik enerjisiniə çevrilməsi ilə tanış olurlar. Araşdırmanın müzakirəsi “Limondan hazırladığınız qalvanik elementin iş prinsipini söyləyin. Başqa meyvədən də qalvanik element hazırlamaq olarmı? Cavabınızı əsaslandırın” sualları əsasında yerinə yetirilə bilər.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdlərin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Onlar açar sözlərdən istifadə etməklə verilən mətni tamamlayırlar.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Burada üç sual əsasında şagirdlər elektrik cərəyanı haqqında öyrəndiklərini yoxlayırlar.

1. Şagirdlər bu suali dərsdə ətraflı araşdırıqlarına görə, onu asanlıqla cavablandıracaqlar.

2. Cavab:

I sual – qurğunun iş prinsipi qapalı elektrik dövrəsindən cərəyanın keçməsinə əsaslanır: burada dövrənin M ucu maye səthi ilə birlikdə elektrik açarı rolunu oynayır.

II sual – maye olaraq “şəkərli su” götürüle bilməz, çünkü şəkərli suda sərbəst keçiricilər (müsbət və mənfi ionlar) yoxdur. Dtməli, doğru cavab C-dir.

3. Cavab: qalvanik elementdə kimyəvi reaksiya enerjisi elektrik enerjisiniə çevrilir. Ev tapşırığı kimi şagirdlərə “kartof”dan istifadə edərək bioloji batareya düzəltmək tapşırıla bilər.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: fərqləndirmə, tətbiqetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik cərəyanının fasiləsiz yaranmasını təmin edən qurğuları səhv fərqləndirir.	Elektrik cərəyanının fasiləsiz yaranmasını təmin edən qurğuları çətinliklə fərqləndirir.	Elektrik cərəyanının fasiləsiz yaranmasını təmin edən qurğuları əsasən fərqləndirir.	Elektrik cərəyanının fasiləsiz yaranmasını təmin edən qurğuları düzgün fərqləndirir.
Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələr icra edəndə səhv'lərə yol verir.	Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələri müəllimin köməyi ilə icra edir.	Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələri qismən icra edir.	Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələri dəqiq icra edir.

Dərs 52 / Mövzu: ELEKTRİK DÖVRƏSİ VƏ ONUN ELEMENTLƏRİ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Elektrik dövrəsinin əsas elementlərini sıralayır. • Dövrə elementlərinin vəzifələrini şərh edir. • Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələr icra edir.

A Maraqoyatma mövzuda verilən mətn və suallar əsasında yerinə yetirilə bilər. Texniki imkanları olan siniflərdə slaytlardan istifadə etmək məqsədə uyğundur.

B Bu mərhələdə “Su təchizat sistemi və elektrik dövrəsində ümumi nədir?” araşdırması icra olunur. Şagirdlər sadə su təchizat sistemi ilə sadə elektrik dövrəsinin sxemini müqayisə edərək aşağıdakı suallara dair fərziyyələr irəli sürürlər:

• Su təchizat sistemi və elektrik dövrəsində ümumi və oxşar cəhət nədir?
Gözlənilən cavablar: hər iki sxem qapalıdır; su sistemində su zərrəcikləri

istiqamətlənmiş hərəkət edir, elektrik dövrəsində isə sərbəst elektronlar; su sistemi istehlakçının ehtiyaclarını ödəməyə xidmət edir (qırımlı boru), elektrik dövrəsi işıqlandırma sistemini işə salmağa; su sistemi və elektrik dövrəsindəki elementlər müxtəlif olsalar da, onlar oxşar vəzifə icra edirlər və s.

- Bu sistemlərin işləməsi üçün uyğun olaraq hansı şərtlər ödənilməlidir? Gözlənilən cavab:

- sistem boyu hərəkət edə bilən sərbəst zərrəciklər (su molekulları, yüklü zərrəciklər – yükdaşıyıcılar) olmalıdır;
- bu zərrəcikləri müəyyən istiqamətdə hərəkət etdirən müəyyən qüvvə – mənbə olmalıdır;
- zərrəciklər cərəyanının keçdiyi sistem (borulardan ibarət su təchizat sistemi, naqillərdən ibarət elektrik dövrəsi) qapalı olmalıdır.
- Sistemlərdə uyğun olaraq suyun və elektrik cərəyanının fasıləsiz axını nə təmin edir? Gözlənilən cavab: su sistemində nasos, elektrik dövrəsində batareya.
- Su təchizat sistemində suyun rahat axınına, dövrədə isə elektrik cərəyanının rahat keçməsinə uyğun olaraq hansı hissə müqavimət göstərir? Niyə?

Gözlənilən cavab: su sistemində kiçik diametrlı qırılm boru, elektrik dövrəsində – lampanın spirali

- Bu sistemlərdə başlıca fərq nədir?

Gözlənilən cavab:

- Su sistemində boru kəsildikdə suyun kəsilən yerdən axını davam edir. Lakin elektrik dövrəsində isə naqil qırıldığda elektrik cərəyanı dərhal kəsilir.
- Su sistemi şəffaf borulardan ibarət olarsa, bu borularda suyun hərəkətini görmək mümkündür. Lakin elektrik dövrəsində yekdaşıyıcıları və onların hərəkətini görməzlə görmek mümkün deyildir.
- Su sistemində su boruların içərisi ilə bir nöqtədən digərinə hərəkət etməklə onun axınındır. Lakin elektrik dövrəsində elektronlar heç də naqilin bir ucundan, digər ucuna hərəkət etmir, onlar rəqsi hərəkət etməklə öz enerjilərini digər elektronlara verir və beləliklə, naqil boyu elektrik enerjisi ötürülür.

C Dərsin məlumat mübadiləsi və müzakirəsi hissəsində şagirdlər elektrik dövrəsi və onun elementləri ilə tanış edilir. Dövrə elementlərinin sxemdəki təsvirini eks. etdirən cədvəl illüstrasiya edilir, şagirdlər isə onu iş vərəqinə köçürürlər. Şagirdlərdən dərhal bütün elementlərin şərti işaretini yadda saxlamaq tələb olunmur. Onlarda sxem çəkmək, elektrik dövrəsi yiğmaq və dövrənin ayrı ayrı elementlərinin adlarını bilmək bacarığı tədricən formallaşmalıdır.

“Fizikadan multimedia” diskində uyğun mövzunun kompüter modeli verilmişdir.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Cib fənərinin elektrik dövrəsinin sxemini çəkin” araşdırması yerinə yetirilir. Araşdırma zamanı yaxşı olar ki, şagirdlər cib fənərini sökülmüş vəziyyətdə görsünlər. Şagirdlər fənərdə istifadə olunan dövrə elementləri haqqında mülahizələrini irəli sürür, elektrik dövrəsinin sxemini çəkirlər.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində isə açar sözləri verilən mətn tamamlanır: “*Elektrik cərəyanının* mövcud olması üçün zəruri şərtlərdən biri cərəyan keçən elektrik qurğularının qapalı *elektrik dövrəsi* əmələ gətirməsidir. Elektrik dövrəsi müxtəlif *elementlərdən* ibarət ola bilər. Elektrik dövrəsini təşkil edən elementlər *şərti işarə* ilə sxemdə təsvir edilir. Qapalı elektrik dövrəsi iki hissədən ibarətdir: *daxili hissə və xarici hissə*”.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndikləri-nizi yoxlayın” hissəsində verilmiş aşağıdakı tapşırıqlar yerinə yetirilir. Tapşırıqlar üzrə gözlənilən cavablar:

1. Cavab:

	Qalvanik element	Lampa	Açıq açar	Rezistoq	Reostat
C)					

2. Cavab: Nəzrin “Hər iki dövrədən eyni cərəyan keçəcək” söyləməklə doğru cavab verdi, çünki hər iki dövrə eyni elementlərdən ibarətdir, fərq yalnız batareyanın dövrənin müxtəlif hissəsinə birləşdirilməsindədir. Buna baxmayaraq hər iki dövrədə cərəyan eyni istiqamətə – saat əqrəbinin hərəkəti istiqamətindədir.

3. Cavab: E) 1, 4 və 6.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: sıralama, şərhetmə, tətbiqetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik dövrəsinin əsas elementlərini səhv sıralayır.	Elektrik dövrəsinin əsas elementlərini çətinliklə sıralayır.	Elektrik dövrəsinin əsas elementlərini əsasən sıralayır.	Elektrik dövrəsinin əsas elementlərini düzgün sıralayır.
Dövrə elementlərinin vəzifələrini müəllimlərin verdiyi əlavə suallarla şərh etməyə çalışır.	Dövrə elementlərinin vəzifələrini müəllimin köməkliyi ilə şərh edir.	Dövrə elementlərinin vəzifələrini əsasən şərh edir.	Dövrə elementlərinin vəzifələrini straflı şərh edir.
Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələri səhv icra edir.	Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələri çətinliklə icra edir.	Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələri qismən icra edir.	Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələri dəqiqliq icra edir.

Dərs 53 / Mövzu: ELEKTRİK CƏRƏYANININ TƏSİRLƏRİ

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Elektrik cərəyanının təsirlərini fərqləndirir.Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə nümayiş edir.

Elektrik cərəyanının bəzi təsirləri ilə şagirdlər gündəlik həyatdan tanışdırırlar. Ona görə də hər şeydən əvvəl onlara nəyin məlum olduğunu aydınlaşdırmaq, sonra isə təcrübələrə müraciət etmək lazımdır. Bu sorğu vasitəsilə diaqnostik qiymətləndirmə aparıla bilər.

A Maraqoyatma dərslikdə verilən dərs materialı və uyğun sualların müzakirəsi ilə yaradıla bilər. Müzikirə Tural, Aynurə və Leylanın cavabları üzərində qurulur. Hə üçünün cavabı doğrudur.

Dərhal elektrik cərəyanının müxtəlif təsirlərinə aid məlumatın aşağıdakı istiqamətdə verilməsi məqsədə uyğundur:

- cərəyanın işıqvermə təsiri;
- cərəyanın istilik təsiri;
- bu təsirlərin aşkar olunması və tətbiqinə aid tarixi məlumat;
- cərəyanın kimyəvi təsiri.

B “Elektrik cərəyanı kimyəvi reaksiya yaradır?” araşdırmasında şagirdlər qrafit elektrodları sabit cərəyan mənbələrinin qütblerinə birləşdirib sadə elektrik dövrəsi qururlar. Bir müddətdən sonra cərəyan mənbəyinin mənfi qütbü ilə birləşdirilən elektrodun üzərində məhluldan təmiz mis yiğilir. Qrafit üzərində mis qatı çox yaxşı görünür. Bu araşdırmanın yekunu göydaş məhlulunda elektrik cərəyanının maddənin yüklü zərrəciklərinin – ionların axını olduğu nəticəsini çıxarmağa əsas verir. Şagirdlərin diqqətinə çatdırılır ki, məhlulda ionlar həll olunan maddə molekulları su molekulları arasındaki qarşılıqlı təsirin – kimyəvi reaksiyanın nəticəsində alınır.

Tapşırığın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər.

C Elektrik cərəyanının kimyəvi təsirinin izahı şifahi şəhələ verilir. Daha sonra sökülen məktəb transformatorunun sarğac və içliyindən istifadə etməklə cərəyanın maqnit təsiri nümayiş etdirilə bilər: sarğac cərəyan mənbəyinə birləşdirilir və dəmir içliyin müxtəlif cisimləri cəzb etməsi nümayiş olunur. Bununla da “Cərəyanın daha hansı təsiri vardır?” suali ilə növbəti araştırma mərhələsinə keçmək olar.

“Cərəyanın maqnit təsiri” araşdırmasında naqili mismara dolayaraq dəmir içlikli sarğac düzəldilir. Bundan sonra həmin sarğacdan, cərəyan mənbəyi, açar və lampadan ibarət sadə elektrik dövrəsi yığılır. Dövrə qapanır və böyük mismarın xırda mismarları özünə cəzb etməsi nümayiş edilir – cərəyanın maqnit təsiri aşkarlanır. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında aparıla bilər.

D Sonda cərəyanın maqnit təsirinin digər təsirlərdən başlıca fərqi qeyd olunmaqla nəzəri məlumatın verilməsi tamamlanır və dərhal maqnit təsirinin özünəməxsus xüsusiyyəti “Cərəyanın maqnit təsiri həmişə özünü göstərir” araşdırması ilə yoxlanır. Araşdırma şagirdlərə tanış olduğundan (bax: “Fizika”, 6-cı sinif), onun icrasının qruplarda həyata keçirilməsi məsləhətdir.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir.

Dərsin sonunda iş vərəqləri yığılın və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: fərqləndirmə; nümayişetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik cərəyanının təsirlərini səhv fərqləndirir.	Elektrik cərəyanının təsirlərini çətinliklə fərqləndirir.	Elektrik cərəyanının təsirlərini əsasən fərqləndirir.	Elektrik cərəyanının təsirlərini düzgün fərqləndirir.
Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə səhv nümayiş edir.	Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə müəllimin köməkliyi ilə nümayiş edir.	Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə qismən nümayiş edir.	Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə dəqiq nümayiş edir.

LAYİHƏ

Dərs 54 / Mövzu: CƏRƏYAN ŞİDDƏTİ VƏ ONUN ÖLÇÜLMƏSİ

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">“Cərəyan şiddəti” anlayışının fiziki mahiyyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini şərh edir.Cərəyan şiddətini ölçən cihazdan – ampermetrdən elektrik dövrələrində istifadə edir.Ampermetrin praktik tətbiqlərinə aid nümunələr söyləyir.

Şagirdlər elektrik cərəyanı ilə tanış olduqda hadisələrin ümumi təsviri ilə kifayətlənirdilər. Bu mövzudan başlayaraq cərəyanı xarakterizə edən kəmiyyətləri öyrənməyə başlayırlar. Həmin kəmiyyətlərdən biri cərəyan şiddetidir.

A Mövzuya maraq oyatmaq məqsədilə dərslikdə verilən mətn və uyğun sualın müzakirəsinə təşkil etmək əhəmiyyətli olardı. Şagirdlərin gündəlik həyatda rastlaşdıqları nümunələrə dair suallar verilə bilər. Bu zaman fizika kabinetində olan “cərəyan şiddəti” adlı plakatdan istifadə olunması məqsədə uyğundur (əgər belə illüstrativ vəsait yoxdursa, qabaqcadan hazırlanın slayddan istifadə edilə bilər). Müəllim “Elektrik cərəyanı nəyə deyilir? Elektrik cərəyanının yaranması üçün hansı şərtlər ödənməlidir? Elektrik cərəyanının istiqaməti nə qəbul olunmuşdur? Elektrik dövrəsi dedikdə nə başa düşültür? Vahid zamanda naqılın en kəsiyindən keçən elektrik yüküniñ miqdarını təyin etmək olarmı? Bunu bilmək nə dərəcədə əhəmiyyətlidir?” kimi suallarla müraciət edərək şagirdlərin fərziyyələrini dinləyə bilər. Texniki imkanı olan siniflərdə “Fizikadan multimedia” diskindən uyğun mövzu nümayiş etmək olar.

B “Elektrik lampasının fərqli işıqlanmasına səbəb nədir?” araşdırmasında məqsəd naqılın en kəsiyindən keçən yükün miqdarı haqqında şagirdlərdə təsəvvür yaratmaqdır. Şagirdlər işıqlanan lampaları müqayisə etməklə dövrədən keçən elektrik cərəyanını xarakterizə etməyə başlayırlar. “Nəticəni müzakirə edin” mərhələsində cərəyan şiddətinin elektrik cərəyanını xarakterizə edən kəmiyyətlərdən biri olduğunu aid fərziyyələr irəli sürürlər.

C Şagirdlərin fərziyyəsinə istinad edərək yeni məlumatın müəllim tərəfindən verilməsi məqsədə uyğundur. “Cərəyan şiddəti” anlayışı haqqında ilkin təsəvvürlər yaradılır: naqılın en kəsiyindən verilən zaman müddətində keçən elektrik yüklerinin miqdarını müqayisə etmək və hesablamaq üçün cərəyan şiddəti adlanan fiziki kəmiyyətdən istifadə edilir. Cərəyan şiddətinin BS-də əsas vahidi olan amperin fiziki mənası cərəyanlı naqillərinin maqnit sahələrinin qarşılıqlı təsiri hadisəsinə əsasən izah

olunur. Şagirdlərin bilik səviyyəsi və vaxt imkan verirsə cərəyanlı paralel naqillərin maqnit qarşılıqlı təsirləri nümayiş oluna bilər. Təcrübənin “Fizikadan multimedia” diskindən istifadə edərək nümayiş olunması məqsədə uyğundur. Daha sonra ampermətr, onun quruluş və iş prinsipi haqqında məlumat verilir, müxtəlif ampermətlər nümayiş olunur, cihazın elektrik dövrəsinə qoşulma sxemi illüstrasiya edilir.

“Mimio studio” və ya “Promethean” programında cərəyan şiddəti haqqında internet resurslarından istifadə etməklə maraqlı slaydlar və videomateriallar nümayiş etdirilə bilər. Bunlar: <http://www.youtube.com/watch?v=42CEi94hGgA>

<http://www.youtube.com/watch?v=L0HQ3QJVcqI>

<http://www.youtube.com/watch?v=RUCSGrLXpQg> ola bilər.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən məsələ nümunəyə uyğun həll olunur.

2. Cavab: 3000 Kl

Verilir:	Çevirmə	Həlli
$I = 10 \text{ A}$, $t = 5 \text{ dəq.}$ $q - ?$	300 san.	Cərəyan şiddətinin riyazi ifadəsindən naqilin en kəsiyindən keçən yükün miqdarı təyin olunur: $q = I \cdot t.$
Hesablanması		
$q = 10 \text{ A} \cdot 300 \text{ san} = 3000 \text{ Kl}$		

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır. Bu tapşırığı siniflə birlikdə yerinə yetirmək də mümkündür.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş 3-cü tapşırığın ev tapşırığı kimi verilməsi məqsədə uyğundur.

Dərsin sonunda iş vərəqləri yığılın və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsinə aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhətmə, tətbiqətmə, təhliletmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Cərəyan şiddəti” anlayışının fiziki mahiyyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini səhv şərh edir.	“Cərəyan şiddəti” anlayışının fiziki mahiyyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini çətinliklə şərh edir.	“Cərəyan şiddəti” anlayışının fiziki mahiyyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini çətinliklə şərh edir.	“Cərəyan şiddəti” anlayışının fiziki mahiyyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini ətraflı şərh edir.

Cərəyan şiddətini ölçən cihazdan – ampermetrdən elektrik dövrələrində istifadə edəndə səhvə yol verir.	Cərəyan şiddətini ölçən cihazdan – ampermetrdən elektrik dövrələrində müəllimin köməyi ilə istifadə edir.	Cərəyan şiddətini ölçən cihazdan – ampermetrdən elektrik dövrələrində qismən istifadə edir.	Cərəyan şiddətini ölçən cihazdan – ampermetrdən elektrik dövrələrində düzgün istifadə edir.
Ampermetrin praktik tətbiqlərinə aid nümunələri səhv söyləyir.	Ampermetrin praktik tətbiqlərinə aid nümunələri çətinliklə söyləyir.	Ampermetrin praktik tətbiqlərinə aid nümunələri əsasən söyləyir.	Ampermetrin praktik tətbiqlərinə aid nümunələri ətraflı izah edərək söyləyir.

Dərs 55 / Mövzu: GƏRGİNLİK VƏ ONUN ÖLÇÜLMƏSİ

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
Təlim NƏTİCƏLƏRİ	• Elektrik sahəsinin enerji xarakteristikasının – gərginliyin fiziki mahiyyətini şərh edir. • Dövrənin uclarındakı gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində istifadə edir.

A Maraqoyatma dərslikdə verilən mətnə və suallara əsasən yaradıla bilər. Vaxtdan səmərəli istifadə məqsədilə qabaqcadan hazırlanan slaydlardan, didaktik vərəqlərdən istifadə etmək məqsədə uyğundur.


B “Cərəyan mənbəyi dövrədə hansı kəmiyyəti dəyişir?” araşdırması zamanı şagirdlər öyrənməlidirlər ki, dövrənin müxtəlif hissələrində gərginlik cərəyan mənbəyi ilə yaradılır. Dövrə hissəsinin uclarında gərginlik yoxdur, həmin hissədə elektrik cərəyanı da yoxdur. Dövrə açıq olduqda gərginlik cərəyan mənbəyinin qütblərində olur. Eyni zamanda cərəyan mənbəyini dəyişməklə elektrik lampasının işi işıqlanmasını nümayiş etdirməklə görülen işi müşayisə etmək əlverişlidir.

Təcrübə texniki təchizatı imkan verən sınıflarda qruplarda icra oluna bilər. Nəticə liderlərin təqdimatı ilə başa çatır. Təqdimatlar zamanı dərslikdəki suallar ətrafında müzakirələr aparıla bilər. Araşdırmanın elektrik hadisəsinə əsaslandığı nəticəsinə gəlmələri üçün müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər.

C Yeni mövzunun izahının müəllimin şifahi şərhi ilə həyata keçirilməsi məqsədə uyğundur. Şərh aşağıdakı məsələləri əhatə edir:

- elektrik dövrəsinin xarici hissəsində sərbəst elektronların nizamlı hərəkətinin təmin olunması üçün həmin hissədəki elektrik sahəsinin işgörmə mexanizminin izahı;
- vahid yükü elektrik sahəsində hərəkət etdirmək üçün elektrik sahəsinin gördüyü işin sahənin enerji xarakteristikası olması və bu xarakteristikanın elektrik gərginliyi və ya gərginlik adlandırılmasının izahı;
- elektrik gərginliyinin düsturunun və tərifinin verilməsi;
- elektrik gərginliyinin BS-də vahidi və onun tərifinin verilməsi;
- elektrik sahəsində yükün iki nöqtə arasında yerdəyişməsi zamanı görülən işin yükün miqdarı ilə bu nöqtələr arasındakı elektrik gərginliyinin hasilinə bərabər olmasının izahı;
- cərəyan mənbəyinin qütb'lərində və ya dövrənin hər hansı hissəsindəki gərginliyin voltmetrə ölçülməsinin izahı;
- voltmetrin sxemlərdə şərti işarəsi və dövrəyə qoşulma qaydası.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən keyfiyyət xarakterli məsələdə təsvir olunan aşağıdakı dörd elektrik dövrəsinin sxemi araşdırılır.



Cavab:

I sual – D) 1 və 4.


II sual – E) yalnız 2

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir: “*Elektrik sahəsinin* enerji xarakteristikası *gərginlik* adlanır. Elektrik gərginliyi – elektrik sahəsinin iki nöqtəsi arasında yükün yerdəyişməsi zamanı *görülən işin* həmin *yükün miqdarına* nisbətinə bərabər fiziki kəmiyyətdir. Gərginlik *voltmetrlə ölçülür*”.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir.

1. Bu tapşırıq dərsdə mənimsənilən bik əsasında asanlıqla cavablandırılır.

2. Cavab: Tural anlayış xəritəsi düzgün tamamlayır – E) Gərginlik, Volt, Paralel



Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhətmə, tətbiqətmə.


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik sahəsinin enerji xarakteristikasını – gərginliyin fiziki mahiyyətini səhv şərh edir.	Elektrik sahəsinin enerji xarakteristikasını – gərginliyin fiziki mahiyyətini müəllimin köməyi ilə şərh edir.	Elektrik sahəsinin enerji xarakteristikasının – gərginliyin fiziki mahiyyətini əsasən şərh edir.	Elektrik sahəsinin enerji xarakteristikasını – gərginliyin fiziki mahiyyətini düzgün şərh edir.
Dövrənin uclarındakı gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində istifadə edəndə səhv'lərə yol verir.	Dövrənin uclarındakı gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində çətinliklə istifadə edir.	Dövrənin uclarındakı gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində qismən istifadə edir.	Dövrənin uclarındakı gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində dəqiq istifadə edir.

LAYİH

Dərs 56 / MƏSƏLƏ HƏLLİ

8-ci çalışmada verilən məsələlər həll edilə bilər.

1. Akkumulyator, açar, rezistor, elektrik zəngi, lampa, ampermetr və voltmetrin dövrə sxemlərindəki şərti işarələrini çəkin.




2. Cərəyan şiddətinin riyazi ifadəsindən istifadə edərək cədvəli tamamlayın.

Nö	Naqilin en kəsiyindən keçən yükün miqdarı: q , Kl	Zaman: t , san	Cərəyan şiddəti: I , A
1	60	40	1,5
2	60	30	2

3. Cavab: Dəmir çubuğa mis məftili dolayıb dəmir içlikli sarğac hazırlanır. Məftilin ucları akkumulyatora birləşdirilərək dəmir içlik maqnitlənir. O isə dərhal dəmir vintləri özünə cəzb edir.

4. Cavab: 0,5 A

5. Cavab: Şəkildə verilən a sxemində voltmetr dövrəyə ardıcıl birləşdirilmişdir, bu səhvdir, voltmetr dövrəyə (və ya dövrə hissəsinə) paralel birləşdirilir.



LAYIHƏ

Dərs 57 / Mövzu: ELEKTRİK MÜQAVİMƏTİ. DÖVRƏ HİSSƏSİ ÜÇÜN OM QANUNU

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həll edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyyətini şərh edir. • Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığını izah edir. • Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı sadə təcrübədə nümayiş etdirir.

A Mövzuya fəndaxili üfüqi əlaqə yaratmaqla başlanılması məqsədə uyğundur. Belə ki, elektrik cərəyanı və onun əsas xarakteristikası olan cərəyan şiddəti və gərginlik haqqında qısa müsahibə keçirilir. Bu zaman cərəyan şiddetinin yalnız gərginlikdən yox, həm də naqilin xassasından asılı olduğu problem sual kimi qarşıya qoyulur. Bunun üçün dərslikdə verilən mətndən və suallardan da istifadə edilə bilər. Texniki imkanı olan siniflərdə “Fizikadan multimedia” diskində olan animasiyadan istifadə etmək olar.


B Bu mərhələdə “Cərəyan şiddəti gərginlikdən asılıdır mı?” araşdırması icra olunur. Araşdırma zamanı cərəyan şiddetinin gərginlikdən asılılığını (müqavimət sabit olanda) nəzərdən keçirirlər. Şagirdlər eksperimentdən müəyyən edirlər ki, naqildən keçən cərəyan şiddəti gərginlikdən düz mütənasib asılıdır. Mütənasiblik qrafik olaraq təsvir olunur.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Onlara araşdırmanın gedisi zamanı yadda qalan məlumatların iş vərəqində qeyd edilməsi tapşırıla bilər.

C Yeni bilik müsahibə ilə öyrənilə bilər. Müsahibə araşdırmadan çıxan nəticələr üzərində qurula bilər:

M: Dövrə hissəsindəki cərəyan şiddəti bu hissənin uclarındakı gərginlikdən necə asılıdır?

M: Asılılığı düstur şəklində necə yazmaq olar?



Düsturu müəllim yazır və mütənasiblik əmsalının dövrə hissəsinin (və ya naqilin) müqaviməti olduğunu qeyd edir:

$$I = \frac{1}{R} \cdot U.$$

M: Naqildə sərbəst elektronlar asanlıqlamı hərəkət edir, onların nizamlı hərəkətinə heç nə maneçilik törətmir?


Müqavimətin fiziki mahiyyəti izah olunur və düsturu yazılır, BS-də vahidinin Om olduğu qeyd edilir:

$$R = \frac{U}{I}; \quad [R] = 1 \frac{[U]}{[I]} = 1 \frac{V}{A} = 10m.$$

Daha sonra dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki qanuna uyğunluğun ilk dəfə alman alimi G.Om tərəfindən müəyyən olunduğuuna görə onun dövrə hissəsi üçün Om qanunu adlandırılması bildirilir və düsturu yazılır:

$$I = \frac{U}{R}.$$

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən məsələ həll edilir. Şərtə əsasən verilən cərəyan şiddəti-müqavimət qrafikinə görə naqilin uclarındaki gərginlik hesablanır:



Həlli: $U = IR = 6A \cdot 30m = 18 V$.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdin bu mövzuda malik olduğu biliyin və anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir. O, achar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Tapşırığın sinifdə icra edilməsi məqsədə uyğundur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhetmə, izahetmə, nümayişetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyətini tez-tez səhv-lərə yol verməklə şərh edir.	Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyətini müəllimin köməyi ilə şərh edir.	Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyətini əsasən şərh edir.	Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyətini ətraflı şərh edir.
Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı tez-tez səhv etməklə izah edir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı çətinliklə izah edir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı qismən izah edir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı düzgün izah edir.
Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı sadə təcrübədə səhv nümayiş etdirir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı sadə təcrübədə müəllimin köməyi ilə nümayiş etdirir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı sadə təcrübədə qismən nümayiş etdirir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı sadə təcrübədə düzgün nümayiş etdirir.

LAYİH

Dörs 58 / Mövzu: NAQİLİN MÜQAVİMƏTİ NƏDƏN ASILIDIR?

Alt STANDARTLAR	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını izah edir.Mövzuya aid kəmiyyət xarakterli məsələlər həll edir.

Naqilin müqaviməti elektrik dövrələrində mühüm praktik əhəmiyyət kəsb etdiyindən bu mövzunun öyrənilməsi mühüm elmi metodik əhəmiyyətə malikdir.

A Maraqoyatmanın dərslikdə verilən mətn və suallar əsasında yaradılması məqsəd uyğundur. Şagirdlərin fərziyyələri dinlənilir, maraq doğuranları lövhədə yazılır.

B “Naqilin müqaviməti nədən asılıdır?” araşdırmasında şagirdlər naqilin müqavimətinin onun uzunluğundan, en kəsiyinin sahəsindən, materialından asılı olduğunu aşkarlayırlar.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər, məsələn, belə şagirdlərə qrupda, yaxud hər hansı bir şagirdlə birləşmək tapşırıla bilər. Təcrübənin gedişində asan işləri və qeydlər aparılmasını onlara tapşırmaq olar.

C Bu mövzu haqqında yeni biliklərin şagirdlərlə müsahibə ilə verilməsi məqsəd uyğundur, məsələn, belə:

1. *Naqilin elektrik müqaviməti necə yaranır?*

2. *Elektrik müqaviməti nədən asılıdır?*

3. *Bu asılılığı düstur şəklində necə ifadə etmək olar?*


Sonra “xüsusi müqavimət” anlayışı haqqında ilk məlumat verilir, vahidi göstərilir. Müxtəlif maddələrin xüsusi müqavimət cədvəli illüstrasiya olunur, onun fiziki mahiyyəti izah edilir. Sonra sürgülü reostat nümayiş edilir, onun quruluş və iş principi haqqında məlumat verilir. Reostatin elektrik dövrəsində əhəmiyyəti qeyd olunur, sxemlərdəki şərti işarəsi göstərilir. Reostatin üstüne yapışdırılan lövhədə onun davam gətirə biləcəyi ən böyük müqavimətin və ən böyük cərəyan şiddetinin göstərildiyi haqqında texniki məlumatlar da verilə bilər.

D “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində yaradıcı tətbiqetmə məqsədilə keyfiyyət xarakterli məsələ həll edilir. Məsələdə deyilir ki, Lale və Əhməd dərsdə sadə reostat modeli hazırlayıb onu şəkildə təsvir olunan elektrik dövrəsində yoxlayırlar. Onlar reostatin sürgüsünü hərəkət etdiridikcə modelin 1, 2 və 3 nöqtələrindəki çərçivələrə lampanın uyğun parlaqlığını eks etdirən rəsmləri yapışdırmalıdırular.


Cavab:

I sual – Lalə və Əhməd modelin həmin nöqtələrindəki çərçivələrə **L**, **M** və **N** lampa rəsmlərini aşağıda təsvir olunan ardıcılıqla yapışdırılsalar məqsədlərinə çatarlar, çünki sürgü 3 nöqtəsinə toxundurulduğda R müqavimətli naqilin ən kiçik hissəsi və deməli müqavimətin kiçik hissəsi dövrəyə qoşulmuş olur. Bu səbəbdən lampadan keçən cərəyan şiddəti ən böyük olur və lampa parlaq yanır. Ona görə də 3 çərçivəsində parlaq lampa L-təsviri yapışdırıllır.

Analoji olaraq sürgü R müqavimətli lampanın 1 nöqtəsinə toxundurularsa, dövrəyə naqilin ən uzun hissəsi – böyük müqavimətli naqil birləşdirilmiş olur. Belə halda lampanın parlaqlığı kəskin azalar. Ona görə də uyğun çərçivədə M təsviri yapışdırılmalıdır.



II sual – dövrənin sxemi belə olar:



E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

Açar sözlərdən istifadə edərək cədvəlin boş xanalarını doldurun:
düz mütənasib asılıdır, tərs mütənasib asılıdır, asılıdır, asılı deyil.

Fiziki kəmiyyət	naqilin uzunluğundan	Naqilin en kəsiyinin sahəsindən	naqilin hazırlanıldığı maddədən
Xüsusi müqavimət	<i>asılı deyil</i>	<i>asılı deyil</i>	<i>asılıdır</i>
Naqilin müqaviməti	<i>düz mütənasib asılıdır</i>	<i>tərs mütənasib asılıdır</i>	<i>asılıdır</i>

F Dersin “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilən tapşırıqlar şagirdlərdə dərs boyu məsələ həllətmə bacarığını inkişaf etdirir:

1. Cavab: Naqilin müqaviməti onun materialından və həndəsi ölçülərindən (uzunluğundan, en kəsik sahəsindən) asılıdır: $R = \rho \frac{l}{S}$.

2. Cavab: 0,8 Om.

3. Cavab:

$$R = \rho \frac{l}{S} \rightarrow \rho \frac{3l}{\frac{S}{3}} = \rho \frac{3 \cdot 3l}{S} = \rho \frac{9l}{S} = 9 \cdot \rho \frac{l}{S}.$$

Deməli, müqavimət 9 dəfə artar.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını səhv izah edir.	Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını çətinliklə izah edir.	Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını əsasən izah edir.	Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını ətraflı izah edir.
Mövzuya aid kəmiyyət xarakterli məsələləri həll edəndə tez tez səhv'lərə yol verir.	Mövzuya aid kəmiyyət xarakterli məsələləri müəllimin köməkliyi ilə həll edir.	Mövzuya aid kəmiyyət xarakterli məsələləri qismən həll edir.	Mövzuya aid kəmiyyət xarakterli məsələləri düzgün həll edir.

LAYİH

Dərs 59 / MƏSƏLƏ HƏLLİ

9 cu çalışmada verilən məsələlər həll oluna bilər.

1. Cavab: 0,425 Om

Verilir:	Həlli
$l = 25 \text{ m}$, $S = 1 \text{ mm}^2$, $\rho = 0,017 \frac{\text{Om} \cdot \text{mm}^2}{\text{m}}$. $R - ?$	Naqilin müqaviməti onun hazırlandığı maddədən də asılıdır. $R = \rho \frac{l}{S}$
Hesablanması	
$R = 0,017 \frac{\text{Om} \cdot \text{mm}^2}{\text{m}} \cdot \frac{25\text{m}}{1\text{mm}^2} = 0,425 \text{ Om.}$	

2. Cavab: $\approx 8,4375 \text{ m}$.

3.

Verilir:	Həlli
$S = 0,2 \text{ mm}^2$, $U = 4,5 \text{ V}$, $I = 300 \text{ mA} = 0,3 \text{ A}$, $\rho_{nikelin} = 0,4 \frac{\text{Om} \cdot \text{mm}^2}{\text{m}}$. $l - ?$	Dövrənin uclarındaki gərginlik: $U = IR = I \cdot R = \rho \frac{l}{S}$ Buradan: $l = \frac{U \cdot S}{I \cdot \rho_{nikelin}}$
Hesablanması	
$l = \frac{4,5 \text{ V} \cdot 0,2 \text{ mm}^2}{0,3 \text{ A} \cdot 0,4 \frac{\text{om} \cdot \text{mm}^2}{\text{m}}} = 7,5 \text{ m.}$	

4. Cavab: 10 Om.

5. Cavab: 1 mV.

6. Cavab: 2,25 A.

7. Cavab: 11 V.

LAYİHƏ

VI TƏDRİS VAHİDİ ÜZRƏ I KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Cərəyanı şiddəti $3,2\text{ A}$ olduqda 20 san ərzində naqilin en kəsiyindən neçə elektron keçər?


- A) $2 \cdot 10^{19}$ B) $2 \cdot 10^{20}$ C) $4 \cdot 10^{19}$ D) $4 \cdot 10^{20}$ E) $2 \cdot 10^{20}$

2. Uclarında gərginlik düşküsü 4 V olan naqildən 2 dəqiqə ərzində 15 Kl yük keçmişdir. Naqilin müqavimətini təyin edin.

- A) 40 Om B) 2 Om C) 16 Om
D) $0,5\text{ Om}$ E) 32 Om

3. Şəkildə ampermetrin şkalası təsvir edilir.
Cihaz xətası nə qədərdir?

- A) 10 A B) 2 A C) 3 A
D) 1 A E) $0,5\text{ A}$




4. Metallarda sərbəst yüksəkşiyicilər hansı zərrəciklərdir?

- A) Müsbət ionlar B) Mənfi ionlar C) Sərbəst elektronlar
D) Protonlar E) Müsbət və mənfi ionlar

5. Cərəyanın hansı təsiri bütün keçirici mühitlərdə özünü göstərir?


1. İstilik. 2. İşıq. 3. Maqnit. 4. Kimyəvi
A) Yalnız 4 B) Yalnız 1 C) Yalnız 3 D) 1 və 2 E) 3 və 4

6. Hansı sxemdə ampermetr dövrəyə düzgün birləşdirilmişdir?



- A) Yalnız 1 B) Yalnız 2 C) Yalnız 3 D) 1 və 2 E) 3 və 4

7. Hansı sxemdə voltmetr dövrəyə düzgün birləşdirilmişdir?



- A) Yalnız 1 B) Yalnız 2 C) Yalnız 3 D) 1 və 2 E) 3 və 4

8. Alüminiumun xüsusi müqaviməti $0,028 \text{ m}\cdot\text{m}$ dir. Uzunluğu 100 m və en kəsik sahəsi 2 mm^2 olan alüminium məftilin müqavimətini təyin edin.

A) 1400 Om B)) $1,4 \text{ Om}$ C) $0,014 \text{ Om}$ D) $0,0014 \text{ Om}$ E) $14 \cdot 10^{17} \text{ Om}$.

9. Elektrik dövrəsində cərəyan şiddəti 3 A -dir. Dövrədəki elektrik lampasının müqaviməti 15 Om olarsa, lampadakı gərginliyi hesablayın.

A) 5 V B) $0,5 \text{ V}$ C) $0,2 \text{ V}$ D) 45 V E) 2 V .

10. Elektrik cərəyanı metal naqildən keçdikdə onun hansı təsirləri müşahidə olunar?

A) Yalnız maqnit B) İstilik, kimyəvi və maqnit C) Kimyəvi və maqnit
D) Yalnız istilik E) İstilik və maqnit

LAYİH

Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
D)	E)	D)	C)	C)	A)	C)	B)	D)	E)

Dərs 61 / Mövzu: NAQİLLƏRİN ARDICIL BİRLƏŞDİRİLMƏSİ

Alt STANDARTLAR	1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Elektrik işlədici lərinin dövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını şərh edir.Ardıcıl birləşməyə aid sadə təcrübələr icra edir.

A Şagirdlərin diqqəti dərsin əvvəlində verilən mətnə və suallara yönəldilir:

- Şagirdlərdən 5 nəfər lövhə qarşısına dəvət edilərək onlara əl-ələ tutub qapalı dairə yaratmaq tapşırıla bilər. Dairənin şagirdlərin əllərinin ardıcıl birləşməsindən yarandığını izah etmək lazımdır. Şagirdlərdən birinin əlini ayırmalı ardıcıl birləşmənin pozulduğunu nümayiş etdirmək olar.
- Müəllim “*İşıq çələngindəki lampalardan birini açdıqda digərləri nə üçün sönür?*” suali ilə müraciət edə bilər. Şagirdlərin fərziyyələri lövhədə yazılır.

Texniki imkanları olan sinifdə “Mimio Studio” programından və “Fizikadan multimedia” diskindən də istifadə edilə bilər.

B “Naqillərin ardıcıl birləşdirilməsində cərəyan şiddəti” araşdırması icra olunur. Bu araşdırında məqsəd şagirdlərin, birincisi, sxemə əsasən elektrik dövrəsi qurabilmək bacarığını inkişaf etdirmək, ikincisi, onlara ölçü cihazlarından istifadə edə bilmək vərdişləri aşılıamaq, üçüncüsü, onları elektrik işlədici lərinin ardıcıl birləşdirilmə üsulu ilə tanış etmək, dördüncüsü, bu birləşmədə dövrənin ümumi cərəyan şiddetəti, ümumi gərginlik və ümumi müqavimətinin necə təyin olunduğunu əyani olaraq öyrətməkdir. Bu baxımdan müzakirəni dərslikdə verilən suallar əsasında təşkil etmək daha məqsədə uyğundur.

C Araşdırma tədris vaxtını çox apardığından, yaxşı olar ki, ardıcıl birləşmənin qanuna uyğunluqlarının öyrədilməsi müəllimin şifahi şəhərə əsasında yerinə yetirilsin. Tədris materialı aşağıdakı məsələləri əhatə edir:

- Ardıcıl birləşmənin xarakterinin izahı.
- Ardıcıl birləşmənin qanuna uyğunluqları: a) ardıcıl birləşmədə dövrənin **istənilən** hissəsində cərəyan şiddetinin eyni olduğunu əsaslandırılması: $I = I_1 + I_2 + \dots$; b) ardıcıl birləşmədə dövrənin tam gərginliyinin bu dövrənin ayrı-ayrı hissələrindəki gərginliklərin cəminə bərabər olduğunu əsaslandırılması: $U = U_1 + U_2 + \dots$; c) ardıcıl birləşmədə dövrədəki tam müqavimətin, bu dövrənin ayrı ayrı hissəsinin müqavimətləri cəminə bərabər olduğunu əsaslandırılması: $R = R_1 + R_2 + \dots$.

D “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində “Naqillərin ardıcıl birləşdirilməsin-də gərginlik” araşdırması yerinə yetirilir. Araşdırmanın icrası çox vaxt tələb etdiyindən onu iki şagirdin iştirakı ilə müəllimin nümayiş etdirməsi məqsədə uyğundur. Əvvəlcə cərəyan mənbəyi, ardıcıl birləşdirilən müxtəlif müqavimətlə iki lampa, üç voltmetr, bir ampermetr və açardan ibarət elektrik dövrəsinin sxemi lövhədə çəkilir. Sonra isə şagirdlərin iştirakı ilə sxemə əsasən dövrə yığılır. Lazımı ölçmələr dərslikdə verilən qaydaya müvafiq icra olunur.


Araşdırmanın müzakirəsi nəticəsində ardıcıl birləşmənin qanuna uyğunluqları bir daha təkrarlanır.

E Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə mətni açar sözlərdən istifadə edərək tamamlayır. Texniki imkanları olan məktəblərdə dərsin bu mərhələsi müəllimin əvvəlcədən hazırladığı materiallar əsasında “Promethean”, yaxud “Mimio Studio” programlarında oyun tipində keçirilə bilər.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində yerinə yetirilməsi tövsiyə olunan tapşırıqlarda gözlənilən cavablar belədir:

1. Cavab:

I sual – 5 formasında qatlanmış naqıl dövrəyə A) şəklində birləşdirilərsə, dövrəyə naqılın yalnız l uzunluqlu hissəsi – müqaviməti ən kiçik olan hissə qoşulmuş olar və lampa daha parlaq işıqlanar:



II sual – qatlanmış naqıl dövrəyə D) şəklində birləşdirilərsə, dövrəyə tam $5l$ naqılın – tam müqavimət qoşulmuş olar və lampa ən zəif işıqlanar:



2. Məsələdə deyilir ki, üzərində “16 V; 0,5 A” və “6 V; 5 A” yazılan iki lampanı ardıcıl birləşdiridikdən sonra bu birləşməni 24 V gərginlik mənbəyinə qoşmaq olarmı? Nə üçün?

Həlli: I lampanın müqavimətini hesablasaq, alırıq: $R_1 = \frac{U_1}{I_1} = \frac{16 \text{ V}}{0,5 \text{ A}} = 32 \text{ Om}$.

Uyğun olaraq II lampanın müqaviməti – $R_2 = \frac{U_2}{I_2} = \frac{6 \text{ V}}{5 \text{ A}} = 1,2 \text{ Om}$.

Ardıcıl birləşmədə: $R = R_1 + R_2 = 33,2 \text{ Om}$.

Bu lampaları 24 V gərginlikli dövrəyə birləşdiridikdə ondan keçən cərəyan şiddəti:

$$I = \frac{U}{R} = \frac{24 \text{ V}}{33,2 \text{ Om}} = 0,72 \text{ A}$$

olacaq. Bu o deməkdir ki, həmin lampaları 24 V gərginlik mənbəyinə ardıcıl qoşmaq olmaz, çünki dövrədən 0,72A cərəyan şiddəti keçdiyindən üzərində “16 V; 0,5 A” yazılan lampa yanaraq sıradan çıxacaq (0,5 A cərəyan şiddətinə davam gətirə bildiyinə görə).

3. Cavab: Enerjinin saxlanması qanununa görə: gərginliyin fiziki mənası – elektrik sahəsində 1 Kl elektrik yükünün yerdəyişməsi zamanı bu sahənin gördüyü işi xarakterizə etməsidir. Bu iş hərəkət edən elektrik yüklerinin enerjisi hesabına görülür. Odur ki elektrik dövrəsinin bütün hissəsinə sərf edilən enerji dövrənin ayrı-ayrı hissələrində sərf olunan enerjilərin cəminə bərabərdir.

4. Cavab: $I = \frac{U}{R} = \frac{U}{R_1+R_2} = \frac{12 \text{ V}}{50 \text{ Om}} = 0,24 \text{ A}$; $U_1 = I \cdot R_1 = 0,24 \text{ A} \cdot 30 \text{ Om} = 7,2 \text{ V}$.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhətmə, tətbiqətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik işlədicilərini dövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını səhv şərh edir.	Elektrik işlədicilərini dnövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını müəllimin köməyi ilə şərh edir.	Elektrik işlədicilərinin dövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını qismən doğru şərh edir.	Elektrik işlədicilərinin dövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını doğru şərh edir.
Ardıcıl birləşməyə aid sadə təcrübələri səhv icra edir.	Ardıcıl birləşməyə aid sadə təcrübələri müəllimin köməyi ilə icra edir.	Ardıcıl birləşməyə aid sadə təcrübələri qismən düzgün icra edir.	Ardıcıl birləşməyə aid sadə təcrübələri düzgün icra edir.

Dərs 62 / Mövzu: NAQİLLƏRİN PARALEL BİRLƏŞDİRİLMƏSİ

Alt STANDARTLAR	1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinin və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Elektrik işlədici ləri dövrəyə paralel birləşdirilmə qanuna uyğunluqlarını şərh edir.Paralel birləşməyə aid sadə təcrübələr icra edir.Elektrik sxemlərini oxuyur və sxemə əsasən dövrə qurur.

Şagirdlərin ardıcıl və paralel birləşdirmənin nə olduğunu yaxşı təsəvvür etmələri üçün bu mövzuya aid elə birinci dərsdə hər iki sxemi göstərmək və onların arasındaki gözəçərpan fərqləri müəyyən etmək lazımdır. Müəllim şagirdlərin əvvəlki dərsdə öyrəndiklərinə əsaslanaraq diaqnostik qiymətləndirmə apara bilər.

A Maraqoyatma dərslikdə verilən mətn və suallar əsasında aparıla bilər:

“Voltmetri dövrəyə necə birləşdirilir? Paralel birləşdirilmə nədir? Bu birləşmə ardıcıl birləşmədən nə ilə fərqlənir? Praktikada hansı birləşmədən daha çox istifadə olunur? Nə üçün?” Bu birləşmələrin sxematik təsvirlərinin iş vərəqində çəkilməsi məqsədə uyğundur. Texniki imkanları olan sinifdə slaydlardan və “Fizikadan multi-media” diskindən istifadə edilməsi əlverişlidir.

B “Nə üçün digər cihazlar işləyir?” adlı araştırma icra olunur. Şagirdlər bu araşdırmanın dərslikdə verilən sxem əsasında və gündəlikdə rast gəlinən paralel birləşmələri misal götirməklə icra edirlər. Şagirdlərin müxtəlif cihazları (məsələn: qızdırıcı, tozsoran, çilçırq və s.) eyni cərəyan dövrəsinə qoşmaq və onların hər birini ümumi dövrəni “qırmadan” ayrılıqda işə salıb-söndürməyin mümkün olduğunu araşdırması məqsədə uyğundur. Şagirdlərin irəli sürdükləri çoxsaylı fərziyyələr ümumi ləşdirilir və ən maraqlılarından bir neçəsi lövhədə qeyd edilir.

C Əvvəlki dərsdə olduğu kimi, paralel birləşmənin qanuna uyğunluqlarının öyrədilməsinin də müəllimin şifahi şərhi əsasında yerinə yetirilməsi daha məqsədə uyğundur.

Bu tədris materialı da aşağıdakı məsələləri əhatə etməlidir:

1. Paralel birləşmənin xarakterinin izahı.
2. Paralel birləşmənin qanuna uyğunluqları: a) paralel birləşdirilmiş naqillərin uclarındaki gərginliyin eyni olduğunu əsaslandırılması: $U = U_1 = U_2 = \dots$; b) paralel birləşmədə dövrədəki cərəyan şiddətinin bu dövrənin paralel birləşən hissələrindəki cərəyan şiddətlərinin cəminə bərabər olduğunu əsaslandırılması:

$I = I_1 + I_2 + \dots$; c) paralel birləşmədə dövrədəki tam müqavimətin tərs qiymətinin bu dövrənin ayrı-ayrı hissəsinin müqavimətlərinin tərs qiymətləri cəminə bərabər olduğunu əsaslandırılması: $\frac{1}{R_p} = \frac{1}{R_1} + \frac{1}{R_2} \dots$

3. Naqillərin ardıcıl və paralel birləşmələrinin müqayisəsi: lövhədə hər iki birləşmənin sxemi və bu birləşmələri xarakterizə edən kəmiyyətləri əks etdirən cədvəl çəkilir.

Birləşmənin növü	Dövrədəki cərəyan şiddəti	Dövrənin uclarındakı gərginlik	Dövrədəki tam müqavimət
Ardıcıl			
Paralel			

Texniki imkanı olan sinif otaqlarında bu tapşırığın əvvəlcədən hazırlanan slaydlarla icra edilməsi məqsədəmüvafiqdir.

D “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində “Paralel birləşdirilmiş dövrəni tədqiq edək” araşdırması yerinə yetirilir. Araşdırmanın icrası çox vaxt tələb etdiyindən onu iki şagirdin iştirakı ilə müəllimin nümayiş etdirməsi məqsədə uyğundur. Əvvəlcə cərəyan mənbəyi, paralel birləşdirilən müxtəlif müqavimətli iki lampa, üç ampermetr, bir voltmetr və açardan ibarət elektrik dövrəsinin sxemi lövhədə çəkilir. Sonra isə şagirdlərin iştirakı ilə sxemə əsasən dövrə yığılır. Lazımı ölçmələr dərslikdə verilən qaydaya müvafiq icra olunur.

Araşdırmanın müzakirəsi nəticəsində paralel birləşmənin qanuna uyğunluqları bir daha təkrarlanır.

E Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilən mətni açar sözlərdən istifadə edərək tamamlayırlar.

F Mövzunun “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir.


1. Cavab: Naqillər paralel birləşdirildikdə dövrənin ümumi müqaviməti azalar:


$$\frac{1}{R_p} = \frac{1}{R_1} + \frac{1}{R_2} \dots$$

2. Cavab: $R_p = \frac{R}{n}$; $5 \text{ Om} = \frac{30 \text{ Om}}{n}$; $n = \frac{30 \text{ Om}}{5 \text{ Om}} = 6$ (naqil).

3. Cavab: Bu lampalar paralel birləşdirilmişdir.

4. Şəkildə aşağıdakı dövrə sxemi təsvir edilmişdir:





Cavab:

I sual – 4 lampası yalnız hər üç açar qapandıqda işıqlanar.

II sual – Yalnız A_1 açarı qapanarsa, 1, 2 və 5 (E-bəndi) lampalar işıqlanar

III sual – Yalnız A_1 və A_2 açarları qapanarsa, 1, 2, 3 və 5 (A-bəndi) lampalar işıqlanar.

IV sual – Yalnız A_1 və A_3 açarları qapanarsa, 1, 2 və 5 (E-bəndi) lampalar işıqlanar.

V sual – Yalnız A_2 və A_3 açarları qapanarsa, heç bir lampa işıqlanmaz.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhətmə, icraetmə, tətbiqetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik işlədicilərinin dövrəyə parallel birləşdirilmə qanuna uyğunluqlarını şərh edəndə tez tez səhv edir.	Elektrik işlədicilərinin dövrəyə parallel birləşdirilmə qanuna uyğunluqlarını müəllimin köməkliyi ilə şərh edir.	Elektrik işlədicilərinin dövrəyə parallel birləşdirilmə qanuna uyğunluqlarını əsasən şərh edir.	Elektrik işlədicilərinin dövrəyə parallel birləşdirilmə qanuna uyğunluqlarını ətraflı şərh edir.
Parallel birləşməyə aid sadə təcrübələri səhv icra edir.	Parallel birləşməyə aid sadə təcrübələri çətinliklə icra edir.	Parallel birləşməyə aid sadə təcrübələri qismən icra edir.	Parallel birləşməyə aid sadə təcrübələri dəqiq icra edir.
Elektrik sxemlərini oxuyur və sxemə əsasən dövrə qura bilmir.	Elektrik sxemlərini oxuyur və sxemə əsasən müəllimin köməyi ilə dövrə qurur.	Elektrik sxemlərini oxuyur və sxemə əsasən qismən dövrə qurur.	Elektrik sxemlərini oxuyur və sxemə əsasən düzgün dövrə qurur.

Dərs 63 / MƏSƏLƏ HƏLLİ


10 cu çalışmada verilən məsələlər həll edilə bilər.

1. Cavab:

I sual – lampa xətləri dövrəyə ardıcıl birləşdirilmişdir, ona görə də, lampalardan biri sıradan çıxdıqda dövrə qırılır və qalan lampalar da sönür.

II sual – otaqlara elektrik xəttini çəkərçən lampa xətlərini dövrəyə paralel birləşdirmək məsləhətini verərdik.

III sual – 3 lampadan ibarət elektrik xəttlərinin qurulmasına dair aşağıdakı sxemi verərdik:



2. Cavab: $I = 1A$; $U = 110 V$.

3. Cavab:

I sual – $U = 4,6 V$; $I = 0,75A$.

II sual – $R = \frac{U}{I} = \frac{4,6 V}{0,75 A} = 6,13 \text{ Om}$.

4. Cavab: $\approx 143 \text{ mA}$; $\approx 286 \text{ mA}$.

5. Cavab: 60 Om .

6. Cavab:

I sual – A diaqramı

II sual – L_1 lampası dövrəyə ardıcıl, L_2 və L_3 lampaları isə paralel birləşmişdir. Ardıcıl dövrədən keçən cərəyan şiddəti paralel birləşən hissələrin hər birindən keçən cərəyan şiddətindən böyük olduğuna görə L_1 lampası daha parlaq yanacaq.

Bunu kəmiyyətcə belə əsaslandırmaq olar:

$$I_2 = I_3,$$


$$I_1 = I_2 + I_3,$$

$$R_{\text{ümumi}} = R + \frac{R}{2} = \frac{3}{2}R,$$

$$I_1 = \frac{U}{R_{\text{ümumi}}} = \frac{U}{\frac{3}{2}R} = \frac{2U}{3R},$$

$$I_2 = I_3 = \frac{I_1}{2} = \frac{U}{3R}.$$

III sual – dövrəni belə sadələşdirmək (aydınlaşdırmaq) ölar:



Dərs 64 / Mövzu: ELEKTRİK CƏRƏYANININ İŞİ. COUL LENS QANUNU

Alt STANDARTLAR	1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu şərh edir.• Elektrik cərəyanının istilik təsiri qanununu – Coul Lens qanununu təcrübə nümayiş etdirir.• Cərəyanın gördüyü işin təyininə aid təcrübələr aparır və sadə məsələlər həll edir.

Bu mövzuya elektrik qurğularında baş verən enerji çevrilmələrini nəzərdən keçirməklə başlamaq olar. Müəllim şagirdlərin enerji haqqındaki biliklərinə əsaslanaraq diaqnostik qiymətləndirmə apara bilər.

A Maraqoyatma dərslikdəki materialdan istifadə edərək yerinə yetirilə bilər: məsələn, şagirdlərin yadına salınır ki, naqıldən elektrik cərəyanının keçməsi özünü müxtəlif təsirlərlə (istilik, maqnit, kimyəvi) bürüzə verir. Bu təsirlərin hər birində elektrik cərəyanının enerjisi başqa növ enerjiyə (daxili, mehaniki, kimyəvi) çevirilir. Enerjinin çevrilmə prosesi isə işgörmənin nəticəsidir. Deməli, naqıldən keçən elektrik cərəyanı iş görür.

Elektrik cərəyanının gördüyü işi təyin etmək üçün nəyi ölçmək lazımdır?

Şagirdlərin irəli sürdükləri fərziyyələr dinlənilir və maraq doğuranları lövhədə yazılır.

C Dərsin mətiqi ardıcılığını maraqoyatmadan dərhal sonra “Məlumat mübadiləsi və müzakirəsi” mərhələsi ilə davam etmək məqsədə uyğundur. Dərs materialında yeni anlayışların verilməsi nəzərdə tutulduğundan onun müəllimin şifahi şərhi əsasında tədris edilməsi məqsədə uyğundur. Bu zaman lazım gələrsə, düsturların çıxarılışında şagirdlərə məlum olan ifadələr soruşula bilər.

Dərsin izahı aşağıdakı ardıcıl məsələləri əhatə etməlidir:

1. Elektrik sahəsinin gördüyü işin naqilin en kəsiyindən keçən q elektrik yükünün miqdardından və bu naqilin uclarındakı U gərginliyindən asılı olması: $A = qU$.
2. Dövrə hissəsində cərəyanın işi cərəyan şiddəti, bu hissənin uclarındaki gərginlik və işin görülməsinə sərf olunan zamanın hasilinə bərabər olmasının əsaslandırılması: $A = IUt$.
3. İşin BS-də vahidi olan coulun elektrik xarakteristikalarının vahidi ilə əlaqələndirməsi: $1C=1\text{ A}\cdot\text{V}\cdot\text{san}$.
4. Om qanununun məlum ifadəsindən istifadə edərək elektrik cərəyanının gördüyü işin daha iki ifadəsinin çıxarışı (çıxarılış şagirdlər tərəfindən həyata keçirilir):

$$A = I^2Rt \quad \text{və} \quad A = \frac{U^2}{R}t.$$

5. Enerjinin saxlanması qanununa əsasən tərpənməz metal naqildə cərəyanın gördüyü işin yalnız onun daxili enerjisinin artmasına – naqildən istilik miqdarının ayrılmamasına sərf olunduğunun izahı: $A = Q \Rightarrow Q = IUt$.

6. Coul Lens qanununun ifadəsi: $Q = I^2Rt$.

7. Ardıcıl və paralel birləşdirilmiş naqillərdən cərəyan keçdikdə ayrılan istilik miqdarının asılılıqlarının nəzəri və riyazi müqayisəsinin verilməsi.

D “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagirdlər elektrik cərəyanının işinə dair məsələ həlli ilə biliklərini yoxlayır və möhkəmləndirirlər.

Məsələ.

Verilir	Həlli	Hesablanması
$R_1 = 40\text{ Om},$ $R_2 = 60\text{ Om},$ $I = 2\text{ A},$ $t = 1\text{ dəq} = 60\text{ san},$ $A_1, A_2 - ?$	$A_1 = I^2 \cdot R_1 \cdot t,$ $A_2 = I^2 \cdot R_2 \cdot t,$	$.A_1 = 2^2 \cdot 40 \cdot 60\text{ A}^2 \cdot \text{Om} \cdot \text{san} = 9,6\text{ kC}.$ $A_2 = 2^2 \cdot 60 \cdot 60\text{ A}^2 \cdot \text{Om} \cdot \text{san} = 14,4\text{ kC}.$

Cavab: Cərəyan birinci rezistorda $9,6\text{ kC}$, ikinci rezistorda isə $14,4\text{ kC}$ iş görür.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir:

1. Həlli. Elektrik cərəyanının gördüyü işi aşağıdakı düsturlarla hesablamaq olar:

$$A = IUt, A = I^2Rt \quad \text{və} \quad A = \frac{U^2}{R}t.$$

Dövrə hissəsindən keçən cərəyanın işini $A = IUt$ düsturu ilə hesablamaq əlverişlidir: *Dövrə hissəsində cərəyanın işi cərəyan şiddəti, bu hissənin uclarındaki gərginlik və işin görülməsinə sərf olunan zamanın hasilinə bərabərdir.*

Ardıcıl birləşmədə cərəyan şiddəti eyni olduğundan $A = I^2Rt$ düsturundan, paralel birləşmədə isə gərginlik eyni olduğundan $A = \frac{U^2}{R}t$ düsturundan istifadə etmək əlverişlidir.

2. Bu məsələ belə həll edilir:

Verilir	Həlli	Hesablanması
$A = 100 \text{ C}$, $I = 2 A$, $t = 5 \text{ san.}$ $U - ?$	$A = IUt$. $U = \frac{A}{It}$.	$U = \frac{100 \text{ C}}{2A \cdot 5 \text{ san}} = 10 \text{ V.}$ Cavab: Naqilin uclarındaki gərginlik 10 V-dur.

3. Cərəyan mənbəyinə paralel qoşulmuş iki lampadan daha parlaq işıqlanan lampadan keçən cərəyan daha böyük iş görür.

Dərsin sonunda iş vərəqləri yığılırlar və hər şagirdin portfoliosuna əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhetmə, nümayişetmə, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu səhv şərh edir.	Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kə- miyyətlərdən asılı olduğunu çətinliklə şərh edir.	Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kə- miyyətlərdən asılı olduğunu qismən şərh edir.	Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kə- miyyətlərdən asılı olduğunu ətraflı şərh edir.
Elektrik cərəyanı- nın istilik təsiri qanunu – Coul Lens qanununu təcrubi nümayiş etdirəndə səhv'lərə yol verir.	Elektrik cərəyanı- nın istilik təsiri qanunu – Coul Lens qanununu müəllimin köməyi ilə təcrubi nümayiş etdirir.	Elektrik cərəyanı- nın istilik təsiri qanunu – Coul Lens qanununu əsasən təcrubi önümləndirir.	Elektrik cərəyanı- nın istilik təsiri qanunu – Coul Lens qanununu düzgün və təcrubi önümləndirir.
Cərəyanın gördüyü işin təyininə aid təcrübələr aparır və sadə məsələləri həll edəndə səhv'lərə yol verir.	Cərəyanın gördüyü işin təyininə aid təcrübələr aparır və sadə məsələləri müəllimin köməyi ilə həll edir.	Cərəyanın gördüyü işin təyininə aid təcrübələr aparır və sadə məsələləri əsasən həll edir	Cərəyanın gördüyü işin təyininə aid təcrübələr aparır və sadə məsələləri düzgün həll edir

Dərs 65 / Mövzu: ELEKTRİK CƏRƏYANININ GÜCÜ

Alt STANDARTLAR	<p>3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.</p> <p>3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.</p>
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu şərh edir. Cərəyanın gücünün təyininə aid təcrübələr aparır və sadə məsələlər həll edir.

A Maraqoyatma dərslikdə verilən material əsasında və ya müəllimin məqsədə uyğun bildiyi şəkildə keçirilə bilər. Texniki imkanları olan sinifdə “Promethean”, “Mimio Studio”, “Microsoft Power Point” programlarından istifadə etmək əyanılık baxımından əlverişlidir.

C Nəzəri materialın öyrənilməsi “ziqzaq” metodunun tətbiqi ilə həyata keçirilə bilər. Bu üsul qısa müddət ərzində mövzunun şagirdlər tərəfindən mənimsənilməsinə imkan verir. Əvvəlcə şagirdlərin mexanikada güc haqqında biliklərini təkrarlamaq əlverişli olardı. Sonra elektrik cərəyanının gücü haqqında əsas qrupların təqdimatına uyğun olaraq “ekspert qruplarının” suallarına keçmək olar. Söhbət elektrik cərəyanının gücündən getdiyindən bu kəmiyyəti məlum olan elektrik kəmiyyətləri ilə ifadə etmək məqsədə uyğundur. Bunu gərginliyin tərifinə ($U=PI$; $P=UI$) görə etmək olar. Dərslikdə bu haqda ətraflı məlumat verilir. Güc düsturuna əsasən, onun BS də vahidi elektrik cərəyanını xarakterizə edən kəmiyyətlərin vahidləri ilə ifadə olunur. Qrup liderlərinin təqdimatları dinlənilir və müzakirə olunur.

D “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində verilən məsələ həll edilir:

Məsələ. Həyətyani sahəni işıqlandırmaq üçün istifadə edilən gücü 150 Vt olan lampanı gündüzlər söndürmək unudulduğundan o, fasıləsiz şəkildə bir ay yanılı vəziyyətdə qalmışdır. Hər 1 kVt · saat enerjinin qiymətinin 6 qəpik olduğunu nəzərə alaraq ayın tamamında bu lampanın istifadə etdiyi elektrik enerjisi üçün nə qədər ödəniş edilməlidir?

$$A = Pt = 150 \text{ Vt} \cdot 3600 \text{ san} \cdot 24 \cdot 30 = 388800 \text{ kC.}$$

$$1 \text{ kVt} \cdot \text{saat} = 1000 \text{ Vt} \cdot 3600 \text{ san} = 3600 \text{ kC.}$$

$$A = \frac{388800 \text{ kC} \cdot 1 \text{ kVt} \cdot \text{saat}}{3600 \text{ kC}} = 108 \text{ kVt} \cdot \text{saat.}$$


$$N = 0,06 \text{ man} \cdot 108 = 6 \text{ man } 48 \text{ qəp.}$$

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir:

1. Bu məsələdə iki sual aydınlaşdırılır:

I sualda Nəzrinin tədqiqatı düzgün aparmaq üçün təsvir olunan dövrənin M və N uclarına birləşdirmək məqsədi ilə hansı məftillərdən istifadə etməyi müəyyənləşdirmək tələb edilir.



Təsviri diqqətlə müşahidə etdikdə görünür ki, burada iki mis və iki nikel-xrom naqillər verilmişdir. Tədqiqat üçün elə iki naqıl seçilməlidir ki, onların müəyyən parametrləri eyni olsun, məsələn həndəsi ölçüləri (en kəsik sahələri və uzunluqları). Deməli, doğru cavab: D) 1 və 4.

II sual kəmiyyət xarakterli olub belə həll edilə bilər:

Verilir	Həlli	Hesablanması
$P = 900 \text{ C/san}$, $R = 100 \Omega\text{m}$, $t = 1 \text{ dəq} = 60 \text{ san}$. $Q - ?$	$Q = Pt$.	$Q = 900 \frac{\text{C}}{\text{san}} \cdot 60 \text{ san} = 54MC$.

2. Məsələ belə həll edilə bilər:

Verilir	Həlli
	$P_A = I^2 R_A$, $R_A = R + 2R = 3R$ olduğundan alarıq: $P_A = I^2 \cdot 3R = 3I^2 R$.
	$P_P = I^2 R_P$, $R_P = \frac{R \cdot 3R}{R+3R} = \frac{3}{4}R$ olduğundan: $P_P = I^2 \cdot \frac{3}{4}R = \frac{3}{4}I^2 R$. <i>Beləliklə, $P_A > P_P$.</i>

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılın və portfolioya əlavə olunur.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: şərhətmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu səhv şərh edir.	Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu çətinliklə şərh edir.	Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu qismən şərh edir.	Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu ətraflı şərh edir.
Cərəyanın gücünün təyininə aid təcrübələr aparır və sadə məsələləri səhv həll edir.	Cərəyanın gücünün təyininə aid təcrübələr aparır və sadə məsələləri müəllimin köməkliyi ilə həll edir.	Cərəyanın gücünün təyininə aid təcrübələr aparır və sadə məsələləri əsasən həll edir.	Cərəyanın gücünün təyininə aid təcrübələr aparır və sadə məsələləri düzgün həll edir.

Dərs 66 / MƏSƏLƏ HƏLLİ

11-ci çalışmada verilən məsələlər həll edilə bilər.

1. Cavab: Arifə Lampa №2-ni almağı tövsiyə edərdik, çünkü 2 il ərzində 12 ədəd 40 qəpiklik lampa istifadə etmək lazımlı gələcək. Bu isə toplam 4,8 man edər.

2. Elektrik qızdırıcısı uzunluğu 10 m, en kəsiyinin sahəsi $0,25 \text{ mm}^2$ olan nixrom məftildən hazırlanan spiraldan ibarətdir. Qızdırıcı 220 V gərginlik mənbəyinə qoşularsa, spiraldan keçən cərəyanın gücü nəyə bərabər olar?

Verilir	Həlli	Hesablanması
$l = 10\text{m}$ $S = 0,25\text{mm}^2$ $U = 220\text{V}$ $\rho = 1,1 \frac{\Omega \cdot \text{mm}^2}{\text{m}}$ $P = ?$	$Helli$ $P = \frac{U^2}{R}$ <i>və ya</i> $P = \frac{S \cdot U^2}{\rho l}$	$Hesablanması$ $P = \frac{0,25 \cdot 220^2}{1,1 \cdot 10} Vt = 1100Vt.$


3. Cavab:

I sual – C) $9A_1 = A_2$

II sual – C) $9A_1 = A_2$

III sual – 2 naqılindən daha çox istilik ayrırlar

4. Şekilde iki elektrik dövrəsinin sxemi təsvir edilir. Verilənlərə əsasən, hansı dövrədə cərəyan şiddətinin və müqavimətin böyük olduğunu təyin edin.



Verilir	Həlli	Hesablanması
$U_1 = 4V$	$P_1 = I_1 U_1$	$I_1 = \frac{12Vt}{4V} = 3A$; $I_2 = \frac{12Vt}{6V} = 2A$.
$P_1 = 12Vt$	$P_2 = I_2 \cdot U_2$	$R_1 = \frac{4V}{3A} \approx 1,3 \text{ Ohm}$; $R_2 = \frac{6V}{2A} = 3 \text{ Ohm}$.
$U_2 = 6V$	$I = \frac{P}{U}$	
$P_2 = 12Vt$	$R = \frac{U}{I}$	
$I_1; I_2 - ?$		Cavab: Birinci dövrədə cərəyan şiddəti, ikinci dövrədə isə müqavimət böyükdür.
$R_1; R_2 - ?$		


5. Cavab: $P_a = \frac{U^2}{R} = \frac{U^2}{2R}; P_p = \frac{U^2}{R} = \frac{U^2}{\frac{R}{2}} = \frac{2U^2}{R}; P_a < P_p$

LAYİH


ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cavab: B) 8 K Ω

2. Cavab: şəkildə təsvir edilən milliampermetrin göstəricisi və bir bölgüsünün qiyməti – E)) 0,3 A; 0,02A.



3. Cavab: Eyni elementlərdən ibarət dövrələrdə ampermetrlərin göstəriciləri arasında münasibət belədir: A) $I_1 = I_2 = I_3$.




4. Cavab: A) 160 V

5. Cavab: naqilin müqavimətini aşağıda verilənlər içərisində voltmetr və ampermetrin köməyi ilə təyin etmək olar, yəni: C)) 2,6

- | | | |
|--------------|-------------|--------------|
| 1. Termometr | 2. Voltmetr | 3. Xətkeş |
| 4. Saat | 5. Manometr | 6. Ampermetr |


6. Cavab: Səbinə sxemi düzgün çəkdi:

7. Cavab: Verilən elektrik dövrəsində 1 və 3 açarları açıq, 2 və 4 açarları isə qapalıdır. Bu dövrədə yalnız L lampasının işqlanması üçün 1 və 3 açarları qapanmalıdır (C)




8. Cavab: A) 2 A

9. Cavab: B) 300 kC




VI TƏDRİS VAHİDİ ÜZRƏ II KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ


1. Elektrik qızdırıcısının spiralindən keçən cərəyan şiddəti 2 dəfə artarsa, qızdırıcıdan ayrılan istilik miqdarı necə dəyişər?
- A) Dəyişməz B) 2 dəfə artar C) 2 dəfə azalar
D) 4 dəfə azalar E) 4 dəfə artar
2. Elektrik çaydanının gücü 1800 Vt dır. Ondan keçən cərəyanın 2 dəq müddətində görüyü işi hesablayın.
- A) 216 kC B) 360 KC C) 36 kC D) 900 kC E) 90 KC
3. Cərəyan şiddəti 4 A olan elektrik cərəyanı 220 V gərginlikdə 4,4 kC işi hansı müddətə görər?
- A) 2 san B) 5 san C) 1 san D) 10 san E) 20 san
4. Cərəyan mənbəyi, lampa və ampermetrdən ibarət elektrik dövrəsi yiğilmişdir. Dövrəyə ardıcıl olaraq həmin lampadan ikincisi də birləşdirilərsə, ampermetrin göstəricisi necə dəyişər?
- A) Dəyişməz B) 2 dəfə artar C) 2 dəfə azalar
D) 0,5 dəfə azalar E) 0,5 dəfə artar
5. Şəkildə təsvir olunan dövrənin ümumi müqaviməti nə qədərdir? Rezistorların hər birinin müqaviməti 4 Om-dur.
- A) 10 Om B) 16 Om C) 8 Om
D) 1 Om E) 12 Om
6. Şəkildə elektrik dövrəsi təsvir edilir. Reostat və lampa 220 V cərəyan mənbəyinə ardıcıl birləşdirilmişdir. Voltmetr lampanın uclarında 100 V gərginlik olduğunu göstərir. Reostatdakı gərginlik nə qədərdir?
- A) 220 V B) 100 V C) 120 V D) 0 E) 320 V



7. Şəkildə elektrik dövrəsi təsvir edilir. Müqaviməti 10 Om olan birinci rezistordakı cərəyan şiddəti 3 A-dir. Müqaviməti 40 Om olan rezistordakı cərəyan şiddəti nə qədərdir?
- A) 1,5 A B) 3 A C) 4 A D) 0 E) 6 A



8. Hansı sxemdə üç lampanın ardıcıl birləşdirilməsi təsvir edilir?



- A) Yalnız 1 B) 2 və 4 C) 3 və 4 D) Yalnız 4 E) 1 və 3

9. Müqaviməti 100 Om olan naqildən 20 san müddətində ayrılan istilik miqdarını təyin edin. Naqildəki cərəyan şiddəti 20 mA dır.

- A) 40 C B) $0,4\text{ C}$ C) $0,8\text{ C}$ D) 800 kC E)) 80 C

10. Uclarındakı gərginlik 36 V olan dövrəyə hər birinin müqaviməti 12 Om olan iki rezistor paralel birləşdirilmişdir. Dövrədən keçən cərəyan şiddətini təyin edin.

- A) 3 A B) 9 A C) 6 A D) 12 A E) 36 A

LAYİH

Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
E)	A)	B)	C)	A)	C)	B)	E)	C)	C)

GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR

Dərs 39 / Mövzu: ATOMUN QURULUŞU. ELEKTRİKLƏNMƏNİN TƏBİƏTİ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Cisinin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında izah edir.Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinin görə fərqləndirir.Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edir.
DƏRSİN TİPİ	İnduktiv
İstifadə olunan İŞ FORMALARI	Bütün siniflə iş, fərdi iş
İstifadə olunan ÜSULLAR	Beyin həmləsi, müşahidə, araştırma, müzakirə, təqdimat
Fənlərarası İNTƏQRASİYA	Riy. 1.3.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., Kim. 1.2.1., 1.3.1., 3.2.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
TƏCHİZAT	İş vərəqləri (damalı), müşahidə vərəqləri, plakatlar, Mendeleyev cədvəli, xətkəş, müxtəlif rəngli qələmlər kompüter, projektor, interaktiv lövhə (mimio və ya “Promethean” lövhə)

MARAQOYATMA

Maraqoyatma şagirdlərin 6-ci sinif “Fizika” kursu ilə fəndaxili, 7-ci sinif “Kimya” kursu ilə fənlərarası əlaqə yaratmaqla həyata keçirilə bilər. Müəllim Mendeleyev cədvəlini nümayiş edərək, sinfə “*Bu cədvəldəki elementlər bir birindən nə ilə fərqlənir?*” suallı ilə müraciət edə bilər. Şagirdləri mövzuya istiqamətləndirmək məqsədilə tədqiqat sualları səsləndirilir. Bu sualları lövhədə də yazmaq olar.

Tədqiqat sualları:

M: Atom nədir? O, hansı zərrəciklərdən təşkil olunmuşdur?


M: Bu zərrəciklər haqqında nə bilirsiniz?

M: İon nədir? İonlar neçə növdə olur?

M: Cisinin elektriklənməsində hansı zərrəciklər iştirak edir? və s.

TƏDQİQATIN APARILMASI

Bu mərhələdə “Kağız vərəqi rezin vala yaxınlaşdırıldıqda nə baş verdi?” araşdırması icra olunur. Şagirdlər təcrübə prosesində rezin vala sürtülen kağızın fəzada rezin vala yaxınlaşdırıldıqda ona doğru cəzb olunduğunu müşahidə edir və hadisənin baş vermə səbəbinə dair müxtəlif fərziyyələr irəli sürürlər. Maraq doğuran fərziyyələr lövhədə yazılır. Daha sonra şagirdlərdən sürtünmə nəticəsində rezin və vərəqin səthinin elektriklənməsinin fiziki mahiyyəti müzakirə oluna bilər. Bu məqsədlə müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Müəllim şagirdləri qruplara ayırır. Hər qrupa iş vərəqləri ilə birgə atomun modellərinin təsvirilə bağlı şəkil verir. Bütün qruplar üçün tapşırıqların şərti eynidir. Bu zaman müəllim “Fizikadan multimedia” diskindən “Atomun quruluşu” filmini və ya internetdən <http://www.youtube.com/watch?v=U6Oq4EBghIM> filmini nümayiş etdirə bilər.



Qruplara verilən atomun sxemlərinə aid nümunələr

Bu zaman aşağıdakı sualları iş vərəqlərinə daxil etmək olar:

1. Şəkildə atomun sxemi təsvir edilmişdir. Atomu təşkil edən zərrəciklərin adını və yükünü qeyd edin.
2. Necə növ elektrik yükü var?
3. Müsbət və mənfi ion dedikdə nə başa düşülür?
4. Cisimlərin elektroneytral olması nə deməkdir?
5. Cismi elektriklənməsi necə baş verir? və s.

Şagirdlər atomun sxemini verilmiş tapşırıga uyğun yerinə yetirirlər. Sıalların cavabları iş vərəqlərində qeyd edilir. Qrup liderləri təqdimat edir.

Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər sinif yoldaşlarının sxem üzərindəki işində və müzakirəsində iştirak edirlər.

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Hər qrupdan bir nümayəndə yerinə yetirdikləri tapşırıq barədə məlumat verir. Bu zaman digər şagirdlər sual-cavabla müzakirəyə cəlb olunur. Müəllim çıxış edən qrup liderlərinə, yaxud sinfə müraciətlə müxtəlif suallar verə bilər.

M: Atomun nüvəsi hansı zərrəciklərdən ibarətdir?

M: Protonun yüksək haqqında nə deyə bilərsiniz?

M: Neytron hansı yüksək malikdir?

M: Elektronun yükü nəyə bərabərdir?

M: Ən kiçik elektrik yükünün mütləq qiyməti nə adlanır?

M: $q_N = Ne$ ifadəsini necə izah edə bilərsiniz?

M: İon nəyə deyilir?

M: İonun neçə növü var, onlar necə yaranır?

ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim şagirdlərə suallarla müraciət edir:

– *Hansi zərrəcik ən kiçik mənfi yükə, hansı zərrəcik isə ən kiçik müsbət yükə malikdir? Nə üçün adı halda atom elektroneytraldır? Cismin mənfi elektrik yükü ilə elektriklənməsi nə deməkdir? Cismin müsbət elektrik yükü ilə elektriklənməsi nə deməkdir?*

Şagirdlərin cavabları ümumiləşdirilir və birlikdə nəticə çıxarılır.

Nəzəri məlumatın müəllim tərəfindən verilməsi məqsədə uyğundur, çünki şagirdlər bu dərsdə ilk dəfə olaraq “elektronun ən kiçik elektrik yükünə malik olması” müddəası, “elementar yük” anlayışı, onun ədədi qiyməti, zərrəciklərin elektrik yükünün elementar yüksələ ifadə olunması, nüvənin yükünün təyin edilməsi, kimyəvi elementin dövri sistemdə tutduğu yerin nömrəsindəki qanunauyğunluq və bu kimi çox mühüm tədris materialları ilə tanış olmalıdırlar. Bütün bu materialları şagirdlər müstəqil oxusalar, müəllim məqsədinə gözlənilən səviyyədə nail ola bilməz. Beləliklə, müəllimə tövsiyə olunur ki, şifahi şərhini dərslikdəki materialın verilmə ardıcılılığı əsasında qursun.

Cisimlərin elektriklənməsinin təbiəti haqqında məlumatı müsahibə ilə aparıla bilər:

M: “Cisim elektroneytraldır” nə deməkdir?

M: İki elektroneytral cismin sürütünmə ilə elektriklənməsi hansı zərrəciklərin hesabına baş verir?

M: Sürütünmədən bir cismin müsbət, digər cismin isə mənfi yüksələ elektriklənməsi nə deməkdir?

Sonda müəllim dərsin əvvəlində irəli sürürlən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılan biliklərlə müqayisə edir.

YARADICI TƏTBİQETMƏ

“Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagirdlər mail müstəviyə aid məsələ həlli ilə biliklərini yoxlayırlar və möhkəmləndirirlər. Dərsin bu hissəsində hər bir şagirdin atom nüvəsinin elektrik yükünə aid öz fikir və ideyalarını sərbəst söyləyə biləcəyi mühit yaratmaq lazımdır. Müəllim müsahibə üsulu ilə nümunə kimi kimyəvi elementlərdən birini təhlil edir, bu elementlərin atom nüvəsinin elektrik yükünü hesablayaraq təyin edir. Yaxşı olar ki, hesablamamı şagirdlərdən biri lövhədə icra etsin.

1. Cavab: Bu məsələdə şagirdlər kimyəvi elementlərin dövri sistemində misin (Cu) 29-cu, yodun (I) 53-cü və qurğuşunun (Pb) 82-ci xanada olması faktına əsasən, həmin elementlərin atom nüvəsinin elektrik yükünü aşağıdakı kimi təyin edirlər:

Verilir	Həlli	Hesablanması
$N(Cu)=29$		$q_{N(Cu)} = 29 \cdot 1,6 \cdot 10^{-19} Kl = 46,6 \cdot 10^{-19} Kl$
$N(I)=53$	$q_N = Ne$	$q_{N(I)} = 53 \cdot 1,6 \cdot 10^{-19} Kl = 84,8 \cdot 10^{-19} Kl$
$N(Pb)=82$		$q_{N(Pb)} = 82 \cdot 1,6 \cdot 10^{-19} Kl = 131,2 \cdot 10^{-19} Kl$
$e = 1,6 \cdot 10^{-19} Kl.$		
$q_N - ?$		

Araşdırmanın müzakirəsini dərslikdə verilən suala əsasən aparmaq olar.

2. Şagirdlərin diqqəti dərslikdə verilən və mühüm tətbiqi əhəmiyyət kəsb edən məsələnin həllinə yönəldilməlidir. Onlar $q = 1 Kl$ –nun fiziki mahiyyəti ilə tanış olurlar.

Dərsin “Nə öyrəndiniz” bölməsində ümumiləşdirmə aparılır. Şagirdlər dərslikdə verilən fikirləri açar sözlərdən istifadə edərək tamamlayırlar.

Atom – mərkəzində müsbət yüklü *nüvə* və nüvə ətrafında dövr edən mənfi yüklü *elektronlardan* ibarətdir. Atomun nüvəsi *proton* və *neytron*dan təşkil olunmuşdur. Elektronun yükü *elementar yük* adlanır. *Ion* elektron itirən və ya əlavə olaraq elektron əldə edən atomdur. Elektron itirən atom *müsbat ion*, əlavə elektron əldə edən atom isə *mənfi ion* adlanır.

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə alternativ məsələlər də verilə bilər. Adətən, müşahidə, yaxud eksperimental məsələləri şagirdlər daha həvəslə icra edirlər. Məsələn, onlar Mendeleyev cədvəlində daha sadə elementlərin atom quruluşunun sxemini iş vərəqində çəkə bilərlər.

Qiymətləndirmə. Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq “Kloz (gizli söz)” adlı interaktiv strategiyadır. O bütün fənlərdə olduğu kimi, həvəslə icra olunur. “Atom – mərkəzində müsbət yüklü *nüvə* və nüvə ətrafında dövr edən mənfi yüklü *elektronlardan* ibarətdir. Atomun nüvəsi *proton* və *neytron*dan təşkil olunmuşdur. Elektronun yükü *elementar yük* adlanır”.

Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə və zəif cəhətlərin aşkarlanmasına xidmət edir. Dərsin vaxtından asılı olaraq müəllim bu tapşırıqları sinifdə, yaxud evdə yerinə yetirməyi tapşırıb bilər.

Evə tapşırıq. Şagirdlərə tapşırmaq olar ki, Mendeleyev cədvəlindən 3 elementin elektron, proton və neytronlarının sayını təyin etsinlər.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

Bu tapşırıqlar qiymətləndirmə aparmaq üçün zəmin yaradır.

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: izahetmə, fərqləndirmə, məsələ həll etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında səhv izah edir.	Cisin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında çətinliklə izah edir.	Cisin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında qismən izah edir.	Cisin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında ətarflı izah edir.
Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə fərqləndirə bilmir.	Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə səhv lərə yol verməklə fərqləndirir.	Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə qeyri dəqiqliyə yol verməklə fərqləndirir.	Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə dəqiq fərqləndirir.
Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri müəllimin köməyi ilə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri bəzən kiçik səhv lərlə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri düzgün həll edir.

LAYİH

Dərs 56/ MƏSƏLƏ HƏLLİ

Alt STANDARTLAR	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur, həll edir.
Təlim NƏTİCƏLƏRİ	Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri həll edir.
DƏRSİN TİPİ	İnduktiv
İstifadə olunan İŞ FORMALARI	Bütün siniflə iş, cütlərlə iş, fərdi iş
İstifadə olunan ÜSULLAR	Beyin həmləsi, araşdırma, təhlil, , təqdimat, tapşırıqlar
Fənlərarası İNTEQRASIYA	Riy. 1.2.5., Riy. 4.2.1., Riy. 5.1.1., Riy. 2.1.2., Tex. 2.2.1., Tex. 2.2.2., Kim 4.1.1., Kim. 1.1.1., İnf. 3.3.2., İnf. 2.2.3., İnf. 2.2.4., İnf. 3.2.1., Ədəb. 2.2.1., H.b. 4.2.1., H.b. 1.1.1.
TƏCHİZAT	İş vərəqləri, müşahidə vərəqləri, plakat, kompüter, proyektor, interaktiv lövhə (“Mimio” və ya “Promethean”)

Məsələ həlli dərslərini diskussiya şəklində təşkil etmək məqsədə uyğundur. Belə dərslərdə şagirdlər həll olunan məsələyə dair fikirlərini bildirir, onların həll yollarını müzakirə edirlər. Müəllim bu zaman məlum olan məsələnin məzmununu aydınlaşdırmağa və həll yoluna istiqamətləndirməyə kömək edir.

Müqayisə tipli məsələlərin həllində Venn diaqramından, müzakirə tipli məsələlərin həllində isə konseptual cədvəllərdən istifadə etmək olar.

Məsələlərin inkişafetdirici rolunu təmin etmək məqsədilə onları həll edərkən şagirdlərə maksimum sərbəstlik verilməlidir. Dərsdə hər bir məsələnin həllini izah etməyə ehtiyac yoxdur. Eynitipli məsələlərin həllinə dair bir nümunə göstərmək kiyyətdir. Məsələ həllinin aşağıdakı mərhələlər üzrə təşkili daha məqsədə uyğundur.

Məsələ mətninin öyrədilməsi	
<i>Məsələnin mətni</i>	<i>Məsələ mətninə aid stıllar</i>
Uzunluğu 20 m, en kəsiyinin sahəsi $0,8 \text{ mm}^2$ olan nixrom naqildəki cərəyan şiddəti 0,4 A-dir. Naqilin uclarındaki gərginlik neçə voltdur? $(\rho = 1,1 \frac{\Omega \cdot \text{mm}^2}{\text{m}})$	1. Nixrom naqilin uzunluğu neçə metrdir? 2. Nixrom naqilin en kəsiyi nə qədərdir? 3. Nixrom naqildən nə qədər cərəyan şiddəti keçir? 4. Naqilin uclarındaki gərginlik neçə voltdur?

Məsələnin təhlili	
<i>Məsələnin aid olduğu mövzuya dair suallar</i>	<p>1. Gərginlik nəyə deyilir? Gərginliyin vahidi nədir? 2. Om qanununu ifadə edin. Müqavimətin vahidi nədir? 3. Xüsusi müqavimət nəyə deyilir? Vahidi nədir? 4. Naqilin müqaviməti nədən asılıdır?</p>
<i>Məsələnin düsturu</i>	<p>Dövrə hissəsindəki cərəyan şiddəti həmin hissənin uclarındaki gərginliklə düz, onun müqaviməti ilə tərs mütənasibdir:</p> $I = \frac{U}{R}.$ <p>Gərginliyi təyin edək: $U = IR.$ (1)</p> $R = \rho \frac{l}{S}.$ (2) <p>(2) ifadəsini (1)-də nəzərə alsaq:</p> $U = I \cdot \rho \frac{l}{S}.$
Məsələ şərtinin yazılması və bir sistemə gətirilməsi	
Verilir	Vahidin hesablanması
$l = 20 \text{ m},$ $S = 0,8 \text{ mm}^2,$ $\rho = 1,1 \frac{\Omega \cdot \text{mm}^2}{\text{m}},$ $I = 0,4 \text{ A}.$ <hr/> $U - ?$	$[U] = [I] \cdot [\rho] \cdot \frac{[l]}{[S]} = A \cdot \frac{\Omega \cdot \text{mm}^2}{\text{m}} \cdot \frac{\text{m}}{\text{mm}^2} = V.$
Məsələnin həlli	
<p>Naqilin uclarındaki gərginlik hesablanır:</p> $U = 0,4 \cdot 1,1 \cdot \frac{20}{0,8} V = 11 V.$ <p>Cavab: 11 V.</p>	

LAYİHƏ

Ev tapşırığı:

1. İş vərəqlərinin yoxlanılması zamanı aşkarlanan və qeyd edilən qüsurların düzəldilməsi.
2. Məsələ 4-ü həll etmək.

Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri tez tez səhv'lərə yol verməklə qurur və yalnız müəllimin verdiyi sualların köməyi ilə həll edir.	Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri müəllimin köməyi ilə qurur və çətinliklə həll edir.	Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli əsasən sadə məsələləri qurur və qismən həll edir.	Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri düzgün qurur və dəqiqlik həll edir.

LAYİH

Dərs 9/ Mövzu: ŞÜALANMA

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onları başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ	• “Şüalanma” anlayışını şərh edir və onu istilik vermənin digər növlərindən fərqləndirir. • Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla nümayiş etdirir.
DƏRSİN TİPİ	İnduktiv
İstifadə olunan İŞ FORMALARI	Bütün siniflə iş, qrup işi, fərdi iş
İstifadə olunan ÜSULLAR	Beyin həmləsi, anlayışın çıxarılması, şaxələndirmə, müşahidə, araşdırma, modelləşdirmə, danişib-anlatma, dirləyib-anlama, təqdimat, tapşırıq vermə
Fənlərarası İNTEQRASIYA	C. 2.1.5., İnf. 3.3.2., Riy. 4.1.1, 5.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
TƏCHİZAT	İş vərəqləri, müşahidə vərəqələri, plakatlar, tabaşır, istilik qəbuledicisi (2 əd.), rezin şlanq, mayeli manometr (2 əd.), gecə lampası (2 əd.: 60 Vt və 100 Vt), ştativ altlığı, kompüter, proyektor, interaktiv lövhə (“Mimio” və ya “Promethean”)

MARAQOYATMA

Maraqoyatma dərslikdə verilən material əsasında yaradıla bilər. Şagirdlərin “Niyə vaqon-soyuducular və avtorefrijeratorlar tünd rəngdə deyil, açıq rəngdə hazırlanır?” sualına fərziyyələrini söyləyirlər..

Tədqiqat sualı: *Günəşdən Yerə və digər planetlərə enerji verilməsi hansı üsulla baş verir?*

TƏDQİQATIN APARILMASI

Bu hissədə “İstilik qəbuledicisi ilə eksperiment” araşdırması yerinə yetirilir. Araşdırmanın qruplarla, yaxud cütlüklərlə yerinə yetirmək faydalıdır. Şagirdlər *istilik qəbuledicisi* adlanan cihazla yaxından tanış olurlar (dərslikdə ~~bu~~ ~~ətraflı~~ məlumat verilir). Araşdırmanın məqsədi cisimlər arasında şüa ilə istilik mübadiləsini şagirdlərə nümayiş etdirməkdir. Tədqiqat işi qruplarla aparıldığda belə suallar vermək olar:

I qrupa: – *Nə üçün lampanı yandırıldıqda qara səthli istilik qəbuledicisinin birləşdiyi manometr ağ səthli qəbuledicinin birləşdiyi manometrdən daha böyük təzyiq göstərir?*

II qrupa: – *Lampanı daha parlaq lampa ilə əvəz etdikdə manometrlərdə təzyiq necə dəyişdi?*

III qrupa: – *Qara səthli qəbuledicini lampanın altında yerləşdir dikdə manometrdə təzyiqin dəyişməsi sizə hansı nəticəni çıxarmağa əsas verir?*

IV qrupa: – *Lampadan istilik enerjisi, demək olar, bütün istiqamətlərdə istilik qəbuledicisinə hansı üsulla və hansı sürətlə verildi? Nə üçün istilik vermə sürətlə baş verdi?*


MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Qruplar iş vərəqində dərsliyin “Nəticəni müzakirə edək” hissəsindəki sualları müzakirə edib cavablaşdırmalıdır. Bu zaman şagirdlərə müzakirə zamanı şəkil və sxemlərdən istifadə etmək tapşırıla bilər. Qrup liderləri görülən işləri təqdim edir. Məlumat mübadiləsi baş verir.

Qeyd. Müəllim dərsin bu hissəsində karusel üsulundan istifadə edə bilər. Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış vərəq verir. Qrup üzvləri suala cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırdı öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir. Araşdırmanın məlumat mübadiləsi və müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər. Şagirdlərin müzakirəyə daha fəal cəlb olunmaları üçün araşdırmanın mahiyəti daha aydın açıqlanmalı, ondan həyati məqsədlər üçün istifadə edilməsinin, tədqiqatçılıq meylinin inkişafına zəmin yaradılması qeyd edilməlidir. Müəllim və digər qruplar çıxış edənlərə suallarla müraciət edə bilər:

– *Vakuum nədir? Vakuumda istilik enerjisi hansı üsulla verilir? Şüalanma nəyə deyilir? Şüalanmanın istilikvəmənin digər növlərindən fərqi nədir? Şüalanma hansı dalğalarla həyata keçirilir? Şüanın udulması və əks olunması nədir?*

LAYİH



Müzakirə zamanı qruplara Venn diaqramında müqayisə tapşırığı
vermək olar.

İstilikvermənin bu növünün səciyyəvi xüsusiyyəti odur ki, o, maddənin zərrəcikləri ilə yox, elektromaqnit dalğaları ilə həyata keçirilir. Bu barədə daha ətraflı yuxarı siniflərdə danişılacaq. Şagirdlər araşdırma zamanı belə qənaətə gəlirlər ki, şüa ilə istilik mübadiləsində olan hər iki cisim (yaxud bir neçə cisim) bir birindən asılı olma-yaraq enerji şüalandırır və udur: – enerji daha çox qızan cisimdən az qızan cismə şüalanma vasitəsilə verilir. Araşdırında həmçinin hansı cisimlərin şüalanmanı yaxşı, hansıların isə pis udduğu aydınlaşdırılır. Bu nəticə şagirdlərdə qışda tündrəngli, yayda isə açıqrəngli geyimlərdən istifadə etmək haqqında praktik vərdişlərin formallaşmasına kömək edir.

Diferensial təlim. Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məndud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər; məsələn, belə şagirdlərə araşdırmanın gedisi zamanı müşahidələrini qeyd etmək tapşırıla bilər.

LAYIHƏ

ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Dərsin bu hissəsində şagirdlərin cavabları ümumiləşdirilir və onlarla birlikdə nəticə çıxarılır. Yeni biliyin əldə edilməsi müsahibə yolu ilə həyata keçirilə bilər. Müəllim suallar verir:

- *Vakuumda istilik enerjisi hansı üsulla verilir?*
- *Şüalanma nəyə deyilir?*
- *Enerjinin şüalanma ilə verilməsinə aid misallar göstərin və izah edin.*
- *Şüalanmanın digər növlərindən hansı xassələri fərqləndirir?*
- *Təbii şüalanma mənbələrinə misallar göstərin və izah edin.*
- *Süni şüalanma mənbələrinə aid nümunələr deyin və izah edin.*
- *Şüanın qayıtması və udulması nədir?*
- *Yayda və qışda hansı rəngdə paltar geyinmək lazımdır? Nə üçün?*


Bu zaman müəllim “Udulma” terminini şagirdlərin düzgün dərk etmələrinə nail olmalıdır. Yəni şüalanma enerjisinin daxili enerjiyə çevrilməsinə udulma deyildiyini izah etmək lazımdır. Bu, şüalanmanın daxili enerjinin bir cisimdən digərinə verilməsi növü olduğu haqqında şagirdlərin cavablarına uyğun gəlir.

Təsviyyə: İzahatın slaydların nümayishi ilə müşayiət olunması məqsədə uyğundur.

YARADICI TƏTBİQETMƏ

Şagirdlərə iş vərəqlərində aşağıdakı şəkil üzrə, uyğunluğu təyin etməyi tapşırmaq olar:

1. Şüalanma
2. İstilikkeçirmə
3. Konveksiya



Fizika kabinetində kompüter, proyektor və “Mimio studio” (“Promethean lövhə”) olarsa, bu tapşırığı əvvəlcədən hazırlamaq və interaktiv lövhədə yerinə yetirmək dərsə şagirdlərin marağını artırıb ilə.

Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim bu tapşırığı özü məqsədə uyğun şəkildə dəyişə bilər.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və şəxsi portfolioya əlavə olunur.

Qiymətləndirmə. Mövzunun “Öyrəndiklərinizi yoxlayın” hissələrində verilmiş tapşırıqlar dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə və zəif cəhətlərin aşkarlanmasına xidmət edir. Dərsin vaxtından asılı olaraq müəllim “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqları sinifdə, yaxud evdə yerinə yetirməyi tapşırı bilər. Bu tapşırıqlar qiymətləndirmə aparmaq üçün zəmin yaradır.

Ev tapşırığı kimi şagirdlərə istilikvermənin növləri haqqında internetdən məlumat toplayaraq esse yazmaq tapşırıla bilər.

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

Qiymətləndirmə meyarları: fərqləndirmə, nümayişetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən çətinliklə fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən müəllimin köməyi ilə fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərin-dən qismən fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərin-dən tam fərqləndirir.
Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla çətinliklə nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla müəllimin köməyi ilə nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla əsasən nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla düzgün nümayiş etdirir.

LAYİH

MƏNBƏLƏR

1. Ümumi təhsilin fənn standartları. Bakı: "Mütərcim", 2012.
2. Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları). Bakı – 2010.
3. Cenni I.Stil, Kurtis S.Meredit və Carlz Templ. Tənqid təfəkkürün inkişaf etdirilməsi üsulları. II kitab. Bakı, Açıq Cəmiyyət İnstитutu – Yardım Fondu, Bakı: 1999.
4. Cenni I.Stil, Kurtis S.Meredit və Carlz Templ. Birgə təlim. V kitab. Bakı, Açıq Cəmiyyət İнститutu – Yardım Fondu, 2000.
5. Fəal təlim. Təlimatçılar və müəllimlər üçün vəsait. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsilin inkişafı Mərkəzi, Bakı, 2003.
6. Fizikadan multimedia. I-IV CD. Bakı: Bakınəşr, 2007.
7. İnteraktiv təlim ensiklopediyası [mətn]. Müəllimlər üçün tədris vəsaiti/ tərcümə və redaktə K.R.Quliyeva. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi. Bakı, 2010. 162 s.
8. Qəhrəmanov A. Ümumi orta təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursunun iştirakçıları üçün təlim materialı. Bakı, 2012.
9. Təhsil işçilərinin 2014-cü il, sentyabr konfransları üçün tövsiyələr. Təhsil Problemləri İnstıtutu. Bakı: Mütərcim, 2014.
10. Templ Ç., Meredit K., Stil C. Uşaqlar necə dərk edir? İlkin prinsiplər. Açıq Cəmiyyət İnstıtutu – Yardım Fondu. Bakı, 2000.
11. Templ Ç., Meredit K., Stil C. Tənqid təfəkkürün gələcək inkişaf üsulları. Açıq Cəmiyyət İnstıtutu – Yardım Fondu. Bakı: 2000.
12. Yeni təlim texnologiyaları və müasir dərs. Dərs vəsaiti/ Azərbaycan Respublikası Təhsil Problemləri İnstıtutu, Azərbaycan Müəllimlər İnstıtutu Mingəçevir filialı; tərt. A.H.Dəmirov; elmi red. N.R.Manafov. – Mingəçevir: Mingəçevir Poliqrafiya Müəssisəsi MMC, 2007. 124 s.
13. Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri. Təhsil Problemləri İnstıtutu. Bakı: Mütərcim, 2014.
14. Fizikadan nümayiş eksperimenti. 1 cild. Mexanika, istilik. Müəllimlər üçün vəsait. Bakı: Maarif, 1976, 361 s.
15. Fen ve Teknoloji. Ders Kitabı. 10-cu sınıf. Ankara. 2010.
16. Fen ve Teknoloji. Öğretmen Kitabı. 8-ci sınıf. Ankara. 2010.
17. Gandhi, Jagdish. Education for Protection and Security of the world's two billion children and generations yet to be born / J. Gandhi. Lucknow: Global Classroom, Pvt. Ltd., 2010. 260 p. ingilis dilində
18. Murquzov M.İ., Abdurazaqov R.R., Allahverdiyev A.M., Cəlilova S.X. Fizika. Testlər. 7-8-ci siniflər üçün. Bakı:, Bakınəşr, 260 s.
19. McLene T.H.Chi "Active Constructive Interactive: A Conceptual Framework for Differentiating Learning Activities" / Psychology in Education, Arizona State University Received 22 July, 2008; received in revised form 11 November 2008; accepted 11 November, 2008.

20. Колеченко А.К. Энциклопедия педагогических технологий: пособие для преподавателей. СПб.: Каро, 2009, 367с.
21. Кошелева Н.В. Краткий обзор некоторых инновационных педагогических технологий в свете создания адаптивной школы: [разноуровневое и модульное обучение физике]/Н.В.Кошелева//Физика в школе. 2008. №1. с.14 17.
22. Перышкин А.В. Физика 8. Учебник. М.: Дрофа, 2013, 192 с.
23. Минькова Р.Д., Иванов А.И. Физика 8. Учебник. М.: АСТ, 2014, 239 с.
24. Селевко, Г.К. Энциклопедия образовательных технологий: В 2т.: [в учебно методическом пособии нового поколения представлены около 500 технологий обучения, воспитания и педагогические технологии на основе применения соврем. информац. средств]/ Г.К. Селевко: М.: НИИ школьных технологий, 2006. 816 с. (Серия «Энциклопедия образовательных технологий).
25. Саан А. Веселые эксперименты для детей. Физика. Санкт-Петербург: Питер, 2012, 56 с.
26. Храмов Ю.А. Физики. Биографический справочник. М.: Наука, 1983. 400 с.
27. www.kurikulum.az/index.../kurikulumlar.../pill
28. www.kurikulum.az/.../kurikulumTam/fizika.pdf
29. <http://www.uchportal.ru/load/>
30. <http://www.deklaraciisqe.altervista.org/.../fizika...ass.html>
31. <https://www.youtube.com/watch?v=fphoWDwo3Do>,
32. <https://www.youtube.com/watch?v=1urbM5IULcE>
33. <http://school collection.edu.ru/catalog/rubr/a127a253 6d4f 431c 9d9e ce 1f86 260 293 / 78872/?interface=pupil>

ЛАУЧН

BURAXILIŞ MƏLUMATLARI

Fizika – 8

*Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün
Fizika fənni üzrə dərsliyin metodik vəsaiti*

Tərtibçi heyət:

Müəlliflər:

**Mirzəli İsmayıł oğlu Murquzov
Rasim Rəşid oğlu Abdurazaqov
Rövşən Mirzə oğlu Əliyev
Dilbər Zirək qızı Əliyeva**

Nəşriyyat redaktoru
Texniki redaktor
Dizayner
Korrektor

**Kəmalə Abbasova
Zeynal İsayev
Taleh Məlikov
Aqşin Məsimov**

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2019

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 11,3. Fiziki çap vərəqi 12,5. Səhifə sayı 200.
Kağız formatı 70x100 1/16. Tiraj . Pulsuz. Bakı – 2019

“BAKİ” nəşriyyatı
Bakı, AZ 1001, H. Seyidbəyli küç. 30